


AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTÜTU

MƏSUD MAHMUDOV

KOMPÜTER DİLÇİLİYİ

33565



"Elm və təhsil"
BAKİ – 2013

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına
Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur

Redaktorlar:

Ağamusa Axundov
*AMEA-nın həqiqi üzvü,
filologiya elmləri doktoru, professor*

İlham Tahirov
filologiya elmləri doktoru

Rəyçilər:

Telman Əliyev
*AMEA-nın həqiqi üzvü,
texnika elmləri doktoru, professor*

Məsumə Məmmədova
Texnika elmləri doktoru, professor

Əbülfət Fətullayev
Texnika üzrə fəlsəfə doktoru, dosent

Kamilə Vəliyeva
Filologiya elmləri doktoru

Sayalı Sadıqova
Filologiya elmləri doktoru, professor

Məsud Mahmudov. Kompüter dilçiliyi.

Bakı, "Elm və təhsil", 2013, 356 s.

Monoqrafiya kompüter dilçiliyinin nəzəri və təcrübi məsələlərinə həsr olunmuşdur. İlk dəfə olaraq kompüter dilçiliyinin yaranma səbəbləri, məhiyyəti, istiqamətləri və sahələri haqqında məlumat verilir, Azərbaycan dilinin milli korpusu və onun tərkib hissələri olan statistik lügətçilik, maşın tərcüməsi və formal lingvistik təhlil sistemləri hərtərəfli şərh olunur.

Monoqrafiya nəzəri və tətbiqi dilçiliyin aktual problemləri və ən yeni sahələri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

ISBN 978-9952-8176-2-1

© "Elm və təhsil", 2013

“KOMPÜTER DİLÇİLİYİ” ƏSƏRİNƏ ÖN SÖZ VƏ YA DİLÇİLİK MÜASİR DƏQİQ ELMLƏR ORBİTINDƏ

Riyazi metodların və “riyazi ruh”un dilçiliyə nüfuz etməsi dilçiliyin dəqiq elmlər və obyektivlik istiqamətində inkişaf etməsinə kömək etdi. Dilçiliyin riyaziyyatla yaxınlaşmasının səbəbləri, dilçilikdə riyazi metodların tətbiq edilə bilməsinin sərhədləri, riyaziyyat və digər dəqiq elmlərlə məşğul mütəxəssislərlə dilçilərin qarşılıqlı anlaşmasını əngəlləyən faktorların təbiəti və mahiyyəti barədə elmi ədəbiyyatda kifayət qədər fikir və mülahizələr yer almaqdadır. Keçən yüzilliyin 50-ci illərində dilin strukturunun tədqiq edilməsi üçün riyazi metodların tətbiqi barədə fikirlər və bu yöndə dilçilərin riyaziyyat, kibernetika, informasiya texnologiyaları mütəxəssisləri ilə əməkdaşlığı başlama təşəbbüsleri çoxlarının təəccübünə səbəb olmuşdu: dilçiliyin də daxil olduğu humanitar elmlərin riyaziyyatla və digər dəqiq elmlərlə heç bir əlaqəsinin olmadığı və ümumiyyətlə, belə əlaqənin mümkün ola bilməyəcəyi barədə düşünürdülər. Əslində təbii dil ilə riyaziyyat arasında əlaqənin olması o dövr üçün heç də yeni bir kəşf deyildi. L.S.Viqotski hələ 1934-cü ildə “Dil və təfəkkür” kitabında yazırkı ki, “Riyaziyyatda ilk olaraq dildən gələn təfəkkürü görən, lakin onun üstündən keçən, görünür, Dekart olmuşdur. Təkcə bir şeyi demək olar: bizim adı danışq dilimiz ona xas olan qrammatik və psixoloji tərəddüd (колебание) və uyğunsuzluqlar səbəbindən riyazi ideal və fantastik harmoniya arasında mütəhərrik tarazlıq vəziyyətində və fazıləsiz hərəkətdə olur ki, bunu biz təkamül adlandırırıq.” (Выготский Л.С. Мышление и речь. Психологические исследования. (Под ред. и со вступительной статьей В.Колбановского). с. 273).

Qədim Yunanıstanda qrammatik kateqoriyalar haqqında meydana çıxmış təlimdə dilin təşkilinin bir sıra mühüm aspektlərini mücərrəd modellərin köməyilə təsvir etmək istiqamətində təsəvvürlər mövcud idi. Lakin həmin mücərrəd modellərin yaradılması üçün tələb olunan mücərrəd təfəkkür səviyyəsinin nə də-

rəcədə yüksək olması barədə fikir yürütmək indi imkan xaricindədir. Bununla yanaşı, məkan formalarının təsviri üçün qədim yunan riyaziyyatçılarının (Pifaqor, Fales, Evklid və s.) yaratdığı modellər də elm aləminə yaxşı məlumdur.

Əslində təəccüb ediləsi fakt ondan ibarətdir ki, dilin strukturunun öyrənilməsi üçün həqiqi riyazi vasitələrdən istifadə edilməsi təşəbbüsleri eyni vaxtda bir neçə elmin (məsələn, fəlsəfə, məntiq, riyaziyyat, dil və s.) sırlarınə vaqif olmuş şəxslərin yaşadığı zamanlarda deyil, məhz XX yüzillikdə göstərilmişdir, halbuki bu dövrdə elm sahələrində daha çox diferensiasiya getmişdir. Bu “gecikmə”nin bir çox səbəbləri göstərilə və əsaslandırlı bilər, lakin onların ikisi daha vacibdir. Bu səbəblərdən biri dilçiliyin, digəri isə riyaziyyat da daxil olmaqla digər dəqiq elmlərin inkişaf istiqamətləri bağlıdır. Onları ümumiləşdirərək aşağıdakı şəkildə göstərmək olar:

1. Dilçilik tarixindən də məlum olduğu kimi, dilçilik elmi ən qədim dövrlərdə nail olduğu əhəmiyyətli uğurlardan sonra (e.e. IV-III əsrlər Panini qrammatikası, Qədim Yunan dilçilik məktəbinin poetika və üslub məsələləri, “İsgəndəriyyə qrammatikası” məktəbi, ərəb dilçiliyi və s.), yenidən həqiqi mənada inkişaf etməyə XIX yüzillikdə başlamışdı. Lakin XIX yüzillik boyu dilçilərin əsas diqqəti dilin tarixi inkişaf məsələlərinə yönəlmüşdi. Bütün humanitar elmlər üçün strukturalizm əsri kimi tarixə düşən XX yüzillikdə qədim dövrlərdəkindən sonra ilk dəfə olaraq dilçilik elmində dil strukturlarının, artıq yeni səviyyədə, yeni baxış bucağından öyrənilməsinə başlandı. XX yüzillikdə aparılan tədqiqatlarda dilçilər dərk etməyə başladılar ki, dilə, dilin strukturuna “Ferdinand de Sössürün “Ümumi dilçilik kursu” əsərində irəli sürüлən linqvistik ideyalarla, xüsusən dilin sistem səciyyəsində olması ideyası” (Axundov A. Ümumi dilçilik. Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları. Bakı: Maarif, 1979, s. 48) əsasında yanaşmaq lazımdır. Bu ideyaya görə, dil elə işarələr sistemi dır ki, burada işarələrin fiziki təbiəti deyil, yalnız onların arasındakı münasibətlər mühümdür. Buradan dilin “xalis münasibətlər sistemi” olması qənaətinə gəlmək olar, hərçənd ki, bəzi struk-

tur dilçilik məktəbləri bunu tamamən qəbul etmirdilər (məsələn, Praqa dilçilik dərnəyində hesab edildilər ki, dildə vahidlərin öz xüsusiyyətləri, xüsusilə fonem üçün – onun səs xarakteristikası mühümdür) [Bax: Структурализм в лингвистике // <http://files.school-collection.edu.ru/dlrstore/f8d1f64a-39cb-e5af-5d0a-0276936ef13b/1008588A.htm>]. Dilçilik tədqiqatlarında bu mülahizə dərk edildikdən sonra, “xalis münasibətlər sistemi” olan riyazi birləşmələr və dil arasında parallelər aparmaq ideyası aşkar surətdə özünə yer tapdı.

2. Yeni dövrün başlanğıcında riyaziyyatda kəmiyyət metodlarının istifadəsi ön planda idi. Yalnız XIX əsrən başlayaraq yenidən mücərrəd qeyri-kəmiyyət modelləri qurulmağa başlandı ki, bunlar antik dövrlərdəkindən daha yüksək mücərrədlik səviyyəsi ilə fərqlənirdi. Həmin qeyri-kəmiyyət modelləri arasında sonradan dilçilikdə tətbiq olunmağa başlayan modellər də var idi. Bu modellərin tətbiq edilməsi isə XX əsrin birinci yarısına təsadüf edir.

XX əsrin ortalarında dilçiliklə riyaziyyat, kibernetika, hesablama texnologiyası, statistika və s. dəqiq elmlər kompleksinin görüşməsi, birgə fəaliyyət göstərməsi riyazi dilçilik, kibernetik dilçilik, struktur-tətbiqi dilçilik, statistik dilçilik (linqvostatistika), kompüter dilçiliyi, mühəndis dilçiliyi, korpus dilçiliyi və s. müxtəlif terminlərlə adlandırılan elm sahəsinin meydana çıxmاسına səbəb oldu. Bu elm sahəsinin predmetini dilçilik tədqiqatları üçün riyazi aparatın işlənib hazırlanması təşkil edir. Burada əsas yeri formal qrammatikalar nəzəriyyəsi, xüsusilə alqoritmlər nəzəriyyəsi tutur. Hansı formada adlandırılmasından asılı olmayaraq, dilçiliyə çoxluq, funksiya, izomorfizm kimi fundamental riyazi ideya və anlayışlar daxil olur. Yalnız riyazi anlayış və metodlardan istifadə edilməsi mümkün olan dilçilik sahələrində deyil, ümumiyyətlə, dilçiliyə “riyazi ruh”un nüfuz etməsi baş verir. Bütün bunlar onu deməyə əsas verir ki, dilçilik özlüyündə humanitar elm hüdüdlərində qalmaqdə davam etməklə, eyni zamanda daha çox dəqiq və daha obyektiv elmə çevrilməyə meyllidir.

Azərbaycan dilçiliyi istər yaxın, istərsə də uzaq xarici ölkələrə özünün zəngin tarixi və ənənələri ilə tanınır. Azərbaycan dilçiləri Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin qohum və qohum olmayan dillərlə müqaisəlitipoloji tədqiqi, çeşidli lügətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələlərinə dair kifayət qədər sanballı tədqiqatlara sahibdirlər. Dilin mühəndis dilçiliyi metodları ilə təhlili, avtomatik lügətlər, maşın tərcüməsi, statistik leksikoqrafiya Azərbaycan dilçiliyinin xüsusi bir istiqamətini təşkil edir. Dilçiliyimizi bu istiqamətdə inkişaf etdirən alim və tədqiqatçılar arasında filologiya elmləri doktoru, professor Məsud Mahmudovun özü-nəməxsus yeri vardır. Professor Məsud Mahmudov dilin avtomatik təhlili, riyazi dilçilik, avtomatik lügətlər, maşın tərcüməsi, statistik leksikoqrafiya sahəsində ölkədə ilk tədqiqatçılarından biridir.

Məsud Mahmudov o tədqiqatçılardandır ki, Leningrad (indiki Sankt-Peterburg) Dövlət Pedaqoji İnstututunda prof. R.Q.Piotrovskinin rəhbərlik etdiyi «Инженерная лингвистика» laboratoriyasında elmi təcrübə keçdiyi, eyni zamanda Leningrad Dövlət Universitetində «Математическая лингвистика» kafedrasının aspiranti olduğu zamanlarda (1979-1982-ci illərdə) dilçiliyə “riyazi ruh”un gəlməsini canlı şəkildə müşahidə etmişdir. Bu elə bir vaxt idi ki, hesablama texnologiyaları inkişaf dövrünə qədəm qoymuşdu, dilə tətbiq olunan program və linqvistik təminat getdikcə təkmilləşirdi, texnoloji proqramların sürəti çoxalır, yaddaşı artır və beləliklə, onların linqvistik tədqiqatlara tətbiqi üçün geniş imkanlar açılırdı. Bu həm də elə bir dövr idi ki, program və linqvistik təminat texnologiyaları keçmiş SSRİ-də rus dilinə, xaricdə isə əsasən ingilis dilinə tətbiq edilirdi. Məhz belə bir dövrdə Məsud Mahmudov Azərbaycan dilinin materialına əsaslanaraq mətnlərin formal təhlili problemini sistemli şəkildə araşdırmış, müxtəlif dil səviyyələrində formal əlamətlərə görə avtomatik işlənmə alqoritmləri qurmuş və onları hesablama maşınlarında reallaşdırmışdır. Məsud Mahmudovun türk dilləri

üçün söz-formaların formal morfoloji təhlili sisteminin hazırlanmasında göstərdiyi xidmət onun elmi rəhbəri, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Humanitar Elmlər Akademiyasının akademiki, bir sıra beynəlxalq akademiya və elmi qurumların həqiqi üzvü, professor R.Q.Piotrovski tərəfindən yüksək qiymətləndirilmişdir. Müdafiə Şurasının iclasındaki çıxışında o, aspirantının elmi cəsarətini onun bütün elmi tədqiqat siklini tamamlaması ilə əlaqələndirir. Sikl isə elmi fərziyyənin formulirovkası (1), həmin fərziyyə üzrə modelin qurulması (2), fərziyyənin doğruluğunun yoxlanması (3) və praktik tətbiqi (4) mərhələlərini ehtiva edir. Mərhələləri bütünlükə və uğurla tamamlamaqla M.Mahmudov qurduğu bərpaedici mühəndis dilçiliyi modelləri ilə türk dillərinin bir sıra qanuna uyğunluqlarını yeni baxımdan tədqiq edə bilmışdır. SSRİ EA-nın Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdürü, texnika elmləri dokoru, professor R.Q.Kotov və Ümumittifaq Tərcümə mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Y.N.Marçuk da M.Mahmudovun tədqiqatlarını alqışlamış və bu tədqiqatın xarakterik cəhətini onun obyektinin təkcə maşın tərcüməsinin deyil, eyni zamanda informasiyanın işlənməsinin bütün prosesləri üçün mərkəzi və başlanğıc mərhələ olmasına görəmişlər. Türk dillərində söz, morfem strukturu və kombinatorikası etibarilə kifayət qədər mürəkkəb olduğu üçün, bu dillərin materialı əsasında fərziyyə, riyazi model və alqoritmərin qurulması və tətbiq edilməsi yüksək qiymətləndirilmişdir. Alqoritmin dəqiqliyi və nisbi sadəliyi diqqəti cəlb edir. Məsələnin texniki həllinin uğurluluğu tədqiqatların mühüm məziiyyəti kimi qeyd edilmişdir. Qurulmuş alqoritm ümumi səciyyə daşılığından onu türk dillərinin bütün qruplarına tətbiq etməyə imkan vermiş xüsusiylə vurğulanmışdır.

Dilçilik və texnika sahəsində görkəmli mütəxəssislərin Məsus Mahmudovun tədqiqatları haqqında fikirləri də diqqətəlayiqdir. Bu sətirlərin müəlliflərindən biri (akademik Ağamusa Axundov) olaraq keçmiş tələbəm haqqında belə düşünürəm: "... M.Ə.Mahmudov 10.02.21 – struktur, tətbiqi və riyazi dilçilik indeksi üzrə dissertasiya yazıb müdafiəyə təqdim etmiş ilk Azə-

baycan filoloqududur. Onun sələfləri texnika və riyaziyyat sahəsində mütəxəssislər olmuşlar.” Texnika elmləri doktoru, professor G.P. Melnikov: “... M.Mahmudovun struktur və tətbiqi dilçiliyin nəzəriyyə və praktikasına verdiyi, türkologiyanın tələblərinə yönəlik töhfəsi də tamamilə aşkar görünür. Bununla əlaqəli xatırladaq ki, bu səpkidən olan məlum türkoloji tədqiqatlarda indiyə qədər türk dillərindəki söz-formaların sintezi prinsiplərinin, prosesin masında realizasiyası ilə təkmilləşdirilməsi aspekti üstünlük təşkil edir, bu işdə isə ilk dəfə olaraq türk mətnlərində söz-formaların leksik-qrammatik səciyyəsinin söz-formalar arasında onların strukturunun sintaktik və semantik əlaqələrinin üzə çıxarılmاسının növbəti mərhələrərinə keçidi nəzərdə tutan linqvistik təhlil modeli qurulmuşdur. Bu modelin mühüm cəhəti ondan ibarətdir ki, onunla affiksal morfemlərin omonimliyi aşkarlanır, minimuma endirilərək aradan qaldırılır.”

Göründüyü kimi, M.Mahmudovun tədqiqatları haqqında fikir söyləyənlər belə bir məqamı vurgulayırlar ki, o, təkcə fərziyyə irəli sürməklə kifayətlənməmiş, həmin fərziyyənin doğruluğunu sübut etmək üçün linqvistik model qurmuş, alqoritmlər tərtib etmiş və nəzəri müddəaları praktik olaraq reallaşdırmağa nail olmuşdur. Adətən belə tədqiqatlarda yalnız fərziyyə irəli sürürlür və onun formal təsəvvürü verilir. Amma Məsud Mahmudov “nəzəriyyə-təcrübə-sınaq-tətbiq” mərhələlərini özündə cəmləşdirən bütöv bir elmi konsepsiyaya sadıq qalaraq tədqiqatı tam olaraq icra edir.

Məsud Mahmudov türk dillərində söz-formaların formal morfoloji təhlili sistemini yaratdıqdan sonra tədqiqatlarını daha da genişləndirdi. Formal təhlil sistemlərinin qurulmasının nəzəri və praktik problemləri, maşın tərcüməsi, avtomatik maşın lügətləri, müxtəlif tipli statistik (tezlik, eks əlisba və s.) lügətlərin tərtibi sahəsində yorulmadan çalışan alim respublikada və onun həddudlarından kənarda tanınmış mütəxəssisidir. Onun tərtibçisi olduğu “Azərbaycan dilinin tezlik lügəti” üçcildiliyinin I cildi (söz kökləri) çapdan çıxmış və qalan iki cildin çapı gözlənilir.

“Azərbaycan dilinin tezlik lügəti” Azərbaycan dilçilik elminə sanballı töhfədir.

1994-cü ildə “Azərbaycan mətnlərinin avtomatik işlənməsi sistemi” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası əsasında hazırlanmış və 2002-ci ildə çapdan çıxmış «Mətnin formal təhlili sistemi» adlı monoqrafiyası informatika, dil nəzəriyyəsi və süni intellekt problemləri ilə məşğul olan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və maşın tərcüməsi sistemlərində uğurla tətbiq olunmaqdadır. Məsud Mahmudov internetdə geniş istifadə olunan “Poliqlot” elektron lügətlər və «Dilmanc» maşın tərcüməsi sistemlərinin yaradılmasında yaxın-dan iştirak etmişdir.

Oxuculara təqdim olunan “Kompüter dilçiliyi” adlı monoqrafiya alimin maşın tərcüməsi və formal linqvistik təhlil sistemləri haqqında araşdırımalarının davamıdır. İlk öncə, monoqrafiyanın adı diqqəti cəlb edir: kompüter dilçiliyi. Alim bu məsələyə aydınlıq gətirir. O, aydınlaşdırır ki, XX əsrin 50-ci illərində riyaziyyat, kibernetika, informatika, statistika, hesablama texnologiyası və s. dəqiq elmlərlə dilçiliyin qovuşma nöqtəsində yeni bir elm sahəsi formalasdı. İlk əvvəl bu yeni yaranan elm sahəsi “riyazi dilçilik”, “struktur dilçilik”, “hesablama dilçiliyi”, “statistik dilçilik”, “kibernetik dilçilik”, “struktur-tətbiqi dilçilik”, “mühəndis dilçiliyi”, “korpus dilçiliyi” və s. kimi adlandırılırdı. Əslində müxtəlif elmlərin qovuşlığında yaranan bu yeni elm sahəsinin tədqiqat obyekti və predmeti məlum idi. Çox geniş və əhatəli araştırma sahəsinə malik olduğu üçün ayrı-ayrı tədqiqatçılar ixtisaslarına müvafiq olaraq dilçiliklə həmhüdud elm sahəsi yaratmağa cəhd göstərir və bu cür termin müxtəlifliyinə yol verirdilər. “Kompüter dilçiliyi” termini həmin adların hamısını ehtiva edir və dilçiliyin riyaziyyat, statistika, kibernetika elmləri kompleksi ilə qovuşma nöqtəsində yaranan yeni sahəni, alimin fikrincə, “kompüter dilçiliyi” adlandırmaq daha düzgün olardı.

Monoqrafiya 9 fəsildən ibarətdir. I-III fəsillərdə kompüter dilçiliyinin nəzəri və təcrübi məsələləri, “kompüter dilçiliyi” an-

layışı, kompüter dilçiliyinin yaranma səbəbləri, mahiyyəti, istiqamətləri və sahələri, Azərbaycan dilinin milli korpusunun nəzəri və təcrübə bazası, Azərbaycan dilinin milli korpusunun strukturu kimi məsələlər araşdırılır. IV-IX fəsillərdə Azərbaycan dilinin milli korpusu və onun tərkib hissələri olan statistik lüğətçilik, maşın tərcüməsi və formal linqvistik təhlil sisteminin leksik, morfoloji, morfonoloji, sintaktik və semantik blokları hərtərəfli izah olunur.

Diqqəti cəlb edən digər bir cəhət ondan ibarətdir ki, müəllif “Mətnin formal təhlili sistemi” monoqrafiyasında əsaslandığı prinsipləri burada da əsas götürmüsdür. Bunun səbəbini qurulmuş formal təhlil alqoritmlərinin universallığında axtarmaq lazımdır. Azərbaycan dili üçün qurulmuş formal təhlil alqoritmlərinin digər türk dilləri üçün mətnlərin formal işlənməsi sistemlərinə tətbiq edilə biləcəyi öncədən xəbər verilir. Türkçə-rusca maşın tərcüməsi sistemində Azərbaycan dilinin avtomatik lüğəti və morfoloji təhlil alqoritminin prototip kimi istifadə olunduğu artıq məlumdur və monoqrafiyada bu vurgulanır. Müəllifin əsas götürdüyü mühüm prinsipləri aşağıdakı kimi xülasə etmək olar:

1. Dili bütün səviyyələrdə tamam formallaşdırmaq olar və həmin formallaşdırma əsasında mətnlərin müxtəlif məqsədlərlə (təhlil, sintez, başqa dilə tərcümə, referatlaşdırma və s.) emalı edilməsi mümkündür.
2. Dilin formal ifadəsinə əsaslanaraq dil hadisələrinin və qanuna uyğunluqlarının mahiyyətini aşkarlamağa imkan verən modellər yaradıla bilər. Bu linqvistik modellər real dil hadisələrini və qanuna uyğunluqlarını təqlid edib doğurmaq keyfiyyətinə malikdir.
3. Dilin bütün səviyyələrində ciddi bir tamlıq, sistem və dəqiqlik hökm sürür. Bu prinsipə əsasən tədqiqat obyekti dil olan dilçiliyi dəqiqlik elmlər sırasına daxil etmək olar.
4. Dilin müəyyən bir səviyyəsi daxilində qapamıb qalmaqla onun tam təhlilini vermək olmaz, çünki sistemi onun öz elementləri əsasında tam dərk etmək mümkün deyildir. İyerarxik cəhət-

dən öndə olanın tam dərki üçün sonra gələnin imkanlarından istifadə etmək lazımdır.

Təməl kimi götürülən bu prinsiplər alımə dil vahidlərinin təhlili və sintezi prosesinə daha dərindən nüfuz etmək, dilin formal təhlil sisteminin riyazi-məntiqi-fəlsəfi köklərini aşdırmaq imkanı vermişdir.

Prof. M.Ə.Mahmudovun çoxillik gərgin elmi axtarışlarının və zəhmətinin məhsulu olan “Kompyuter dilçiliyi” əsəri Azərbaycan dilçilik elminə layiqli töhfədir. İnanırıq ki, bu əsər nəzəri və tətbiqi dilçiliyin aktual problemləri ilə məşğul olan alimlərin, müvafiq sahələr və ixtisaslar üzrə təhsil alan tələbələrin və geniş oxucu kütləsinin rəğbətini qazanacaq.

Ona da inanırıq ki, “dil və nitqin dialektik vəhdətinin ünsürləri kimi mətn vahidlərinin sistem-struktur semioloji mərhələ-səviyyəli və çoxşaxəli-səviyyələrarası modelləşdirilməsi sahəsində işləyib hazırladığı bütöv linqvistik konsepsiya”nın (prof. Aydın Ələkbərov) müəllifi olaraq prof. Məsud Mahmudov və onun davamçıları Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda fəvqəladə əhəmiyyətli aktual sosial sıfariş kimi nəzərdə tutulmuş, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi-linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi işinə də öz töhfələrini verəcəklər.

Ağamusa Axundov

*Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
filologiya elmləri doktoru, professor*

İlham Tahirov

filologiya elmləri doktoru

17.06.2013.

MÜƏLLİFDƏN

Dilçilik elminin inkişafının müasir mərhələsi daha çox riyazi metodların, kibernetika elmləri kompleksinin, hesablama texnikasının dilciliyin müxtəlif sahələrinə nüfuzu ilə səciyyələnir. Dil hadisələrinin mahiyyətinin araşdırılması ilə bağlı tədqiqatlara ehtimal nəzəriyyəsinin və riyazi statistikanın tətbiqi, dil-dəki qanunauyğunluqların yeni baxış bucağı altında nəzərdən keçirilməsi və izahi dil nəzəriyyəsinin yeni-yeni metod və nəzəri müddəalarla zənginləşməsi ilə nəticələnir (Пиотровский, 1975; 1979).

Hesablama texnikası və riyazi statistikanın leksikoqrafiyaya tətbiqi lügətçilikdə yeni bir sahənin – statistik leksikoqrafiyanın yaranmasına səbəb olmuşdur (Алексеев, 1975).

Müasir hesablama texnikasının coşqun inkişafı, program və linqvistik təminatın getdikcə təkmilləşməsi, sürətinin çoxalması, yaddaşının artması onun linqvistik tədqiqatlara tətbiqi üçün geniş və hərtərəfli imkanlar açır. Hazırda təkcə böyük EHM-lərdə deyil, fərdi kompüterlərdə də iri həcmli dil materiallarının müxtəlif məqsədlərlə işlənməsi və müxtəlif nəticələrin əldə olunması sahəsində xeyli təcrübə toplanmışdır ki, bu da insanın əqli fəaliyyətinin müxtəlif sahələrinin avtomatlaşdırılması üçün geniş imkanlar yaratmışdır. Hesablama texnikası təbii dili təmsil edən mətn informasiyasını «hiss etmək», yaddaşa köçürmək, müəyyən sorğuya görə təhlil və sintez etmək, təsnifləşdirmək, seqmentlərə ayırmak, başqa dilə çevirmək «qabiliyyətinə» malikdir. Məhz indiyə qədər qeyri-real hesab olunan bu xüsusiyyətlər yeni bir ünsiyyət kanalının – «insan-maşın-insan» sisteminin yaranmasının başlanğıcını qoydu. Nəticədə dilciliyin inkişafında keyfiyyətcə yeni bir mərhələ – riyaziyyatın, kibernetika elmləri kompleksinin, hesablama texnikasının nüfuzu ilə səciyyələnən kompüter dilciliyi mərhələsi başlandı. Hazırda elmlərin integrasiyası və diferensiasiyası kimi dialektik bir prosesin qanunauyğun nəticəsi kimi dilçilikdə maşın tərcüməsi, statistik leksikoqrafiya, məlumat axtarışı sistemləri, «insan-maşın-insan» dialoq sorğu sist-

emləri, avtomatlaşdırılmış məlumat xidmətləri, programlaşdırılmış dil tədrisi vasitələri, mətnlərin avtomatik işlənməsi sistemləri kimi yeni sahələr yaranmışdır. Ayrı-ayrı dillərin maşın fondlarının (milli korpuslarının) tərkib hissəsi olan mətnlərin formal təhlili sistemləri bir çox mürəkkəb problemlər kompleksini (maşın tərcüməsi, avtomatik lügətlər, formal linqvistik təhlil, sintez və s.) əhatə edir.

Qeyd etmək lazımdır ki, mətnlərin formal təhlili sistemlərinin müxtəlif məsələləri ilə bağlı dünya dilçiliyində, türkologiyada, eləcə də Azərbaycan dilçiliyində bir çox tədqiqat əsərləri yazılmış, nəzəri və təcrübə səviyyədə araşdırılmışdır (bax: Автоматический перевод, 1971; Бабанаров, 1981; Бектаев, 1978; Велиева, 1971; Vəliyeva, 1996; Джубанов, 1987; Исахакова, 1972; Котов, 1976; Мамедова, 1984; Марчук, 1988; Махмудов, 1982, 1991; Mahmudov, 1994; Пинес, 1970; Пиотровский, 1975, 1979; Рахманов, 1988; Садыков, 1987 və b.).

Monoqrafiyada ilk dəfə olaraq mətnlərin formal təhlili problemi sistem şəklində araşdırılmış, müxtəlif dil səviyyələrində formal əlamətlərə görə avtomatik işlənmə alqoritmləri tərtib olunmuş və onların hesablama maşınlarında reallaşdırılması yolları göstərilmişdir. Tədqiqat prosesində qurulmuş bərpaedici mühəndis dilçiliyi modelləri dilin bir çox qanuna uyğunluqlarının və hadisələrinin yeni baxımdan tədqiqi və yozumu imkanı yaradır.

Tədqiqat obyekti kimi Azərbaycan yazılı mətnləri, dilin lügət tərkibi, Azərbaycan dilinin qrammatik sistemi, sözlərin qrammatik münasibətləri və ifadə vasitələri, əlamətin formal təsviri üsulları götürülmüşdür. Monoqrafiyada ilk dəfə olaraq mətnlərin formal təhlil sistemləri bütün mərhələləri nəzərə alınmaqla tam şəklində götürülmüş, sistemin təkcə nəzəri deyil, həm də praktik prinsipləri araşdırılmışdır. Tərtib olunmuş təhlil alqoritmləri təcrübə olaraq sınadandan keçirilmiş, mətnlər üzərində yoxlanılmışdır.

Tədqiqatın nəticələrindən Azərbaycan dilinin maşın fonduun (milli korpusun) təşkilində, mətnlərin müxtəlif məqsədlərə avtomatik işlənməsi sistemlərinin yaradılması və təkmilləşdi-

rilməsində, avtomatik «insan-maşın-insan» dialoq sistemlərində, öyrədici linquistik avtomatların hazırlanmasında, süni intellekt problemləri ilə əlaqədar, Azərbaycan dilinin normativ qrammatikasının yazılışı prosesində, avtomatlaşdırılmış məlumat axtarışı sistemlərinin işində istifadə oluna bilər.

Formal təhlil alqoritmləri unversaldır və digər türk dillərində də mətnlərin formal işlənməsi sistemlərinə də tətbiq oluna bilər. Türkçə-rusca maşın tərcüməsi sistemində Azərbaycan dilinin avtomatik lüğəti və morfoloji təhlil alqoritmi «prototip» kimi istifadə olunmuşdur (bax: Бабанаров, 1981, 5).

Tədqiqatda dörd mühüm prinsip əsas götürülmüş, formal təhlil sistemi həmin prinsiplər əsasında yaradılmışdır.

Birinci və ən mühüm prinsip ondan ibarətdir ki, bütün səviyyələrdə dilin tam formal ifadəsi mümkündür və həmin formal ifadəyə əsaslanaraq mətnlərin kompüterlərdə müxtəlif məqsədlərlə işlənməsi (təhlili, sintezi, başqa dilə tərcüməsi, referat şəklinə salınması və s.) mümkündür. Bu linquistik fərziyyənin doğruluğu tərtib olunmuş alqoritmərin sınaqdan keçirilməsi prosesində sübut olunmuşdur.

İkinci mühüm prinsip, dilin formal ifadəsinə və formal prinsiplərə əsaslanaraq dil hadisələrinin və qanuna uyğunluqlarının mahiyyətini aşkarlamağa xidmət edən modellərin yaradılması ilə əlaqədardır. Dilçilikdə modelləşdirmə yeni hadisə deyildir. Lakin tədqiqatda istinad edilən modellər indiyə qədər mövcud ədəbiyyatlarda təsvir edilən dil modellərindən fərqlidir. Mühəndis dilçiliyi prinsiplərinə əsaslanan bu linquistik modellər real dil hadisələrini və qanuna uyğunluqlarını təqlid edib doğurmaq keyfiyyətinə malikdir. Bu isə, dilin mahiyyətinin, onun işlənmə mexanizminin dərki prosesində həllədici amildir (bax: Пиогровский, 1975, 1979).

Məlum olduğu kimi, linquistik model bu və ya digər problemin daha dərindən araşdırılmasına, onun adı tədqiqatçı tərəfindən müşahidəsi çətin olan xüsusiyyətlərinin daha qabarıq şəkildə əks olunmasına və öyrənilməsinə xidmət edir. Bu qəbildən olan linquistik modelin qurulması prosesində əvvəlcə hər hansı bir

linqvitistik obyekt haqqında müəyyən fərziyyə irəli sürülür və bu fərziyyəyə müvafiq olaraq həmin obyektin analoqu yaradılır. Professor R.Q.Piotrovskinin irəli sürdüyü model tipi üz quruluşuna və funksiyalarına görə fərqlidir (Пиотровский, 1979). Bu modellərdə linqvitistik obyektin analoquna əsasən onun özü yenidən bərpa olunur. Modelin elmi-nəzəri əhəmiyyəti linqvitistik obyektlə onun analoqu əsasında bərpa olunmuş surəti arasında yaxınlıq dərəcəsi ilə ölçülür. Əgər model əsasında bərpa olunmuş obyektlə real linqvitistik obyekt üst-üstə düşürsə, onlar arasında böyük yaxınlıq varsa, onda həmin modelin bu və ya digər dil hadisəsini aydınlaşdırmaq xüsusiyyətləri yüksək qiymətləndirilir. Bərpa olunmuş linqvitistik obyekt reallıqdan uzaqdırısa, linqvitistik modelin əsasını təşkil edən fərziyyə də həqiqətə uyğun hesab olunmur. Məhz bu obyektiv izaedici, aydınlaşdırıcı və həqiqəti real təsvir etmək kimi mühüm potensial imkanları nəzərə alınaraq tədqiqatda professor R.Q.Piotrovskinin əsaslandırdığı və sınaqdan keçirdiyi bərpaedici mühəndis linqvitistik model tipindən istifadə olunmuşdur.

Üçüncü prinsip dilçiliyin dəqiqliyin dəqiqliyi kateqoriyasına daxil edilməsi ilə əlaqədardır. Dilin bütün səviyyələrində ciddi bir qanunauyğunluq, tamlıq, sistem və dəqiqlik hükm sürür. Dil araşdırmlarında müşahidə olunan qeyri-dəqiqliklər, müxtəlif yozumlar dil sisteminin deyil, dilə müxtəlif baxımdan yanaşan dilçilərin əməyinin «məhsuludur».

Nəhayət, dördüncü mühüm prinsip riyazi məntiq elminin inkişafında yeni bir mərhələ açmış Gödelin natamamlıq teoremi ilə əlaqədardır (Gödel, 1931; Успенский, 1982). Bu teorem təkcə alqoritmlər nəzəriyyəsinə deyil, dil sisteminin ayrı-ayrı qatları arasında qarşılıqlı əlaqə və nisbətlərin araşdırılması və nəzərə alınması ilə əlaqədar da uğurla tətbiq oluna bilər (Mahmudov, 1994).

Məlum olduğu kimi, dil sistemində ayrı-ayrı yarusları təşkil edən vahidlər bir-biri ilə qarşılıqlı əlaqədə olur və bu əlaqədə formallaşır. Əgər fonemlərin bir dil vəidi kimi formallaşması morfemlərdə başa çatırsa, morfemlərin tam izahı sözlərdə

açılırsa, analogi olaraq sözlərin tam və bitkin mənası (istər leksik, istər qrammatik) cümlədə məlum olur (bax: Солнцев, 1977). Təsadüfi deyildir ki, izahlı lüğətlərdə sözlərin mənasını tam açmaq, bütün məna çalarlarını vermək üçün onlar cümlələrdə sintaktik əlaqələrdə verilir. Bu baxımdan cümlə də ayrılıqda tam təhlil olunub qavranılmır. Cümənin tam «başa düşülməsi» üçün onu mətndə götürmək lazımlı gəlir. Mətndə əvvəl və sonra gələn cümlələrin informasiya tutumu və kommunikativ funksiyası cümləyə öz təsirini göstərmiş olur.

Mətnin “qavranılması” cümənin qavranılmasından da müəkkəbdir, daha doğrusu, formal meyarlar burada morfem səviyyəsində olduğu kimi böyük “səmərə” vermir.

Gödel teoreminin linqvistik yozumu belə bir nəticəyə gəlməyə imkan verir ki, təkcə fonetika, morfoloji və ya sintaksis səviyyəsində qapanıb qalmaqla tam fonetik, morfoloji və sintaktik təhlil aparmaq mümkün deyildir. Çünkü sistemi onun öz daxilində öz elementləri ilə tam araşdırıb dərk etmək mümkün deyildir. Elə bir mərhələ gəlir ki, mütləq digər səviyyələrə müraciət etmək zərurəti yaranır. Fonemləri tam izah etmək üçün morfologiyyaya, morfemləri “anlamaq” üçün sintaksisə (və ya əksinə) müraciət etmək lazımlı gəlir. Gödelin natamamlıq teoreminin linqvistik yozumu dil vahidlərinin təhlili və sintezi prosesinə daha dərindən nüfuz etməyə, formal təhlil sisteminin riyazi-məntiqi-fəlsəfi köklərini araşdırmağa imkan verir.

Formal təhlil sistemində bu prinsip nəzərə alınmış, sistemi təşkil edən müstəqil bloklar (leksik, morfoloji, morfonoloji, semantik) arasında sıx qarşılıqlı əlaqə yaradılması təmin edilmişdir. Formal təhlil alqoritmlərinin tərtibi prosesində morfoloji səviyyədə (və ya başqa səviyyədə) təhlili qeyri-mümkün olan dil vahidlərinin araşdırılması üçün digər səviyyələrə və istisna hallar blokuna müraciət olunması mühüm şərtlərdən hesab olunur.


Azərbaycan dilinin materialı əsasında formal təhlil sisteminin yaradılması prosesində göstərilən dörd prinsip əsas götürülmüş və onlar sistemin iş prosesi boyu nəzərə alınmışdır.

Monoqrafiyada kompüter dilciliyinin tədqiqat obyekti hesab olunan kompüter lügətçiliyi, maşın tərcüməsi, formal təhlil sistemləri, milli korpus, süni intellekt, Azərbaycan dilinin internet məkanında işlənməsi və təmsil olunması ilə bağlı problemlər hərtərəfli şərh olunur, mövcud problemlərin həlli yolları təhlil edilir, konkret tövsiyələr verilir.

Müəllif monoqrafiyanın çapı ilə bağlı böyük zəhmət çəkmiş elmi redaktorlara – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Axundova və filologiya elmləri doktoru İlham Tahirova, rəyçilərə – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor Telman Əliyevə, texnika elmləri doktoru, professor Məsumə Məmmədovaya, texnika üzrə fəlsəfə doktoru, dosent Əbülfət Fətullayevə, filologiya elmləri doktoru Kamilə Vəliyevaya və filologiya elmləri doktoru, professor Sayalı Sadıqovaya, eləcə də Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına öz dərin minnətdarlığını bildirir

Monoqrafiya ilə bağlı rəy, təklif, arzu və iradlarını göndərəcək oxuculara öncədən təşəkkür edirəm.

33565



I FƏSİL. KOMPÜTER DİLÇİLİYİ DİLÇİLİYİN YENİ BİR SAHƏSİ KİMİ

1.1. Ənənəvi dilçiliyə qeyri-ənənəvi baxış

Ənənəvi dilçiliyin tarixi çox qədimlərə gedib çıxır. Qədim Hind dilçiləri hələ e. ə. VII-II əsrlərdə indiki qrammatikalardan çox da fərqlənməyən qrammatika yaratmışdır. İlk normativ qrammatika hesab olunan Panini qrammatikasında fonetika, kombinator səs dəyişmələri, vurğu və intonasiya haqqında da məlumat verilməsinə baxmayaraq, morfologiya və sintaksis əsas yer tuturdu. Panini dili sistem kimi başa düşürdü. O, sözləri nitq hissələrinə görə təsnif etmiş, fel köklərinin dərəcələrini və adların hallanmasında şəkilçi tiplərini, paradiqma əsasında kök və şəkilçi anlayışını, əsas, kök və şəkilçinin fərqlərini, daxili fleksiyani ilk dəfə izah etmişdi. Dünya dilçiliyi tarixində ilk dəfə müqayisəli metoddan da Panini istifadə etmişdi (Rəcəbov, 1988, s.14-15).

Qədim hind dilçiləri məxrəc yeri, fəal danışiq üzvü, partlayan, sürtünən (novlu), sait, yarım sait, samit, heca və s. fonetik anlayışlardan istifadə edir, samit əvəzlənmələrini tədqiq edirdilər. Onlar sözləri nitq hissələrinə – adlara və fellərə böldürdülər. Sanskritdə ismin yeddi hali göstərilirdi: 1.Adlıq, 2.Təsirlilik, 3.Birgəlik, 4.Yönlük, 5.Çıxışlıq, 6.Yiyəlik, 7.Yerlik (Axundov, 1979, s. 8-9).

Ənənəvi qrammatikanın formallaşmasında yunan dilçiliyinin də böyük rolü olmuşdur. İlk dəfə olaraq Aristotel sözlərin düzgün izahını vermiş, sözləri siniflərə ayırmışdı. Aristotel sözlərin üç sinfini ayırdı: adlar, fellər və bağlayıcılar. (bağlayıcıla-ra ədatlar, nidalar, önlüklər və əvəzliklər aid edilirdi). O, “hallanma” qrammatik anlayışına hallanma və təsriflənməni, xüsusən zamana görə təsriflənməni daxil edirdi. Aristotel sözləri cinslərə görə fərqləndirirdi: kişi cinsi, qadın cinsi və onların arasında mövcud olan cins.

İsgəndəriyyə qrammatikləri 8 nitq hissəsini qeyd edirdilər: adlar, fel, feli sıfət, artıkl, əvəzlik, önlük, zərf, bağlayıcı. Frakiyalı Dionisi isim, yaxud əşya bildirən ümumi, yaxud xüsusini göstərən, hallanan nitq hissəsini ad, zaman, şəxs və kəmiyyət qəbul edən, hərəkət yaxud vəziyyət ifadə edən və hallanmayan nitq hissələrini fel adlandırırırdı. İsmiñ beş hələ göstərilirdi: əsas, yiyəlik, yönlük, təsirlik və çağırış (xitab). Dionisi felin beş şəklini (qeyri-müəyyən, xəbər, əmr, arzu və tabeedici), üç məna növünü (təsirli, məchul və orta növ), üç kəmiyyətini (tək, cüt və cəm kəmiyyətlərini), üç şəxsini (I-danişan, II-müraciət edilən, III-haqqında danışılan), üç zamanını (indiki, keçmiş, gələcək) şərh edirdi (Axundov, 1979, s.11-12).

Bu xülasəni eramızdan əvvəl və sonra fəaliyyət göstərmiş müxtəlif dilçilik cərəyanlarını və məktəblərini təmsil edən görkəmli zəka sahiblərinin fikirləri, əsərləri zəminində davam etdirmək, dilçiliyin müxtəlif məsələlərinə onların münasibətini geniş şərh etmək olardı. Fikrimizcə, buna ehtiyac yoxdur. Bu barədə çap olunmuş saysız-hesabsız araştırma, xülasə, dərslik və dərs vəsaitlərində kifayət qədər məlumat verilmiş, bəzən eyni fikir ayri-ayrı müəlliflər tərəfindən cüzi dəyişikliklərə təkrarlanmışdır.

Azərbaycan dilinin müxtəlif səviyyələrini və sahələrini əhatə edən əsərlərlə (fonetika, morfologiya, sintaksis, leksika, frazeologiya, semasiologiya və s.) eramızın VII əsrдən başlamış indiyə qədər olan araşdırımlar arasında köklü fərqlər hiss olunmur. Xüsusilə, nitq hissələri, cümlə üzvləri, danışq səsləri, söz birləşmələri və s. məsələlər demək olar ki, dəyişilməz qalmış və ya cüzi dəyişikliklərə məruz qalmışdır. Halbuki digər elmlərdə, riyaziyyat, fizika, kimya, biologiya, mexanika, informatika sahələrində böyük sıçrayışlar və inkişaf göz qabağındadır. Hər halda nə vaxtsa fəlsəfənin bölmələri olmuş bu elm sahələrinin müasir inkişaf tempini və perspektivlərini danmaq qeyri-mümkündür.

Dilçiliyimizdə isə hələ də Aristarx dövründən məlum olan nitq hissələri (adlar, fel, feli sıfət, artıkl, əvəzlik, önlük, zərf, bağlayıcı), cümlə üzvləri təkrar-təkrar tədqiq olunmaqdadır. Dilçilikdə bu ehkamçılıq və ifrat konservativizmin kökündə nə durur?

Müasir informatika texnologiyalarının, yeni kompüterlərin, mobil rabitə vasitələrinin coşqun inkişafı dövründə hələ də Mahmud Kaşgari üsulu ilə lügət tərtib etməyin əhəmiyyəti varmı? Belə lügətlər beynəlxalq kompüter şəbəkələrində geniş yayılmış və özünü doğrultmuş «Linqvo» tipli lügətlərlə rəqabətə girə bilərmi?

Ənənəvi dilçiliyə qeyri-ənənəvi baxış dilçi şıltığı, professional modabazlıq deyil. Bu, hər şeydən əvvəl dilçilik elminin təbii, dialektik inkişafının obyektiv nəticəsidir.

Eramızdan əvvəl VII əsr də yaşamış Panini ilə XXI əsrin dil tədqiqatçısının baxışları arasında fərq olmalıdır. Əks təqdirdə, bizim tədqiqatlar heç bir elmi və əməli səmərəsi olmayan boş məşğələyə çevrilər.

Dilin tədqiqi və tədrisi haradan başlanmalıdır – fonemlərdən, yoxsa mətnlərdən?

Kimya elmində əvvəlcə maddə bütövlükdə səciyyələndirilir, sonra onun atom və molekul quruluşu öyrənilir. Əvvəlcə atom və molekulları tədqiq edərək, sonra onların əmələ gətirə biləcəyi maddələri səciyyələndirmək qeyri-mümkündür. Dilin tədqiqi və tədrisi isə fonetikadan və fonemlərdən başlanır. Bəlkə əksinə, mətndən fonemə, “yuxarıdan aşağıya” dil vahidləri ayrılmalı və tədqiq olunmalıdır. Bu məsələ K.Abdullayevi də maraqlandırmış və o, münasibətini belə ifadə etmişdir: “Hansı quruluş hansından yaranıb, sadə quruluş mürəkkəb quruluşa keçib, yoxsa mürəkkəb quruluş sadələşməyə başlayıb?” Bu suallara cavab vermək çox çətindir. Hər iki təkamül prosesinin xeyrinə məntiqi dəllillər tapmaq olar. Amma sistemin bütövlüyü namına, qeyd etmək lazımdır ki, bütün atomar, sintaktik vahidlər, «bütün yuxarı qalxan» sintaksislər, «aşağıdan yuxarı gedən vahidlər» tədqiqatı, yəqin ki, bir vaxt gələcək öz yerini «yuxarıdan aşağı gələn vahidlərə, onları öyrənən üsullara verəcək» (K.Abdullayev, 1998, s.7).

Azərbaycan dilçiliyində dilə qeyri-ənənəvi baxış artıq formalaşmaqdadır. Mətn dilçiliyinin inkişafı, Azərbaycanda bu sahədə tədqiqat əsərlərinin yaranması ənənəvi dilçiliyə baxış bucağının dəyişməsi ilə nəticələndi. (K.Abdullayev, 1998, Ə.Abdullayev, 1998; 2002; Novruzova, 2002 və b.). Başqa sözlə desək,

mətn dilciliyini ənənəvi dilciliyə qeyri-ənənəvi baxışın formalaşmasının birinci mərhələsi hesab etmək olar. Ənənəvi dilcilik, normativ qrammatika yaratmaq sahəsində böyük xidmətləri olan dilçilər özləri də dilcilikdə ehkamçılığa qarşı çıxır, yeni baxışın formalaşmasının vacibliyindən danışırlar.

Bu baxımdan Azərbaycan dilinin sintaksisi sahəsində dəyərli tədqiqat əsərlərinin və dərsliklərin müəllifi kimi tanınan prof. Q.Kazimovun fikirləri böyük maraq doğurur. O, aktual üzvlənmə və mətn məsələsindən bəhs edərək yazır ki, əgər dilin kommunikativlik imkanları, dil və nitq arasında mövcud olan sintaqmatik və paradiqmatik münasibətlər işlənərsə, müasir Azərbaycan ədəbi dilinin sintaksisi tamamilə yenidən işlənmiş olar. Professional sintaksis mütəxəssisinin bu fikrində böyük həqiqət var. Q.Kazimovun gəldiyi son nəticə belədir: «Daim belə bir paradoks meydana çıxır: cümləni bu qədər mübtəda və xəbərə ayırmagın, heç bir praktik əhəmiyyəti olmayan, insanın maddi-mənəvi inkişafında heç bir əməli rolü olmayan baş və ikinci dərəcəli üzvlər bölgüsünün yaradılması və ikinci sinifdən başlayaraq şagirdlərə öyrədilməsi hansı məntiqi zəminlə bağlıdır? İnsan bunun faydasını harada və nə zaman görməlidir?»

Lakin nitqin kommunikativ mahiyyəti nəzərə alındıqda dilin bütün elementləri hərəkətə gəlir və öz əhəmiyyətini göstərir. Bizim fikrimizcə, Azərbaycan dilin sintaksisində aid tədqiq və araşdırmları, xüsusən sintaksis dərsliklərini bu istiqamətə yönəltməyin vaxtı çatmışdır» (Kazimov, 1998, s.5-21).

1991-ci ildə «Elm» nəşriyyatında çap olunmuş monoqrafiyamda kompüterdə mətnlərin işlənməsi problemi ilə bağlı ənənəvi qrammatikalardan fərqli xüsusiyyətlərə və mahiyyətə malik «maşın qrammatika»larının yaradılmasının vacibliyi və zəruriliyi göstərilmişdir (Maxmudov, 1991, s.10-50).

Sonralar bu ideya «Mətnin formal təhlili sistemi» əsərində başqa istiqamətdə əsaslandırılmışdır. Formal təhlil sistemlərində hər hansı mətnin tam təhlili, onun ayrı-ayrı cümlələrə ayrılması, söz-formaların təhlili, izahi ənənəvi dilcilikdə insan-dilçi tərəfindən aparılan əməliyyatlardan köklü surətdə fərqlənir. Deməli,

buradan belə bir nəticə çıxır ki, kompüterin əsaslandığı, istifadə etdiyi qrammatika və onun kateqoriyaları da ənənəvi qrammatikadan fərqli olmalıdır. Daha doğrusu, bu elə bir qrammatika olmalıdır ki, onun köməyi ilə kompüter sərf formal əlamətlər və prinsiplər əsasında sistem üçün zəruri məlumatı əldə etmək imkanına malik olsun» (Mahmudov, 2002, s.81).

Ənənəvi dilçilikdə ayrı-ayrı dil səviyyələrində «nata-mamlıq», «izaholunmazlıq» müşahidə olunmaqdadır. Bu xüsusiyət bir çox tədqiqatçılar tərəfindən ara-sıra qeyd olunmuş, onun səbəblərinin araşdırılmasına cəhdlər göstərilmişdir.

Ayrılıqda götürülmüş bir sözün mənasını tam dəqiq ifadə etmək qeyri-mümkündür. Sözün dəqiq mənası cümlədə (kontekstdə) açılır. Məhz ona görə də izahlı lügətlərdə bəzən bir sözün onlarla mənası göstərilir.

Məsələn, Azərbaycan dilinin izahlı lügətində «almaq» sözünün 26, «vermək» sözünün 15 müxtəlif mənası göstərilmişdir (Azərbaycan dilinin izahlı lügəti, I cild, 1966, s.95-96; s.355-356). Ayrılıqda götürülmüş cümlə də nisbi mənada bitmiş fikir ifadə edə bilər. Əslində, cümlənin də tam mənası mətndə açılır. Bununla əlaqədar A.Məmmədov yazır: “Ayri-ayrılıqda mətn ilə digər sintaktik vahidlər arasında çox maraqlı bir qarşılıqlı münasibətlər sistemi formalaşır. Belə ki, cümlə öz-özlüyündə heç bir mənaya malik deyil və əgər digər elementlərdən izolə edilmişsə, başa düşülə bilməz. Başqa sözlə, cümlə yalnız mətn çərçivəsində konkret hadisə ilə bağlı öz mənasını əldə edir və faktiki virtual olaraq burada aktuallaşma qabiliyyətinə malik ola bilir” (Məmmədov, 2001, s.24).

Mətndə cümlənin sərhədi və mətn-cümlə münasibətlərində mövcud mübahisəli məqamlardan bəhs edən K.Abdullayev yazır: «Bizim fikrimizcə, sintaktik nəzəriyyədə mövcud olan məhz bu cür çatışmazlıqlar mətn dilçiliyi kimi sahənin yaradılmasına xüsusi təkan verdi. Belə çatışmazlıqların sırasında ilk növbədə cümlənin sintaktik sistemdə son iyerarxik vahid kimi götürülməsini qeyd etmək olar. Bu halın ortadan qaldırılması cümlənin son deyil, orta sintaktik vahid kimi götürülüb, öyrənilib müdafiə olunması, cümlənin izomorf və homomorf, formal-semantik

parametrlərlə başqa cümlələrlə əlaqəyə girə bilməsi, qeyd etmək lazımdır ki, müasir dilciliyin belə vacib sahəsi olan mətn dilciliyi sahəsinin sütun daşlarına çevirilir və bu sahənin güclü inkişafını şərtləndirir» (K.Abdullayev, 1998, s.178-179).

Sintaksis və morfologiya ilə yanaşı dilciliyin başqa sahələri də müasir elmi araşdırırmalar səviyyəsinə uyğunlaşdırılmalı, dilcilik müasir dünya elmləri arasında öz layiqli yerini tutmalıdır.

Azərbaycan dilciliyinin ən mühüm sahələrindən olan lügətçilik də Mahmud Kaşgari səviyyəsində qala bilməz. İforma-siya və kompüter texnologiyalarının indiki coşqun inkişafı dövründə yeni göstəricilərə və keyfiyyətlərə malik, istifadə üçün ol-duqca əlverişli və əhatəli elektron lügətlərin olduğu informasiya mühitində lügətçiliyə münasibət dəyişməli, dövrün tələblərinə uyğun lügətçilik sahəsi formalasdırılmalıdır.

Nəticə olaraq göstərmək lazımdır ki, kompüter dilciliyi və onun bir qolu olan kompüter lügətçiliyi, milli dil korpuslarının, formal qrammatikaların və sistemlərin yaradılması, maşın tərcüməsi və s. bu qəbildən olan məsələlər müasir dövrün, yaşadığımız əsrin tələbidir və bu tələb ödənilməlidir.

Azərbaycan dilciliyində dilə konservativ baxış, ənənəyə «sadiqlik» və yeni dilcilik çərəyanlarına biganəlik ona aparıb çıxartdı ki, maşın tərcüməsi, mətnlərin formal təhlili, çeşidli lügətlərin tərtibi, siyasi nitqin sintezi və tanınması və s. məsələlərlə daha çox qeyri-dilçilər, dəqiq elmlərin nümayəndələri, riyaziyyatçılar, kibernetiklər, informatika mütəxəssisləri məşğul olmağa başladılar. Dil materialı üzərində araşdırırmalar aparan və texnika sahəsində elmi dərəcə alan mütəxəssislərin sayı da indi nəzərə-çarparacaq dərəcədədir (Ə.Fətullayev 2006; Əmirov, 2006; R.Fətullayev, 2010; Mamedova, 1984 və b.).

Ənənəvi dilciliyə yeni, qeyri-ənənəvi baxışın formalaşması vaxtı gəlib çatmışdır. Hazırda praktik məqsədlərə cavab verən yeni dilciliyinin, maşın qrammatikalarının, fonetikasının, yeni fundamental lügətlərin yaranmasına böyük ehtiyac var. Maşın tərcüməsi, şifahi nitqin tanınması və sintezi, müxtəlif universal, terminoloji və tərcümə lügətlərinin tərtibi ilə bağlı da dilcilik

elminin üzərinə böyük vəzifələr düşür. Azərbaycan dilçiliyində daha çox dilləri əhatə edən, sözün tələffüzü və transkripsiyasını (hətta sözün ifadə etdiyi əşyanın şəklini) verən müasir lügətlərin tərtibi günün vacib məsələlərindəndir (Mahmudov, 2006, s.111).

Dilə və dilçiliyə baxış bucağının təkcə dilçilik deyil, həm də psixoloji baxımdan dəyişdirilməsi məqamı çatmışdır.

1.2. Kompüter dilçiliyi anlayışı

Kompüter dilçiliyi anlayışı çox genişdir. Əslində, kompüter dilçiliyinə bir neçə elm sahəsinin qovuşaq nöqtəsində yaranan yeni bir elmi istiqamət kimi baxmaq olar. Kompüterlərin dilçilikdə istifadə olunması ilə bağlı bütün məsələlər (istər təcrübə olsun, istərsə də nəzəri) kompüter dilçiliyinin tədqiqat obyekti hesab olunur. Kompüter dilçiliyini bir çox tədqiqatçılar tətbiqi dilçiliyin bir qolu hesab edirlər. Dilin müxtəlif məqsədlərlə modelləşdirilməsi ilə bağlı proqramlar, kompüter texnologiyaları və vasitələri tətbiqi dilçiliyin bu sahəsində geniş istifadə olunur. İnformatika və proqramlaşdırma nəzəriyyəsinin dil tədqiqatlarına istiqamətlənməsi tətbiqi dilçiliyin predmeti kimi səciyyələndirilə bilər.

XX əsrin 50-ci illərində elektron hesablama məşinlarının yaranması elmi təfəkkürdə inqilab yaratmış oldu. Qısa zaman kəsiyində elə elm sahələri yarandı ki, əvvəllər onlar heç təsəvvür belə olunmurdu. Kibernetika ilə biologyanın qovuşağında «bionika», psixologiya və dilçiliyin sərhədində «psixolinqvistikə», «neyrolinqvistikə» yarandı. Sonralar, ümumiyyətlə, belə hesab olunmağa başladı ki, elmi axtarışlar daha çox iki və ya daha artıq elm sahəsinin qovuşma nöqtələrində səmərəli nəticələr almaq imkanı verir. Tədqiqatçılar müxtəlif elm sahələrinin qovuşma nöqtələrində yaranan elmi istiqamətlərə diqqəti artırmağa başladılar.

R.Q.Piotrovski «Mühəndis dilçiliyi və dil nəzəriyyəsi» əsərində dilçilikdə epiq elmlərə aid metodlardan istifadə olunmasını təsadüfi hesab etmirdi. Son zamanlarda dilçilikdə yaranan və «riyazi dilçilik», «struktur-tətbiqi dilçilik» «mühəndis dilçiliyi», «kibernetik dilçilik», «hesablama dilçiliyi» və s. adlandırılan istiqamətlər müxtəlif elmi ideyaların qarşılıqlı təsiri və sosial tələbatın məhsuludur.

R.Q.Piotrovski termin müxtəlifliyini aradan qaldırmaq üçün «mühəndis dilçiliyi» terminini təklif edir və monoqrafiyasında bu termini elmi cəhətdən əsaslandırırırdı (Пиотровский, 1979).

Dilçilik öz inkişafının elə biz mərhələsinə çatmışdı ki, artıq əvvəlki metod və üsullar az səmərə verirdi. Dil faktlarının daha dərindən və hərtərəfli araşdırılması üçün yeni metod və üsullara böyük ehtiyac hiss olunurdu. Bu metod və üsulların köməyi ilə dilin modelləşdirilməsi, statistik-riyazi baxımdan tədqiqi imkanı yarandı. Dilin indiyə qədər gizli qalan və ilk nəzərdən əhəmiyyətsiz görünən bir çox cəhətləri üzə çıxır və maraqlı elmi nəticələr alınırırdı. Dilçi-alımlar riyazi-kibernetik, ehtimalı-statistik metod və üsullardan istifadəyə maraq göstərməklə dili yeni baxış bucağından öyrənmək istəyirdilər.

Digər tərəfdən riyaziyyatçılar özləri də dil materiallarına bir tədqiqat obyekti kimi baxmağa başladılar. Nitqin informasiya quruluşunun riyazi tədqiqi, Markov zəncirlərinin «linqvistik» işlənməsi məhz dəqiq elm nümayəndələrinin dil materialına marağının uğurlu nəticəsi idi (Пиотровский, 1979, s.5.).

Daha mühüm bir amil insanın nitq fəaliyyətini təqlid edə biləcək süni intellektin kibernetik modelinin yaradılması sahəsində tədqiqatların intensivləşməsi idi. Bu məsələdə kibernetiklərlə dilçilərin əməkdaşlığı olmadan heç bir uğur qazanmaq olmazdı.

Məlum olduğu kimi, son zamanlar elmi-texniki mətnlərin, müxtəlif rəsmi sənədlərin operativ işlənməsi, maşın tərcüməsi, annotasiyaların və referatların avtomatik alınması məsələləri aktuallaşmışdır. Rus, ingilis, alman, fransız, yapon, çin, ərəb və bir çox başqa dillər üçün tərcümə sistemlərinin, avtomatik lügətlərin hazırlanması da dilçiliyin yeni bir sahəsinin yaranması zərurətini doğururdu.

Böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də ana dilinin və xarici dillərin tədrisi prosesində riyazi, mühəndis-statistik tədqiqatlardan istifadə olunmasıdır.

Bütün bunlar XX əsrin ortalarında dilin daha dərindən öyrənilməsi, ilk baxışdan, müşahidəsi mümkün olmayan linqvistik obyekt və əlaqələrin müəyyənləşdirilməsi və tədqiqi məsələsini ön plana əvəz etdi. Dilin müşahidəsi çətin olan obyekt və əlaqəleri-

nin müəyyənləşdirilib öyrənilməsi yalnız modelləşdirmə yolu ilə reallaşdırıla bilər.

R.Q.Piotrovski öz tədqiqatında yeni mühəndis dilçiliyi modeli təklif edir və onun köməyi ilə dil situasiyalarının tədqiqi yollarını göstərirdi (Пиотровский, 1979, c.8-9).

Bələliklə, XX əsrin ortalarında riyaziyyat, kibernetika, hesablama texnologiyası, statistika və s. dəqiq elmlərlə dilçiliyin qovuşma nöqtəsində yeni bir elm sahəsi formallaşmağa başlayırdı. İlk əvvəllər bu yeni yaranan elm sahəsi «riyazi dilçilik», «struktur dilçilik», «hesablama dilçiliyi», «statistik dilçilik», «kibernetik dilçilik», «struktur-tətbiqi dilçilik», «mühəndis dilçiliyi», «korpus dilçiliyi» və s. adlandırılırdı. Əslində, bu yeni sahənin tədqiqat obyekti və predmeti məlum idi. Çox geniş araştırma sahəsinə malik olduğu üçün ayrı-ayrı tədqiqatçılar ixtisaslarına müvafiq olaraq dilçiliklə həmhüdud elm sahəsi yaratmağa cəhd göstərir, nəticədə bu cür müxtəlifliklərə yol verilmiş olurdu.

Fikrimizcə, «kompyuter dilçiliyi» termini bu adların hamısını ehtiva edir və dilçiliyin riyaziyyat, statistika, kibernetika elmləri kompleksi ilə qovuşma nöqtəsində yaranan yeni sahəsini «kompyuter dilçiliyi» adlandırmaq düzgün olardı. Dünya elmində və rus dilçiliyində də «kompyuter dilçiliyi» dilçiliyin yeni sahəsi kimi tanınır və bu termin artıq dünya elmində vətəndaşlıq hüququnu qazanmışdır (Марчук, 2000; 2002; <http://elanina.narod.ru/lanina/index.files/intell//linqvistik.htm>; <http://files.school-collection.edu.ru/dlrstore/>).

Kompyuter dilçiliyi yeni bir elm sahəsi kimi XX əsrin 60-ci illərindən formallaşmağa başlamışdır. Rus dilində işlənən «компьютерная лингвистика» ingilis dilindəki «computational linguistics» termininin kalka olmuş variantıdır. Əslində, «computational» termini rus dilinə «вычислительный» kimi tərcümə olunur. Ona görə də, bəzən «hesablama dilçiliyi» termini də işlənir. «Hesablama dilçiliyi» anlayışı daha çox «kvantativ dilçilik» termininə sinonim kimi işlənir. ABŞ-da «Kompyuter dilçiliyi» rüblük jurnalı çap olunur. «Kompyuter dilçiliyi» assosiasiyasının bir çox Avropa ölkələrində regional qurumları fəaliyyət göstərir. Hər iki ildən bir kompyuter dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfrans

(COLİNG) keçirilir. Süni intellekt məsələləri ilə bağlı keçirilən konfranslarda da kompüter dilciliyi geniş təmsil olunur.

Kompüter dilciliyini tətbiqi dilciliyin başqa sahələrindən fərqləndirən əsas cəhət dil materialının kompüterlərdə işlənməsidir. Müstəqil bir elm sahəsi kimi formalaşan kompüter dilciliyində bir çox yeni anlayış və terminlərdən istifadə olunur. Həmin termin və anlayışların əksəriyyəti süni intellekt sistemlərində və koqnitiv dilcilikdə işlənir. Belə terminlərə «freym» (tipik mövzuda vahid situasiyaların təqdimi üçün konseptual quruluş anlayışı), «ssenari» (stereotip situasiya və davranışlar haqqında biliklərin təqdimi üçün konseptual quruluşlar), «plan» (müəyyən məqsədə çatmaq üçün mümkün hərəkətlərin təqdimini qeydə alan bilik) və s. misal göstərmək olar. Bu anlayış və terminlərin bir çoxu yenidir, çətin izah olunur və mənimmsənilir. Bəzən eyni terminin izahı müxtəlif tədqiqatçıların yozumunda fəqli olur. Bu da əlavə dolaşıqlıqlar yaradır.

Kompüter dilciliyi koqnitiv dilciliklə sıx əlaqəlidir. Koqnitiv dilcilikdə dünya modeli qurulur və onun kompüter analogu yaradılır. Dünya modeli süni intellekt sistemlərində xüsusi blok təşkil edir və dünya haqqında ümumi biliklər sistemini formasdırır. Belə kompüter modellərinin linqvistik aspekti kompüter dilciliyinin də obyekti hesab olunur.

1.3. Kompüter dilciliyinin sahələri

Kompüter dilciliyi olduqca geniş bir anlayışdır və bir-birindən fərqli sahələri ehtiva edir. Bura süni intellekt problemləri, ünsiyətin və mənimmsəmənin modelləşdirilməsi, süjet quruluşunun modelləşdirilməsi, mətnlərin hipermətn texnologiyası ilə təqdimi, maşın tərcüməsi, kompüter lügətçiliyi, ayrı-ayrı dillər üçün milli maşın fondlarının və milli korpusların yaradılması və s. daxildir. Adları sadalanan sahələr özləri də çox geniş anlayışlardır. Süni intellekt problemləri, ünsiyətin və mənimmsəmənin modelləşdirilməsi, biliyin quruluşu və dərki kimi məsələlər koqnitiv dilcilikdə, psixolinqvistika və neyrolinqvistika da öyrənilir.

Maşın tərcüməsi problemləri, avtomatik tərcümə lügətləri, təbii mətnin təhlili və sintezi alqoritmlərinin tərtibi, formal maşın qrammatikalarının yaradılması kimi məsələlər kompleksi yeni bir elmi istiqamət statusu qazanmaqdadır.

Kompüter lügətçiliyi sürətlə inkişaf etməkdə olan olduqca perspektivli sahələrdən biridir. Hazırda müxtəlif məqsədlərlə tərtib olunan və Internet məkanında geniş yayılmış elektron lügətlərin əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Bu barədə «Kompüter dilciliyi» fəslində ətraflı məlumat veriləcəkdir.

Milli dillərin korpuslarının yaradılması da günün vacib və zəruri məsələlərindəndir. Ayrı-ayrı dillər üçün milli korpusların hazırlanması böyük zəhmət tələb edən ağır işdir. Burada dilçilərlə, informasiya texnologiyaları mütəxəssisləri ilə yanaşı başqa elm sahələrində çalışanların da iştirakı faydalı olardı. Milli dil korpusu dövlət əhəmiyyətli strateji məsələdir. Mətnlərin hipermətn texnologiyaları ilə təqdimi sahəsində bir çox işlər görülmüş və uğurlu nəticələr əldə olunmuşdur. Internet məkanında məlumatların yerləşdirilməsi, milli korpusların təşkili, müxtəlif sorğular əsasında lazımi məlumatın əldə edilməsi, elektron lügətlər arasında əlaqə və eyni zamanda çoxlu sayda məlumat mənbəyinə müraciət hipermətn texnologiyalarının köməyi ilə əldə edilir.

Kompüter dilciliyinin sahələri hər biri dərin elmi araşdırımlar tələb edən yeni istiqamətlərdir. Bu sahələrin hər biri haqqında ayrılıqda bir neçə monoqrafiya yazmaq olar. Son zamanlar kompüter dilciliyinin müxtəlif problemlərinə həsr olunmuş onlarla elmi-tədqiqat əsəri, dissertasiya yazılmış və yazılmışdadır.

Kompüter dilciliyi sürətlə sürətlə inkişaf edən elm sahəsidir. Kompüter texnologiyasının coşqun inkişafı, getdikcə təkmiləşməsi, insan cəmiyyətinin ən mühüm, ayrılmaz atributuna çevrilməsi kompüter dilciliyi qarşısında da geniş üfüqlər acır.

1.4. Mətn kompüter dilciliyinin obyekti kimi

Kompüter dilciliyinin yarandığı ilk vaxtlarda təbii dillərin mətnlərinin avtomatik işlənməsinə böyük maraq var idi. İstifadəçilər sünə dillərdən daha çox təbii dillərdə olan mətnlərlə

işləmək, ondan lazimi məlumatı əldə etmək istəyirdilər. Lakin təbii dilin mətnlərini kompüterlərdə yerləşdirmək və ondan müxtəlif məqsədlərdə istifadə etmək üçün, ilk növbədə, mətnin mahiyyətini acmaq, onun mənə cəhətini və strukturunu dərk etmək lazımlı idi. İnsanlar ünsiyyət prosesində mətni necə qarayırlar? Mətnin anlama modellərini qurmaq mümkündürmü? Mətnin insan tərəfindən qavranması prosesini təqlid etmək nə dərəcədə reallaşdırıla bilər? Bütün bu proseslər formal sistemlərdə effekt verə bilərmi? Ənənəvi dilçilikdə bu məsələlərlə, demək olar ki, ciddi məşğul olmamışdır. Bəlkə də, kompüterlərin yaranması və sürətlə inkişaf etməsi, təbii dilin avtomatik işlənməsinə maraq bu sualları doğurmuşdu. Kompüter dilçiliyi sahəsində çalışan mütəxəssisiləri bu məsələ çox maraqlandırır. Əlbəttə, dilçilər əvvəllər də mətn və onun təşkil edən cümlələri tədqiq edirdilər. Lakin kompüterlərin yaranması ilə bu tədqiqatlar yenidən aktuallaşdı, ayrıca istiqamətə çevrildi. Tərcümə prosesinin avtomatlaşdırılması sahəsində aparılan işlər mətnin formal təhlilinə elmi marağı son həddə çatdırıldı. Dünyanın bir çox elm mərkəzlərində mətnin avtomatik təhlili ilə bağlı tədqiqatlar aparılmağa başladı. İlk əvvəl belə bir məsələni aydınlaşdırmaq lazımlı idi: cümlə və mətn strukturunu formal qaydalar əsasında qurmaq olarmı? Mətnin strukturu, onu təşkil edən cümlələr formal prinsiplər əsasında izah oluna bilərmi?

Ənənəvi dilçilikdə cümlə strukturu az-cox öyrənilsə də, mətn haqqında bu qəbildən elan tədqiqatlar yox dərəcəsində idi. Tədqiqatlar nəticəsində məlum oldu ki, hər bir mətn (eləcə də, kiçik mətn funksiyasında olan cümlə) bir neçə formal strukturdan ibarətdir. Həmin formal strukturları üç səviyyəyə ayırmak olar: Birinci səviyyə – səthi sintaktik-struktur səviyyəsidir. Bu səviyyədə mətni təşkil edən hər bir cümlə ayrıraqda götürülür və cümlə üzvlərinə görə təhlil edilir. Cümlənin baş üzvləri – mübtəda və xəbər tapılır, sonra ikinci dərəcəli üzvlər – xəbər, təyin, tamamlıq və zərfliyin növləri müəyyənləşdirilir. Lakin yalnız səthi sintaktik strukturda tam təhlil aparmaq kafi nəticələr vermir. Sonrakı, ikinci səviyyə – dərin sintaktik-struktur səviyyə hesab olunur. Bu ideya

ona əsaslanır ki, təbii dillər xarici sintaktik xüsusiyyətlərinə görə fərqlidir. Obyekt, hadisə, onların əlamətləri və onların iştirakı ilə gedən proseslər fərqli formalarda təzahür edir. Əslində, müxtəlif təsirlərə, təzahür formalarına baxmayaraq mahiyyətinə görə dünya və dünyada baş verən hadisə və proseslər eynidir. Ayri-ayrı dillərdə səthi strukturda onların izahı fərqlidir. Məhz ona görə, dərin struktur anlayışının işləniş hazırlanması zərurəti yaranmışdır. Bu ideyaya görə, hər bir dilin fərqli təzahür formalarına baxmayaraq, dərin struktur bizi əhatə edən dünya haqqında adekvat təsvir verir. Bu strukturla bağlı dərin hallardan istifadə ideyası Amerika tədqiqatçısı Ç.Filmorun adı ilə bağlıdır. Sonralar bu ideya N.Xomski və onun ardıcillacarı tərəfindən inkişaf etdirilmişdir (Хомский, 1972; 1962; 1966).

Konkret nümunələr əsasında dərin sinataktik strukturu nəzərdən keçirək: «Əsgər məktub yazdı» və «Əsgər tərəfindən yazılmış məktub». Mahiyyətinə görə eyni bir hadisənin təsviri olsa da, xarici təzahür forması bizi fərqli şəkildə düşünməyə vadar edir. Sintaktik səviyyədə hər iki cümləni təhlil etsək, dərin strukturun səthi strukturdan fərqi barədə bizdə təsəvvür yaranmış olar. Birinci cümlədə «yazdı» hadisəsinin subyekti «əsgər»dir. «Əsgər» sözü adlıq halda olan isimdir. İkinci cümlədə, mübtədə funksiyasını «məktub» sözü yerinə yetirir. «Əsgər tərəfindən yazılmış» (və ya «əsgərin yazdığını ») isə təyin olur. Əslində, bu cümlədə də subyekti funksiyasını «əsgər» sözü yerinə yetirir. Hər iki cümlədə situasiyanı başa düşmək üçün mətnədə hadisə, onun subyekti və obyektini müəyyənləşdiririk. Anlama prosesində subyekt və obyekti mövqeyinin, statusunun təyini dərin struktur anlayışının mahiyyətini təşkil edir. Subyekt və obyekt halının müəyyənləşdirilməsi yeganə üsul deyil. Tədqiqatçıların bəziləri müxtəlif sayda halların əlavə edilməsini təklif edirlər (alət, zaman, sahə və s.). Dərin hallır əsasında qurulmuş sintaktik struktur cümlənin səthi sintaktik strukturundan onun dərin strukturuna keçməyə imkan verir. Bu səviyyədə dilin leksik vahidlərində (sözlərdə) müşahidə olunan əlavə məlumatlar da təhlilə cəlb edilir. Sözün mənası dil daşıyıcısına məlum olur və onun yad-

daşında saxlanır. Yaddaşa müraciət etməklə cümlə elementlərinə müvafiq mənalar əlavə edilir və bu da mətnin semantik səviyyədə qarvanması imkanı yaradır.

Formal strukturun üçüncü mərhələsi semantik-struktur hesab olunur. Üçüncü mərhələdə də sintaktik struktur səviyyəsinə müvafiq olaraq səthi və dərin struktur səviyyələri mövcuddur. Səthi semantik-struktur dərin sintaktik strukturla sıx əlaqəlidir. Dərin semantik struktur daha çox eynitipli situasiyalar sinfi ilə bağlı fəaliyyət göstərir. Məsələn, «Tələbə imtahandan narazı qaldı» cümləsində səthi semantik-struktur yalnız tələbənin imtahandan sonrakı durumunu, hal-vəziyyətini eks etdirir. Dərin semantik strukturda isə tələbənin narazı qalmasının səbəbləri barədə müxtəlif ehtimallar söyləyə bilərik: – tələbə özü öz cavabından razi qalmayıb, onun cavabı düzgün qiymətləndirilməyib və s. Cümlənin təhlili prosesində yaranan dərin struktur praqmatik struktur adlandırılara bilər.

Dərin struktur cümlənin insanı nəyə təhrik etdiyini, nə təlqin etdiyini anlamaq imkanı yaradır. Praqmatik struktur mətnin cümlələri arasında əlaqə yaradır, mətni vahid bütöv şəklində formlaşdırır. Avtomatik təhlil prosesində zəruri strukturları müəyyənləşdirmək üçün bir neçə ardıcıl mərhələdən keçmək lazımdır. Həmin mərhələlər aşağıdakılardır:

- ilkin mətn (təhlil olunan mətn);
- ilkin təhlil (qabaqcadan aparılmış təhlil);
- morfoloji təhlil;
- səthi sintaktik təhlil;
- dərin sintaktik təhlil;
- səthi semantik təhlil;
- dərin semantik təhlil;
- praqmatik təhlil;
- mətn strukturlarının müəyyənləşdirilməsi. (<http://elanina.narod.ru/lanina//idex.files//intell/linqvistik.htm>)

Tərkibində iki və ya daha artıq cümlə olan mətnlərin təhlili prosesində yeni strukturlar yaranır. Həmin strukturların köməyi ilə bu və ya digər təsvir olunan situasiya və ya situasiyalar

ardıcılığı çərçivəsində mətni təşkil edən cümlələrin bağlılığı təmin olunur. Mətnin bütövlükdə qavranmasına imkan verən frazalararası əlaqələr yaranmış olur. Bir cümlənin əsasında duran strukturlara nisbətən mətn strukturları lazımı səviyyədə öyrənilməmişdir. Mətn strukturunun tədqiqi də çoxmərhələlidir. Birinci mərhələ hazırlıq mərhələsidir. Həmin mərhələdə mətn kompüterə daxil edilmək məqsədilə hazırlanır. Həmin mərhələdə olan səhv-lər düzəliş verilir, qısaltmalar tam şəklə getirilir, xüsusi işaretlər izah olunur və ya mətndən çıxarılır və s.

Morfoloji təhlil mərhələsində ayrı-ayrı sözlər morfoloji baxımdan araşdırılır – sözün əsası, fleksiyalar, sözönürlər, şəkil-çilər (prefiks, infiks, suffiks) müəyyənləşdirilir. Sözün əsası əsaslar lügətində yerləşdirilmiş mənanın tapılması baxımdan əhəmiyyətlidir. Digər hissəsilklər isə cümlə daxilində sözlər arasında qrammatik əlaqələrin aydınlaşdırılması prosesində istifadə olunur. Bu əlaqələr tam şəkildə səthi sintaktik təhlil mərhələsində əldə edilir. Beləliklə, hər bir cümlə üçün səthi struktur formalarının mümkün variantları tapılmış olur. Həmin struktur bütöv mətnin formalaşması üçün mühüm amil rolunu oynayır. Dərin sintaktik strukturun təhlili mərhələsində cümlənin dərin sintaktik strukturu müəyyənləşir. Həmin struktur sonrakı mərhələdə səthi və dərin semantik strukturunun alınması üçün ilkin baza olur. Zərurət olduqca, sonrakı mərhələlərdə praqmatik və bütün təhlil mərhələlərini ehtiva edən mətn strukturları qurmaq mümkündür. Göstərilən mərhələlər təbii dillərdə mətnlərin təhlili məsələlərini tam ehtiva edir. Qarşıya qoyulan məqsədə müvafiq olaraq konkret mətnlərin təhlili prosesində bu və ya digər mərhələdən istifadə oluna bilər.

Təhlillə yanaşı, təbii dillərdə mətnlərin sintezi də çoxmərhələlidir. Sintez təhlilə əks istiqamətdə baş verən prosesdir. Əgər mövzu və mətnin məqsəd strategyyası məlumdursa, hesab etmək olar ki, mətnin praqmatik strukturu artıq müəyyənləşdirilmişdir. Həmin praqmatik strukturu mətni təşkil edən hər bir cümlədə tətbiq etməklə həmin cümlələr üçün təhlil mərhələlərini əks istiqamətdə reallaşdırmaq tələb olunur. Bu sadalanan məsələlərlə bağlı

həll olunmamış problemlər çoxdur. Məsələn, mətnin yaranma məqsədlərindən praqmatik strukturu neçə seçib ayırməq olar və həmin praqmatik strukturdan dərin semantik struktura keçidin texnologiyası necə olmalıdır? Bunun üçün, hər şeydən əvvəl, mətnin yaranma mexanizmi hərtərəfli araşdırılmalıdır. Bu istiqamətdə hərəkət aktantlarından istifadə olunması da məsələnin həlli yollarından biri hesab oluna bilər. Hər bir hərəkətlə bağlı müəyyən obyekt və səciyyələr göstərmək mümkündür. Həmin obyekt və səciyyələr dərin struktur anlayışları ilə üst-üstə düşür. Məsələn: Əgər biz «getmək» felini bu baxımdan araşdırısaq, onunla bağlı bir çox strukturlarla mümkün əlaqələri araşdırmağıq:

- getmək (hərəkəti icra edən subyekt kimdir);
- getmək (haradan getmək, hərəkətin başlanğıc nöqtəsi haradan başlanır);
- getmək (hara getmək, hərəkətin son nöqtəsi haradır, hərəkət harada tamamlanır);
- getmək (nə məqsədlə getmək, gedişin məqsədi nədir);
- getmək (nə səbəbə (səbəbdən) getmək, gedişin səbəbi nədir);
- getmək (kimlə (kimlərlə) getmək);
- getmək (nə ilə (nədə) getmək, nəqliyyat vasitəsi (araba, maşın, təyyarə və s.) getmək);
- getmək (necə getmək - tələsik, tələsmədən, əsəbi, sakit və s. getmək);
- getmək (nə vaxt, nə zaman (bu il, gələn il, bu ay (gün, həftə), gecə, gündüz, səhər, axşam) getmək);
- getmək (hansı emosional durumda (razi, narazı, kədərlə, sevinclə, gülə-gülə, ağlaya-ağlaya və s.) getmək);
- getmək (hayatdan, ailədən, işdən, dostlardan ayrılib getmək, həmişəlik, əbədi, ömürlük (müvəqqəti) bir dəqiqlik (saatlıq) getmək).

Bu sadalananlar «getmək» felinin aktanları hesab olunur. Aktantların sayı məhdud deyil. Situasiya ilə bağlı fellərə yeni aktanlar əlavə edilə bilər. Qeyd etmək lazımdır ki, fel aktanlarının heç də hamısı aktiv olmur. Felin (hərəkətin) bütün müm-

kün aktantları göstərilə bilər. Təhlil və sintez prosesində isə onların bir qismi istifadə oluna bilər. Başqa sözlə, hərəkət üçün onun bütün potensial (mümkün) aktant siyahısı verilə bilər. Real təhlil və sintezdə isə onların az bir qismi aktivləşə bilər (istifadə oluna bilər). Bu baxımdan hərəkət aktantlarını aktiv və passiv kateqoriyalara ayırmak olar. Bu, təhlil və sintez prosesində vaxta və kompüterin yaddaşına qənaət baxımından da önemlidir.

Mətnin qavranması təkcə linqvistik problem hesab oluna bilməz. Burada psixologiya, fəlsəfə, semiotika, mənTİq və s. elmlərin metod və üsulları da önəmli rol oynayır. Mətni anlamaq üçün onu əvvəlcə təhlil etmək, hissələrinə ayırmak, hər bir hissənin qrammatik və semantik səciyyələrini müəyyənləşdirmək, sonra bu ayrı-ayrı hissələri yenidən birləşdirib (sintez) bütöv mətnin izahını vermək lazımdır. Deməli, mətnin başa düşülməsi, qavranması üçün təhlil və sintez mühüm mərhələlərdir. Monoqrafiyada bu məsələlər Azərbaycan dilinin materialları əsasında şərh olunmuşdur.

Kompüter dilciliyində təbii mətnin təhlili və sintezi çərçivəsində onun canlandırılması da yeni istiqamətlərdən biri hesab olunur. Fərdi kompüterlərin inkişafı nəticəsində nəinki mətnlərin mübadiləsi, həm də istifadəçilərin displaydə görüntülərinin verilməsi mümkün olmuşdur. İnsan təfəkkürü çoxaspektlidir (psixoloqlar bunu «müxtəlif modallıq» kimi şərh edirlər). Ənənəvi dilçilikdə modallıq danışanın ifadə olunan fikrə münasibətini, ifadə olunan fikrin obyektiv varlığa münasibətini əks etdirən qrammatik-semantik kateqoriya kimi şərh olunur. Obyektiv modallıq isə ifadə edilən fikrin obyektiv varlığa münasibətini əks etdirir. Burada reallıq/qeyri-reallıq, mümkünlük/qeyri-mümkünlük, zərurilik/ehtimallıq və s. nəzərdə tutulur (Adilov, Verdiyeva, Ağayeva, 1989, s.164).

Kompüter dilciliyində modallıq istənilən formada təqdim olunan informasiyanın (mətn, səs, simvol, şəkil və s.) təfəkkürdə təhlili və qavranması prosesində iştirak edən kateqoriya kimi başa düşülür. Bu o deməkdir ki, bizim dünya və özümüz haqqında təsəvvürümüzizin təbiəti eyni deyil, müxtəlifdir (müxtəlif modal-

lıq çərçivəsindədir). Biz həm sözlərlə, həm də şəkil görüntüləri ilə (yuxu prosesində olduğu kimi) düşünə bilərik. Hətta qoxu və ya dad təsəvvürləri ilə düşüncələrə, xatirələrə qapılmaq olar. Başqa sözlə, insanın bütün hiss orqanları təfəkkür prosesinə özünün modallıq xüsusiyyətləri ilə təsir göstərə bilir. Amma insan təfəkkürü üçün, anlama, dərkətmə prosesi üçün iki modallıq növü – simvol (mətn) və görüntü (şəkil) daha vacib və önəmlidir. Bu iki modallıq arasında sıx əlaqə vardır. Adətən hər hansı bir ad və ya hər hansı bir situasiyanın təsvirini ifadə edən mətn eyni zamanda həmin obyekt və ya situasiyanın görüntüsünü də yaratmış olur. Biz həmin məfhum və ya hadisəni sanki gözlerimizlə görür, videogörüntüsünü təsəvvürümüzdə canlandırırıq. Mətn, ssenari, görüntü isə həmin ssenari əsasında çəkilmiş filmi xatırladır. Bu prosesin əksi də mümkünür. Gördüyüümüz hər hansı bir hadisənin, obyektin görüntüsünü yazılı mətnə çevirmək olar (görüntüdən mətnə, mətndən görüntüyə kecid). Bizim təfəkkürümüzdə görüntü və mətn ayrı-ayrılıqda deyil, bütöv şəkildə təmsil olunur. Mətn təfəkkürdə obrazlı təcəssümünü tapır. Kompyuter dilçiliyi və süni intellekt sistemləri sahəsində fəaliyyət göstərən mütəxəssislər bu iki bir-birini tamamlayan, təfəkkürdə vahid bir tama çevirən komponentlərin təbiətinin öyrənilməsi ilə daha ciddi məşğul olmalıdırlar. Bu məsələlərin hərtərəfli araşdırılması anlama prosesinin təbiətini açmaq, onun elmi izahını vermək imkanı yaradacaqdır. Mətnlə görüntüün integrasiyasının qanuna uyğunluqlarının müəyyənləşdirilməsi istiqamətdə araşdırırmalar uğurla davam etdirilir. Görüntü ilə mətn arasında əlaqənin eksperimental modeli yaradılmış və süni intellekt sistemlərində mətndən görüntüyə və görüntündən mətnə kecidin texnologiyası hazırlanmışdır. Kompyuter mətnə görə mümkün görüntünü və görüntüyə görə təxmini mətni təqdim etməklə informasiya texnologiyaları sahəsində yeni bir eranın başlangıcını qoymuş olur. Səsli və görüntülü lüğət tiplərini də bu problemlə əlaqəli şəkildə təkmilləşdirmək olar.

Müasir dövrdə insan nitqini və təbii dillərdə mətnləri qəbul edən, təhlil blokundan keçirməklə qavraya bilən süni sistemlərin

yaradılması «insan-kompüter-insan» ünsiyət kanalının yaranmasının əsasını qoydu. Bu da kompüter dilciliyində yeni bir ünsiyət kanalının – dialoq sisteminin formallaşmasına marağı artırdı. Dialoqların təşkili konkret məqsədlərlə bağlı olur və ünsiyət həmin məqsədlərə istiqamətləndirilir. Dialoqun ssenariisi elə qurula bilər ki, aktiv tərəfin məqsədləri təmin olunsun. Eləcə də, dialoqda iştirak edən ikinci tərəfin maraqları ssenariidə dəstəklənə bilən və ya onun mümkün əks hərəkətləri qabaqcadan müxtəlif vasitələrlə neytrallaşdırıla bilər. Bunun üçün qabaqcadan müəyyən hazırlıq tələb olunur. Ssenari elə qurula bilər ki, danışanın niyyəti gizli qalsın, acıq-aşkar hiss olunmasın. Bütün sadalananlar kommunikasiya modellərinin ümumi məsələləri hesab oluna bilər. Konkret məqsəd və situasiyalardan asılı olsa da, «insan-kompüter-insan» ünsiyət kanalının mahiyyəti və quruluşunda müvafiq dəyişikliklər aparıla bilər.

1.5. Kompüterlərdə mətnlərin formal işlənmə problemi

Kompüter dilciliyinin mühüm tədqiqat sahələrindən olan təbii dilin (mətnlərin) işlənməsinə XX əsrin 60-cı illərindən başlanılmışdır. İngilis dilində *natural language processing* termininin tərcüməsi olan bu anlayış «süni intellekt» problemləri çərçivəsinə aid edilir. Təbii dilin (mətnin) formal işlənməsi geniş anlayışdır, kompüterlər bu prosesin reallaşdırılmasının bütün aspektlərini əhatə edir. Lakin bu anlayış bəzən dar mənada da izah olunur. Konkret bir dilin (mətnin) kompüterlərdə işlənməsinin metod və texnologiyalarının hazırlanması sistemi hesablama texnikasının insanla ünsiyət kanalının yaranmasına xidmət edir.

XX yüzilliyin 70-ci illərində mətnlərin formal işlənməsi sistemləri sürətlə inkişaf etməyə başladı. Monoqrafiyanın sonrakı fəsillərində türk dillərində, o cümlədən Azərbaycan dilində mətnlərin kompüterlərdə işlənməsi və müxtəlif məqsədlərlə istifadəsi barədə ətraflı məlumat verilmiş, bütün dil səviyyələrində formal təhlil alqoritmərinin tərtibi və reallaşdırılması yolları göstərilmişdir.

Kompüterlərin tədrisdə istifadə olunması ilə bağlı proqramlaşdırma dillərinin təbii dillərə yaxınlaşdırılması məsələsi dillərin dərindən aşdırılması zərurətini doğurdu. Məhz həmin vaxtlarda «Visual Basic», «Yazı stolu», «Kitabxana» əməliyyat sistemləri meydana gəldi. Proqramlaşdırma dillərinin təbii dillərə yaxınlaşdırılması perspektiv planda nəzərdə tutulurdu. Bunun üçün istifadəçinin nitq məlumatının təhlili, məlumatın interpretasiyası, cavabın mənasının formallaşdırılması, səthi strukturun sintezi məsələsi dərin aşdırımlar tələb edirdi. «İnsan-maşın-insan» dialoq sisteminin reallaşdırılması istiqamətində aparılan işlərdə ünsiyət prosesində meydana çıxan uğursuzluqlar ayrıca təhlil edilir və onların aradan qaldırılması mexanizmi işlənib hazırlanır. Bunun üçün insanın nitq fəaliyyətinin öyrənilməsi, modelləşdirilməsi və həmin modellər əsasında sistemin təkmilləşdirilməsi aparılırdı. Bu aspektdə psixolinqvistik, neyrolinqvisitik aşdırımların intensivləşdirilməsi məsələsi aktuallaşırıdı. Büttün bunlar kompüter dilçiliyinin tədqiqat sahələrinin genişlənməsi və dərinləşməsi fonunda baş verirdi.

Kompüterlərdə təbii dilin aşdırılmasında sual-cavab sistemləri xüsusi blok təşkil edir. Sual-cavab, dialoq sistemləri məlumat-axtarış sistemlərində informasiyanın tapılması və zərurət olduqda, yenidən kodlaşdırılması məqsədi ilə aparılır. Dialoq sistemlərində verilən sorğulara cavabın təbii dildə formallaşdırılması məqsəd kimi qarşıya qoyulurdu. Belə sistemlərdə sorğu təbii dildə (ingilis, rus, alman və s.) verilirdi və cavab da konkret təbii dildə alınır. Təhlil bütün dil səviyyələrində (morpholoji, sintaktik, semantik) aparılırdı. Sintez prosesi də çoxmərhələli idi.

Əlaqəli mətnlərin işlənmə sistemi müxtəlif quruluşlarda təzahür edir. Burada biliyin təqdimi texnologiyası ilkin mühüm mərhələdir. Sistem mətni «qavramalı» və «qavradığı» səviyyədə cavab verməyi bacarmalıdır. «Qavrama» müəyyən kommunikativ niyyətlə mətndən məlumatın əldə olunması deməkdir. Mətn-dən potensial istifadəçinin öyrənmək istədiyi hissə götürülür. Başqa sözlə, mətndə olan informasiyadan məqsədyönlü şəkildə istifadə olunur. Vahid program kompleksinə daxil edilən

«RESEARCHER» və «TAILOR» sistemlərini bunlara misal göstərmək olar (<http://files.school-collection.edu.ru/dlrstore>).

Təbii dillərin kompüterlərdə işlənməsinin mühüm bir istiqaməti də məlumat-axtarış sistemlərinin işlənib hazırlanmasıdır. Elmi-texniki mətnlərin həcminin durmadan artması bu istiqamətin yaranmasına səbəb oldu. Məlumat-axtarış sistemləri saxlanan və işlənən informasiyaların tipinə görə iki qrupa ayrılır: sənədlər və faktografik məlumatlar. Sənəd bölümündə sənədlərin mətni və onların təsviri (referatlar, bibliografik kartoçkalar və s.), faktografik bölmədə isə konkret faktların təsviri yerləşdirilir. Bu, mətn şəklində olmaya da bilər (cədvəllər, düsturlar, sxemlər, qrafik və s.). Məlumat-axtarış sistemlərinin qarşıq tipində eyni zamanda həm sənəd mətnləri, həm də faktografik təsvirlər yerləşdirilə bilər. Sənədlərə müraciətlər məlumat-axtarış tezaurlarına əsaslanan məlumat-axtarış dilləri vasitəsi ilə həyata keçirilir. Məlumat-axtarış dili sənədlərinin ayrı-ayrı aspektlərinin təsviri üçün nəzərdə tutulmuş formal dildir. Məlumat-axtarış dilində sənədlərin təsviri proseduru indeksləşmə adlanır. İndeksleşmə nəticəsində hər bir sənədin məlumat-axtarış dilində formal təsviri alınır. Həmin formal təsvir sənədin axtarış obrazı hesab olunur. Analoji olaraq sorğu da indeksləşdirilir və onun axtarış obrazı hazırlanır. Məlumat axtarışı alqoritmi sənədin axtarış obrazının müqayisəsinə əsaslanır. Müqayisə nəticəsində sənədin axtarış obrazı ilə sorğunun axtarış obrazı üst-üstə düşməyə bilər və ya qismən uyğun gələ bilər. Xüsusi hallarda istifadəçi sənədin əldə edilməsi meyarlarını özü təklif edir. Bu, məlumata olan tələb əsasında qurulur. Avtomatlaşdırılmış məlumat-axtarış sistemlərində çox vaxt deskriptor məlumat-axtarış dillərindən istifadə olunur. Sənədin mövzusu deskriptorların məcmuyu ilə ifadə olunur. Deskriptor funksiyasında adı sözlər, terminlər, açar sözlər, həmin sənədə dair elementar kateqoriya və anlayışlar çıxış edirlər. Sənədin aid edilə biləcəyi bütün sahələri əhatə edən sayda deskriptor məlumat-axtarış sisteminə daxil edilir. Deskriptorların sayına məhdudiyyət qoyulmur. Bu da hər hansı sənədi çoxölçülü əlamətlər matrisində axtarmaq imkanı yaradır. Des-

kriptorların mümkün birləşmələrinə bəzən məhdudiyyət qoyula bilər. Deskriptor birləşmələri məlumat axtarış dilinin sintaksisinin varlığını göstərir.

Deskriptor dili əsasında qurulmuş ilk məlumat-axtarış sistemi M.Taube tərəfindən yaradılmış UNITERM sistemidir. Bu sistemdə deskriptor funksiyasını sənədin açar sözləri- unitermlər yerinə yetirir. Bu sistemdə məlumat dilinin lügəti qabaqcadan verilmir. Lügət sənədin və sorğunun indeksləşdirilməsi prosesində yaranır. Müasir məlumat-axtarış sistemləri tezaurussuz qurulur. Sistem məhdud təbii dildən istifadə olunmaqla fəaliyyət göstərir. Axtarış sənədlərin özləri, referat mənbələri əsasında aparılır. Tezaurussuz məlumat-axtarış sistemlərində təbii dilin söz və söz birləşmələrindən istifadə olunur.

Təhlil dillərinin kompüterlərdə işlənməsinin ən geniş yayılmış və ən çox istifadə olunan növü hipermətn sistemidir. Hipermətn sistemi kompüter dilçiliyinin obyekti kimi XX əsrin 60-cı illərindən məlumdur. Hazırda dünya Internet şəbəkəsini on-suz təsəvvür etmək mümkün deyil.

Hipermətn mətnlərin xüsusi üsulla təşkilidir. İstifadəçi mətni və onun ayrı-ayrı fragmentlərini müxtəlif əlaqə tiplərinə görə bağlaya bilər. Burada assosiativ münasibətlər də mühüm rol oynayır. Müxtəlif ardıcılıqla internetdə yerləşdirilmiş mətnə istənilən vaxtda müraciət etmək, oradan istənilən mövzu ilə bağlı məlumat əldə etmək mümkündür. Müxtəlif münasibətlərə görə bir-biri ilə əlaqələndirilmiş və optimal keçid sisteminə malik mətn hipermətnlər adlanır. Hipermətn sistemi informasiya texnologiyaları sahəsində inqilab kimi səciyyələndirilə bilər. Məsələn, biz «Google» axtarış sistemində istənilən hadisə, elmi məlumat, bu və ya digər şəxs haqqında informasiya əldə edə bilərik. İngilis, rus, Azərbaycan və s. dillərdə yazılmış hər hansı söz, termin və ya ad barədə dərhal hərtərəfli məlumat verilir. Bu, hipermətn sistemi vasitəsi ilə mümkün olur. Internet sistemində hipermətn qraf şəklində verilmişdir. Qrafın qovşaqlarında (kəsişmə nöqtələrində) mətnlər, onların fragmentləri, təsvirləri, cədvəllər, video-süjetlər və s. məlumatlar yerləşdirilmişdir. Qovşaqlar müxtəlif

münasibətlər əsasında əlaqələndirilmişdir. Bu əlaqə tipləri hipermətnlərin program təminatı ilə məşgül olan mütəxəssislər və ya istifadəçilərin özləri tərəfindən müəyyənləşdirilir. Həmin əlaqə tiplərinə görə hipermətndə hərəkət etmək, müəyyən mövzu istiqamətinə yönəlmək mümkündür. Münasibət əlaqəsi biristiqamətli və ya çoxistiqamətli ola bilər. İkiistiqamətli ox işarəsi istifadəçi yəhər iki tərəfə, biristiqamətli isə bir tərəfə getmək imkanı yaradır. Mətnin komponentlərini nəzərdən keçirən istifadəçinin keçdiyi düyün nöqtələri zənciri *yol* və ya *marşrut* adlanır.

Hipermətnlərin kompüter realizasiyası iyerarxik və ya şəbəkə şəklində olur. Hipermətnin ağacabənzər iyerarxik quruluşu onun komponentləri arasında keçidi məhdudlaşdırır. Belə hipermətndə komponentlər arasında nisbət, cins-növ əlaqələri əsasında qurulan tezaurusları xatırladır. Şəbəkə hipermətni cins-növ münasibətləri ilə məhdudlaşmadan komponentlər arasında müxtəlif tip münasibətlərdən istifadə imkanı yaradır. Internet məkanında hipermətnlərin statik və dinamik növləri yayılmışdır. Statik hipermətn istismar müddətində dəyişməz qalır. İstifadəçi həmin mətnlərə öz şərhlərini əlavə edə bilər. Lakin bu qeydlərin hipermətnin işinə təsiri olmur. Dinamik hipermətndə dəyişmələr normal mövcudluq forması hesab olunur. Dinamik hipermətnlər müxtəlif tipli məlumat xidmətlərində istifadə olunur. Bəzi məlumat xidmətlərində məlumat axınıni fasiləsiz olaraq təhlil etmək lazımlı gəldiyindən dinamik hipermətnlərdən istifadə zəruridir.

Hipermətn elementləri arasında əlaqə onun yaradıcıları tərəfindən qeydə alınır. İstifadəçinin belə mətnlərə müraciəti prosesində də bu əlaqə yarana bilər. Birinci halda söhbət sərt, ikinci halda isə yumşaq strukturlu hipermətlərdən gedir. Sərt strukturlu hipermətlərin yaradılma texnologiyası məlumdur. Yumşaq strukturlu hipermətnlər isə sənədlərin və ya məlumat mənbələrinin semantik yaxınlığının təhlili əsasında qurulur. Həzirdə internet məkanında açar sözlərə əsaslanan yumşaq strukturuların texnologiyası geniş istifadə olunur. Hipermətn şəbəkəsində bir düyün nöqtəsindən digər düyün nöqtəsinə keçid açar sözlərin

axtarışı ilə həyata keçirilir. Açıq sözlər hər dəfə müxtəlif olduğu üçün hipermətnlərin strukturu da hər dəfə dəyişmiş olur.

Hipermətn sisteminin təşkili texnologiyası mətn formasında olan və olmayan məlumatları fərqləndirmir. Vizual və səsli məlumatların bu sistemə daxil edilməsi (videosüjet, şəkil, foto, audioyazı və s.) interfeysin dəyişdirilməsini, daha güclü program və kompüter şəbəkəsinin olmasını tələb edir. Belə sistemlər hipermedia və ya multimedia adlandırılır. Tədris prosesində, ensiklopediyaların kompüter variantlarının hazırlanmasında multimedia sisemlərindən geniş istifadə olunur.

Kompüter dilciliyinin mühüm sahələrindən biri olan kompüter lügətçiliyində də təbii dil mühüm vasitədir. Bu tipli lügətlərin tərtibində və istifadəsində təbii dillərdən optimal yararlanmanın texnologiyası işlənib hazırlanmışdır. Xüsusi proqramlar, məlumat bazaları, kompüter kartotekaları, mətnlərin formal işlənməsi, saxlanması, lügət məqalələrinin avtomatik rejimdə formalaşdırılması imkanı yaratmışdır. Kompüter lügətçiliyi proqramları iki böyük qrupa ayılır:

- lügətçilik sahəsindəki işlərə yardımçı proqramlar;
- leksikoqrafik bazalardan təşkil olunmuş müxtəlif tipli avtomatik lügətlər.

Avtomatik lügətlər kompüterlərdə istifadəçi və mətnlərin işlənməsi proqramlarında istifadə üçün nəzərdə tutulmuş xüsusi maşın formatında olan lügətlərdir. Başqa sözlə desək, avtomatik lügətlərin bəziləri insan-istifadəçi, digərləri isə mətnlərin avtomatik işlənməsi proqramları üçün nəzərdə tutulmuşdur. İstifadəçi üçün nəzərdə tutulmuş avtomatik lügətlər maşın tərcüməsi, avtomatik referatlaşdırma, məlumat axtarışı sistemləri üçün nəzərdə tutulmuş avtomatik lügətlərdən interfeysə və lügət məqalələrinin quruluşuna görə çox fərqlənir. İstifadəçilərə çox vaxt hamiya yaxşı məlum olan adı lügətlərin kompüter versiyaları təqdim olunur. Proqram təminatı bazarında ingilis və rus dillərinin izahlı lügətlərinin kompüter analoqları geniş istifadə olunur. Bu barədə «Kompüter lügətçiliyi» fəslində ətraflı məlumat veriləcəkdir. Mətnlərin işlənməsi proqramları üçün nəzərdə tutulmuş lügətləri

avtomatik lügətlər adlandırmaq daha düzgün olardı. Geniş istifadəçi kütləsi üçün hazırlanmış lügətlər adı lügətlərin elektron variantı olduğu üçün onları şərti olaraq avtomatik lügət adlandırmaq olar.

Kompüter dilciliyinin daha bir perspektivli sahəsi süjetlərin quruluşunun kompüter modelləşdirilməsidir. Süjet quruluşunun modelləşdirilməsi struktur ədəbiyyatşunaslıq, semiotika və kulturologiyaya aid edilir.

Süjetin modelləşdirilməsinin kompüter proqramları süjetin formal təqdiminin üç aspektinə əsaslanır:

- süjetin morfoloji təqdimi;
- süjetin sintaktik təqdimi;
- koqnitiv yanaşma.

Morfoloji təqdimatda empirik materialın təhlili əsasında sıralanmış tipikləşdirilmiş situasiyalar çoxluğu alınır. Mətndə müşahidə olunan analoji situasiyalar ardıcıl olaraq təkrarlanır və personajların görüşlərinin ssenariləri alınır. Başqa sözlə, süjetin morfoloji təqdimatında təkrarlanan eynitipli hadisələr modelləşdirilir və onun ümumiləşdirilmiş ssenarisi alınır.

Sintaktik yanaşma ilə mətnin süjetinin təqdiminin nəzəri əsasını «süjet qrammatika»ları təşkil edir. Bu qrammatika ötən əsrin 70-ci illərində N.Xomski tərəfindən təşkil olunmuş generativ qrammatika prinsipləri əsasında hazırlanmışdır. Əgər generativ qrammatikada sintaktik struktur fel və ad qruplarına ayrılsa, süjet qrammatikalarının əsas anlayışları ekspozisiya, hadisə və epizoddur.

Kompüter dilciliyinin ən çox müzakirə olunan və heç vaxt gündəmdən düşməyən istiqamətlərindən biri maşın tərcüməsidir. Bu barədə növbəti fəsillərdə məlumat veriləcəkdir.

II FƏSİL. AZƏRBAYCAN DİLİNİN MİLLİ KORPUSU

2.1. Ümumi məsələlər

Azərbaycan dilinin milli korpusu, onun yaradılmasının nəzəri və təcrübi məsələləri, quruluşu, tərkibi və s. məsələlərin izahına keçməzdən əvvəl bəzi anlayışları konkretləşdirilməsinə ehtiyac vardır.

Hər şeydən əvvəl, *korpus* nədir və bu termin hansı mənalarda işlənir?

“Azərbaycan dilinin izahlı lüğəti”ndə bu sözün latın mənşəli olduğu göstərilir və 5 mənası qeyd olunur:

1. Ümumi sahədə yerləşən binalardan hər biri, yaxud böyük binanın ayrıca hissəsi;
2. Bir neçə diviziya və ya briqadadan ibarət iri qoşun birləşməsi;
3. Bir hökumət yanındakı xarici dövlətlərin nümayəndələri;
4. İngilabdan əvvəlki Rusiyada orta hərbi məktəb adlarının tərkibində işlənir;
5. On punktluq mətbəə şrifti (hürufatı) (ADİL, II cild, s. 738-739).

“Rusca-azərbaycanca lüğət”də “Azərbaycan dilinin izahlı lüğəti”ndəki bütün mənalar eyni ilə verilir. Amma birinci məna kimi 1) “bədən”, gövdə (insanda, heyvanda); 2) korpus, gövdə, çanaq, təknə; korpusc судна – gəminin korpusu (gövdəsi) göstərilir (Rusca-azərbaycanca lüğət, I cild, s. 573).

“İngiliscə - azərbaycanca lüğət”də latın mənşəli bu söz 1) bədən, gövdə (insan və heyvan haqqında); 2) toplu, külliyyat, məcmuə (sənəd və s. haqqında) kimi izah olunur (İngiliscə - azərbaycanca lüğət, s.344).

Müxtəlif lüğətlərə müraciət etməkdə məqsəd bu çoxmənali sözün semantik tutumunu müəyyənləşdirmək, ifadə etdiyi anlayışların məna bağlılığını müəyyənləşdirməkdir.

Kompüter dilciliyində *korpus* bir qədər fərqli anlamda işlənir. Kompüter dilciliyində *korpus* dedikdə, hər hansı bir konkret dildə mətnlərin elektron formada toplanmasına istiqamətlənmiş məlumat axtarışı sistemi başa düşülür. Konkret dilin milli korpusunda müəyyən mərhələdə (tarixi dövrdə) dil tam şəkildə – bütün üslubları, janrları, ədəbi dili, dialektləri ilə təmsil olunur.

Hazırda kompüter dilciliyi ilə yanaşı, dilciliyin daha yeni bir sahəsi – korpus dilciliyi yaranmaqdadır. Fikrimizcə, korpus dilciliyini müstəqil bir dilçilik sahəsi kimi səciyyələndirmək düzgün olmazdı. Korpus dilciliyi kompüter dilciliyinə aid edilə bilər. Kompüter dilciliyi korpus dilciliyinin obyekt və predmetini ehtiva edir. Korpus dilciliyi kompüter dilciliyi daxilində daha aydın başa düşülür və izah olunur. Monoqrafiyada korpus dilciliyinə kompüter dilciliyinin bir komponenti, bölməsi kimi yanaşılır və bu kontekstdə izah olunur.

2.2. Milli dil korpusları

Konkret dillər üçün milli korpusların yaradılması ideyası yeni deyil. Əvvəllər bu, maşın fondu adlandırılırdı. Göründüyü kimi, burada termin müxtəlifliyi vardır. Vaxtilə keçmiş SSRİ məkanında SSRİ xalqlarının dillərinin milli korpuslarının yaradılması ilə bağlı intensiv işlər aparılırdı. Rus dili ilə yanaşı, hər bir müttəfiq respublikanın dili üçün milli korpus yaradılması planlaşdırılırdı.

Qeyd etmək lazımdır ki, indinin özündə də *maşın fondu* və *milli korpus* paralel terminlər kimi işlənməkdədir. Hətta eyni müəllifin eyni konfransa təqdim etdiyi məruzələrdə həm maşın fondu, həm də milli korpus barədə məlumat verilir. Görünür, bu terminlərin sabitləşməsi üçün hələ müəyyən qədər vaxt lazımdır.

“Başqırd dilinin milli korpusu” ilə bağlı Z.A.Sirazidinov, A.Ş.İşmuxametova və A.D.İbrahimovanın təqdim etdikləri məruzədə bu məsələ ilə bağlı maraqlı ideyalar irəli sürünlür. Müəlliflər göstərirlər ki, informasiya texnologiyalarına dair terminologiyanın bugünkü durumundan çıxış etdikdə, “milli korpus” termini yerinə “kompüter fondu” işlətmək daha düzgün olardı.

Ötən əsrin 80-ci illərində SSRİ Elmlər Akademiyası rus dilinin maşın fondunun yaradılması barədə program qəbul etmişdi. Bu program çox geniş müzakirə olunduqdan sonra qəbul olundu. İndinin özündə də internet şəbəkələrində “Rus dilinin maşın fondu” adı qalmaqdadır. Lakin son zamanlar “Rus dilinin milli korpusu” termini əvvəlki adı – “Rus dilinin maşın fondu” ifadəsini üstələməkdədir.

Keçmiş SSRİ ərazisində yaşayan xalqların bəziləri milli korpusla bağlı müəyyən işlər görmüş, ayrı-ayrı fragməntlər üzrə tədqiqatlar aparmışlar (qazax, litva, eston, buryant, osetin və s.). Başqırd dilinin milli korpusunun timsalında məsələnin ümumi cəhətləri, prinsipləri, strukturu barədə müəyyən təsəvvür əldə etmək olar. Əlbəttə, keçmiş SSRİ məkanında milli dil korpusları arasında həcmi və mükəmməlliyi ilə seçilən rus dilinin milli korpusudur.

O.S.Rublyova rus dilinin milli korpusu sahəsində aparılan tədqiqatları kompüter dilçiliyinin predmetinə aid edir. Kompüterlərdə lügət materialları maşın kartotekalarında saxlanılır və istifadə olunurdu. Kompüter texnologiyası inkişaf edib təkmilləşdikcə daha mükəmməl leksikoqrafik məlumatlar bazası yaradılmağa başladı. O.S.Rublyovanın fikrincə, “Rus dilinin milli korpusu”nu belə leksikoqrafik bazalardan biri hesab etmək olar (Рублёва, 2010 s. 34). Həmin vaxtdan başlayaraq çap olmuş lügətlərin elektron variantlarının yaradılması sahəsində işlər sürətləndi. Qlobal şəbəkə əlaqələri və müxtəlif axtarış sistemləri imkanı olan yeni lügət növləri və “korpus” sistemlərinin yaranmasına maraq da getdikcə artmağa başladı. Məsələnin nəzəri və praktik cəhətləri indi də leksikoqrafların və kompüter dilçiliyi mütəxəssislərinin diqqət mərkəzindədir. Əslində, burada söhbət çox funksiyalı mətn məlumatları bazalarının və ya, başqa sözlə, korpusların yaradılmasından gedir.

“Korpus” sözü burada özünün lügəvi mənasında deyil, yeni anlamda işlənir. Dünya dilçiliyində, o cümlədən rus dilçiliyində korpus elektron daşıyıcıda saxlanan, müxtəlif dil hadisələri və aspektləri ilə bağlı linqvistik tədqiqatlara material verən, müəy-

yən nizamla düzülmüş təbii dil mətnləri çoxluğudur. Korpusu təşkil edən mətnlər və onlara müraciət müəyyən qaydalar əsasında aparılır.

İlk çoxfunksiyalı məlumat bazaları və lügətlər 1956-cı ildə ABŞ-da yaradılmışdır. Elektron məlumatlar bazası əsasında bir çox lügətlər, məsələn, *Webster's English Dictionary* hazırlanmışdır (1996).

XX əsrin 60-70-ci illərində kompüter texnologiyasının inkişafı ilə əlaqədar ilk korpuslar meydana çıxdı. Orada sözlərin miqdarı məhdud idi (Kennedy, 1998).

Həmin dövrdə məlum olan məşhur korpuslar *The Brown Corpus*, *Lancaster-Oslo/Bergen Corpus*, *London-Lund Corpus* hesab olunur (Рублёва, 2010 s.35).

Söylənilənləri yekunlaşdıraraq, belə qənaətə gəlmək olar ki, milli korpuslar dilçilər tərəfindən elmi araşdırımlar və dilin tədrisi prosesini optimallaşdırmaq məqsədi ilə yaradılır. Korpus dili bütün janr və üslub müxtəliflikləri, dialektləri və peşə leksikası ilə müəyyən mərhələdə və ya onun mövcudluğunun bütün mərhələlərində təmsil edir.

Hazırda dünyanın bir çox ölkələrində dünyanın aparıcı dilləri üçün milli korpus tərtib olunmuşdur. Əlbəttə, bu korpuslar elmi və texniki göstəricilərinə görə eyni deyil. Dünyanın ən çox sayılan və örnek kimi götürülən korpusu Britaniya Milli Korpusu hesab olunur. Slavyan dilləri ailəsində rus və çex dillərinin milli korpusları xüsusiylə seçilir.

2.2.1. Türk dillərinin milli korpusu

Ayrı-ayrı türk dilləri üçün maşın fondunun yaradılması ideyasının irəli sürülməsi və inkişafında R.Q.Piotrovski, A.M.Şerbak, V.Q.Quzevin xidmətləri böyükdür (Гузев, Пиотровский, Щербак, 1988, c.92-101).

1988-ci ilin ayında Moskvada Sovet Türkoloqları Komitəsinin XIV plenumunda keçmiş SSRİ miqyasında türk dillərinin maşın fondunun yaradılması ideyası irəli sürülmüş və türk dillərinin maşın fondunun yaradılmasının əsas istiqamətləri müəyyən-

leşdirilmişdi. Qərara alınmışdı ki, türk dillərinə aid leksikoqrafik, qrammatik, statistik-üslubi, tarixi-etimoloji məlumatlar toplanılmalı və müqayisə-qarşılaşdırma planında sistemləşdirilməli, daha sonra türk dilləri haqqında istənilən məlumatı dolğun və düzgün şəkildə doğura və təqdim edə biləcək qaydalar işlənilib hazırlanmalıdır. Türk dillərinin maşın fondunun yaradılması üçün mərkəz olaraq Qazaxıstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutu tövsiyə olunmuşdu. Başlangıç mərhələdə türk dillərində sözlərin qrammatik formalarının yaranma proseslərinin öyrənilməsi üçün birhecalı sözlərin struktur-fonetik müxtəlifliklərinin tədqiqi ön plana çəkilmişdi. Gələcəkdə həm ümumtürk dil sistemini, həm də hər bir konkret dili modelləşdirməyə qabil olan çoxfunksiyalı böyük Türk Dillərinin Maşın Fondunun (TDMF) reallaşdırılması nəzərdə tutulurdu. TDMF müqayisə-qarşılaşdırma planında türk dillərinin leksikoqrafik, qrammatik, tarixi-etimoloji xüsusiyyətlərinə aid məlumatların toplanması və sistemləşdirilməsi işlərini tənzimləməli idi. Eyni zamanda digər turkdilli regionlarda da bu problemlə bağlı intensiv işlər aparılmağa başlanılmışdı (Джубанов, 2012, s.154).

Türk dillərinin maşın fondunun (TDMF) yaradılmasının ilkin mərhələsində türk ulu dilinin rekonstruksiyası məsələsinin həlli nəzərdə tutulurdu. Bu mürəkkəb məsələnin araşdırılması üçün aşağıdakı məlumatların toplanılması zəruri idi:

- türk dillərinin birhecalı söz köklərinin müxtəlif növləri barədə struktur-fonetik informasiya;
- morfem siyahıları;
- sintaktik əlaqələri əks etdirən sxemlər;
- affikslərin qrammatik tezaurusu;
- konkret dillərin fonetik, qrammatik quruluşu barədə analitik göstəricilərin toplusu.

Bələliklə, ilkin mərhələdə ümumtürk və dillərarası fonomorfoleksik-semantik təhlil problemlərinin öyrənilməsinə imkan verən türk dillərinin linqvistik bankının yaradılması nəzərdə tutulurdu.

İkinci mərhələdə çox funksiyalı böyük TDMF-nin yaradılması planlaşdırılmışdı. Həmin fond həm ümumtürk, həm də hər bir konkret dil sistemini modelləşdirməklə praktik istifadə üçün yararlı olmalı idi. TDMF-in əsas blokları leksik, qrammatik, fonoloji və morfonoloji bloklar hesab olunurdu.

Maşın fondunun layihələşdirilməsi və programlaşdırılması “yuxarıdan aşağıya” prinsipi ilə aparılmalı idi. Bu, ayrı-ayrı modulların uzlaşdırılması baxımından məqsədə uyğun idi. Hesab olunurdu ki, əvvəlcə kompüterdə hər bir konkret türk dili hərtərəfli işlənməli, toplanmış təhlilin nəticələri sonradan ümumtürk kontekstinə çıxarılmalıdır. Qeyd etmək lazımdır ki, ideya müəllifləri ümumittifaq məqyasında turkdilli respublikaları bu işə səfərbər etmək üçün gərgin fəaliyyət göstərildilər. Beynəlxalq elmi-nəzəri jurnal olan “Sovetskaya tyurkologiya”da türk dillərinin maşın fondunun yaradılması barədə geniş məqalə bu məqsədlə çap olunmuşdu (Гузев, Пиотровский, Щербак, 1988, s.92-101).

2.2.2. Başqırd dilinin milli korpusu

Başqırd dilinin maşın fondunun yaradılması ilə bağlı işlərə 2003-cü ildən başlanılmışdır (Сиразитдинов, Ишмухаметова, Ибрагимова, 2012, s. 35-37).

Başqırd dilinin maşın fondu xüsusi olaraq dilçilər, müəllimlər, tələbələr və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Fonda xüsusi məlumatlar bazası yerləşdirilmişdir. Məlumatlar bazasında və program təminatında sorğuların işlənməsi və yerinə yetirilməsi məqsədi ilə interfeyslər yaradılmışdır. İnterfeys “birləşmə, temas, əlaqə yeri, üsulu” mənasında işlənir. Əgər fərdi kompüterin, programın funksiyasının interfeysi dəyişməz qalırsa, həmin obyektin digər obyektlərlə qarşılıqlı təsir prinsiplərini dəyişdirmədən onun özünü modifikasiya etmək olar. Məsələn, Windows programlarında interfeys eynidir. Beləliklə, interfeys dedikdə – istifadəçinin müxtəlif qurğularla ünsiyyətdə istifadə etdiyi vasitələr başa düşülür (Əliquliyev, Şükürlü, Kazimova, 2009, s.87).

Başqırd dilinin maşın fondu 7 məlumat bazasını özündə birləşdirən altfondlardan ibarətdir:

- əsas kartotekalar altfondu;
- leksikoqrafik altfond;
- qrammatik altfond;
- əlyazmaların kataloqu altfondu;
- qədim çap kitablarının kataloqu altfondu;
- təcrübi-fonetik altfond;
- dialektoloji altfond.

Əsas kartoteka dilin leksik sistemi haqqında zəruri informasiyanı ehtiva edən 100000 kök söz və düzəltmələrdən ibarətdir. Həmin kartotekanın dilin bütün qatlarını əhatə etdiyi iddia olunur. Hər bir leksik vahid üçün 50-dən çox əlamət göstərilir. Əsas kartotekada sözün hansı nitq hissəsinə aidliyi, mənşəyi, üslubu, dialekta və ya ədəbi dilə mənsubluğu, tarixizm və ya arxazizm, neologizm olması, şəxslili (şəxssiz, ümumi) xüsusi və s. barədə məlumatlar yerləşdirilmişdir.

Əsas kartoteka fondun digər altfond bazaları ilə əlaqəlidir. Bu, lazımlı gəldikdə, əlavə informasiya əldə etmək imkanı yaratır.

Leksikoqrafiya altfondunda söz haqqında müasir başqırd dilinin lügətləri əsasında hazırlanmış məlumatlar verilmişdir. Altfondda 500000 lügət vahidi barədə lügət məqaləsi verilmişdir. Leksikoqrafik altfondda akademik və tədris profilli lügətlər: birdilli, ikidilli, çoxdilli, tezlik, terminoloji, frazeoloji, sinonim, sorğu lügətləri, yer adlarını (küçə, şəhər, yaşayış məntəqələri və s.) bildirən onomastik lügətlər və s. təmsil olunmuşdur.

Təcrübi-fonetik altfondda başqırd dili sait və samitlərinin artikulyasiya səciyyələri yerləşdirilmişdir. Burada 8000 vahiddən ibarət fonetik lügət verilmişdir. Həmin materialdan başqırd dilini müstəqil öyrənənlər də istifadə edə bilərlər.

Başqırd yazılı ədəbi dili barədə məlumat verilməsi məqsədi ilə fondda əlyazmaları və qədim çap kitablarını əks etdirən 2000-dən çox vahidi birləşdirən daha iki kataloq təmsil olunmuşdur. Kataloqlar mövcud əlyazma və qədim çap kitablarının təsvirini və aşağıda qeyd olunan məlumatları verir:

Başlıq (rus dilinə tərcümə ilə), başlığın transliterasiyası, müəllif (əsərin müəllifi), müəllifin adı (transliterasiyada), əlyazmanın üzünü köçürən şəxs barədə məlumat, il (nə vaxt köçürü-lüb), həcmi, formatı (səhifədə sətirlərin sayı), səciyyəsi, annotasiyası, kim tərəfindən tapılıb və təhvıl verilib, dili (ərəb, qədim türk, osmanlı və s.), paleoqrafiyası, harada saxlanılır, şifri və s.

Dialektoloji altfond 3 müstəqil bazadan – leksik, kartografiq və tekstoloji bazalardan təşkil olunmuşdur.

Qrammatik altfondda akademik qrammatikalar, başqırd dilinin sözdəyişdirmə sisteminin alqoritmik təsviri, eləcə də morfemlərin statistik bazası barədə məlumatlar toplanmışdır. (Сиразитдинов, Ишмухаметова, Ибрагимова, 2012, s.35-43).

A.K.Djubanovun 75 illiyinə həsr olunmuş elmi-nəzəri konfransda daha bir məruzə başqırd dilinin maşın fondunun yaradılması problemlərinə həsr olunmuşdu (Бускунбаева, Сиразитдинов, 2012, s.54-55).

Müəlliflərin məlumatına görə başqırd dilinin maşın fondu Rusiya Elmlər Akademiyasının Ufa elm məzkəzində Tarix, Dil və Ədəbiyyat İnstitutunun Linqvistika və İnformasiya Texnologiyaları laboratoriyasında 2011-ci ildən başlayaraq yaradılır. Fonda başqırd dilinin 4 əsas – bədii, publisist, elmi-tədris, rəsmi-iş-güzar – üslubunu əhatə edən, XIX əsrin 20-ci illərindən bu günə qədər çap olunan mətnlər daxil edilir.

Başqırd dilinin maşın fondunun yaradılması sahəsində qazanılmış təcrübə və materiallar korpusun hazırlanmasında istifadə olunur. Bura avtomatik təhlil və sintez alqoritmləri, leksiko-qrafik baza və s. daxildir. Korpusda söz-formaları lüğət vahidi formasına gətirməyə imkan verən morfoloji təhlil alqoritmləri əsas komponentlərdən hesab olunur.

2012-ci ildə başqırd dilinin milli korpusunun pilot layihəsi hazırlanmışdır.

Hazırda korpusda XX əsrin əvvəllərindən indiyə qədərki dövrü əhatə edən 63 müəllifin 579 əsərinin elektron variantı hazırlanmış, ümumi həcmi 9277754 söz-forma (sözişlətmə) redaktə

olunmuşdur. Həmin mətnlər 1981-ci ildə qəbul olunmuş başqırd dilinin yeni orfoqrafiyasına uyğunlaşdırılmışdır.

Korpusda söz-formaların axtarışı aşağıdakı parametrlərə uyğun aparılır:

1) Ekstralinqvistik marker istifadəçiye imkan verir ki, konkret parametrləri göstərməklə axtarış sahəsini məhdudlaşdırınsın. Bu da istifadəçiye lazım olan informasiyanın qısa müddətdə əldə etmək üçün şərait yaradır. Ekstralinqvistik məlumatda müəllif (soyadı, adı, atasının adı, təvəllüdü, cinsi və s.), əsər (adı, yaranma ili, janrı, mövzusu, təqdim növü, kitab, jurnal, elektron mətn və s.), mənbənin adı və nəşr ili barədə qeydlər əks olunmuşdur. Belə ekstralinqvistik nişanlar istifadəçiye istədiyi əlamətlər üzrə axtarış aparmaq imkanı yaradır (burada nişan “marker” mənasında işlənir).

Morfoloji marker istifadəçinin konkret morfoloji səciyyələrinə görə bu və ya digər söz-formanı seçməsini reallaşdırır. Hər bir söz-formanın leksem mənsubiyyəti və morfoloji əlamətləri qabaqcadan göstərilmişdir: Sözün ilkin forması, nitq hissəsi, əlaməti, qrammatik kateqoriya əlamətləri.

Semantik markerdə leksemlərin geniş tematik sinifləri və sözəmələğətirnə səciyyələri əks olunmuşdur.

Hazırda başqırd dilinin milli korpusunun periodika (qəzet, jurnal), folklor mətnləri, rəsmi-işgüzar və elmi mətnləri əhatə edən altkorpuslarının yaradılması işlərinə başlanılmışdır (Бусунбаева, Сиразитдинов, 2012, s.54-58).

2.2.3. Rus dilinin milli korpusu

Rus dilinin milli korpusunun yaradılmasına 2003-cü ildən Rusiya Elmlər Akademiyasının “Filologiya və informatika” programı çərçivəsində başlanılmışdır.

Hazırda “Rus dilinin milli korpusu” təxminən 140 milyon sözü əhatə edir və gələcəkdə onun həcmiin 200 milyona çatdırılması nəzərdə tutulur (Рублёва, 2010 s.36).

Rus dilinin milli korpusunun ən mühüm xüsusiyyətlərindən biri balanslaşdırılmış mətn korpusuna malik olması və dili lazımı

dərəcədə təmsil edə bilməsindədir. Bu, o deməkdir ki, korpus dildə mövcud olan yazılı və şifahi mətnlərin bütün tiplərini (müxtəlif janrlı bədii, publisist, tədris, elmi, işgüzar, danışq, dialekt və s.) imkan daxilində ehtiva edir. Həmin mətnlər dildə malik olduqları paya müvafiq olaraq korpusda təmsil olunmuşdur. Qeyd etmək lazımdır ki, dili təmsil edə bilmək üçün korpusun həcmi kifayət qədər böyük olmalıdır (10 və 100 milyon söz-forma (sözişlətmə)).

Rus dilinin milli korpusu (RDMK) tərkibinə daxil edilmiş mətnlərin xüsusiyyətləri barədə əlavə məlumatlar verilir (xüsusi markerləmə və ya annotasiyalarının verilməsi). Mətnlərin markerlənməsi korpusun əsas səciyyələrindəndir. Bu, korpus mətnlərini sadə mətn kolleksiyalarından və ya “kitabxanalar”dan fərqləndirir.

RDMK ilə yanaşı Rusiyada “Fundamental elektron kitabxana” da yaradılır. Burada rus klassik ədəbiyyatı nüfuzlu çap nəşrlərində olduğu kimi, heç bir dəyişikliyə uğramadan elektron formada verilir. Elektron istifadə üçün işlənməmiş belə kitabxanalar elmi tədqiqat işləri üçün yararlı deyil. Nəzərə almaq lazımdır ki, kitabxanalar onun üçün yaradılmışdır ki, oradakı mətnlər üzərində dilçilər tədqiqat aparsın, mətnin dil xüsusiyyətlərini araşdırınsın. Həmin klassik ədəbiyyat onu istifadəçilərin oxuması üçün qoyulur. Ona görə də, internetdə qoyulmuş kitabxanalar qarşıya qoyduqları məqsədə müvafiq qaydada kiber məkanda təmsil olunurlar. Milli korpus elektron kitabxanadan fərqli olaraq “maraqlı” və ya “faydalı” mətnləri toplamaqla məşğul olmur. Onu elə mətnlər maraqlandırır ki, həmin mətnlər dilin öyrənilməsi və tədqiqi baxımından maraqlı və faydalı olsun. Beləliklə, milli korpus üçün yazıcıının şöhrəti, kitabın maraqlı və ya faydalı olması, yüksək bədii və ya elmi əhəmiyyətə malik olması mühümdür, lakin birinci dərəcəli deyil. Dilin öyrənilməsi baxımından isə ikinci dərəcəli bir yazıcıının romanı, adı telefon danışığı, icarə müqaviləsi və s. də, klassik bədii ədəbiyyat nümunələri ilə yanaşı əhəmiyyətli ola bilər (<http://www.ruscorpora.ru/corpora-intro.html>).

Mətnlərin elektron variantları nə qədər çox işlənərsə, mətnlərə nə qədər çox nişan qoyularsa, milli korpusun elmi və tədris baxımından əhəmiyyəti bir o qədər yüksəlmış olar. RDMK-də hazırda daha çox beş işarələnmə növündən istifadə olunur: metamətn, morfoloji (sözdəyişmə), sintaktik, aksent və semantik.

Qeyd etmək lazımdır ki, korpusda markerləmə sistemi getdikcə təkmilləşdirilir, yeni formalar və optimal üsullar təklif olunur.

Milli korpus ilk növbədə dilin leksika və qrammatikası sahəsində tədqiqatlara istiqamətlənmişdir. Eyni zamanda müəyyən zaman kəsiklərində (100-200 il ərzində) dildə baş verən fasiləsiz dəyişikliklərin izlənilməsi və təhlili də korpus materialının köməyi ilə hərtərəfli araşdırıla bilər. Korpusun daha bir vəzifəsi dilin leksika, qrammatika, aksentologiya tarixi və s. barədə mümkün arayışlar verməkdir. Müasir kompüter texnologiyası böyük mətn massivlərinin linquistik işlənmə prosedurunu dəfələrlə sadələşdirir və sürətləndirir. Əvvəller tədqiqatçı mətnə baxır və oradan lazımi informasiyaya aid nümunələri əllə köçürüb kağıza yazırırdı. Mətnlərin bu cür ilkin işlənməsi ağır fəaliyyət növü olub, çox vaxt aparırırdı. Həm də bu üsulla böyük mətn massivlərini işləmək qeyri-mümkün idi. İndi təhlil olunan mətnin həcmində heç bir məhdudiyyət yoxdur. Informasiyanın axtarış sürəti də kifayət qədər böyükdür. Tədqiqatçı istənilən mətn tipini istənilən həcmdə qısa müddət ərzində təhlil etmək imkanına malikdir. Bütün bunlar bizim dil haqqında biliklərimizin getdikcə dərinləşməsi, çoxalması üçün geniş üfüqlər açır. Mətnlərin kütləvi şəkildə (o cümlədən statistik cəhətdən) işlənməsi dilin quruluşu və inkişafi haqqında əvvəller heç düşünmədiyimiz, yaxud ehtimal etdiyimiz bir çox qanuna uyğunluqların aşkarlanması və əsaslandırılması üçün təzkib olunmaz faktlar verir. Dillərin qrammatik quruluşunun elmi təsviri, eləcə də nüfuzlu akademik lügətlər yalnız milli dil korpuslarına əsaslanmaqla hazırlanmalıdır. Başqa xüsusi tədqiqat sahələrində də korpus məlumatlarının nəzərə alınması faydalı olardı.

Milli dil korpuslarının əsas istifadəçiləri, əlbəttə ki, dilçi tədqiqatçılardır. Lakin istifadəçiləri təkcə dil tədqiqatçıları ilə məşğul olanlarla məhdudlaşdırmaq olmaz. Müəyyən tarixi dövrün və ya konkret müəllifin dili ilə bağlı etibarlı statistik məlumatlar ədəbiyyatçıları, tarixçiləri və humanitar elm sahəsinin başqa nümayəndələrini də maraqlandırıb bilər. Ana dilinin və ya xarici dillərin tədrisi prosesi üçün də milli korpuslar olduqca əhəmiyyətlidir. Son zamanlar dərslik və dərs vəsaitləri daha çox korpus materiallarına əsaslanmaqla hazırlanır. Tanış olmayan sözün və ya qrammatik formanın nüfuzlu müəlliflər tərəfindən istifadə olunma xüsusiyyətlərini xarici dil daşıyıcıları, məktəblilər, müəllimlər, jurnalistlər, redaktorlar, yazıçılar, bir sözlə, bütün maraqlananlar çox qısa vaxt ərzində effektiv olaraq milli korpusun köməyi ilə yoxlayıb təhlil edə bilərlər.

RDMK XVIII əsrin ortalarından müasir dövrə qədərki vaxtı əhatə edir. Həmin dövr ərzində mövcud olmuş bütün dil xüsusiyyətləri milli korpusda öz əksini tapmışdır. Korpus dil və mədəniyyət baxımından böyük maraq doğuran orijinal (tercümə ədəbiyyatı bura daxil edilmir) bədii ədəbiyyat nümunələrini əhatə edir. Lakin milli korpus təkcə bədii ədəbiyyat korpusu deyil. Bədii mətnlərlə yanaşı, bura yazılı və şifahi dil nümunələri – memuarlar, esselər, publisistika, elmi-populyar və elmi ədəbiyyat, çıxışlar, şəxsi yazışmalar, gündəliklər, sənədlər və s. daxil edilir.

RDMK-da məlumatlar müəyyən sistemlə yerləşdirilmiş və ayrı-ayrı mətnlər sıx əlaqələndirilmişdir.

2.2.3.1. Əsas mətn korpusu

Rus ədəbi dilini təmsil edən mətnləri iki əsas massivə ayırmak olar:

- müasir yazılı mətnlər (XX əsrin ortalarından – XXI əsrin əvvəllerinədək);
- daha əvvəlki dövrlərə aid mətnlər (XVIII əsrin ortalarından – XX əsrin ortalarına dək);

Hər iki massivə eyni zamanda müraciət etmək olar. Əsas korpusa daxil olunan bütün mətnlərdə metamarkerləmə və morfoloji markerləmə aparılır.

Morfoloji markerləmə xüsusi avtomatik morfoloji təhlil proqramlarının köməyi ilə aparılır. Əsas korpusun kiçik hissəsində (6 milyon sözişlətmə; gələcəkdə bu işin artırılması nəzərdə tutulur) omonimliyin əllə aradan qaldırılması və avtomatik morfoloji təhlilin əlavə olaraq correksiyası aparılmışdır. Bu hissə omonimliyin aradan qaldırılması korpusu adlanır və yüksək axtarış dəqiqiliyi tələb edən müasir rus morfologiyasının tədqiqi, mətnlərin avtomatik işlənməsi və formal morfoloji təhlili, müxtəlif axtarış proqramlarının testləşdirilməsi üçün əlverişli poligon rolinu oynayır. Bu altkorpusun nümunələri müvafiq markerlə təchiz olunur (omonimlik aradan qaldırılmışdır). Omonimliyi aradan qaldırılmış mətnlər avtomatik olaraq vurgulanmışlar.

2.2.3.2. Müasir yazılı mətnlər

Morfoloji markerlə təchiz olunmuş müasir mətnlər korpusu altkorpusların ən irihəcmliyi və əsaslarından sayılır. Bu korpus müasir rus ədəbi (yazılı) dilinin müxtəlif tiplərini əhatə edir:

- müxtəlif istiqamətli və janrlı müasir bədii nəşr nümunələri;
- müasir dramaturgiya;
- memuar-bioqrafik ədəbiyyat;
- jurnal publisistikası və ədəbi tənqid;
- qəzet publisistikası və xəbərlər;
- elmi, elmi-populyar və tədris mətnləri;
- dini və dini-fəlsəfi mətnlər;
- istehsalatla bağlı texniki mətnlər;
- rəsmi-işgüzər və hüquqi mətnlər;
- məişət mətnləri (o cümlədən çap üçün nəzərdə tutulmayan mətnlər: şəxsi yazışmalar, gündəliklər və s.).

Bədii mətnlər (dramaturgiya və memuarlar daxil olmaqla) korpusun 40%-ni təşkil edir.

Korpusa daxil edilən mənbələr bu mətnlərin naşirləri tərəfindən təsdiq olunmuş kitab, jurnal və qəzet məhsulları hesab olunur.

Naşirlərin təsdiq etmədiyi və icazə vermədiyi mətnlər korpusa daxil edilmir.

XVIII əsr və XX əsrin ortalarına aid olan mətnlər onların elmi nəşrlərində saxlanılan orfoqrafiyada – orijinal orfoqrafiyada verilir.

2.2.3.3. Dərin annotasiyalı (sintaktik) korpus

RDMK-nın bu bölümü morfo-sintaktik markerlə təchiz olunmuş mətnlərdən ibarətdir. Bu o deməkdir ki, morfoloji informasiya ilə təchiz olunmuş hər bir sözlə yanaşı, hər bir cümlə üçün də onun sintaktik strukturu verilmişdir. Dərin annotasiyalı korpusda cümlənin sintaktik quruluşu asılılıqlar ağacı kimi təsvir olunur. Onun qoşşaqlarında cümləni təşkil edən sözlər, budaqlarında işə sintaktik əlaqələr göstərilir. Cümlənin sintaktik strukturunun bu cür təsviri “Məna↔Mətn” linqistik modelinə uyğun gəlir.

Morfoloji markerlə təchiz olunmuş fragmənlərdən fərqli olaraq burada morfolji və sintaktik omonimlik aradan götürülmüşdür.

2.2.3.4. Qəzet korpusu (müasir KİV korpusu)

RDMK-da qəzet korpusu (müasir kütləvi informasiya vasitələri korpusu) 2010-cu ildə açılmışdır və həmin bölmədə 2000-ci illərdə kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələr əhatə olunur. Real dövrdə dildə baş verən dəyişiklikləri əks etdirən və böyük maraqlı doğuran bütün məqalələr korpusa daxil edilə bilməz.

Qəzet mətnləri korpusuna kütləvi informasiya vasitələrindən – “Известия”, “Советский спорт”, “Труд”, “Комсомольская правда” qəzetlərindən, eləcə də elektron agentliklərdən (РИА “Новости”, РБК, “Новый регион”) götürülmüş

mətnlər daxil edilmişdir. Korpus daim təzələnir, hər il 10 milyonlarla sözişlətmədən (söz-formadan) ibarət bərabər həcmidə mətnlər əlavə olunur.

2.2.3.5. Paralel mətnlər korpusu

Bu korpusun özəlliyi ondadır ki, rus dilində olan mətn onun başqa dilə tərcüməsi ilə qarşılaşdırılır. Bəzən əksinə də olur, başqa dillərdə olan mətn onun rus dilinə tərcüməsi ilə paralel verilir. Orijinal və tərcümə mətni (adətən cümlələr) arasında xüsusi prosedurlar vasitəsilə müvafiqlik müəyyənləşdirilir. Bu prosedur müvafiqliklə “cılalanma” adlanır, mətnlər isə dəqiq-ləşdirilmiş “cılalanmış” hesab olunur.

Paralel korpuslar tərcümə nəzəriyyəsi və praktikası baxımdan əhəmiyyətlidir və belə paralel mətnlərdən rus və xarici dillərin tədrisi prosesində istifadə oluna bilər.

Hazırda RDMK-da aşağıda qeyd olunan dillər üçün paralel korpuslar yerləşdirilmişdir: ingilis-rus, rus-ingilis, alman-rus, rus-alman, fransız-rus, rus-fransız, ispan-rus, rus-ispan, italyan-rus, rus-italyan, polyak-rus, rus-polyak, ukrayna-rus, rus-ukrayna, belarus-rus, rus-belarus, eləcə də çoxdilli mətnlər.

2.2.3.6. Dialekt mətnləri korpusu

Dialekt mətnləri korpusu 2005-ci ildən açıqdır. Standart orfoqrafiyaya qismən uyğunlaşdırılmış, Rusyanın müxtəlif regionlarından toplanmış dialekt nitqi bu korpusda təmsil olunmuşdur. Mətnlərin morfoloji, sintaktik və leksik xüsusiyyətləri olduğu kimi saxlanılmışdır. Altkorpusda dialekt morfologiyasının ədəbi dildən fərqli xüsusiyyətlərini eks etdirən markerlərdən istifadə olunmuşdur. Xalis dialekt leksikası xüsusi izahla təchiz edilmişdir.

2.2.3.7. Poetik mətnlər korpusu

Poetik mətnlər korpusu nəzmlə yazılmış əsərləri ehtiva edir və 2006-ci ildə açılmışdır. Nəzmlə yazılan dramatik əsərlər hələ

korpusa daxil edilməmişdir. Adı semantik və morfoloji markerlər yanaşı, korpusda xüsusi şeir markerləri qoyulmuşdur. Müxtəlif şeir formalarını həmin markerlə axtarır tapmaq olar.

2.2.3.8. Rus dilinin tədris korpusu

Rus dilinin tədris korpusu 2007-ci ildə açılmışdır. Məktəblərdə rus dilinin tədrisi ilə əlaqədar çox da böyük olmayan bu korpusda omonimliyin ləğvi markerləri qoyulmuşdur. Mətnlər məktəb proqramlarından seçilib götürülmüşdür. Məktəbdə tədris olunan çərçivədə funksional üslublar, sözdəyişdirmə tipləri və əlavə morfoloji əlamətlər markerlənmişdir.

2.2.3.9. Şifahi nitq korpusu

Şifahi nitq korpusu RDMK-da 2007-ci ildən mövcuddur. Bu altkorpusda maqnitofon yazıları, çıxışlar, şəxsi söhbətlər, kinofilmlərin transkriptləri yerləşdirilmişdir. Rus standart orfoqrafiyasının qaydaları gözlənilmiş, ən çox işlənən və hamı tərəfindən qəbul olunmuş şifahi danışq normalarına əməl olunması təmin olunmuşdur. Sosiooloji parametrlər üzrə leksik, morfoloji və semantik axtarış aparmaq imkanı yaradılmışdır. Müxtəlif janrlı mətnlər korpusu cəlb edilmişdir. Rusyanın bütün regionlarının şifahi danışq xüsusiyyətlərinin nəzərə alınması nəzərdə tutulmuşdur (Moskva, Sankt-Peterburq, Saratov, Ulyanovsk, Taqanroq, Yekaterinburq, Norilsk, Voronej, Novosibirsk və b.). Korpus 1900-2000-ci illəri əhatə edir.

2.2.3.10. Aksentoloji korpus

Aksentoloji korpus (rus vurgusunun tarixi korpusu) 2008-ci ildən fəaliyyətdədir. Rus vurgusunun tarixi haqqında məlumatları əhatə edir. Bu mətnlərin əksəriyyəti poetik korpusdan götürülmüşdür. Həmin mətnlərdə şeir vəznlərinə uyğun olaraq sözlərdə vurğunun yeri barədə məlumat verilmişdir. Şifahi nitq parçalarında, eləcə də kinofilmlərdə, real səslənən nitq axınında

vurğunun yeri hiss olunur. Bu mətnlərdə vurğunun yeri və sözün prosodik quruluşuna görə axtarış aparmaq mümkündür.

2.2.3.11. Multimediya korpusu

Multimediya korpusu 2010-cu ildə istifadəyə verilmişdir. Buraya 1930-2000-ci illərdə istehsal olunmuş filmlər daxildir. Multimediya korpusunda səslənən nitq parçalarının şifrəsi açılmış, kadrda müşahidə olunan görüntü, səslənmə və jestlər paralel olaraq yerləşdirilmişdir. Bu korpusda axtarış təkcə tələffüz olunan mətnə görə deyil, həm də jestlərə (baş işarəsi, ciyinə əl vurma və s.) və nitq hadisəsi tipinə (razılıq, şübhə, lağaqoyma, kinaya, ələsalma və s.) görə aparıla bilər. Axtarışdakı sorğuya əsasən, videogörüntülərə və səslənməyə fragmentlər şəklində baxış keçirmək mümkündür.

RDMK daim təzələnən, tamamlanan açıq sistemdir. Ona vaxtaşırı əlavələr edilir, yeni materiallar, məlumatlar, axtarış sistemləri daxil olunur.

İnformasiya texnologiyaları, kompüterlər, internet sistemləri təkmilləşdikcə, korpus da yenilənir, təkmilləşir, daha çevik və istifadə üçün yararlı olur.

2.3. Azərbaycan dilinin milli korpusunun yaradılmasının nəzəri və təcrübi məsələləri, strukturu

2.3.1. Məsələnin qoyuluşu

Milli dillərin korpuslarının yaradılması sahəsində toplanmış təcrübə Azərbaycan dilinin milli korpusunun hazırlanması işlərinin intensivləşdirilməsi zərurətini yaratmışdır.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı”nda da Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması, elektron tezlik, terminoloji lügətlərin hazırlanması, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində

fəaliyyətin gücləndirilməsi, əlyazmaların elektron portalının yaradılması, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyasının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi-linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi kimi məsələlər həlli vacib prioritet istiqamətlər kimi xüsusi göstərilmişdir. Bütün bunlar Azərbaycan dilinin milli korpusunun yaradılmasının hüquqi bazasını təşkil edir və Azərbaycan dilinə dövlət səviyyəsində qayğının parlaq nümunəsidir.

Dövlət Proqramının icrasına dair tədbirlər planında həmin sadalanan işlərin 2013-2020-ci illər ərzində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Bütün bunlar dilçiləri bir daha milli korpusun hazırlanması işlərinə səfərbər edir.

Qeyd etmək lazımdır ki, milli korpusun yaradılması ideyası ötən əsrin 80-ci illərində yaranmışdır. SSRİ xalqlarının dillərinin milli korpuslarının yaradılması işlərinə də elə həmin vaxtlardan hazırlıq görüldürdü. Azərbaycan dilinin milli korpusu sahəsində hazırlıq işləri türk dillərinin milli korpusu çərçivəsində aparılırdı. Bi işləri Azərbaycan dilinin milli korpusunun yaradılmasının başlanğıc mərhələsi hesab etmək olar.

2.3.2. Azərbaycan dilinin milli korpusunun nəzəri və təcrübi bazası

Ötən əsrin 80-ci illərindən SSRİ xalqlarının dillərinin milli korpuslarının yaradılması ilə bağlı vaxtaşırı olaraq müşavirələr keçirildi (Тбилиси, 1987; Таллин, 1988 və s.). Həmin müşavirələrdə korpusun quruluşu, iş prinsipi, vəziyyəti barədə operativ müzakirələr aparılırdı. Sonralar türk dillərinin milli korpusu ilə bağlı da müşavirələr keçirilməyə başladı. “Советская тюркология” jurnalında türk dilləri üçün milli korpusun yaradımasının prinsipləri açıqlandı (Гузев, Пиотровский, Щербак, 1988, s.92-101).

Bütün bunlar Azərbaycan dilinin milli korpusunun yaradılması üçün də perspektivlər açırdı.

Milli korpusların yaradılmasının nəzəri bazası hesab olunan formal təhlil sistemləri, formal morfoloji, sintaktik, semantik

təhlil və sintez proqramlarının işlənib hazırlanmasıdır. Formal təhlil və sintez sistemləri milli dil korpuslarının ən mühüm komponentləri hesab olunur. Ona görə də, korpusun hazırlanması işlərinə onlardan başlamaq lazım idi. Yalnız mükəmməl və hərtərəfli formal təhlil bazası əsasında sistemin digər komponentlərini qurmaq olardı. Xüsusilə, morfoloji, sintaktik və semantik səviyyələrdə omonimliyin aradan qaldırılması problemi milli dil korpuslarının yaradılmasında əsas maneələrdən hesab olunur.

Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin bütün səviyyələrində (morpholoji, sintaktik, semantik) formal təhlil alqoritmaları hazırlanmış, morfoloji və sintaktik səviyyələrdə omonimliyin aradan qaldırılması yolları və üsulları işlənib hazırlanmışdır. Monografiyanın sonrakı fəsillərində sadalananlar hərtərəfli və geniş şəkildə izah olunduğu üçün bu məsələlər üzərində dayanmayaçaq. Həmin baza əsasında milli korpusun qalan komponentlərini hazırlamaq və əlaqələndirmək mümkündür.

2.3.3. Azərbaycan dilinin milli korpusunun strukturu

Korpusa daxil edilən mətnlər Azərbaycan dilinin bütün üslublarını eyni səviyyədə və həcmidə ehtiva etməlidir. Korpusun həcmi nə qədər böyük olursa, korpus bir o qədər etibarlı və əhatəli hesab olunur. Müasir informasiya texnologiyaları milli dil korpuslarının həcmini istənilən qədər artırmağa imkan verir. Əlbəttə, burada optimal yerləşdirmə üsullarından istifadə etmək daha faydalı olardı. Həcm həddindən artıq böyük ola bilər, amma dil lazımı səviyyədə təmsil olunmaz. Məsələn, bütün korpusu qəzet, jurnal materialı ilə doldurmaq olar, dilin başqa üslubları və sahələri isə korpusdan kənardə qala bilər. Ona görə də, korpusun strukturunu düzgün planlaşdırmaqdən çox şey asılıdır. Azərbaycan dilinin milli korpusuna aşağıdakı mətnlərin daxil edilməsi məqsədə uyğun olardı:

- folklor mətnləri (Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri – dastanlar, nağıllar, bayatılar, tapmacalar, atalar sözleri, lətifələr, xalq mahnıları və s.);
- klassik Azərbaycan ədəbiyyatı;

- müasir Azərbaycan ədəbiyyatı (nəzm, nəsr, dramaturgiya);
- publisistika (qəzet, jurnal, televiziya, radio, informasiya agentlikləri, internet resursları və s.);
- elmi-texniki ədəbiyyat (elmi əsərlər, dissertasiyalar, avto-referatlar, elmi məcmuələr, elmi jurnallar, konfrans materialları, dərsliklər, dərs vəsaitləri və s.);
- dini-fəlsəfi mətnlər;
- rəsmi-işgüzər üsluba aid mətnlər;
- məişət mətnləri;
- danışq dili və dialekt mətnləri.

Qeyd etmək lazımdır ki, burada göstərilənlərdən əlavə də korpusa yeni mətnlər, müxtəlif sahələrə aid materiallar daxil edilə bilər. Başqa sözlə, Azərbaycan dilində yazılmış, Azərbaycan dilinə aid istənilən mətn dili təmsil edirsə, korpusa əlavə oluna bilər. Azərbaycan dilinin milli korpusu aşağıda göstərilən altkorpuslardan təşkil oluna bilər:

- mətnlər altkorpusu;
- linqvistik təhlil altkorpusu;
- kütləvi informasiya vasitləri altkorpusu;
- paralel mətnlər altkorpusu;
- dialekt mətnləri altkorpusu;
- poetik mətnlər altkorpusu;
- tədris altkorpusu;
- şifahi nitq altkorpusu;
- aksentologiya altkorpusu;
- multimediya altkorpusu.

Tədqiqat prosesində korpusa yeni altkorpuslar əlavə edilə bilər və ya bəzi altkorpuslar ləğv oluna bilər. Milli korpus açıq sistemdir və onun strukturunda və funksiyalarında istənilən vaxtda zərurət yarandıqda dəyişiklik aparmaq olar.

Milli korpusun altkorpuslarının hamısı eyni vaxtda fəaliyyət göstərmir. Altkorpuslar formalaşdırıqca, onların təminat bazaları yarandıqca fəaliyyətləri də başlanır. İlk vaxtlarda korpusda

bir neçə altkorpus funksional olur. Onların qarşılıqlı əlaqələri, tələbatı, yeni altkorpusların yaranması üçün stimul ola bilər.

Məlum olduğu kimi, hazırda respublikamızda elektron kitabxana xidməti fəaliyyət göstərməkdədir. Milli kitabxanada, Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasında, bir çox sahə kitabxanalarında elmi-tədqiqat müəssisələrində, ali məktəblərdə nəşr olunan ədəbiyyatın elektron variantı yaradılır və internetdə yerləşdirilir. Bütün bunlar milli korpusda mətn massivi kimi istifadə oluna bilər. Lakin kitabların elektron variantları internetdə ilkin işlənməsiz, çap olunduğu kimi qoyulur. Bu da onların müxtəlif məqsədlərlə istifadəsini çətinləşdirir. Milli korpus mətnləri isə birbaşa deyil, müəyyən işlənmə prosesindən (linqvistik işlənmə, markerlənmə və s.) sonra sistemə daxil edilə bilər. Bu barədə əvvəlki səhifələrdə məlumat verildiyi üçün təkrar şərhə ehtiyac yoxdur. Internetdə yerləşdirilmiş bu ədəbiyyatın ilkin işlənmə prosesinin üsul və formaları barədə düşünməyə dəyər.

III FƏSİL. KOMPÜTER LÜĞƏTÇİLİYİ

3.1. Lügətçiliyin inkişafında yeni mərhələ

Dilçiliyin ən qədim və ən çox istifadə olunan, qeyri-dilçilərin də gündəlik tələbatına çevrilmiş müxtəlif çeşidli lügətlərin tərtibi məsələləri ilə məşğul olan sahəsi – lügətçilik (leksikoqrafiya) yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin aparıcı xüsusiyyəti informasiya texnologiyalarının yaradılması və inkişafı, kompüterlərin lügətçilikdə istifadəsi ilə səciyyələnir.

İnsan həyatunda, cəmiyyətdə, dillərarası, mədəniyyətlərarası dialoqda lügətlərin rolü çox böyükdür. Bəlkə də bunun nəticəsidir ki, lügətə və lügətçiliyə maraq və tələb azalmır, əksinə getdikcə artır, çoxalır. Məsələ orasındadır ki, ayrı-ayrı xalqlar, ölkələr arasında əlaqələr də getdikcə artır, intensivləşir. Bu əlaqələrdə lügətlər körpü, ünsiyyət rolü oynayır. Bütün dünya ölkələrində lügətçiliyə, çeşidli lügətlərin tərtibinə belə önəm verilməsinin başlıca səbəblərindən biri, bəlkə də ən mühümüñ bu deyimlərlə əlaqələndirmək olar.

Lügətçilik böyük səbir, zəhmət, səriştə, bilik tələb edən bir sahədir. Burada işin elmi cəhəti ilə yanaşı “texniki” cəhətləri də var. Kartöckalara yigilmiş lügət vahidləri (sözlər, söz-formalar, söz birləşmələri və s.) sistemləşdirilməli, qruplaşdırılmalı və əlifbaya düzülməlidir. Əlifbaya düzülmə təkcə lügət vahidinin birinci hərfinə görə deyil, sözü təşkil edən bütün hərflərə görə aparılır. Bu isə olduqca ağır, yorucu bir fəaliyyət növüdür. Bəzən işin sırf texniki cəhəti, yəni əlifbaya düzülmə sözlüğün toplanması və izahından da çox vaxt aparır. Nəticədə həcmə çox da böyük olmayan bir lügətin əlifbaya düzülməsi, aylarla, hətta illərlə vaxt aparır. Lügət çap olunmamışdan köhnəlir, aktuallığını itirir, onun yenidən tərtibinə, yeniləşməsinə, tamamlanmasına ehtiyac yaranır.

Kompüter texnologiyası, müasir kompüterlər bu mərhələdə lügətçilərə böyük kömək göstərə bilər. Sözlüğün qruplaşdırılması, sistemləşdirilməsi və əlifba ardıcılılığı ilə düzülməsi işləri kompüterlərdə qısa zaman kəsiyində yerinə yetirilə bilər. Lügətin

həcminin böyüklüyü, sözlərin çoxluğu əvvəlki vaxtlarda olduğu kimi tətibçini çox narahat etməməlidir. Tətibçi bir lügətçi kimi öz işini keyfiyyətlə yerinə yetirməlidir (lügətin sözlüğünün düzgün müəyyənləşdirilməsi, sözlərin tərcüməsinin və izahının düzgün verilməsi və s.).

Məsələnin başqa bir tərəfi həmin lügətlərin internet məkanında yerləşdirilməsidir. Deməli, kompüterlər iki məsələdə lügətçilərə yardım etmiş olur: lügətlərin tətibinin sürətləndirilməsi (avtomatlaşdırılması) və onların qlobal şəbəkələrdə yerləşdirilməsi. Burada bir məsələni dəqiq izah etmək lazımdır. Elektron məkanə qoyulan hər hansı lügət elektron lügət deyil. Lügət çap olunduğu şəkildə, yəni kitab formatında internetdə yerləşdirilə bilər. Həmin kitaba müraciət adı lügətin kitab kimi ekranda oxunmasıdır. Heç bir ilkin işlənmə, sorğuya görə markerlənmə və s. aparılmadığı üçün müxtəlif məqsədlərlə ona müraciətlər də yox dərəcəsində olur.

Elektron lügətlərin quruluşu, yerləşdirilməsi, onların sorğulara görə məlumat vermək imkanları ilkin işlənmə tələb edir. Bu barədə sonra ətraflı məlumat veriləcəkdir.

Adı lügətlərdə (kağız variantda), internetdə yerləşdirilmiş lügətin (heç bir işlənmə olmadan internetdə yerləşdirilmiş variant) və elektron lügətlərin oxşar və fərqli cəhətlərinin öyrənilməsi gələcəkdə bu sahədə görüləcək işlərin istiqamətinin müəyyənlenəcək dənədə əhəmiyyəti ola bilər. Bunun üçün kağız çap variantında və elektron variantda olan lügətlərin quruluşu ilə tanış olmaq, onların səciyyəvi cəhətlərini aydınlaşdırmaq lazımdır. Digər tərəfdən, müasir dövrdə hansı lügət növünə tələbatın daha çox və ya az olduğunu öyrənmək və lügətçilik sahəsində işlərin təşkilini ona uyğun qurmaq lazımdır. Lügətçiliyin inkişafının yeni mərhələsi həm də lügət və onun tərtibi məsələlərinə yeni baxışın yaranması və formallaşması ilə səciyyələnir.

3.2. Kompüter lügətçiliyi anlayışı

Lügətçilikdə kompüterlərdən istifadə olunması müxtəlif cür izah olunur. Bəziləri kompüterin burada yardımçı bir vasitə olduğunu, alət funksiyası daşıdığını iddia edir, onun lügətçilik

üçün önməli olmadığını göstərirlər. Kompüterlərin lügətlərin tərtibindəki rolunu şisirdənlər, onların inqilab yaradacağı fikrinin də tərəfdarları az deyil. Mənçə, məsələyə obyektiv yanaşmaq, lügətçiliyin inkişafındakı yeni mərhələni elmi cəhətdən düzgün qiyamətləndirmək lazımdır.

Qeyd etmək lazımdır ki, lügətlərin tərtibində kompüterlərdən istifadə olunması məsələləri dilçiliyin müxtəlif sahələrində öyrənilir: kompüter lügətçiliyi, hesablama lügətçiliyi, maşın lügətçiliyi, avtomatik (avtomatlaşdırılmış) leksikoqrafiya (Рублёва, 2010, s.32), <http://www.linevoda.ru>; www.tech-tr.ru).

“Kompüter dilçiliyinin əsasları” kitabının müəllifi Y.N.Marçuk bu terminlərin hamısının kompüter dilçiliyinin predmeti olduğunu göstərir və bu termin altında onların birləşdirilməsini məqsədə uyğun hesab edir (Marçuk, 2002, s.4). Fikrimizcə, *hesablama lügətçiliyi, maşın lügətçiliyi, elektron lügətçilik, avtomatik (avtomatlaşdırılmış) lügətçilik* terminlərini konkret bir terminlə əvəz etməklə termin müxtəlifliyindən və dolaşıqlığından qurtulmaq olar.

Kompüter lügətçiliyi kompüter dilçiliyinin bir sahəsi kimi həmin kontekstdə öyrənilməlidir. Bu termin vaxtilə dəbdə olan və çox işlənən *statistik leksikoqrafiya* terminini də ehtiva edir.

Monoqrafiyada kompüter lügətçiliyinin ayrıca bir fəsil kimi verilməsi və bu tipli məsələlərin həmin fəsildə araşdırılması məqsədə uyğun hesab olunmuşdur. Əslində, yuxarıda sadalanan bu terminlər (hesablama lügətçiliyi, maşın lügətçiliyi), avtomatik lügətçilik, statistik lügətçilik) sinonim terminləridir və onların tədqiqat obyekti kompüterlər vasitəsi ilə tərtib olunan, elektron məkanda yerləşdirilən, müxtəlif sorğu və məlumat elementləri ilə təchiz olunmuş lügətlərdir. Kompüter lügətçiliyi kompüter dilçiliyinin bir sahəsi, kompüter lügətləri isə bu sahənin obyektidir.

Kompüter lügətləri adı lügətlərdən aşağıdakı səciyyələrinə görə fərqlənir:

- lügətə müraciət və ondan müəyyən sorğular əsasında məlumatların alınması proseduru daha sadə və sürətlidir;
- eyni zamanda bir neçə lügətə müraciət edib, sözün mənasının qısa zamanda dəqiqləşdirilməsi və ümumi nəticənin

- çıkarılması mümkündür. Adı lügətlərdə bu işin yerinə yetirilməsi üçün xeyli vaxt və zəhmət tələb olunardı;
- bu lügətlərin hər birində hər hansı bir dili ön plana çəkmək və başqa lügətlərdə müqayisə aparmaq imkanı var. Məsələn, 8-dilli tərcümə lügətində hər hansı bir dil əsas götürülə bilər. Yəni çoxdilli lügətlərdə təmsil olunmuş bütün dillər eyni hüquqa və axtarış imkanlarına malikdir;
 - adı lügətlər çap olunduqdan sonra təkrar nəşrə qədər dəyişməz qalır, sözlərin sayı və izahı dəyişdirilə bilməz. Kompüter lügətləri açıq, hərəki sistemlərdir. Belə lügətlərə yeni sözləri ani olaraq əlavə etmək, düzəliş aparmaq və köhnəlmış sözləri çıxarmaq (və ya həmin sözlər ayrıca qrupda yerləşdirmək) mümkündür.

Kompüter lügətlərinin əksəriyyəti Geniş Ümumdünya Şəbəkəsində (*World Wide WEB*, qısaltma variantı – *WWW*) yerləşdirilmişdir. Bu, ümumdünya kompüter şəbəkəsi – internetin populyar elektron resurslarından hesab olunur. Vebdə bu qəbildən olan əksər sənədlər kimi lügətlər HTML (HyperText Markup Language – HiperMətnin Markerləmə Dili) formatında yaradılmışdır. Belə format lügətlərlə işi sadələşdirir və onların effektivliyini artırır (Рублёва, 2010, s.42).

Belə formatda yerləşdirilmiş lügətlərdə hər bir lügət məqaləsinin başlığı (sərlövhəsi) eyni zamanda istinad funksiyasını yerinə yetirir və həmin söz başqa yerdə təkrar olunursa, istifadəçi dərhal bu baradə onu maraqlandıran məlumatı əldə edə bilər. Beləliklə, hipermətn formatında yaradılmış lügətlərdə bütün lügət məqalələrinin başlıqları birbaşa öz aralarında əlaqələndirilir. Yeni tərtib olunan hipermətn formatlı lügətlərdə sinonim, antonim, omonimlərə hipermətn istinadlar edilməsi və paralel olaraq bir neçə lügətə eyni zamanda baxış keçirmək imkanı reallaşdırılmışdır.

3.3. Kompüter lügətlərinin kağız (kitab) lügətlərdən üstünlükleri

Yuxarıda qeyd etmişdik ki, kompüter lügətlərinin hipermətn quruluşu və buna müvafiq hipermətn istinadlar belə lügət-

lərin kağız lügətlərdən üstün cəhətlərini və optimal istifadə olunma imkanlarını səciyyələndirən mühüm xüsusiyyətlərdir. Bunlardan əlavə, kompüter lügətlərinin üstün cəhətlərinə aşağıdakıları aid etmək olar:

- həcmiñ qeyri-məhdudluğunu;
- həcmiñ çox olmasına baxmayaraq zəruri informasiyanın axtarış sürətinin çox böyük olması;
- istinadlar vasitəsilə digər lügətlərdən əlavə məlumatların əldə edilə bilməsi imkanı;
- lügətdəki məlumatların yeniliyi və müasir həyatla bağlılığı, yeni söz və ifadələrin dəqiq izahının olması;
- lügət məqalələri daim təzələndiyi və tamamlandığı üçün köhnəlməməsi və uzunömürlüyü;
- irihəcmli olmasına baxmayaraq, eyni zamanda yiğcamlığı.

Kompüter lügətlərində kağız lügətlərdə olmayan əlavə informasiyalar da yerləşdirilə bilər. Məsələn, sözün ifadə etdiyi əşya və ya məfhumun şəkli, sözün səslənmə variantları və s. (Селегей, <http://www.lineveda.ru/>-www.tech-tr.ru; Вадяев, 2003, c.83-92; Карлова, 2001, c.54-64).

Gələcəkdə bu tipli lügətlərin daha da təkmilləşdirilməsi və genişləndirilməsi imkanları da böyükdür. Belə ki, şəkil və səslənmədən əlavə belə lügətlərdə sözün bütün birləşmə imkanlarının verilməsi, xüsusi adların transliterasiya və tələffüzünün göstərilməsi, lügətlərin daim təzələnməsinə nəzarət xidmətinin yaradılması nəzərdə tutulur. Kompüter lügətlərinin daha bir üstün cəhəti onların canlı orqanizm kimi daim inkişafda və ətraf mühitlə, cəmiyyətlə təmasda olmasıdır. Bu tipli lügətlərin gələcəkdə elə yeni cəhətləri, imkanları ola bilər ki, elmin indiki durumunda, cəmiyyətin indiki inkişaf səviyyəsində biz hələ onları heç təsəvvürümüzə belə gətirmirik.

3.4. Kompüter lügətləri elektron resurs kimi

Kompüter lügətləri müxtəlif elmi mərkəzlər tərəfindən müxtəlif məqsədlərlə tərtib olunur. Məhz ona görə də, bu tipli lügətlər informasiya texnologiyaları sistemində müxtəlif para-

metrlərə görə təsnif olunur. Onların bəziləri yalnız internet sistemlərində geniş istifadə üçün nəzərdə tutulmuşdur və onların kağız (kitab) variantları yoxdur. Bəzi kompüter lügətlərinin isə kağız variantları mövcuddur. Daha doğrusu, bəzən elmi ictimaiyyət tərəfindən bəyənilmiş və gündəlik həyatda istifadə olunan lügətlərin elektron versiyaları yaradılır. Bu versiyalar həm elektron, həm də kağız lügətlərinə xas bəzi xüsusiyyətləri özündə eks etdirir. Yalnız kağız variantda olan lügətin elektron variantı yaradılır və bu həmin lügətlərə daha geniş istifadəçi kütłəsinin müraciət etməsinə imkan yaradır. Bu lügətlərin özlərinin də qismən elektronlaşdırılmış və tam elektronlaşmış variantları mövcuddur. Deyilənlərin yekunu olaraq mövcud kompüter lügətlərini ümumi şəkildə aşağıdakı kimi təsnif etmək olar:

- maşın tərcüməsi və süni intellekt sistemlərində istifadə olunanlar;
- terminoloji bankların bazasını təşkil edən lügətlər və tərcüməçilərə kömək məqsədi ilə yaradılmış “Poliqlot” tipli lügətlər;
- müxtəlif bibliografiq və ensiklopedik məlumatları əhatə edən elektron kartotekalar;
- kağız (kitab) variantında çıxdan mövcud olan və geniş istifadə dairəsinə malik lügətlərin elektron variantları.

Maşın tərcüməsi üçün nəzərdə tutulmuş lügətlər ənənəvi lügətlərdən fərqli struktura və funksiyalara malikdir. Belə lügətlərdə lügət vahidləri əsaslardan, söz-formalardan, əsas və söz-formalardan ibarət ola bilər. Məsələn, Azərbaycan dili üçün tərtib olunmuş avtomatik lügət əsas və işlənmə tezliyi böyük olan söz-formalardan təşkil olunmuşdur. Bu seçim aqlütinativ quruluşlu dillər üçün özünü doğruldur və daha məqsədə uyğun hesab olunur. Bu barədə monoqrafiyanın sonrakı fəsillərində ətraflı məlumat veriləcəkdir.

İngilis dilində ən çox yayılmış və geniş istifadə olunan kompüter lügətlərinə “Dictionary.com”, “Dictionaries” və One-look Dictionaries” elektron resurslarını nümunə göstərmək olar. Bu lügətlərin hər biri 200-dən çox lügətdən ibarətdir. Onları

təşkil edən ümumi (ənənəvi lügətlər tipində) və xüsusi (müəyyən elm sahəsinə aid terminoloji) lügətlər bir axtarış sistemində bir-ləşdirilir. Adları sadalanan lügətlər müəyyən `tematik qruplara ayrılmış birdilli (ingilis, alman, fransız, ispan, rus və b.) və iki-dilli (ingilis-ispan, çin-İngilis, rus-İngilis və b.) lügətləri əhatə edirlər.

İngilis dilində olan “Your Dictionary” 240 dildə (ingilis, fransız, alman və b.) olan lügətlərdən və 30-dan artıq çoxdilli sorğu kitablarından ibarətdir. Kataloq daxilində lügətlər dil qrupları üzrə (german dilləri, roman dilləri, slavyan dilləri və s.) və başqa əlamətlərə görə (qədim dillər, müasir dillər və s.) yerləşdirilmişlər. Sorğular əlibaya görə sıralanmışlar.

“Your Dictionary” ingilisdilli lügətlərin xüsusi “On-line lügət” və “On-line thesaurus” kataloqları istənilən söyü eyni zamanda “Hypertext Dictionary”, “WordNet” və “Intralingua English Language Dictionary” tipli elektron resurslarda da axtarmağa, onların fonetik xüsusiyyətlərini öyrənməyə və mənalarını dəqiqləşdirməyə imkan verir.

“Word Net” lügətində axtarılan sözün bu və ya digər nitq hissəsinə mənsubluğu, eləcə də həmin sözün sinonim, antonim və omonimləri haqqında məlumat əldə etmək olar. Kataloqda “American Heritage Dictionary”, Thesaurus and Quotes”, “Cambridge Dictionaries Online”, “Dictionary of Difficult Words”, “The Jargon Dictionary”, “Online Dictionary”, “Database Query”, “Ono-look Dictionary”, “Grandiloquent Dictionary” və s. lügətlər yerləşdirilmişdir. Bu lügətlərin hər birinin çoxdilli və xüsusi sahə lügətlərinə çıxışı vardır. Xüsusi sahə lügətləri 86 fəaliyyət dairəsini əhatə edir. Bura biznes, maliyyə, tibb, kompüter texnologiyası, idman və s. daxildir.

Vebdə çoxlu sayıda qlossarilər, lügətlər, tezauruslar var ki, onların hər biri haqqında məlumat vermək imkan xaricindədir və buna heç ehtiyac da yoxdur. “Google”da və ya başqa axtarış servislərində sorğu verməklə onların hər biri haqqında məlumat almaq, xidmətlərindən istifadə etmək olar. “Google Azərbaycan”

axtarış blokunda bu lügətlərlə Azərbaycan dilində də tanış olmaq imkanı var.

“Yahoo!” kataloqunda müxtəlif lügətlər barədə 50-dən artıq kateqoriya üzrə 1500-dən artıq sayt vardır. Onlar müəyyən iyerarxiya üzrə sıralanmışlar: əvvəlcə tam və ümumi, sonra isə xüsusi sahə sorğu lügətləri (kimya, tibb, kompüter texnologiyası, iqtisadiyyat və s.). Qeyd etmək lazımdır ki, bu lügətlər Avropa və Şərqi dillərini əhatə edir.

İnternet şəbəkəsində lügətlərlə yanaşı ensiklopediyalar da geniş təmsil olunmuşlar. Belə ensiklopediyalara “Encarta”, “Britannica”, “Amerikana”, “Encyclopedia Smithsonian” “AUTOPEDIA” və başqalarını misal götirmək olar.

Rusiyada “Yandex” ensiklopediya resurs sistemi geniş təniniz. “Yandex” vasitəsi ilə “Böyük Sovet Ensiklopediyası”, “Kiçik Sovet Ensiklopediyası”, 11 cildlik “Ədəbiyyat ensiklopediyası”, “Rus sinonimlər lügəti”, “Vətən tarixi”, V.Dahin “İzahlı lügəti” və s. populyar nəşrlərə müraciət etmək olar. Bu lügətlərə birbaşa çıxış var və istənilən söz barədə məlumat əldə etmək olar. “Dic.academic.ru” saytı vasitəsi ilə axtarılan söz barədə bütün mövcud ensiklopediyalardan eyni zamanda ətraflı izah almaq olar.

«Россия Он-лайн» – «Кругосвет» elektron resursunda dilçilik, psixologiya, sosiologiya, iqtisadiyyat, tarix və b. sahələr üzrə məlumat yerləşdirilmişdir.

“Кирилл и Мефодий” saytında “Megabook” elektron resurslarında 10 onlayn lügət bazasında 100000 məqalə, 30000 illüstrasiya yerləşdirilmişdir. Bundan başqa, orada xüsusi sahələri əhatə edən kiçik həcmli ensiklopediyalar bu elektron resurs formatında verilmişdir: “Musiqi ensiklopediyası”, “İncəsənət terminləri lügəti”, “Orta əsrlər fəlsəfə kitabxanası”, “Latınca-rusca fəlsəfə terminləri lügəti”, “Qədim Roma tarixi” və s.

Ayrı-ayrı ali məktəblərin saytlarında da böyük elmi maraq doğuran ensiklopediyalar özünə yer tapmışdır. Buna misal olaraq “M.V.Lomonosov adına Moskva Dövlət Universiteti tarix fakülətinin elektron resurslar kitabxanası”nı göstərmək olar.

Rusyanın məşhur “Mail.ru” elektron poçt serverində də lügət və ensiklopediyaların elektron resurslarına rast gəlmək mümkündür: «Российский энциклопедический словарь», «Всемирный биографический энциклопедический словарь», «Всемирная История», «Мифы народов мира», «Народы и религии мира» və s.

«Словарь и энциклопедии on-line» məlumat-sorğu kata-loqunda aşağıdakı izahlı və sahə terminoloji lügətləri yerləşdirilmişdir: «Толковый словарь Ушакова», «Толковый словарь В.И.Даля», «Финансовый словарь», «Экономический словарь», «Англо-русский словарь финансовых терминов», «Словарь терминов антикризисного управления», «Исторический словарь», «Этимологический словарь русского языка М.Фасмера» və s.

3.4.1. Tərcümə kompüter lügətləri

Kompüter lügətlərinin bu növü də internet məkanında geniş yer tutur. Bu barədə internet axtarış sistemlərində geniş məlumat verildiyi üçün qısa icmal məlumatı ilə kifayətlənəcəyik. Kompüter tərcümə lügətlərinin ən çox istifadə olunanları Abbyy Lingvo 12, Multilex Delux 6.4, Context 7.0, Multitran 3.44, VERDict 2.0 Qigant, Polyglossum 3.20 və s. hesab olunur. Onların hər biri lügət dəstlərindən ibarət olub lügət sistemi təşkil edirlər. Məsələn, Abbyy Lingvo kompüter lügətləri sistemi 47 lügətdən ibarətdir və sistem mütəmadi olaraq yenilənir. Lügətin yeni versiyasına ingilis dilinin 120 min sözdən ibarət izahlı lügəti (Collins English Dictionary), «Новый большой русско-английский словарь» (tərtibçilər D.İ.Yermoloviç və T.M.Krasavin, 110 min sözdən ibarət), «Русско-английский словарь религиозной лексики» (tərtibçi A.A.Azarov, 14 min söz), «Большой англо-русский фразеологический словарь» (tərtibçi A.V.Kunin, 20 min söz) kimi lügətlər əlavə olunmuşdur. Bütövlükdə sistemin lügət bazası 2,5 milyon lügət vahidinə çatdırılmışdır. Orada hər bir söz haqqında ətraflı grammatik məlumat verilir, onların real mətnlərdə işlənməsi nümunələr əsasında göstərilir, sözlərin bir qismi səsləndirilir.

Abbyy Lingvo programında sözlərin morfoloji formaları barədə sorğulara cavab verilir və onun vasitəsi ilə www.lingvo.ru saytında başqa lügətlərə pulsuz çıxış mümkündür.

Multilüks elektron lügətlər versiyasına 645 ümumi, terminoloji, izahlı və ölkəşünaslığa aid lügət 6 dildə daxil edilmişdir. İngilis dilinin izahlı lügəti (Webster New World Dictionary – Thesaurus), eləcə də 23 sahə terminoloji lügəti sistemdən işlənilən məlumatı almağa imkan verir. Terminoloji lügətlər iqtisadiyyat, bank işi, hüquqşünaslıq, texnika, texnologiya, biologiya, tibb, ölkəşünaslıq və s. sahələri ehtiva edir.

3.4.2. Çoxdilli Lingvo 8.0 elektron lügəti

8.0 versiyasına qədər bu lügət ingilis-rus-ingilis variantında mövcud idi. İndiki versiyada həmin lügətə alman, fransız, italyan dilləri də əlavə olunmuşdur. Bu lügətlər bir-biri ilə əlaqəlidir və istənilən söz və ya söz birləşməsini axtarmaq və sadalanan dillərə tərcümə etmək mümkündür. Amma bu dillərin bəzilərində lügət bazası zəifdir və həmin dillərə tərcümədə boşluqlar yaranır. Məsələn, italyan dilinin ümumişlək sözlər lügəti sistemə daxil edilməmişdir və italyan dili orada yalnız politexnik sözlər lügəti ilə təmsil olunmuşdur. Programda sözün müxtəlif grammatik formalarda tanınması mümkündür. İstənilən söz-forma sistemə daxil edildikdə, onun başlangıç forması lügətdə avtomatik əks olunur. Linqvoda bütün sözlərin paradiqmaları işlənib hazırlanmışdır. Bəzi dar ixtisas sahələrinə aid terminlər lügətə düşməyə bilər. Əgər yeni daxil edilən sözün paradiqma tipi məlumdursa, lügətdə avtomatik olaraq həmin söz paradiqmaları ilə alınır, yeni daxil edilən sözün hansı nitq hissəsinə mənsubluğu, bəzi əlamətləri (xüsusi isim, qısaldılmış söz və s.) və ilkin forması məlumdursa, paradiqma tipi düzgün seçilə bilər.

Lügət məqalələri başlıq (giriş), tərcümə zonası, nümunələr zonası və qeydlər zonasından ibarətdir. Lügət siyahısında ardıcılıq tərcümə mətnində asılı olaraq dəyişdirilə bilər. Əgər tərcümə olunacaq mətn kompüter texnologiyasına aiddirsə, onda kompüter terminləri birinci sıradə duracaq.

Nümunələr zonasında tipik sözişlənmə formaları, frazeoloğizmlər, sabit söz birləşmələri əks olunmuşdur. Linqvoda təkcə ayrı-ayrı sözləri deyil, söz birləşmələri və hətta cümlələri də tərcümə etmək mümkündür.

Lingvo 8.0-da 41 lüğət yerləşdirilmişdir. Onların ikisini xüsusi qeyd etmək lazımdır: Lingvo-Thesaurus (RU)-rus işgüzar leksikası tezaurusu və Lingvo Grammatical (En-Ru) – ingiliscə-rusca grammatik lüğət.

Mahiyyətinə görə grammatik lüğət ingilis dilinin qrammatikası üzrə hipermətn sorğusu mənbəyidir. Əsas qrammatik anlayışlar, qaydalar və onların tətbiqini əks etdirən nümunələr orada yerləşdirilmişdir.

Kartoçkalarda təkcə hər bir ayrıca götürülmüş qrammatik informasiya deyil, həm də yaxın konstruksiyaların fərqləri verilmişdir. Bundan başqa, nitq etiketi normaları, ingilis dilinin Britaniya və Amerika variantları arasında fərqlər, xüsusilə sözlərin tələffüz variantları barədə də kifayət qədər məlumat toplamış və lüğətdə yerləşdirilmişdir. Lüğət həm dərs vəsaiti, həm də ingilis dilinin qrammatikası üzrə məlumat mənbəyi kimi istifadə oluna bilər. Xarici dili öyrənmək istəyənlər də professional tərcüməçilər də linqvodan etibarlı bir mənbə kimi geniş istifadə edirlər. Linqvonun yeganə çatışmayan cəhəti leksik bazanın keyfiyyətinin aşağı olmasıdır. Lakin ABBYY kompaniyası bu işə diqqəti artırmışdır: mövcud lüğət bazası yeni sözlər və terminlərlə daim zənginləşdirilir, interfeys təkmilləşdirilir.

3.4.3. Context 4.0 elektron lüğəti (“İnformatik” kompaniyası)

“Context” lüğətində 46 xüsusişdirilmiş lüğət yerləşdirilmişdir ki, onların da 44-ü hər iki istiqamətə işləyir. Bu lüğətlərə onlayn rejimində müraciət mümkündür. “Context”i təşkil edən lüğətləri aşağıdakı qruplara ayırmak olar:

- ingiliscə-rusça-ingiliscə lüğətlər (Böyük ümumişlək sözlər lüğəti, kompüter terminləri, kommersiya ter-

- minləri, tibb terminləri, hüquq terminləri və “İngilis dilinin çətinlikləri” lügətləri).
- rus dili lügətləri (“Rus sinonimləri”, “Rus dilinin izahlı lügəti”, “Frazeoloji lügət, “Xarici sözlər lügəti”).
 - başqa dillər üzrə lügətlər (ingilis-italyan, ingilis-ispan, ingilis-alman, alman-portuqal, ingilis-serb, ingilis-fransız, ingilis-xorvat, fransız-italyan, fransız-alman).

“Context” lügətlərinin bir hissəsi kağız lügətlərin elektron versiyalarıdır (S.U.Ojeqovun “İzahlı lügət”i; “Xarici sözlər lügəti”, “Frazeoloji lügətlər”).

Lügət məqalələri giriş (tərcümə olunan söz), tərcümə zonası, transkripsiya (ingilis dilindən tərcümədə), qrammatik izahlar zonası (nitq hissəsi, felin növləri, zamanları və s.) nümunələr zonası və izahlar zonasından ibarətdir. Üslubi xüsusiyyətlər və sahə mənsubluğu qeyd olunmur. Vurğu və transkripsiya yalnız ingilis dilindən rus dilinə tərcümədə nəzərə alınır. Context 4.0 lügətinin üstün cəhəti ingilis və rus dillərinin morfologiyasına bələdlikdir. Bu imkan verir ki, istənilən qrammatik formada olan söz və ya söz-forma düzgün tərcümə olunsun.

Axtarış aparılan mətnlər “Sorgular tarixi” bölməsində siyahıya alınır. Axtarılan sözü yenidən axtarmaq lazımlı gəlmir, söz avtomatik olaraq ekrana gəlir. “Çətin sözlər” xüsusi blokda yerləşir və onlar haqqında geniş qrammatik izahat verilir. Lügətin çatışmayan cəhəti sinonim və antonimlər barədə məlumatın olmamasıdır. Sözlərin səsləndirilməsi də nəzərə alınmamışdır.

3.4.4. Polyglossum 3.2 elektron lügəti

Polyglossum elektron lügəti haqqında ümumi şəkildə verilmiş məlumatə əlavə olaraq bəzi məsələləri nəzərdən keçirək.

Polyglossum sistemi 1995-ci ildən fəaliyyətə başlasa da, onun haqqında məlumat geniş yayılmamışdır. Bu sistem yarananda kompüter lügətləri və kompüter vasitəsilə tərcümə məsələləri nadir hadisələrdən sayılırdı. O vaxtlar qrammatik təhlil və sözlərin informasiya ilə təchizi məsələləri gündəmdə deyildi. Polyglossum kağız lügətlərə yaxım variantda hazırlanırdı.

Windows sisteminə keçid və Multileks, Lingvo kimi tərcümə lügətləri yaranandan sonra, polyglossum bir müddət sanki unuduldu. Lakin, bir çox professional tərcüməçilər indi də polyglossuma üstünlük verirlər.

Bu sistemə daxil olan elektron lügətlər professional lügətçilər tərəfindən hazırlanır. Elektron variant tərtibçi ilə birlikdə hazırlanır və onun kağız variantı sonralar elektron versiya əsasında hazırlanır.

Polyglossum 3.2 lügət dəsti 1.8 versiyasının təkrarıdır. Bu dəstə aşağıdakılardır:

Böyük ümumleksik lügət, Böyük politexnik lügət, Hesablama texnikası və programlaşdırılmaya aid lügət, Riyaziyyat və patent lügəti, Qısaitmalar və rəsmi adlar lügəti, Rabitə üzrə qısaltmalar lügəti, Mühəndisin lügəti, Mikroelektronika üzrə lügət, Telekommunikasiya və rabitə üzrə lügət (ingiliscə-rusca və rusca-ingiliscə).

Yeni versiyada eyni zamanda bir sözün bütün lügətlərdə axtarışı mümkündür. Əgər hər hansı bir lügət lazımdırsa, onu siyahının axırına atmaq mümkündür.

Lügət məqalələrində informasiya minimuma endirilib, başlıq və tərcümə zonasından ibarətdir. Polyglossum dar ixtisas sahələrini əhatə etdiyi üçün terminlərin tərcüməsi söz-birləşmələri ilə bir yerdə verilir. Linqvistik məlumat minimaldır: qaydasız fellər üçün formalar, isimlər üçün cins göstərilir. Sözlərin transkripsiyası və üslubi əlamətlər qeyd olunmur.

Bu program professional tərcüməciyə öz lügətini tərtib etmək imkanı verir. Polyglossumda bu məqsədlə istifadəçi tərəfindən tamamlanan lügətlər var: English-French-German-Finnish-Russian.

Yuxarıda göstərilənlər “Lingvo”, “Polyglossum”, “Multilex” və “Context” kimi kompüter lügətlərinin üstün və çatışmayan cəhətlərini təhlil etməyə imkan verir. Təhlil aşağıdakı kriteriyalar əsasında aparılır: morfoloji prinsip, lügət məqalələrinin tamlığı və əlverişliliyi, axtarış rejimi, ikitərəfli tərcümənin mümkünluğu, söz birləşmələri və cümlələrin tərcüməsi, prioritet lü-

ğətlərin seçimi və onlara qoşulma, əlavə məlumatların mövcudluğu (qrammatik, fonetik və s.). Təhlilə cəlb olunmuş lügətlərin hamısı bu və ya digər dərəcədə bu meyarlara cavab verir.

Linqvo lügətlərinin əsas üstünlükleri aşağıdakılardır:

Unikal qrammatik məlumatlar, fonetik proqramlar, bütün sözlər üçün paradigmaların olması. Bu, təkcə söz-birləşmələrini deyil, cümlələri də tərcümə etməyə imkan verir).

Polyglossum daha çox xüsusi lügətlərdən ibarətdir, həcmi kiçikdir və bütövlükdə Windows əməliyyat sisteminə yerləşdirilə bilir. İnformasiyanın təqdimatına görə də Polyglossum əlverişlidir.

Multilex nüfuzlu kağız lügətlərin dəqiqlik surətidir. Bu onun keyfiyyətinə zəmanətdir. İngilis və rus sözlərində vurğunun qoyması, transkripsiya, üslubi işarələr bu lügətin üstünlüklerindən hesab oluna bilər. Məhz bu xüsusiyyətlərinə görə Multilex bahalı proqram hesab olunur.

Context-in əsas üstünlüyü tərcümə üçün çoxlu tematik lügətlərin mövcudluğu, istənilən formada olan söz birləşmələrinin çıxarılmasının mümkünüyü, bütün birləşmələrin digər sözlərlə tərcüməsinin siyahı halında müşahidəsinin mümkünüyüdür. Sınonim və antroponimlərin lügətlərdə eks olunmaması və səslənmənin yoxluğu kontekstin çatışmazlıqlarındandır.

Təhlil göstərir ki, tamlığına və əhatə dairəsinə görə Polyglossum birinci yerdədir. Lügət məqalələrinin ümumi həcmi 3442000 termindən ibarətdir. Lügətlərdə dar ixtisas sahələri hesab olunan kitabxanaçılıq işi, aviasiya, kosmos, maşın detalları, geodeziya, kartoqrafiya, yeyinti və toxuculuq sənayesi və s. əhatə olunmuşdur.

Multilex və Lingvo lügətləri həcmcə təxminən eynidirlər: 180222700 və 1217500 lügət məqaləsi. Hər iki lügət tibb, texnika, poliqrafiyaya aid mövzuları geniş eks etdirir və onlarda ümumişlək leksikaya önəm vermişdir. Bu da bədii ədəbiyyatın tərcüməsi üçün əhəmiyyətli amildir. İtalyan və ispan dillərinin ümumişlək lügətlərinin mövcudluğu Multilex-in roman dillərinin öyrənilməsi prosesində istifadəsini ön plana çəkir. Lingvo-da isə fransız dilinə aid lügətlər daha çox təmsil olunmuşdur.

Texniki mətnlərin professional tərcüməsində mühəndislər, alımlar daha çox Polyglossuma üstünlük verirlər. Kontekst rus dilini öyrənmək istəyən xaricilər üçün daha əlverişlidir.

Azərbaycan dilinin elektron lügətləri təhlilə cəlb olunmamışdır. Həmin lügətlər haqqında ayrıca məlumat veriləcəkdir.

3.4.5. Elektron ensiklopediyalar

Kompüter lügətləri şəbəkəsində elektron ensiklopediyalar da mühüm komponentlərdən hesab olunur. Axtarış sistemlərinin bir çoxunda “sorgu nəşrləri” kateqoriyasında ensiklopediyalara və elektron ensiklopediya lügətlərinə istinadlara rast gəlmək olar. Internetdə ümumi (məsələn, Encyclopedia Americana Online, Encarta), eləcə də xüsusi ensiklopediyalar (məsələn, The Encyclopedia Mythica, The Encyclopedia of Canadian, Thistle on the WWW, standart Encyclopedia of Polyglossum, Class Encyclopedia) geniş təmsil olunmuşlar.

Nüfuzlu Britaniya ensiklopediyası, Americana, Encarta, Encyclopedia, FREE Internet Encyclopedia ilə yanaşı minlərlə az tanınan, lakin faydalı və əhəmiyyətli ensiklopediyalar da internetdə yerləşdirilmişdir. Elm və texnikaya aid belə ensiklopediyalara misal olaraq Creation-Evolution Encyclopedia, Encyclopedia Smithsonian, AUTOPEDIA, Natural Remedies Encyclopedia, Encyclopedia Metallica və s. göstərmək olar. Bu ensiklopediyaların bir çoxunun əsasında kağız ensiklopediyalar durur. Məsələn, “Кирилл и Мефодий» multimedya elektron ensiklopediyasının əsasında “Böyük ensiklopediya lügəti” durur. Bu ensiklopediya sistemində 89500-dən artıq ensiklopediya və sorğu lügəti, 40000-dən çox multimedya illüstrasiyası, 860 audiofragment, 570 videofragment, 1600 ilkin mənbə sitatı, dünyanın interaktiv xəritəsindən 520 xəritə, 140000 anlayışın izahı, 470 bədii ədəbiyyat və humanitar elmlərə aid əsərlər, 1000 bibliografiq təsvir, 12 interaktiv fotopanoram, 900-dən artıq illüstrasiyanı əhatə edən 150 fotoalbum yerləşdirilmişdir.

“Encarta” elektron multimedya ensiklopediyası 68 mindən artıq məqalədən ibarətdir. Burada müxtəlif statistik məlumatlar,

çoxlu sayda təsvirlər, videofragməntlər, tarixi xəritələr, dünyanın interaktiv xəritəsi əks olunmuşdur. Encarta ensiklopediyası internetdə tam təmsil olunmamışdır. Onun tam variantı disk şəklində buraxılmışdır.

«Кругосвет» universal rus elektron ensiklopediyası 2000-ci ildən fəaliyyət göstərir. 1200-dən artıq məqalə, 600 bioqrafiya, 11500-ə yaxın illüstrasiya və yüzlərlə tarixi sənədi əhatə edir. Yalnız elektron variantda “krugosvet.ru” saytında pulsuz istifadə oluna bilər.

Ən populyar elektron ensiklopediyalardan biri də “Vikipedia” hesab olunur. “Viki” konsepsiyası ilk dəfə 25 mart 1995-ci ilde ABŞ-in Oregon ştatında yaşayan Vord Kenninqem tərəfindən işlənmiş, vəb səhifələrin idarəsi, birbaşa veb-brauzerdən redaktə olunması üçün nəzərdə tutulmuşdur. “Viki” havay dilində “daha tez” deməkdir. “Viki” texnologiyası dedikdə “sürətli informasiya texnologiyası” başa düşülür. Bəzən Viki texnologiyasını “canlı sənədlər” texnologiyası da adlandırırlar (Əliquliyev, Ələkbərova, 2010, s.13-14). Çoxdilli, açıq sistem olan Vikipediya da könüllü həvəskar ensiklopediyaçılar tərəfindən hazırlanmışdır. 2001-ci il yanvarın 15-dən fəaliyyət göstərən bu layihənin koordinatoru “Wikimeyia Foundation Inc” amerikan fondudur. Yaradıcıları Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uelsdir (Əliquliyev, Ələkbərova, 2010, s.19).

İstifadəçilər orada öz məqalələrini yerləşdirə bilər və ya başqa istifadəçilərin məqalələrinə düzəlişlər edə bilərlər. İstifadəçilər öz məqalələrini ABŞ-in Florida ştatında yerləşən serverlə müəllif hüququ qanununa əməl etməklə razılışdırırlar.

“Vikipediya”nın üstünlüyü ondadır ki, məqalə müəllifi eyni zamanda redaktor və korrektor funksiyasını yerinə yetirir, o, öz məqaləsini təqdim edir, yaxud başqalarının məqalələrində düzəliş edir və bunları bütün istifadəçilər müşahidə etmək imkanına malik olurlar. Məqalələr neytral olmalı, tədqiqatın orijinal versiyası olmamalıdır. Vikipediya elmi məcmuə deyil, ikinci məlumat mənbəyidir. Məqalələrin ədəbi dilin elmi üslubunda yazılması tövsiyə olunur, şəxsi imza və qeydlərə yol verilmir.

Vikipediya neytral mövqedən çıxış edir. Məqalə müəllifi məqalə ilə bağlı bütün mübahisəli məsələləri əks etdirməli heç bir fikrə öz şəxsi münasibətini bildirməməlidir.

Vikipediya materialları istifadə üçün açıqdır, hər kəs istənilən vaxt öz düzəlişini, əlavəsini etmək hüququna malikdir.

Dünyanın ingilisdilli ən böyük “Vikipediya”sında 2 milyondan çox məqalə və 800 mindən artıq illüstrasiya vardır. Hər gün Vikipediyanın ingilis versiyasına (en.wikipedia.org) 300 min adam müraciət edir. Vikipediyanın alman versiyasında 188 min məqalə var. Üçüncü yerdə gedən yapon Vikipediyasında 94 min məqalə barədə məlumat verirlər. Vikipediyanın müxtəlif dilləri əhatə edən versiyalarında 250 mindən çox məqalə yerləşdirilmişdir.

Vikipediya günbəgün təkmilləşən, inkişaf edən bir sistemdir. Hazırda onun tərkibində kitabxana, lüğət, dərslik, yeniliklər və s. bölmələr yaradılmışdır.

Vikipediya yalnız elektron variantda mövcuddur. Orada çoxlu hipermətn istinadları şəbəkəsi yaradılmışdır ki, bu da istifadəçilərin başqa mənbələrə istinad etmək imkanını artırır.

Rus Vikipediyasında hazırda 791 “yaxşı” məqalə yerləşdirilmişdir. Bu kateqoriyaya daxil edilən məqalələr istifadəçilərin əksəriyyəti tərəfindən bəyənilən məqalələrdir. Həmin məqalələr xüsusi olaraq seçilir və işarələnir.

“Yaxşı məqalə”də hər şey dəqiq, tam və ya neytral olmalı, üslubi baxımdan istifadəçiləri qane etməlidir.

Vikipediyada azərbaycanlı istifadəçilərin sayı da getdikcə artmaqdadır. “Vikipediya (virtual ensiklopediya)” kitabında azərbaycanlı istifadəçilərin fəallıq dinamikası getdikcə yüksəlir: “Belə ki, əgər 2007-ci ildə Vikipediyanın Azərbaycan dilini bölməsində məqalələrin sayı cəmi 3 min idisə, 2010-cu ildə məqalələrin sayı artıq 35 minə çatmışdır” (Əliquliyev, Ələkbərova, 2010, s.9).

3.4.6. Assosiativ lügətlər

Assosiativ tərcümələr göstərir ki, sözün semantik strukturunu ancaq sssosiativ münasibətlər fonunda tam şəkildə açmaq mümkündür. Belə təcrübərlə lügətlərdə indiyə qədər təsbit

olunmayan leksik-semantik variantların tapılması, sözlərin millimədəni xüsusiyyətlərinin müəyyənləşdirilməsi mümkündür. Sonralar məlum oldu ki, sözlərin mənasında baş verən dəyişikliklər cəmiyyətin həyatında olan köklü dəyişikliklərlə sıx bağlıdır. Uşaq nitqinin böyüklərlə müqayisədə assosiativ təcrübələrlə tədqiqi də sözün mənaca dəyişməsi prosesinin dinamikasını izləməyə imkan verir (Залевская, 1990; 2007).

Hazırda assosiativ lüğətlər daha çox kağız variantda geniş yayılmışdır, lakin bu lüğətlərin elektron variantlarına da rast gəlmək mümkündür.

Hər şeydən əvvəl, kompüterlərdə assosiativ təcrübələrin nəticələri əsasında bu və ya digər linqvomədəni cəmiyyətin nümayəndələrinin dili təhlil edilə və sözün mənasının dərin və hərtərəfli səciyyələri müəyyənləşdirilə bilər. Bu mənada assosiativ normalar lüğəti ilə assosiativ tezaurusları fərqləndirmək lazımdır.

İlk assosiativ tezaurus Edinburq Universitetinin tələbələri tərəfindən hazırlanmış “İngilis dilinin assosiativ tezaurusu” hesab olunur. Bu lüğətdə stimul sözlərdən assosiativ münasibətlərin birbaşa və tərsinə siyahılarının alınmasına qədər bütün proses avtomatlaşdırılmışdır. Nəticədə 9 min təcrübə iştirakçısının 8400 stimul sözə münasibəti əsasında 55 min lüğət məqaləsi alınmışdır. Bütün təhlil prosesi kompüterlərdə aparılmış və nəticələr ümumişləşdirilmişdir.

“İngilis dilinin assosiativ tezaurusu”nın prinsipləri əsasında “Rus dilinin assosiativ lüğəti” tərtib olunmuşdur. Kompüterdə hazırlanmış bu lüğət dil bacarığının təhlilində yeni linqvistik baza və alət kimi səciyyələndirilir (Черкасова, 1996). Bütün bunlar bir daha sübut edir ki, assosiativ lüğətlər gələcəkdə elektron resurslarda mühüm bir komponent kimi təmsil olunmalıdır. Belə lüğətlər olmadan sözlərin tam semantik izahı qeyri-mümkündür.

3.5. Azərbaycanda kompüter lüğətçiliyi

Azərbaycanda kompüter lüğətçiliyinin tarixi ötən əsrin 70-ci illərindən başlanır. Həmin illərdə ilk dəfə olaraq Azərbaycan-

da qəzet dilinin tezlik lügəti “BESM – 2” elektron hesablama maşınlarının köməyi ilə tərtib olunmuşdu.

Azərbaycanda kompüter lügətçiliyi məsələsinə iki yanaşma mövcuddur. Birinci yanaşmada kompüter vasitəsi ilə tərtib olunan müxtəlif statistik lügətlər nəzərdə tutulur. İkinci yanaşma internet məkanında təmsil olunan lügətləri əhatə edir. Kompüterdə təmsil olunan lügətləri də iki qrupa ayırmak olar: heç bir ilkin işlənmə olmadan, kağız (kitab), variantında olduğu kimi internetdə yerləşdirilmiş lügətlər və xüsusi olaraq internet məkanında istifadə üçün işlənmiş elektron lügətlər.

3.5.1. Kompüterin köməyi ilə tərtib olunmuş lügətlər

Kompüter dilçiliyinin predmeti kimi əvvəlcə kompüterlərin köməyi ilə tərtib olunmuş lügətləri nəzərdən keçirək:

1. Yuxarıda qeyd olunduğu kimi, ilk belə lügət “Azərbaycan qəzet dilinin tezlik lügəti”dir. Lügət 70-ci illərdə tərtib olunsa da 2004-cü ildə işıq üzü görmüşdür (Azərbaycan qəzet dilinin tezlik lügəti. Bakı, “Nurlan” 2004. – 264 s.). (Tərtibçilər – K.Vəliyeva, M.Mahmudov, V.Pines, redaktorlar – akad. M.Şirəliyev, prof. A.Ələkbərov, rəyçilər – AMEA-nın müxbir üzvü A.Axundov, filologiya elmləri namizədi B.Abdullayev, programlaşdırıcı – O.E.Kulqavina, ön sözün müəllifi – M.Mahmudov).
2. “Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili (tərtibçilər Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov C.Ə., Sultanov V.S., redaktor – prof. Axundov A.A., rəyçilər – prof. Vəliyev K.N., Əhmədov F.Z., mühəndis-programlaşdırıcı – Məmmədov O.S., ön sözün müəllifi – Mahmudov M.Ə.). Bakı, “Siyasət”, 1997. – 78 s.
3. “Kitabi-Dədə Qorqud” dilinin statistik təhlili (ilkin nəticələr), tərtibçilər – Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov C.Ə., Sultanov V.S., redaktorlar – filologiya elmləri doktoru, professor Axundov A.A., filologiya elmləri doktoru Mahmudov M.Ə., rəyçilər – filologiya elmləri doktoru, professor Vəliyev K.A., filologiya elmləri namizədi Əhmədov F.Z., mü-

həndis-proqramlaşdırıcı – Məmmədov O.S., ön sözün müəllifi – Mahmudov M.Ə.). Bakı, “Elm”, 1999. – 248 s.

4. Məhəmməd Füzulinin nəzm əsərlərinin əlifba-tezlik sözlüyü (tərtibçilər: K.A.Vəliyeva, M.Ə.Mahmudov, C.Ə.Rəhmanov, V.S.Sultanov; redaktorlar: AMEA-nın müxbir üzvü A.A.Axundov, filologiya elmləri namizədi A.B.Mirzəyev rəyçilər: filologiya elmləri doktoru, prof. R.C.Məhərrəmova, filologiya elmləri doktoru, prof. A.Q.Ələkbərov, mühəndis-proqramlaşdırıcı – O.S.Məmmədov, ön sözün müəllifi – filologiya elmləri doktoru M.Ə.Mahmudov). Bakı, “Elm”, 2004. – 548 s.

5. “Azərbaycan dilinin əks-əlifba lüğəti” (tərtibçilər: Məsud Mahmudov, Əbülfət Fətullayev, redaktorlar: AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Axundov, filologiya elmləri doktoru Kamilə Vəliyeva, rəyçilər: filologiya elmləri doktoru İsmayıł Məmmədov, filologiya elmləri doktoru Sayalı Sadiqova). Bakı, “Nurlan”, 2004. – 524 s.

6. Azərbaycan qəzet dilinin tezlik lüğəti (söz kökləri), I cild (tərtibçilər: M.Mahmudov, Ə.Fətullayev, S.Məmmədova, R.Fətullayev, R.Hüseynli, B.Talibov, G.Əzimova, N.Abdullayev, elmi məsləhətçi: akad. Ə.Abbasov, redaktor: A.Axundov, rəyçilər: filologiya elmləri doktoru K.Vəliyeva, filologiya elmləri doktoru, prof. S.Sadiqova). Bakı, “Elm”, 2010. – 464 s.

Bunlardan əlavə, maşın tərcüməsi ilə bağlı tezlik lüğətləri bazasında təcrubi azərbaycanca-rusca avtomatik lüğət hazırlanmış və onun əsasında avtomatik linqvistik təhlil aparılmaqla maşın tərcüməsi nümunələri alınmışdır (Mahmudov, 1991, Mahmudov 1992).

Kompüterlərin köməyi ilə tərtib olunmuş bu lüğətlərin linqvistik xüsusiyyətləri və özəllikləri barədə monoqrafiyanın sonrakı fəsillərində ətraflı məlumat veriləcəkdir.

Azərbaycan Milli Kitabxanasının, ali tədris müəssisələrinin saytlarında ayrı-ayrı şəxslərin hazırladığı bir çox lüğətlərin kağız (kitab) variantı internetə qoyulmuşdur. Onların çoxu ancaq oxunmaq üçün nəzərdə tutulmuşdur, yəni elektron lüğət kimi öncədən işlənməmişdir. Müəyyən sorğuya əsasən onlardan məlumat al-

maq, tədqiqat üçün müəyyən parametrlərə görə məlumat toplamaq qeyri-mümkündür. Kağız (kitab) variantında da olsa, lügətlərin internet məkanına çıxarılması müsbət haldır və bunu gələcəkdə elektron varianta keçidin ilk pilləsi hesab etmək olar.

3.5.2. İnternetdə yerləşdirilmiş elektron lügətlər

Bu qrupa daxil edilən lügətlər internetə qoyulmazdan əvvəl işlənmiş və istifadəçilərin sorğusuna görə məlumatvermə imkanına malikdirlər. Belə lügətlər həm müstəqil, həm də tərcümə sistemlərində komponentlərdən biri kimi elektron məkana daxil olunmuşlar:

1. “Dilmanc” Azərbaycanda ilk maşın tərcüməsi sistemidir. Azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca və türkcə-azərbaycanca “Dilmanc” tərcümə sahəsində artıq tanınır. Bu sistemdə böyük mətnlər də tərcümə olunur. “Dilmanc” maşın tərcüməsi sistemində alınmış tərcümənin və ayrı-ayrı sözlərin düzgün tələf-füzü səsləndirilə bilər. “Dilmanc”ın yaranması ilə Azərbaycan dilinin formal qrammatikası yaradılmış və onun əsasında ilkin dildə formal morfoloji, sintaktik və semantik təhlil, tərcümə olunmuş dildə cümlənin sintezi alqoritmləri işlənib hazırlanmışdır. Leksik baza 250000-dən artıq ümumişlək söz-forma və söz birləşməsindən ibarətdir.

“Dilmanc”da maşın tərcüməsi sahəsində işlərə 2003-cü ilin əvvəllərindən başlanılmışdır. Bu müddət ərzində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanılmışdır. Bu sahədə aparılan işlər Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə BMT-nin İnkışaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə layihəsi ilə aparılır. Layihə üzrə işlərə 2005-ci ilin aprelindən başlanılmışdır. Layihənin həyata keçirilməyə başlandığı vaxtdan etibarən Azərbaycan-ingilis, ingilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümənin ilkin versiyası hazırlanmış və istifa-

dəçilərə təqdim edilmişdir. Layihənin elmi məsləhətçisi – akademik Əli Abbasov, direktoru – texnika üzrə fəlsəfə doktoru, dos. Əbülfət Fətullayev, sahə üzrə məsləhətçilər – filologiya elmləri doktoru, professor Məsud Mahmudov (Dilçilik), texnika elmləri doktoru, professor Bayram İbrahimov (Sıqnalların rəqəmli emalı). (Bax: <http://az.wikipedia.org/w/index.php?title=Dilmanc&oldid=1609121>; <http://az.wikipedia.org/wiki/Dilmanc>; <http://www.dilmanc.az/az>

2. Poliqlot Azərbaycan lügətləri

Poliqlot lügətlər sistemi istifadəçilərin dərin rəğbətini qazanmış populyar saytlardan hesab olunur. Program Azərbaycan Respublikasında İnformasiya-Kommunikasiya Texnologiyalarının inkişaf etdirilməsi layihəsi çərçivəsində hazırlanmışdır. Layihədə almanca-azərbaycanca, ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə, azərbaycanca-almanca, fransızca-azərbaycanca, azərbaycanca-fransızca, rusca-azərbaycanca, azərbaycanca-rusca, ingiliscə-rusca lügətlər təmsil olunmuşdur. Lügətlərin elektron variantının hazırlanması prosesində aşağıdakı lügətlərdən istifadə olunmuşdur:

- İngiliscə-azərbaycanca lügət (Q.Rzayevin redaktəsi ilə). 1994, Bakı, Azərbaycan Tərcümə Mərkəzi (20 minə yaxın söz və ifadə);
- Məktəblinin ingiliscə-azərbaycanca lügəti. 2000, Bakı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (3500-ə yaxın söz);
- Azərbaycanca-ingiliscə lügət (O.Musayevin redaktəsi ilə). 1998, Bakı, Azərbaycan Dillər Universiteti (45 min söz və ifadə, 10 min cümlə);
- Məktəblinin almanca-azərbaycanca lügəti. 2001, Bakı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (3000-ə yaxın söz);
- Məktəblinin fransızca-azərbaycanca lügəti. 2003, Bakı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (5000-ə yaxın söz);

- Məktəblinin azərbaycanca-fransızca lüğəti. 2003, Bakı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (5000-ə yaxın söz);
- Rusca-azərbaycanca lüğət. (Ə.Orucovun redaktəsi ilə). 1990, Bakı, AMEA Dilçilik İnstitutu (90000-ə yaxın söz 8000 ifadə);
- Azərbaycanca-rusca lüğət (X.Əzizbəyovun redaktəsi ilə). 1984, Bakı, (2000-ə yaxın söz);
- İngiliscə-rusca lüğət (V.K.Müllerin redaktəsi ilə), 7-ci nəşr. 1961, Moskva, Xarici və Milli lüğətlər üzrə Dövlət Nəşriyyatı” (5000-ə yaxın söz) (www.Poliqlot.az).

Qeyd etmək lazımdır ki, “Kitab.az” saytının qızıl onluğunda “Poliqlot” elektron lüğətlər sistemi 5-ci yerdədir (12.02.2013-cü ilin məlumatı əsasında).

3. Azərbaycan dilinin orfoqrafiya lüğəti (elektron variant). Elektron variant “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Bakı, “Lider nəşriyyatı”, 2004. – 728 s.) kitabı əsasında hazırlanmışdır. Redaktor və ön sözün müəllifi AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Axundov, tərtibçilər filologiya elmləri doktorları İsmayıll Məmmədov və Aydin Ələkbərov, filologiya elmləri namizədləri Bəhruz Abdullayev və Nəriman Seyidəliyev, elmi işçi Nigar Xəlifəzadədir. Orfoqrafiya lüğətindəki texniki işlərin yerinə yetirilməsi, yeni sözlərin toplanması, əlifba sırasının yoxlanması və sözlərin sayılmasında şöbənin əməkdaşı, baş laborant Əminə Həbibzadə tərtibçilərə kömək etmişdir (Azərbaycan dilinin orfoqrafiya lüğəti, 2004, s. 6). Qeyd olunan kitab Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 05 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları” əsasında latin qrafikalı əlifba ilə hazırlanmış ilk nəşrdir. Lüğətə əvvəlki nəşrdə olmayan 18 minə yaxın söz əlavə olunmuşdur və 80000-ə yaxın sözü əhatə edir. Elektron variant filologiya elmləri doktoru, professor Məsud Mahmudov və texnika elmləri üzrə fəlsəfə doktoru, do-sent Əbülfət Fətullayev tərəfindən hazırlanmışdır və internetdə yerləşdirilmişdir. (<http://www.dilmanc.az/az/mode/164>).

4. Azərbaycan dilinin əks-əlifba lügətinin elektron variantı 2004-cü ildə “Nurlan” nəşriyyatı tərəfindən çap olunmuş “Azərbaycan dilinin əks-əlifba lügəti” əsasında hazırlanmışdır (Azərbaycan dilinin əks-əlifba lügəti, 2004).

Azərbaycan dilinin əks-əlifba lügəti orfoqrafiya lügətinin yeni sözlüyü əsasında tərtib olunmuşdur və təxminən 80000-ə yaxın sözü əhatə edir. Elektron variantın tərtibçiləri filologiya elmləri doktoru Məsud Mahmudov və texnika elmləri üzrə fəlsəfə doktoru Əbülfət Fətullayevdir.

İnternetdə Azərbaycandilli lügətlərin bibliografiyası ilə bağlı materialda elektron lügətlər barədə də məlumat verilmişdir (müəllif U.Nəsibbəyli). Həmin materialda yuxarıda sadalanan lügətlərdən əlavə daha bir neçə elektron lügət barədə məlumat verilmişdir:

1. AzerDict – Azərbaycanın ən böyük pulsuz onlayn Azərbaycanca-ingiliscə, ingiliscə-Azərbaycanca lügəti (<http://azerdict.com>);
2. Intelsoft – rus dilindən Azərbaycan dilinə tərcümə sistemi (<http://translate.intelsoft.az>);
3. Linqvosoft – ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə, rusca-azərbaycanca, azərbaycanca-rusca lügətlər sistemi (<http://www.linqvozone.com/> Linqvosoft-Online-English-Azeri-Dictionary).
4. Google Translate - ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə maşın tərcüməsi (<http://translate.com/?hl=en#/az/>);
5. Azərbaycanca-türkçə sözlük (<http://www.azerice.da.ru>);
6. AMEA Terminolojiya Komissiyası. Terminoloji lügətlər. Torpaqşünaslıq və aqrokimya terminlərinin izahlı və tərcümə lügətləri; Qaynaq istehsalının ümumi əsasları (anlayışlar, terminlər, qaynaq növləri, standartlar); Rusca-azərbaycanca fövqəladə hallarla bağlı işlənən terminlərin izahlı lügəti; Kino, televiziya, radio terminləri; Azərbaycan dilində fizika-riyaziyyat terminləri lügəti; Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər;

Rusca-İngiliscə-azərbaycanca baytarlıq terminləri lügəti; izahlı tarix terminləri lügəti; Soyuq silahın kriminalistik ekspertizası üzrə xüsusi terminlərin izahlı sözlüyü; Rusca-azərbaycanca arıcıılıq terminləri lügəti (<http://www.azterm.az>).

Onlayn və endirilə bilən elektron lügətlər:

1. Maliyyə bazaları terminlərinin izahlı lügəti (www.scs.qov.az/upload/Dictionary.pdf);
2. Torpaqların səhralaşması üzrə izahlı lügəti (www.unaz.org/doc/az/sahralashma.pdf);
3. Təhsil lügəti (www.cil.az/library/kitab.TL.pdf);
4. Azərbaycanca-İngiliscə-rusca frazeoloji lügət (<http://yazikilitra.narod.ru/nik.htm>);
5. Günəş energetikası terminləri lügəti (<http://library.adau.edu.az/view.php?Lang=az.&menu=book&id=139>);
6. İngiliscə-rusca-azərbaycanca aqrar istehsal və maşınqa-yirmaya aid terminlər lügəti (<http://library.adau.edu.az/view.php?lang=az&menu=book&id=71>);
(<http://www.dil-manc.net/3/post/2011/03>).

IV FƏSİL. MƏTNİN FORMAL TƏHLİLİ SİSTEMİ AZƏRBAYCAN DİLİNİN MİLLİ KORPUSUNUN TƏRKİB HİSSƏSİ KİMİ

4.1. Mətnin formal təhlili sisteminin Azərbaycan dilinin milli korpusunda yeri

Artıq sübuta etiyacı olmayan bir həqiqətdir ki, dilçilik elminin gələcək inkişaf perspektivləri müasir kompüterlərin geniş tətbiqi olmadan mümkün deyil. Əks təqdirdə dilçilik, elmlərin ümumi inkişaf axınından kənarda qalmış olardı.

Məhz müasir kompüter texnikasının geniş imkanları başqa elm sahələri ilə bərabər dilçilikdə də bir çox yeni istiqamətlərin, perspektivli sahələrin yaranması və inkişafına şərait yaratmışdır. Son zamanlar məlumat axtarışı sistemləri, maşın tərcüməsi, statistik leksikoqrafiya, tezaurus hazırlanması, mətnlərin avtomatik işlənməsi sistemləri sahəsində tədqiqatlar yeni məzmun kəsb etmiş, onların qarşısında yeni tələblər qoyulmuş, tətbiq sahələri genişlənmişdir. Dilçilik ədəbiyyatında mətnlərin avtomatik işlənməsi sistemləri ilə yanaşı ayrı-ayrı dillərin milli korpuslarının yaradılması ilə əlaqədar fikirlər də getdikcə daha geniş yayılmaqdadır (Bax: Гузев və başq., 1988; Касевич, Насилов, 1989 və s.).

Hər şeydən əvvəl mətnlərin formal təhlili sistemləri ilə milli korpusların əlaqəsi məsələsinə diqqət yetirək.

Türkologiyada mətnlərin formal təhlili sistemləri və milli korpuslar üçün ümumi sayıla biləcək xeyli tədqiqat işləri aparılmış və beləliklə, daha dərin, sistemli elmi axtarışlar üçün zəmin yaradılmışdır. Azərbaycan, türk, qazax, özbək, qaraqalpaq, qırğız, tatar dilləri üçün hesablayıcı texnikanın köməyi ilə tezlik, əks lüğətlər, tezauruslar hazırlanmış, bu dillərin bəziləri üçün analiz və sintez alqoritmləri, təcrübi səviyyədə azərbaycanca-rusca, türkcə-rusca, azərbaycanca-ingiliscə maşın tərcüməsi sistemləri hazırlanmışdır (Bax: Бектаев, 1978; 1986; Велиева, 1971; Пинес, 1970; Исхакова, 1972; Садыков, 1987; Max-

мудов, 1991; Мамедова, 1984, Рахманов, 1988; Якубова, 1979 və s.). Bu tədqiqatlar istər mətnlərin formal təhlili sistemləri, istərsə də milli korpusların yaradılması üçün bünövrə rolunu oynaya bilər. Lakin tədqiqatçıların bir qrupu (В.Г.Гузев, Р.Г.Пиотровский, А.М.Шербак) belə “sistemsiz” şəkildə aparılmış tədqiqat işlərinin sonradan birləşdirilərək bütövlükdə maşın fondu (milli korpus) təşkil etmək yolunu məqbul hesab etmirlər. Onların fikrinə görə, belə konkret fragməntlərin sonradan sistem yaratması prosesində bir çox qüsurlar müşahidə olunur ki, bu da “yuxarıdan aşağıya” prinsipi ilə işləmək zərurətini yaradır (Quzev və başqaları, 1988). Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, milli korpusa bu tədqiqat işləri heç də “birbaşa, qeydşərtsiz” daxil edilə bilməz. Mətnlərin formal təhlili sistemlərində də vəziyyət analogi olaraq qalır. İndiyə qədər maşın tərcüməsi, avtomatik sintez, təhlil və s. ilə bağlı ayrı-ayrı fragməntlər kifayət qədər işlənib hazırlanısa da, bütövlükdə problem həll olunmamış qalmışdır. Bu onunla şərtlənir ki, ayrı-ayrı fragməntlər bütöv sistemdə heç də həmişə özünü doğrultmur və onların bir çox “naqis cəhətləri” bütöv sistemin işi zamanı aşkar olur.

Qeyd etmək lazımdır ki, milli korpus fondu mətnlərin avtomatik işənməsi sistemindən daha geniş anlayışdır və onu tam ehtiva edir.

1987-ci ildə Tbilisidə SSRİ xalqlarının milli dillərinin korpuslarının layihələrinin hazırlanması məsələlərinə həsr olmuş müşavirədə bu məsələ ilə bağlı 27 məruzə və məlumat dinlənilmişdi. Müşavirədə linqvistik tədqiqatların avtomatlaşdırılmasının çoxaspektli sistemi kimi milli dillərin maşın fondunun (korpuslarının) yaradılmasının zəruriliyi qeyd edilmişdi.

Türk dillərinin materialları əsasında aparılmış tədqiqat işlərinin hazırkı səviyyəsi məsələyə bütöv sistem halında yanaşılması, fragmənt təcrübəciliyindən əl çəkmək və mühüm nəticələr əldə etmək imkanı yaradır. Bu baxımdan mətnlərin formal təhlili sisteminin Azərbaycan dilinin milli korpusu (ADMK) problemləri çərçivəsində araşdırılması məqsədə uyğun olardı.

Şübhəsiz, ADMK-yə daxil olan bütün məsələlərin həlli qarşıya məqsəd qoyulmamışdır. ADMF böyük bir kollektiv tərəfindən uzun illər ərzində yaradıla bilər. Belə sistem açıq olmalı, daim zənginləşməli, təkmilləşdirilməli, yeni-yeni lügətlər, ədəbi-bədii nümunələr hesabına genişləndirilməlidir. Ona görə də, ADMK daim dəyişməkdə, inkişafda olan bir sistem kimi kompüterlərin texniki imkanları artdıqca yeniləşməli, dövrün tələbinə uyğun, ictimai sifarişə müvafiq bloklar əlavə olunmalıdır. Mövcud bəzi bloklar müvəqqəti “ehtiyatda” saxlama, dondurula bilər. Bu müddəənə əsas tutaraq mətnin formal təhlil sistemi ADMK-nin tərkib hissəsi kimi tədqiqata cəlb olunmuş, problem sistem halında araşdırılmışdır.

4.2. Azərbaycan dilinin milli korpusunun linqvistik bölmü

ADMK-nin linqvistik bölmü aşağıdakı bloklardan təşkil oluna bilər:

- fonetik (fonoloji) blok;
- morfoloji blok;
- morfonoloji blok;
- leksik blok;
- sintaktik blok;
- semantik blok;
- müstəsna hallar bloku.

Sistem açıq olduğu üçün zərurət olduqda blokların sayı artırıla və ya azaldıla bilər.

Fonetik (fonoloji) blokda dilin fonem tərkibi, ahəng qanunu, assimlyasiya, dissimlyasiya, vurğu, fonemlərin distribusiyası və statistikası və s. məlumatlar toplanır.

Morfonoloji blokda morfem birləşmələrinin sərhədində baş verən fonetik dəyişikliklər, morfemlərin distribusiyası və statistikası verilir.

Morfoloji blokda morfemlər sözlüyü, sözdüzəldici şəkilçilər, sözdəyişdirici şəkilçilər, birhecalı sözlər, morfoloji sintez və təhlil alqoritmləri, sözdüzəltmə və sözdəyişdirmə modelləri,

morfem ardıcılığı, nitq hissələri, onların təsnifi və s. məsələlər əhatə olunur.

Leksik blok leksikoqrafik arayışları, müxtəlif məqsədli lügətləri (orfoqrafiya, orfoeziya, izahlı, terminoloji, tezlik, eks, avtomatik, dialektoloji, tarixi, etimoloji, onomastik, şəxs adları, ikidilli və çoxdilli (azərbaycanca-rusca, ingiliscə-almanca və s), ədəbi-bədii nümunələri (illüstrativ mətnlər), yazılı abidələri (Kitabi-Dədə Qorqud) və s. ehtiva edir.


Sintaktik blokda sadə cümlə tipləri, mürəkkəb cümlə tip-ləri, cümlədə söz sırası, cümlə üzvlərinin ənənəvi yeri, söz birləş-mələrinin tipləri, sintaktik təhlil və sintez alqoritmləri, sintaktik nümunələr və s. əhatə edilir.

Semantik blokda morfoloji və sintaktik səviyyədə sintezi və təhlili mümkün olmayan söz və ifadələrin müxtəlif vasitələrlə araşdırılması, semantik əlamətlər, leksik və sintaktik-semantik münasibətlər, semantik təhlil və sintez alqortmləri və s. əhatə olunur.

Müstəsna hallar blokuna istisna təşkil edən fonetik (fonoloji), morfoloji, morfonoloji, sintaktik qaydalar, istisna təşkil edən sözlərin siyahısı, müstəsna hallar blokuna müraciət alqoritmləri daxil olur.

ADMK-nin linqvistik bölümünü şərti olaraq I sxemdəki kimi göstərmək olar.

Əlbəttə, tədqiqatda ADMK-nin tam şəkildə işlənib hazırlanması prinsiplərinin araşdırılması qarşıya məqsəd qoyulmamışdır. Tədqiqat obyekti olaraq ADMK-nin tərkib hissəsi - mətnin formal təhlili sistemi götürülmüşdür. Müasir dil tədqiqatlarının mühüm istiqamətlərindən olan mətnlərin avtomatik işlənməsi sistemləri Azərbaycan dilçiliyində müxtəlif baxımlardan araşdırılmış, onun ayrı-ayrı komponentləri ilə bağlı tədqiqatlar aparılmışdır. Ona görə də problemin sistemli şəkildə öyrənilməsi və ümumiləşdirilmələr aparılması, eləcə də dilçiliyimiz üçün əhəmiyyət kəsb edən bir çox cəhətlərin araşdırılması ön plana çəkilmişdir.



Sxem 1. Azərbaycan dilinin milli korpusunun linqvistik bölmü

Qrafem və fonem səviyyəsində Azərbaycan mətnlərinin statistik-distributiv təhlili ilə bağlı tədqiqat işlərinin olduğunu və mətnlərin avtomatik işlənməsi sistemlərində fonem səviyyəsində araşdırımalardan daha çox yuxarı dil səviyyələrinin tədqiqinin ön plana çəkildiyini nəzərə alıb, leksik, morfoloji, morfonoloji, sintaktik, semantik səviyyələrdə avtomatik işlənmə məsələləri üzərində dayanacaqıq (Ахундов, 1963; Рахманов, 1988).

4.3. Mətnin formal təhlili sisteminin ümumi məsəbbəri

4.3.1. Maşın lügətləri

Mətnin formal təhlili sisteminin əsas komponentlərindən biri leksik blokdur. Sistemin tamlığı, etibarlılığı və dəqiqliyi da-ha çox onu təşkil edən lügətlərdən asılıdır. Leksik blok təkcə leksikoqrafik məlumatlar toplusu deyil. Bu blok elə qurulmalıdır ki, maşında mətnlərin tam və hərtərəfli işənməsi üçün zəruri məlumat vermiş olsun. Dilin müxtəlif səviyyələrdə araşdırılması (fonetik, morfoloji, morfonoloji, leksik, sintaktik, semantik) maşına daxil edilmiş lügətlərin optimal quruluşu, kamilliyi ilə şərtlənir. Maşın lügətləri adı lügətlərdən fərqli olaraq həm də dilin qrammatikasını əvəz edir.

Mətnin formal təhlili sistemində maşın lügətləri aşağıdakı məqsədlərə xidmat edir:

- sorğuya görə saxlanılan informasiyanı (bu informasiya dilin müxtəlif səviyyələrinə aid ola bilər) və ya onun yer-ləşdiyi ünvanı, kodunu verir;
- bir dildən başqa dilə (Azərbaycan dilindən başqa dillərə və əksinə) leksik-morfoloji səviyyədə tərcümə nümunə-ləri almağa imkan yaradır;
- məlumat-axtarış sistemləri üçün zəruri məlumatların əldə edilməsinə ilkin şərait yaradır;
- müxtəlif təyinathı linqvistik proseslər (avtomatik təhlil və sintez və s. bu qəbildən olan əməliyyatlar) üçün təminat hazırlayır.

Avtomatik işlənmə sistemlərində eyni vaxtda bir neçə müxtəlif lügət verilə bilər. Avtomatik işlənmə prosesinin müxtəlif mərhələlərində zəngin leksikoqrafik məlumatlar müxtəlif məqsədlərlə ayrı-ayrı dil səviyyələrində istifadə oluna bilər.

Mütəxəssislərin fikrincə, maşın lügətlərindən üç əsas məqsədə istifadə oluna bilər:

- informasiyanın (leksik, qrammatik, semantik məlumatın) maşında istifadəsi üçün yararlı və hazır vəziyyətdə qorunub saxlanması;
- yiğcam informasiyadan müxtəlif məqsədlər üçün istifadə;
- translyasiya (Марчук, 1983).

Maşının yaddaşında yerləşdirilmiş eyni lügət müxtəlif funksiyalar yerinə yetirə bilər.

Mətnin formal təhlili sistemində istifadə olunan maşın lügətləri adı lügətlərdən fərqli xüsusiyyətlərə malikdirlər. Belə ki, maşın lügətləri istifadə prosesində dəqiqləşdirilə və tamamlandı bilər. Ayrı-ayrı sözlərlə birlikdə söz-formalar, ən çox işlənən ifadələr də maşın lügətlərində vahid kimi götürülə bilər. Qeyd etmək lazımdır ki, bu və ya digər elm sahəsinə aid mətnlərin işlənməsi prosesində sahə terminalogiyasından istifadə olunmaqla yanaşı, ən çox işlənən ümumişlək leksika da öz əksini tapmalıdır. Formal sistemlər üçün maşın lügətləri tərtib olunarkən konkret hesablama texnikasının yaddaşının həcmi, lügətlərdə sözlərin axtarılma tezliyi (sürəti), tərtib olunacaq programın mürəkkəbliyi də nəzərə alınmalıdır. Göstərilən amillər heç də nəzərə alınmayacaq dərəcədə əhəmiyyətsiz hesab olunmamalıdır. Bütün bunlar lügətin quruluşuna, sözlərin orada yerləşdirilməsi-nə təsir göstərir.

Formal təhlil sistemləri üçün maşın lügətlərinin tərtibi zamanı üç mühüm cəhətə xüsusi diqqət yetirilmişdir:

- sözlərin (sözlüyün) seçilməsi;
- sözlərin (lügət vahidlərinin) yerləşdirilməsi üsulu (informasiyanın sürətlə və yiğcam əldə olunması üçün);
- alqoritm və programın daha sadə və optimal tərtibi məsələlərinin bir çox xüsusiyyətlərinin nəzərə alınması.

Yeni, mükəmməl avtomatik lügətin tərtibi dilin tam, yeni nəzəri müddəələrə əsaslanan modelinin qurulması deməkdir. Bu, dilə münasibətin və ondan istifadənin yeni baxış bucağı altında tədqiqi ilə bağlı bir çox maraqlı linqvistik məsələlərin həllini önləndirir.

Şübhəsiz, müəyyən bir tədqiqatçı və ya tədqiqatçılar qrupu tərəfindən hazırlanmış maşın lügətləri fərdi xüsusiyyət daşıyır. Buna səbəbdən belə lügətlərin konkret xüsusiyyətləri qarşıya qoyulmuş məqsədlə səciyyələnir.

Mətnin formal təhlili sistemini təşkil edən lügətlərin təkçə quruluş xüsusiyyətləri deyil, say tərkibi və həcmi də linqvistik tədqiqata müvafiq dəyişilə bilər.

Maşın lügətlərinin əsasını tezlik lügətləri təşkil edir. İstər müxtəlif sahələr üzrə, istərsə də ümumişlək leksika da daxil olmaqla dilin tam tezlik lügətinin tərtibi bir çox linqvistik problemlərin həllini asanlaşdırır (Алексеев, 1976). Təhlil sisteminde ikitidilli (və ya çoxdilli) tərcümə lügətləri, eks lügətlər, terminoloji sahə lügətləri, sintaktik birləşmələri əhatə edən lügətlər (köməkçi fellər nəzərə alınmaqla), semantik lügətlər (sintaktik əlaqələrə əsaslanmaqla) ehtiva olunur.

Maşın lügətlərinin riyazi modelləri ideal lügət strukturuna əsaslanır. Ən mühüm və vacib cəhətlər qabarıq nəzərə çatdırılır. İkinci dərəcəli xüsusiyyətlər ya nəzərə alınmir, ya da qismən əhatə olunur. Semantik blokun dolğun fəaliyyəti üçün müxtəlif tezaurusların tərtibi də mühüm əhəmiyyət kəsb edir. Tədqiqat işində formal təhlil sistemlərinin mühüm tərkib hissəsi olan müxtəlif səpkili maşın lügətləri barədə sonrakı fəsildə geniş məlumat veriləcək. Məlum olduğu kimi, maşın lügətləri kor-koranə tərtib olunmur, müəyyən linqvistik məqsədə xidmət edir. Ona görə də, leksik blokda yerləşdirilmiş maşın lügətlərinində danışmazdan əvvəl formal təhlil sistemlərinin bəzi ümumi istiqamətlərinə diqqət yetirək.

4.3.2. Avtomatik linqvistik təhlil və sintez

Formal təhlil sistemlərində mühüm komponentlərdən biri avtomatik linqvistik təhlil (ALT) və sintezlə bağlı problemlərdir. Müxtəlif dil səviyyələrində ALT-nin sonrakı fəsillərdə şərh olunacağını nəzərə alıb bu problemlə bağlı ümumi cəhətləri nəzərdən keçirək.

ALT üç mühüm blokdan ibarətdir: morfoloji, sintaktik, semantik.

Qeyd etmək lazımdır ki, maşın tərcüməsi (MT) və avtomatlaşdırılmış məlumat axtarışı sistemlərinin konkret tələblərinə uyğun olaraq qurulmuş bu sistemdə fonetik blok tamamilə nəzərə alınmamış, morfonoloji və müstəsna hallar bloku isə qismən verilsə də, ayrılıqda təmsil olunmamışdır. Linqvistik baza rolunu oynayan leksik blok təhlildən tamamilə təcrid olundugündan nəzərdən keçirilmir.

ALT-nin morfoloji bloku söz-formaların və sözdəyişdirici şəkilçilərin təhlili mərhələləri ilə fəaliyyətə başlayır (Mahmudov, 1981). Sonra morfoloji səviyyədə əsas və söz formaların omonimliyinin aradan qaldırılması həyata keçirilir. Əgər omonimlik morfoloji səviyyədə aradan qaldırıla bilmirsə, sintaktik və semantik bloklara müraciət olunur.

Sintaktik blokda təhlil prosesi aşağıdakı kimi gedir: əvvəlcə mübtədə və xəbər əlamətlərinə görə axtarılıb tapılır. Sonra köməkçi sözlərin və durğu işarələrinin təhlili aparılır, sözlər arasında sintaktik əlaqələr müəyyənləşdirilir.

Semantik blokda iş daha mürəkkəbdir. Digər bloklarda omonimlik və çoxmənalığın müəyyənləşdirilməsi nəticəsində qarşıya çıxan problemlər burada öz həllini tapır. Təhlil prosesində alınmış naməlum sözlərin təsnifi də bu blokun üzərinə düşür. Bundan başqa, sintaktik blokda mübahisə doğuran bir çox problemlər (məsələn, söz-formalar arasında sintaktik əlaqələrin dəqiqləşdirilməsi) semantik blokun fəaliyyəti olmadan mümkün deyil. Tam linqvistik təhlil həyata keçirildikdən sonra sintez alqoritmləri reallaşdırılır. Qeyd etmək lazımdır ki, sintezin reallaşdırılması fonetik və morfonoloji səviyyədə kifayət qədər məlumatın maşının yaddaşında olmasını tələb edir.

4.3.3. Maşın tərcüməsi

Formal təhlil sistemlərindən danışarkən MT məsələlərinə toxunmamaq mümkün deyil. Problemin həlli ilə bağlı müxtəlif dövrlərdə böyük sıçrayışların, uğurların qazanıldığı vaxtlarda da,

durğunluq və pessimist əhval-ruhiyyənin üstünlük qazandığı məqamlarda da bu məsələnin elmi əhəmiyyəti heç vaxt azalmışdır. MT problemi ilə bağlı tədqiqatlar dilçiliyin bir çox yeni, müstəqil sahələrinin inkişafına təkan vermiş, dilçiliyin bəzi məsələlərinə yeni baxış bucağından baxılmasına gətirib çıxarmışdır. Müxtəlif dillərdə təhlil və sintez alqoritmlərinin tərtibi, milli dillərin maşın korpusunun hazırlanması, məlumat axtarışı sistemlərinin inkişafı, statistik leksikoqrafiyanın təşəkkülü də ilkin olaraq MT problemləri çərçivəsində baş vermişdir. MT probleminə aid külli miqdarda ədəbiyyat (Bax: АП, 1971; Герасимов, Марчук, 1975; Котов, 1976; Чхайдзе, 1976; Пиоторовский, 1975; Марчук, 1983; Махмудов, Пинес, 1989 və s.) olduğu üçün məsələnin bəzi ümumi cəhətlərini nəzərdən keçirək.

Müasir dövrdə beynəlxalq əlaqələrin getdikcə intensivlaşması, elmin sürətli inkişafı nəticəsində elmi-texniki ədəbiyyatın onlarla xarici dilə qısa müddət ərzində tərcüməsi zəruri tələbata çevrilmişdir. Qeyd etmək lazımdır ki, elmi-texniki məlumatların avtomatik axtarışı, mətnlərin müxtəlif mənəmələğətirmə xüsusiyyətlərinin tədqiqi, annotasiyaların, referatların, icmalların və s. avtomatik alınması kimi məsələlər də MT problemləri ilə sıx əlaqədardır. Hazırda xüsusi tərcüməçi kadrların yetişdirilməsinə böyük diqqət yetirilməsi, tərcümə büroları və mərkəzlərinin geniş fəaliyyət göstərməsi, onların beynəlxalq konqreslərinin çağırılması və xüsusi jurnallarının nəşri geniş vüsət almışdır. Bütün bunlar təsadüfi deyildir. Tərcümə ədəbiyyatının nəşri durmadan artır, lakin dünyanın müxtəlif xalqlarının dilində nəşr olunan elmi-texniki ədəbiyyatın çox cüzi bir hissəsinə tərcümə etmək mümkün olur. Məhz bu səbəbdən tərcümə prosesinin avtomatlaşdırılması ideyası meydana gəlmişdir.

Avtomatik tərcümənin mümkünluğu ideyası ilk dəfə 1946-ci ildə Amerika alimləri A.But və U.Uiver tərəfindən söylənmişdir (Кулагина, 1979, 13). Onlar göstərmişlər ki, müharibə illərində düşmənin gizli kodlarının şifrəsini açmaq məqsədi ilə hazırlanmış elektron qurğular vasitəsilə bir dildən başqa dilə tərcümə mümkündür. 1949-cu ildə U.Uiverin məşhur «Tərcümə»

memorandumu nəşr olunandan sonra bu sahədə intensiv tədqiqat işləri aparılmağa başlandı. Kompyuterlər vasitəsilə ilk təcrübə tərcümə (rus dilindən ingilis dilinə) 1954-cü ildə ABŞ-da həyata keçirilmişdir. Elə həmin ildən keçmiş Sovet İttifaqında bu sahədə tədqiqatlara başlanmış, 1956-cı ildə Moskvada fransız və ingilis dillərindən rus dilinə tərcümə nümunələri alınmışdır.

Hazırda MT sahəsində dünyanın bir çox ölkələrində tədqiqat işləri aparılır. Bu məsələ ilə əlaqədar nəşr olunan elmi-tədqiqat əsərlərinin sayı sürətlə artmaqdadır. Bir dildən başqa dilə tərcümə prosesinə kompyuterlərin cəlb olunması dilçilik elmi üçün təkcə təcrübə deyil, həm də nəzəri əhəmiyyətə malikdir. Bu, adı şəraitdə aşkarla çıxarıla bilməyən, dilçi-tədqiqatçının aydın şəkildə, bütün detalları ilə təsvir edə bilmədiyi tərcümə prosesinin modelləşdirilməsi üçün geniş yol açır. MT sahəsində respublikamızda və keçmiş SSRİ-də aparılan tədqiqat işlərini iki mühüm qola ayırmak olar:

- tətbiqi (MT-nin geniş miqyasda və dairədə reallaşdırılması);
- nəzəri (tədqiqat metodlarından biri kimi insanların nitq fəaliyyətinin modelləşdirilməsi, linqvistik təsvirlər üçün riyazi modellərin işlənməsi, dil obyektləri alqoritmlərinin işlənib hazırlanması ilə bağlı araşdırmalar, insanların beyn fəaliyyəti ilə maşın arasında münasibətin öyrənilməsi, sünü intellekt istiqamətində tədqiqatlar və s.).

MT ilə bağlı tədqiqat işləri ilk günlərdən indiyə qədər elmi-texniki mətnlərin tərcüməsi ətrafında mərkəzləşmişdir. Çünkü elmi-texniki ədəbiyyatın tərcüməsi xüsusi ilə zəruridir. Burada daha mühüm bir cəhət diqqəti cəlb edir: elmi-texniki mətnlər bədii mətnlərə nisbətən tərcümə üçün daha əlverişlidir (sözlərin eynicinsliliyi, idiomların demək olar ki, işlənməməsi, sintaktik quruluşun sadəliyi, lügət tərkibinin qismən məhdudluğu, daha çox terminlərin işlənməsi və s). Bundan başqa, elmi-texniki mətnlərdə müəllifin fərdi üslubi xüsusiyyətləri, demək olar ki, yox dərəcəsində olur. Bədii əsərlər isə texniki mətnlərə nisbətən tərcümə prosesində daha çox çətinliklər do-

ğurur. Müxtəlif idomatik ifadələr, frazeoloji birləşmələr belə mətnlərin tərcüməsi zamanı standart vasitələrdən istifadəni qeyri-mümkün edir. Bədii tərcümədə yazılıçının fərdi üslubunun saxlanması mühüm və zəruri şərtlərdəndir. Bədii ədəbiyyat nümunələrinin (xüsusən poeziyanın) maşınların köməyi ilə tərcüməsi haqqında söz açmaq elmin indiki inkişaf səviyyəsində məqsədə uyğun deyil.

MT bir çox əməliyyatları özündə birləşdirən alqoritmərin tərtibi ilə reallaşdırılır. Sonradan bu alqoritmələrin köməyi ilə maşının girişinə (yaddaşına) verilmiş mətn üzərində müəyyən aradığılıqla əməliyyatlar aparmaqla nəticədə tərcümə olunmuş mətn alınır.

MT-nin ən sadə növü sözbəsöz tərcümədir. Kompüterə iki sözlük, məsələn Azərbaycan və rus dilinin sözlüyü verilir. Hər bir rus sözünün qarşısında onun Azərbaycan dilində olan ekvivalentinin ünvanı qeyd olunur. Bu ünvanın köməyi ilə maşın hər bir rus sözünə uyğun Azərbaycan sözünü tapır və alınmış tərcüməni çapa verir.

Təcrübə göstərir ki, bir neçə qrup dillər üçün sözbəsöz tərcümə vasitəsi ilə kafı nəticə əldə etmək olar. Lakin belə «qaba» tərcümə təbii ki, müasir tərcümə qarşısında qoyulan tələblərə tamamilə cavab vermir: əvvələn, dildə özünü göstərən polisemiya, omonimlik, hər bir sözə situasiyadan asılı olaraq bir neçə sözün uyğun gəlməsi orijinaldan uzaq mənaların alınmasına aparıb çıxarır. İkincisi, sözbəsöz tərcümədə idiom və frazeologizmlər nəzərə alınmır. Bundan başqa, sözbəsöz tərcümədə tərcümə olunan cümlədəki söz sırası eyni ilə saxlanır. Bu, tipoloji cəhətdən müxtəlif söz sırasına, sintaktik quruluşa malik dillərdə (məsələn, rus, ingilis və Azərbaycan dilləri) sözbəsöz tərcüməni çətinləşdirir. Şübhəsiz, bu, MT probleminin həllinin ilk dövrləri üçün səciyyəvi idi. Sonralar problemin həlli ilə bağlı effektli sistemlərin işlənib hazırlanması sahəsində aparılan axtarışlar bir dil məlumatının digərinə çevrilməsi prosesinin daha da müəkkəbləşməsinə aparıb çıxardı. Maşına daxil olunan dil materiallarının təhlili və nəticədə digər dildən tərcümənin sintezi

müstəqil bloklara ayrılır. Öz növbəsində təhlil və sintez də ayrılıqda lügət və qrammatika bloklarına ayrıılır.

Dünyanın bir çox ölkələrində, eləcə də keçmiş SSRİ-nin elmi-tədqiqat mərkəzlərində fəaliyyət göstərmiş kollektivlərin MT sahəsində apardıqları axtarışları əsas götürərək prosesin gedişini aşağıdakı mərhələlərə bilmək oşar:

- daxil edilən dildə mətnin təhlili (*sözün* avtomatik lügətdə axtarışı, mətnin «qavranması» üçün modelləşdirmə, morfoloji və sintaktik təlil);
- çevrilmə (mətnin daxil olunan dildəki quruluşundan çıxışda alınan dildəki quruluşuna kecid);
- mətnin çıxışda alınan dildə sintezi (mətinin quruluşu modelinin verilməsi, sintaktik və morfoloji formallaşma).

MT-nin hazırda fəaliyyət göstərən sistemlərində bu göstərilən mərhələlər müəyyən düzəlişlər və əlavələr edilməklə nəzərə alınmışdır.

Bələ bir fikir də əsaslandırılır ki, təhlil qrammatikaları terminləri ilə ifadə olunmuş giriş mətnlərinin sintez qrammatikaları terminləri ilə ifadə olunmuş çıxış mətnlərinə çevrilməsi aralıq-kecid dilinin (vasitəci dil) köməyi ilə yerinə yetirilə bilər. Təhlillə sintez arasında vasitəci rolunu oynayan aralıq kecid dili bütün dil qrupları üçün yararlı olan simvolik məna yazılışına və universal sintaktik münasibətlərə malikdir.

MT probleminin həlli ilə əlaqədar təkcə ABŞ-da deyil, keçmiş SSRİ-nin bir çox elmi-tədqiqat mərkəzlərində də xeyli iş görülmüşdür. MT-nin *coşqun inkişaf sürətinə* baxmayaraq, əvvəllər olduqca asan və qısa müddətdə həll olunacaq bir problem kimi təsəvvür olunan tərcümə məsəlesi 50-ci illərin axırında böhrana uğradı. Lakin bu sahədə tədqiqat işləri dayandırılmışdı. Əksinə, MT ilə məşğul olan kollektivlərin sayı və görülən işlərin həcmi getdikcə artmağa başladı. Əlbəttə, heç kəs MT-nin maraqlı və olduqca perspektivli bir bilik sahəsi olduğunu inkar etmir. Lakin bir çox tədqiqatçılar belə bir müddəəni əsaslandırmayağa çalışırlar ki, hazırda hətta elmi-texniki ədəbiyyatın belə tamamilə avtomatikləşmiş, yüksək keyfiyyətli tərcüməsini almaq

mümkün deyil. Aydin olmuşdur ki, bütün konkret dil aspektlerini əhatə edən dilin tam avtomatik modelləri olmadan MT-nin keyfiyyətinin yüksəldilməsi qeyri-mümkündür. Keyfiyyətin aşağı olmasının digər səbəbi tərcüməçiyə xas olan ekstralinqvistik biliklərin maşında olmamasıdır. Hesablayıcı texnikanın «baş çıxara» bilmədiyi sintaktik və semantik omonimlik məsələsini insan məhz belə biliklərin köməyi ilə araşdırıb müəyyənləşdirə bilər. Hazırda MT üçün ya tam avtomatlaşdırılmış aşağı keyfiyyətli tərcümə, ya da qismən avtomatlaşdırılmış yüksək keyfiyyətli tərcümə nümunələri səciyyəvidir.

MT sahəsində görkəmli mütəxəssis V.İnqve problemin həlli ilə bağlı göstərir: «Maşın tərcüməsi sahəsində aparılan işlər semantik sədd qarışısındadır... Biz belə bir müddəanı anlamağa başlamışıq ki, maşın tərcüməsində yeganə metod ondan ibarətdir ki, maşın nəyi tərcümə etdiyini «qavramalıdır». Lakin bu, əlbətə, çox çətin vəzifədir» (Ингве, 1965).

MT-nin böhrandan çıxması ilə əlaqədar İ.İ.Revzinin fikirləri də maraqlıdır:

- avtomatik tərcümə ilə əlaqədar bütün məsələləri təcili həll etməyə imkan verəcək qlobal konsepsiyalardan imtina etmək;
- eyni bir məsələnin həllində müxtəlif prosedurların ardıcıl tətbiqinə çalışmaq;
- semantikanın formallaşdırılması;
- dil modelləri nəzəriyyəsinin daha da inkişaf etdirilməsi və bu nəzəriyyənin avtomatik təhlillə əlaqələndirilməsi və s. (Резвих, 1968).

MT sahəsində Qrenobl (Fransa) elmi-tədqiqat mərkəzinin və digər müasir sistemlərin təhlili aşağıdakı metodoloji nəticələri çıxarmağa imkan verir:

- MT sistemində təhlil və sintez bir-birindən tamamilə ayrı olmalıdır;
- sistemdə bir neçə xüsusi semantik səviyyə, başqa sözlə desək, semantik təhlil, semantik sintez mərhələləri olma-

- lidir. Avtomatik təhlilin tam olması üçün kifayət qədər semantik məlumat maşına daxil edilməldir;
- sistemin mütləq komponenti zəngin məlumatlara malik (leksik-qrammatik-semantik) avtomatik lügətlərin olmasıdır;
 - sistem bütün dil səviyyələrində müfəssəl giriş və çıxış qrammatikalarına əsaslanmalıdır;
 - sistemin zəngin xidmət proqramları kitabxanasına ehtiyacı var (müxtəlif düzəlişlər aparmaq, sistemin daxili vəziyyəti haqqında məlumatların alınması və s.)

Bir çox tədqiqatçılar MT probleminin nəzəri deyil, mühəndis işi səciyyəsində olması fikrini irəli sürürler. Onlar belə hesab edirlər ki, MT üçün zəruri olan linqvistik məlumatlar nəzəri olmaqdan daa çox təcrübidlər və konkret məsələlərin həlli zamanı alına bilərlər. Belə ki, keçmiş ümumittifaq «Nitq statistikası» qrupunun rəhbəri R.Q.Piotrovski aşağıdakılari təklif edir:

- 100 faizli müstəqil semantik MT ideyasından əl çəkmək lazımdır və «İnsan-maşın-insan» sistemi ilə həyata keçirilən MT metodunu işləmək lazımdır. Bunun üçün kompüterlərdə ilkin mərhələ kimi əvvəlcə qaba tərcümə nümunəsi almağa imkan verən müəyyən alqoritmləri, standart, tez-tez təkrar olunan əməliyyatları yerinə yetirmək lazımdır.
- tam formallaşdırmadan imtina etmək və dilin konkret, müxtəlif növlü sistemlərinin (məs. funksional üslubları) tamamlanmış təsvirini ifadə edən dil qrupları bazasının təşkilinə diqqət yetirmək lazımdır. Belə qruplarda nəinki sistem, hətta ehtimal olunan norma da gözlənilməlidir. Bu o deməkdir ki, yeni yaradılmış dil qrupları daha işlek və bərabər paylanmış dil vahidlərini özündə birləşdirməlidir.

Göstərilən tezislərə müvafiq olaraq Sankt-Peterburq (Leningrad) «Nitq statistikası» qrupunun MT-nin reallaşdırılması

programı hazırlanmışdır. Həmin programı aşağıdakı mərələlərə bilmək olar:

- dil vahidlərinin qruplaşdırılması, müəyyən dil müxtəlifliklərini əhatə edən mətnlərin statistik təsviri;
- söz-forma, söz və tərkiblərin ikidilli və ya çoxdilli avtomatik lügətlərinin tərtibi (leksik tərcümə);
- morfoloji-sintaktik MT-nin təşkili (grammatik tərcümə);
- leksik omonimliyin və çoxmənalılığın aradan qaldırılması proqramlarının yaradılması (semantik MT);
- vahid MT sisteminin yaradılması; (Пиотровский, 1975).

4.3.4. Yarımavtomatik tərcümə

Qeyd etmək lazımdır ki, yarımavtomatik tərcümə də böyük maraq və əhəmiyyət kəsb edir. Mətnlərin avtomatik işlənməsi sistemləri ilə əlaqədar yarımvomatik tərcümə məsələrinin aşasdırılması çox vacibdir. Yarımavtomatik tərcümədə kompüterlər köməkçi vasitə rolü oynayır, tərcüməçini ağır, az məshuldar və yaradıcı olmayan işlərdən azad etmək üçün maşınların köməyi ilə tərtib olunmuş xüsusi lügətlərdən istifadə olunur. Proses aşağıdakı kimi həyata keçir: tərcüməçi mətndəki naməlum sözləri qeydə alır, həmin sözlər lügət formasına gətirilib maşına daxil edilir. Maşında qabaqcadan yerləşdirilmiş lügətlə müqayisə edildikdən sonra sözlərin lügəvi mənası tapılır və nəticədə alınmış mətn ona yazılmış qlossari ilə birlikdə tərcüməçiyə verilir. Tərcüməçi sözü lügətdə axtarmaq kimi uzun vaxt aparan bir əməliyyatdan xilas olmuş olur və az vaxt ərzində bütün naməlum sözlərin mənasını tapır. Məsələnin bir qədər də dərindən işlənməsi ilə yaradılmış sistem sözün və onun daxil olduğu kontekstin maşın lügətində axtarışına imkan verir. Məsələ orasındadır ki, sözün tam, dolğun və dəqiqlik mənası kontekstdə məlum olur və istər adı, istər yarımvomatik tərcümədə bu amili nəzərə almamaq qeyri-dəqiqlik nəticələr alınmasına aparıb çıxarıır. Tərcüməçi mətndə qeydə alınmış naməlum sözü deyil, onun əhatəsində olan sözləri kompüterə daxil edir, nəticədə geniş kontekstlərdə terminin mümkün tərcümə variantları alınır.

Yarımavtomatik tərcümədə maşın tərcümə etmir; tərcümə insanın özü tərəfindən yerinə yetirilir. Lakin alınmış tərcümə avtomatik sistemə daxil olduğu üçün, tədricən axtarılan sözün müxtəlif kontekstlərdə işlənmə xüsusiyyətləri təhlil olunur və lazımı mənə əldə edilir. Qeyd etmək lazımdır ki, müasir sistemlərdə sorğunun qabaqcadan işlənməsinə (məsələn, söz-formanın lügət formasına salınmasına) heç bir ehtiyac yoxdur. Sistem naməlum sözləri müstəqil olaraq lügət vahidi formasına salan və sonradan onu lügətdə axtaran morfoloji təhlil proqramları ilə tənzim olunur.

4.3.5. Süni intellekt maşın tərcüməsi sistemlərində

İntellekt elə bir mürəkkəb sistemdir ki, biz onun köməyi ilə əvvəlcədən məlum olmayan bir məsələnin həlli yollarını tapırıq. İnsan intelekti də, kibernetik sistemli süni intellekt də bu istiqamətə yönəlmüşdür. Biz insan intellektini bu və ya digər dərəcədə təqliid edən süni intellekti təbii intellektə uyğun qurmağa cəhd edirik. Bəzən buna qismən nail olur, bəzən isə müəyyən nəticələr əldə etməyin yollarını yenidən axtarmalı oluruq.

Maşın tərcüməsi sistemlərində süni intellekt mətnin hərtərəfli semantik təhlili tələbi ilə üzləşir. Bu isə formal təhlil qanunlarına əsaslanan sistemlərdə çətin manə olaraq qalır. Problemin həllinə müxtəlif yanaşmalar var. Bəziləri, ümumiyyətlə, insan intellektinə yaxın bioloji assosiativ yaddaşa malik kompüterlərin yaranmasına qədər semantik təhlilin mümkünlüyünü inkar edirlər.

Parodoksal haldır ki, bəzən süni intelektin qarşısına ağlaşımaz tələblər qoyulur. İnsan intelektinin həll edə bilmədiyi və ya həll etməyə cəhd göstərdiyi məsələlərin optimallı müddətdə həlli süni intellektə həvalə olunur. İstənilən nəticə alınmadıqda süni intellekt sistemlərinin yararsızlığı qənaətinə gəlinir. Maşın tərcüməsi sahəsində də vəziyyət belə olaraq qalmaqdadır.

Tərcümə nəyə əsaslanır? İstər insan tərəfindən edilən tərcümədə, istərsə də maşın tərcüməsində (fərqi yoxdur, yazılı və

ya şifahi tərcümə), hər şeydən əvvəl, tərcümə ediləcək mətn (və ya nitq parçası) dərk olunmalı, qavranmalıdır. İnsan hiss orqanları (qulaq, göz, mimika və s.) ilə qəbul edib qavramadığı informasiyanı tərcümə edə bilməz. Maşın da mətni (nitqi) informasiya kimi texniki vasitələrin köməyi ilə qəbul etməli, «qavramalı», sonra tərcümə mərhələsinə keçməlidir.

Qavrama prosesi insanda və maşında fərqli şəkildə baş verir. İnsan mətni assosiativ olaraq beynində əvvəlcədən mövcud olan ssenari, freym, müəyyən anlayış və biliyin köməyi ilə dərk edir. Əgər belə öncədən olan yardımçı vasitələr olmazsa, insan informasiyanı (yazılı və şifahi) dərk edə bilməz. Maşının linqvistik informasiyanı dərk edə bilməsi üçün də linqvistik bazanın (avtomatik lügət, təhlil və sintez alqoritmləri, formal tanınma sistemləri və s.) mövcudluğu mühüm şərtidir. İnsan sivilizasiyasından, cəmiyyətindən kənar bir mühitdə yaşayan bir fərd mobil telefonun nə olduğunu dərk edə bilmədiyi kimi, maşın da linqvistik baza, qabaqcadan müəyyən hazırlıq olmadan informasiyanı dərk edə bilməz.

Məsələnin başqa tərəfini müzakirə edək. Hər hansı xarici dili bilən insan istənilən mətni tərcümə edə bilərmi? Hətta tərcümə etsə belə, tərcümə nə dərəcədə keyfiyyətli olacaq? Hər hansı xarici dili (fərz edək ki, ingilis dilini) bilən şəxsin riyazi biliyi və savadı yoxdursa, riyazi analizə aid mətni qavrayıb tərcümə edə bilərmi? Əsla yox. Çünkü onun beynində riyaziyyata aid hazır ssenarilər, freymlər, anlayışlar, müəyyən bilik yoxdur.

Süni intellekt sistemlərinə əsaslanan maşın tərcüməsində də vəziyyət eynidir. Riyaziyyata (və ya hər hansı konkret elm sahəsinə) aid linqvistik bazası, terminoloji lügəti, müəyyən formul və işarələr bazası olmayan tərcümə sistemi həmin sahədə tərcümə apara bilməz. Bəzən maşın tərcüməsi sistemlərindən istənilən sahəyə aid dəqiq tərcümə tələb olunur.

İnsan-tərcüməçi müəyyən ixtisas sahəsində ixtisaslaşlığı kimi, maşın tərcüməsi sistemləri də konkret elm sahələri üzrə ixtisaslaşmış olur. Əgər tərcüməçi-insan bütün elm sahələrinə aid

mətnləri eyni səviyyədə tərcümə etmək iqtidarında deyilsə, bunu maşın tərcüməsi sistemlərindən niyə tələb etməliyik?!

Maşın tərcüməsi sistemləri insan tərcüməçini təqlid edir, onun kimi «qavramağa», təhlil aparmağa və tərcümə etməyə cəhd göstərir. Tərcümə zəif alınanda, başa düşülməyəndə yenə insan-tərcüməçiye müraciət edir, tərcümənin uğursuz alınmasının səbəblərini araşdırırıq. Bir vaxtlar, maşın tərcüməsinin təşəkkül dövründə sözbəsöz tərcümədən istifadə olunurdu. Məsələn: «təniş etmək», «təniş» – «знакомый», «etmək» – «делать», «сделать» və s. Sonra məlum oldu ki, insan bu tipli ifadələri bütövlükdə, söz birləşməsi kimi tərcümə edir: «təniş etmək» – «познакомить», «ознакомить», «təniş olmaq» – «познакомиться» və s. Tərcümə prosesi bu qayda ilə tədricən təkmilləşir, dəqiqləşir.

Son vaxtlar mətn dilçiliyi sürətlə inkişaf etməkdədir. Mətn dilçiliyi, mətnin qavranması və təhlili süni intellekt sistemlərinə də öz təsirini göstərməmiş deyil. Mətn dilçiliyi mətnin (və ya nitqin) tərcüməsi məsələlərinə yeni baxış bucağı altında baxmaq zərurəti yaradır.

Məhz bu baxımdan mətni anlama modellərinin qurulması, onların maşın tərcüməsi sistemlərində aprobasiyası mühüm əhəmiyyət kəsb edir və tərcümənin sərhədləri bir qədər də genişlənmiş olur. Sözün mənası cümlədə tam aydınlaşlığı kimi, cümlə də mətn səviyyəsində daha dəqiq, daha düzgün anlaşılır.

4.4. Türk dilinin maşın tərcüməsi sistemi

Türk dillərinin materialları əsasında maşın tərcüməsinin aktual problemlərinə, mətnlərin kompüterlərdə müxtəlif məqsədlərlə işlənməsi məsələlərinə, leksik, morfoloji, sintaktik-semantik səviyyələrdə türk mətnlərinin işlənməsinə aid çoxlu tədqiqatlar aparılmışdır. (Bax: Ахундов, 1970; Барабанов, 1981; Байрамова, 1966; Бектаев, 1978; 1986; Велиева, 1971; Джубанов, 1987; Исхакова, 1979; Кенесбаев, Махмудов, 1991; Пиотровский, Бектаев, 1970; Халирова, 1964; Садыков, 1987 və s.)


Yuxarıda qeyd edildi ki, istər avtomatik lügətlər, istər kompüterlərdə istifadə olunmuş digər lügətlər müxtəlif məqsədlərə

müvafiq olaraq fərqli qaydalar üzrə tərtib olunur. Leksik bazanın təhlil sistemlərində müstəsna əhəmiyyətini nəzərə alaraq Azərbaycan dilindən başqa dillərə tərcümənin ən ümumi prinsipləri ilə tanış olaq.

Tərcümə olunmaq üçün nəzərdə tutulmuş hər hansı mətn (daha çox elmi-texniki mətnlər tədqiqata cəlb edilir) kompüterə daxil edilir. İşin sonrakı mərhələsi həmin mətnin maşında «qarvanması» ilə davam edir. Ayrı-ayrı cümlələr mətndən və bir-birindən ayrılır. Formal cəhətdən cümlə dedikdə, iki nöqtə, nöqtə və nöqtəli vergül, nöqtə və nida işarəsi, nöqtə və sual işarəsi arasında yerləşən söz-formalar zənciri başa düşülür. Göründüyü kimi, ilkin mərhələdə cümlənin digər mühüm cəhətləri (kommunikativ xüsusiyyətləri, cümlə üzvləri, onların leksik-semantik mənaları və s.) nəzərə alınır. Cümlələr bir-birindən ayrıldıqdan sonra hər bir cümlə daha kiçik struktur vahidlərə bülünür. Bu ayırmada da əsas meyar kimi formal əlamətlər götürür. Nəticədə cümlə söz-formalara ayrılır. Mövcud mətnlərin avtomatik işlənmə sistemlərində söz-forma əsas anlayışlardan biridir (sxem 2.)

Söz-forma cümlənin (bütvölkədə mətnin) formal olaraq müəyyənləşdirilən ən kiçik vahidi sayılır. Söz-forma yazılı mətnlərdə iki boşluq (probel) arasında olan ixtiyari hərflər zənciri (ardıcılılığı) hesab olunur. Sonrakı mərhələlərdə alqoritmlərin köməyi ilə söz-formaların daha kiçik hissələrinə ayrılması və onların təhlili prosesi baş verir. Söz-forma əsas və şəkilçilərə ayrılır.

Əsas dedikdə kök və ya kök birləşməsi ilə sözdüzəldici şəkilçinin birləşməsi başa düşülür. Mövcud tədqiqatlarda MT və təhlil sistemlərinin tələblərinə uyğun olaraq sözün əsası daha kiçik mənalı vahidlərə ayrılmır, çünkü əsas ayrılıqda leksik vahid kimi bütün lüğətlərdə təmsil olunur. Lakin bu o demək deyildir ki, əsasın daha kiçik vahidlərə ayrılması qeyri-mümkündür və ya elmi maraq doğurmur. Sözdüzəldici şəkilçilərin və söz köklərinin özləri də avtomatik işlənmə sistemlərinin tədqiqat obyekti kimi dərindən araşdırıla bilər. Başqa dillərdən fərqli olaraq türk dilləri üçün MT və mətnlərin müxtəlif işlənmə sistemləri işlənib hazırlanarkən buna lüzum olmamışdır.



Sxem 2. Leksik-morfoloji səviyyədə söz-formaların tərcüməsinin ümumi sxemi

Məsələn, tutaq ki, mətndən cümləni, cümlədən isə «məktəblilərin» söz-formasını ayırmışıq. MT sistemi çərçivəsində həmin söz-formanın təhlili tələb olunur.


Təhlil alqoritmlərinin köməyilə həmin söz-forma «məktəbli», «lər» və «in» hissələrinə ayrılr. «Məktəbli» sözü lügətdə (avtomatik lügətdə) təmsil olunduğu üçün onun mənası tapılır və üzərinə şəkilçilər cədvəlində təsbit olunmuş «lər» və «in» şəkilçilərinin qrammatik əlamətləri əlavə olunur. MT çərçivəsində «məktəbli» sözünün «məktəb»-«li» hissələrinə ayrılması, sonradan «məktəb» kökünə «li» sözdüzəldici şəkilçisinin əlamətlərinin, daha sonra bu göstərilənlərə «lər» və «in» sözdəyişdirici şəkilçilərinin qrammatik əlamətlərinin əlavə edilməsi ilə həmin söz-formanın maşının «qavrama» səviyyəsi və imkanları həddində sintezi məsələni bir qədər də mürəkkəbləşdirmiş olardı. MT prosesinin növbəti pilləsində söz-formanın tərcümə olunacaq dildə qarşılığı tapılır. Ayrılmış ayrı-ayrı vahidlərin - əsas (və ya kök) və şəkilçilərin qrammatik əlamətləri tərcümə olunacaq dildəki ekvivalenti ilə əvəz olunur. Lazım gəldikdə daha dəqiq ekvivalentin tapılması məqsədilə sintaktik-semantik təhlil və sintez blokları «işə qarışmalı» olur. Bütün bu dəqiqləşdirmə və araşdırımlardan sonra söz-forma tərcümə olunacaq dildə sintez olunur. Bu zaman söz-formanın hər iki dildə - sintaktik əhatədə kontekstdə olan məna xüsusiyyətləri də mütləq nəzərə alınır. Bu morfoloji səviyyədə əsas və şəkilçilərin çoxmənalılığı və omonimliyinin aradan qaldırılmasına imkan yaradır. Son mərhələdə tərcümə olunacaq dildə mətnin sintezi alınır. Sintaktik-semantik təhlil və sintez bloklarının «himayəsi» ilə sintaktik quruluşu (söz sırası, cümlə üzvlərinin mövqeyi) dəqiqləşdirməklə tərcümə mətni çap olunur. Əlbəttə, bütöv bir sistemin ən ümumi şəkildə təsvirində qarşıya çıxa biləcək çətinlik və maneələrin hamısını əhatə etmək mümkün deyil. Ayrı-ayrı blokların işi ilə əla-qədar bu problemlərə bir daha toxunulacaq. Məqsəd leksik, morfonoloji, morfoloji, sintaktik-semantik səviyyələrdə təhlil sistemləri işlənib hazırlanarkən hansı detalların nəzərə alınıb-alınma-ması məsələləri barədə ümumi təsəvvür yaratmaqdan ibarət idi.

MT problemi indi daha aktual məzmun kəsb etmişdir. 1983, 1985, 1989-cu illərdə maşın tərcüməsinin müxtəlif məsələlərinə həsr olunmuş beynəlxalq seminar və konfranslar bunu bir daha sübut edir. Bu elmi məclislərdə və 70-ci illərdən bəri keçirilmiş digər beynəlxalq, ümumittifaq və respublika məclislərində MT probleminin ayrı-ayrı istiqamətləri barədə respublikamızın nümayəndələri də fəal iştirak etmiş və turkdilli xalqlar arasında ilk dəfə olaraq əldə etdikləri bir çox nəzəri və təcrübə elmi nailiy-yətlər barədə məlumat vermişlər (Барабанов, Махмудов, Садыков, 1979; Велиева, Махмудов, Пинес, 1985; Велиева, Мамедова, 1985; Велиева, Мамедова, Махмудов, Пинес, Рахманов, 1985; Махмудов, 1980, 1981, 1982, 1985; Махмудов, Пинес, 1983, 1989; Пинес, Махмудов, 1983).

İstər ADMF, istərsə də formal təhlil sistemlərindən asılı olaraq maşının leksik bloku qurulur. Maşına daxil edilən lügətlərin riyazi modelləri ideal lügət strukturlarına əsaslanır. Tədqiqatı maraqlandıran mühüm və vacib cəhətlər qabarlıq nəzərə çarpdırılır. İkinci dərəcəli xüsusiyyətlər ya nəzərə alınmir, ya da qismən nəzərə alınır. Göstərilən məsələlərin geniş şərhi formal təhlil sisteminin leksik bloku fəslində verilir.


Sxem 3-də leksik-morfoloji səviyyədə azərbaycanca-rusça maşın tərcüməsinin ümumi blok sxemi göstərilmişdir. Sxemdə N - əsasların, n - şəkilçilərin, X - söz-formaların, L - qalığın uzunluğunu göstərir.

Giriş




9 SF-nin AL-də olmayan
əsaslar siyahısına yazılışı


30




13 Şəkilçilərin omonimliyinin
aranan qaldırılması blokuna
müraciət

14 S/F-nin fellər siyahısı ilə tutuş
durulması







*Sxem 3. Leksik-morfoloji səviyyədə azərbaycanca-rusca
məşin tərcüməsinin ümumi blok sxemi*

V FƏSİL. MƏTNİN FORMAL TƏHLİLİ SİSTEMİNİN LEKSİK BLOKU

5.1. Leksik blok mətnlərin formal təhlili sisteminin aparıca komponenti kimi

Formal təhlil sistemlərinin hansı səviyyədə, necə işləməsi leksik təminatdan, leksik bloku təşkil edən lügətlərin strukturundan, həcmindən, leksik-qrammatik-semantik informasiyanın verilməsi üsulu və əhatəliliyindən çox asılıdır. Təsadüfi deyil ki, leksik blok sistemin aparıcı, əsas bölmələrindən sayılır. Leksik blok sistemin gələcək «fəaliyyətini», müxtəlif dil səviyyələrində təhlil və sintezin aparılması və tənzimlənməsi işlərini müəyyənləşdirir. Sistemin etibarlılığı, dəqiqliyi onun leksik blokunun məzmunu ilə səciyyələnir. Məsələn, əgər sistem kifayət qədər sözlüyə malik deyilsə, lazımı səviyyədə leksik-qrammatik-sintaktik informasiya ilə təmin olunmamışsa, onda, şübhəsiz ki, avtomatik təhlil və sintez, tərcümə və s. aşağı səviyyədə olacaq, bütövlükdə sistemin fəaliyyəti sıfarişçini təmin etməyəcək.

Leksik blokun təşkilində bir çox mühüm amillər nəzərə alınmalıdır:

- maşına daxil edilmiş lügətlərlə avtomatik təhlil, sintez və tərcümə alqoritmlərinin nisbəti; belə ki, göstərilən alqoritmlərin tərtibi, fəaliyyəti, optimallığı lügətlə müəyyənləşir;
- müxtəlif növlü maşın lügətlərinin tipologiyası;
- çoxsəviyyəli iyerarxiya kimi dilin kommunikativlik xüsusiyyəti;
- tərtib olunmuş alqoritmlərin və lügətlərin müstəqil və bir-birindən asılı olmayıaraq mövcudluğu. Bu, çox vacib şərtlidir. Sistemin fəaliyyəti zamanı lügət təkmilləşdirilir, həcmi artır və ya azalır, bir çox yeni əlamətlər (leksik-qrammatik-sintaktik) əlavə edilir və bütün dəyişikliklər alqoritmə təsir göstərmir. Eləcə də təhlil, sintez, tərcümə və s. alqoritmləri iş prosesində tədqiqatın məqsədindən asılı

olaraq dəyişdirilir, bu da öz növbəsində lügətin tamamilə yenidən tərtibi ilə nəticələnmir.

Optimal sistemlərdə bütöv bir sistemin tərkib hissələri kimi lügətlər qabaqcadan elə qurulur ki, alqoritmlərlə həmahəng olsun. Qeyd etmək lazımdır ki, sistemin açıqlığı, istənilən mərhələdə təkmilləşdirilə bilməsi onun qiymətli xüsusiyyətidir (Зореф, 1973; Марчук, 1985; Пиотровский, 1977).

Lügət vahidi ayrılıqda mücərrəd və natamamdır. Onun tam mənası sintaktik əhatədə açılır, məlum olur. Bu baxımdan adı lügətlərdən fərqli olaraq leksik bloku təşkil edən sözlüklərdə sintaktik əhatənin və əlaqələrin nəzərə alınması və bunların əksi çox müüm xüsusiyyətdir.

Leksik blokun geniş izahına keçməzdən əvvəl bu sahədəki bəzi mühüm perspektivləri nəzərdən keçirək. Maşın lügətləri təkcə MT problemi və ya avtomatik təhlil və sintezə xidmət etmir. Dil barədə bir çox ensiklopedik səciyyəli məlumatlar bu lügətlərdə ehtiva olunur. Gələcəkdə maşın lügətləri adı ikidilli və ya çoxdilli, terminoloji, etimoloji, dialektoloji, izahlı və s. Lügətlərin tərtibinin avtomatlaşdırılmasında da mühüm rol oynaya bilər. Tezaurusların təhlil sistemlərində istifadə olunması imkanları və perspektivləri də çox böyükdür (Никитина, 1978). Azərbaycan dilçiliyində tezaurusların tərtibi və tətbiqi məsələlərinin praktik və nəzəri həlli ilə bağlı işlərə son vaxtlarda başlanılmışdır (Мамедова, 1984).

Mətnlərin formal təhlili sistemi ilə əlaqədar Azərbaycan dilinin kontekstoloji lügətinin tərtibi də böyük əhəmiyyət kəsb edir. Belə lügətlərdə sözlərin (lügət vahidlərinin) işlənmə tezliyi, onların işlənmə dairəsi, mümkün işlənmə formaları, sintaktik əlamətləri və əlaqələri öz əksini tapır. Nəticədə adı ikidilli lügətlərdən daha düzgün və dəqiq tərcümə nümunəsi alınır. Sözlərin mümkün birləşmə imkanları sadalandığı üçün onlar haqqında tam, sistemli təsəvvür yaranmış olur. Lügət vahidlərinin qarşısındakı statistik məlumat onun hansı mənasının daha mühüm olduğunu və çox müşahidə olunduğunu güstərir (Марчук, 1983, 127).

5.2. Statistik lügətçilik

Ümumi dilciliyin inkişafı bir sıra başqa elmlərlə, o cümlədən təbiət elmləri ilə sıx bağlı olmuşdur. Müasir dövrdə elmlərin integrasiyası isə daha çox riyaziyyatın ayrı-ayrı elm sahələrinə nüfuzu ilə müəyyənləşir. Riyaziyyatın başqa elmlərə tətbiqi nəzəriyyənin daha yüksək inkişaf pilləsinə qalxmasına kömək edir, həm də bununla eyni zamanda yeni tədqiqat metodları, yeni məntiqi üsullar, anlayışlar və konsepsiylar meydana çıxır (Пинес, Махмудов, 1987).

Dil bir çox mürəkkəb qarşılıqlı əlaqəli müxtəlif obyektlər sistemini özündə əks etdirir. Dil vahidlərinin işlənməsi elə mürəkkəb amillərdən asılıdır ki, əslində onların hamısını nəzərə almaq və onların qarşılıqlı əlaqələrini izleyib inkişaf istiqamətini müəyyənləşdirmək olduqca çətindir. Dil obyektləri haqqında dəqiq hökmələr vermək çox vaxt mümkün olmur. Buna görə də, bir çox dil hadisələrinə xüsusi statistik qanunauyğunluqlara tabe olan «təsadüfi hadisələr» kimi baxmaq lazımlı gəlir. Təsadüfi hadisələrin və onların qanunauyğunluqlarının öyrənilməsi ilə riyazi statistika məşğul olur.

Statistik metodlar dilciliyin ən müxtəlif sahələrinə getdikcə daha dərindən nüfuz etməkdədir. Dilcilik elmində geniş istifadə olunan bu metoldaların məcmusu (linqvostatistika) nitqdə və mətnidə hansı vahidlərin tez-tez və ya çox az rast gələ bilməsi hallarını müəyyən etməyə imkan verir. Dil vahidlərinin işləkliyinin təhlili nitq ifadələrinin əmələgəlmə prosesləri üzrə müəyyən qanunauyğunluqların aşkarılmasını təmin edir.

5.3. Tezlik lügətləri

Dil faktlarının təsvirində statistik metodların tətbiq olunması sahəsində ilk təcrübələr sözlərin işlənmə tezliyi haqqında məlumat verən tezlik lügətlərinin tərtibi ilə əlaqədardır. İlk tezlik lügəti 1898-ci ildə çapdan çıxmış Kedinqin alman dili lügətidir. Bu lügətin tərtibi üçün təxminən 11 milyon sözdən ibarət mətn

araşdırılmışdı. 60-cı illərdə artıq 16 müxtəlif dil üçün 800-ə kimi tezlik lügəti tərtib olunmuşdu (Frumkina, 1964).

Tezlik lügəti tədqiq olunan mətndə (seçmədə) müşahidə olunan söz, söz-forma və ya söz birləşmələrinin siyahısıdır. Lügətdə vahidlərin mətnlərdə işlənmə tezliyini göstərən rəqəmlər qeyd olunur.

Tezlik lügəti, sözləri işlənmə tezliyinə görə müqayisə etməyə imkan verir. Bununla əlaqədar, tezlik lügətlərinin tətbiqlənmə, istifadə dairəsi çox genişdir. Tezlik lügətləri hər hansı mətnin sözlüyü və mətndəki ayrı-ayrı sözlərə nisbəti ilə müəyyənləşən bir sıra xüsusiyyətləri dəqiq ölçülərlə göstərir. Tezlik lügətləri təhlil sistemlərində və MT-də olan avtomatik lügətlərin əsasını təşkil etdiyi üçün onun üzərində geniş dayanaq.

5.3.1. Tezlik lügətlərinin növləri

Sözlərin yerləşdirilməsi üsulundan, tezliklərin azalma sırasına görə düzülüşündən asılı olaraq tezlik lügətləri müxtəlif olur.

Sözlərin əlifba sırasına görə nizamlanması istənilən sözün tezliyi haqqında məlumatı dərhal axtarış tapmaq imkanı verir. Belə düzülmə əsasında, ən işlek sözlərdən başlayaraq istənilən miqdarda sözləri seçib ayırmak olar. Söz tezlikləri cəminin mətnin ümumi həcmində bölünməsi nəticəsində sözlərin tədqiq olunan mətndə rolu və mətnəmələğətirmə imkanları müəyyənləşir.

Hazırda bədii ədəbiyyat nümunələri, qəzet və elmi-texniki mətnlər əsasında bir çox tezlik lügətləri tərtib olunmuşdur.

Dilin tam tezlik lügətlərinin tərtibi işinin bir çox çətinlikləri vardır. Bu çətinliklər, hər şeydən əvvəl, mətnlərin seçiləməsi, yəni hansı mətnlərin ədəbi dili təmsil edə bilməsi məsələsinin həlli ilə əlaqədardır. Belə lügətlərin əsasını bədii əsərlərdən, elmi-texniki və tədris ədəbiyyatından, qəzet, jurnal və digər mənbələrdən götürülmüş mətnlərin məcmusu təşkil edir. Mətnlərdəki sözlər tezlik lügətinin məzmununda üz əksini taplığı üçün onların seçiləməsinə məsuliyyətlə yanaşmaq lazımdır. Bundan başqa, dilin lügət tərkibini bütünlükə tam əhatə edə biləcək tezlik lügətlərinin tərtibi zamanı tədqiqata cəlb olunacaq mətnlərin

həcmi çox böyük olmalıdır. Kiçik həcmli seçmələri əsasında tərtib olunmuş lügətlər, təbii ki, dili tam təmsil edə bilməz və bu lügət əsasında dilin leksikası haqqında hökm vermək mümkün deyildir.

Təcrübədə ən çox xüsusi elm sahələrini əhatə edən, elmi-texniki və qəzet materiallarından aparılan seçmələr əsasında tezlik lügətləri tərtib olunur.

Tezlik lügətləri onlara daxil edilən vahidlərə görə də bir-birindən fərqlənirlər. Bəzən lügətlərdə ayrıca lügət vahidi kimi qəbul edilməyən söz-formaları (məsələn, *kitab*, *kitabı*, *kitabda*, *kitabdan* və s.) başqa lügətlərdə «lügət» vahidi kimi təmsil olunur. Hazırda kök-morfem, şəkilçi, habeşə söz birləşmələrinin tezliyini göstərən tezlik lügətləri də mövcuddur.

Tezlik lügətləri əllə, maşınların köməyi ilə və ya qarışq üsulla tərtib oluna bilər.

Tezlik lügətlərinin tərtibi prosesi ümumi şəkildə aşağıdakı mərələlərdən ibarətdir:

- mətndən bütün müxtəlif sözlər (söz-formalar) götürülür;
- hər bir sözün tezliyi hesablanır;
- sözlərin əldə edilmiş məcmusu tezlik sırası ilə düzülür.

Tədqiqatın məqsədindən asılı olaraq müxtəlif siyahılar və statistik göstəricilər alına bilər. Məsələn, çox vaxt tezlik siyahısından əlavə sözlərin əlifba-tezlik siyahısı da verilir. Lazım gəldikdə lügətdə hər bir sözün sıra nömrəsi, mütləq tezliyi və s. göstərilir. (Алексеев, 1975; Mahmudov, Cətilov, 1977; Частотный словарь русского языка, 1977).

Əgər əl üsulu ilə tərtibatda mətnin təhlili ilə bağlı bütün əməliyyatı (tezliklərin hesablanması və s.) tezlik lügətini tərtib edənlərin özləri aparırsa, maşınların köməyi ilə lügət tərtib edilərkən yalnız mətnlərin kompüterlərə daxil edilməsinə qədər görülən işlər bilavasitə insan əməyinin məhsulu olur. Doğrudur, mətnləri avtomatik olaraq birbaşa maşına daxil etməyə imkan verən qurğu mövcuddur. Ancaq bu qurğu o qədər də yüksək sürətə malik deyil. Ona görə də mətnlər çap qurğusu vasitəsilə kompüterə daxil edilir. Kompüterlərin tezlik lügətlərinin tərtib

olunması işlərinə tətbiqi dilçiləri mexaniki, yorucu işlərdən azad etmiş olur.

Məsələn, adı qayda ilə 200 min söz-formadan ibarət seçmə mətn əsasında tezlik lügəti tərtib etmək üçün tədqiqatçı ən azı iki il gərgin iş aparmalıdır. Halbuki orta gücə malik maşının köməyi ilə bu işin öhdəsindən iki ay yarıma gəlmək mümkündür. Həm də bu zaman vaxtin çox hissəsi mətnin kodlaşdırılmasına sərf olunur. Kompyuterə verilmiş mətnləri maşın özü təhlil edir və bütün statistik göstəriciləri ilə sözlərin tezlik və s. əlifba siyahısını verir. Göründüyü kimi, leksikoqrafik məqsədlər üçün qənaətbəxş və iqtisadi cəhətdən daha əlverişli alqoritmlərin alınması metodlarının işlənib hazırlanmasına xidmət edən tədqiqat işlərinin böyük əhəmiyyəti vardır.

Məlumdur ki, kompuiterlərdə ilk tezlik lügətini 1953-cü ildə C.Yosselson tərtib etmişdir. Ondan sonra istər xaricdə, istərsə də keçmiş SSRİ-də bir çox tezlik lügətləri hazırlanmışdır. Sovetlər dövründə ümumittifaq «Nitq statistikası» qrupunun əməkdaşları prof. R.Q.Piotrovskinin rəhbərliyi altında maşınlardan istifadə etməklə çoxlu iriəcmli tezlik lügətləri nümunələri hazırlamışlar. Latın və rus dillərinin tezlik lügətləri tərtib edilərkən hesablayıcı texnikadan istifadə olunmuşdur. Müasir ingilis yazılı nitqinin hərtərəfli statistik təhlili isə ABŞ-da Q.Kuçera və U.Frensisin sanballı lügətində öz əksini tapmışdır (Pines, Mahmudov, 1977). Bu tədqiqat zamanı həcmi bir milyon söz-formadan çox olan mətnlər üzərində iş aparılmışdır. Hər bir mətn perfokartlara vurulmuş və «IBM» tipli elektron hesablayıcı maşında işlənmək üçün maqnit lentlərinə köçürülmüşdür. Qeyd etmək lazımdır ki, yazılışın maqnit lentində uzun müddət saxlanması nəticəsində mətnlərə istənilən qədər müraciət etmək imkanı yaranır.

Təkcə leksikoqrafiyada deyil, ümumiyyətlə, linqvistik tədqiqatların avtomatlaşdırılması prosesində meydana çıxan bir məsələ də insanla maşının qarşılıqlı əlaqəsidir.

Məlum olduğu kimi, əvvəllər mətnlərin maşında işlənməsini təmin etmək üçün qabaqcadan müəyyən qaydalar əsasında

kodlaşdırılmış mətnləri perfokartlara, perfolentlərə və ya maqnit lentlərinə yazmaq lazımlı gəldi. Hazırda informasiya kompüterə birbaşa pultdan daxil edilir və yardımçı vasitələrə ehtiyac qalmır.

Məlumatların maşına daxil edilməsi işini teleqraf aparatı tipli qurğuda işləyən operator yerinə yetirir. Beləliklə, elə həmin mərhələdə biz «insan-maşın-insan» sistemində iş görmüş oluruq.

Mətn maşına daxil edildikdən sonra kompüter alqoritmə, yəni qabaqcadan maşına daxil olunmuş təlimatlarda nəzərdə tutulmuş istənilən əməliyyatı yerinə yetirə bilər.

5.3.2. Tezlik lügətlərinin əhəmiyyəti və tətbiqi

Linqvistik statistika dil və nitq faktlarının kəmiyyət xüsusiyyətlərini özündə cəmləşdirir. Bir tədqiqat metodu kimi, o, dilçiliyin bütün sahələrində tətbiq oluna bilər. Linqvistik statistika, yuxarıda qeyd olunduğu kimi, dilçiliklə elm və texnikanın başqa sahələrinin qovuşduğu yerdə inkişaf edir.

Tezlik lügətləri, leksikanın statistik modeli kimi, ümumi leksikologiyanın bir sıra problemlərini (lügət tərkibinin nüvəsi, fəal və qeyri-fəal lügət məsələləri və s.) həll etmək üçün material verir.

Lügət vahidlərinin azalan tezlik siyahısına görə düzülüyü müxtəlif həcmli mətnlərin müqayisəli tədqiqi üçün istifadə oluna bilər. Bununla əlaqədar sözün tezliyi ilə onun ranqı (tezlik siyahısındaki nömrəsi) arasındaki asılılığı müəyyənləşdirməyə imkan verən qayda xüsusi olaraq diqqəti cəlb edir. Bir neçə lügətin təhlili əsasında C.Sipf müəyyənləşdirmişdir ki, sözün tezliyi ilə onun ranqının hasili sabit kəmiyyətdir: $F \times i = \text{const.}$ $15 < i < 1500$ intervalında olmasına baxmayaraq, Sipf qanunu bir növ universaldır.

Leksikanın tərkibi haqqında statistik məlumatdan tipoloji tədqiqatlarda da geniş istifadə olunur. Ayrı-ayrı dillərin oxşar və fərqli cəətlərini müəyyənləşdirmək məqsədi ilə dil sistemlərinin öyrənilməsi linqvistik tipologiyanın ümumi məsələlərindən biri sayılır. Bu da öz növbəsində həmin sistemləri tipoloji əlamətlər əsasında təsnif etməyə imkan verir.

Linqvistik statistika dilin tarixi inkişafının öyrənilməsi ilə əlaqədar mühüm müşahidələr aparmaq üçün də zəmin yaradır. Qismən leksikanın əsas nüvəsinin dəyişmə tempini müəyyənləşdirməyə yönəldilmiş qlottoxronologiya da belə statistik metodlardan biri hesab olunur.

Dilin ayrı-ayrı üslublarını – elmi, publisistik, məişət, rəsmi və s. üslubların kəmiyyətcə öyrənilməsi məsələsi də böyük əhəmiyyət kəsb edir. Üslubi statistika fərdi üslubların kəmiyyət parametrlərini dəqiqləşdirməklə eyni zamanda ədəbiyyatşunaslıq elminə xeyir vermiş olur.

Müəllif üslubunun kəmiyyət qiyməti anonim və mübahisəli mətnlərin əsl müəllifinin təyin edilməsində mühüm meyar sayılır. Burada statistika ənənəvi tekstologiya və kriminalistikanın köməyinə gəlir (Ермоленко, 1988).

Sözün işlənmə dərəcəsi üzərində aparılan dəqiqlik müşahidələr fərdi nitqin normadan kənaraçıxma hallarını qiymətləndirməyə əsas verir. Bu qiymətlər diaqnostikada və bəzi psixi xəstəliklərin müalicəsi zamanı istifadə oluna bilər.

Uşaq danışığının əsasında tərtib olunmuş tezlik lügətləri uşaq-larda nitqin inkişaf prosesini mərhələ-mərhələ, pillə-pillə izləməyə imkan verir. Burada linqvistik statistika pedaqogika və psixologyanın köməyinə gəlir.

Məninin statistik quruluşu problemi ana dilinin və xarici dillerin tədrisi ilə əlaqədar daha səmərəli metodların işlənməsi məsələsini də ehtiva edir. Bu sahədə işləyən mütəxəssislərə – dərslik tərtibçilərinə tezlik lügətlərinin böyük köməyi ola bilər. Əhəmiyyətini nəzərə alaraq, tezlik lügətlərinin tədrisdə istifadə imkanlarını nəzərdən keçirək.

Dillərin tədrisi ilə məşğıl olan müəllimlər dil materiallarının seçilməsində statistik metodlardan geniş istifadə edə bilərlər. Dilin tədrisi ilə əlaqədar lügət-minimumlar üçün sözlüyün tezlik siyahısı əsasında seçiləsi obyektiv metod sayılır. Bu metod leksikada sabit, ən çox müşahidə olunan, təkrarlanan vahidlərin və müəllifin iradəsindən, mövzunun xüsusiyyətlərindən

asılı olub nisbətən az işlənən sözlərin seçilməsi üçün də obyektiv meyar kimi özünü doğruldur (Mahmudov, 1992).

Leksikanın tez bir zamanda və daha asan üsullarla mənim-sənilməsi ilkin materialın keyfiyyətindən və lügət-minimumun düzgün müəyyənləşdirilməsindən çox asılıdır. Lügət-minimumun tərkibi ən işlek sözlərdən ibarət olmalı, qarşıya qoyulan bu və ya digər məqsədə müvafiq başqa mənbələrdən gətirilən materiallar hesabına tamamlanmalıdır. Bundan başqa, şifahi nitqin və yazılı dilin müxtəlif kod sistemlərinin təkmilləşdirilməsi söz birləşmələrinin işlənmə tezliyinin qeydə alınmasına əsaslanaraq, ayrı-ayrı abidələrin və müəlliflərin dilinin üslubi cəhətdən öyrənilməsində də tezlik lügətlərindən geniş istifadə olunur.

Təbiidir ki, dil öyrənərkən, lügət tərkibini təşkil edən bütün sözləri yadda saxlamaq mümkün deyildir. Buna görə də, ən mü-hüm sözləri yadda saxlamaq daha əlverişlidir. Ən mühüm sözlər isə, nitq prosesində və yazılı mətnlərdə daha çox işlənən sözlərdir. Beləliklə, mətnlərdə daha çox və çox az işlənən sözlərin müəyyənləşdirilməsi tədrisdə mühüm əhəmiyyət kəsb edir. Dilin tədrisi prosesində işlənmə tezliyi çox olan sözlər fəal söz ehtiyatını təşkil etməlidir. Tədris prosesi üçün zəruri komponent olan lügətlərin sözlüyünün müəyyənləşdirilməsində və bir çox linqvo-statistik məlumatların əldə edilməsində tezlik lügətləri əvəzsiz mənbədir.

Elmi-texniki tərəqqi dövründə tədris prosesinin uğurlu təşkili bir sıra çətinliklərlə bağlı olur. Bu çətinliklərdən biri ali məktəblərdə tədris programlarının həddindən artıq yüklenməsidir. İxtisası dil olmayan ali məktəblərdə xarici dili tədris edən müəllimlər xüsusilə böyük çətinlik qarşısında qalırlar, çünkü xarici dillərin tədrisinə olduqca az vaxt ayrılır. Programların bu cür tərtibinin psixoloji nəticələri də var: tələbədə belə bir təsəvvür yaranır ki, belə az miqdarda tədris saatı müqabilində xarici dili öyrənmək olmaz və ya onun öyrənilməsi bir o qədər də vacib deyil.

Tədris prosesinin səmərəliliyinin artırılması vacib məsə-ləkərdəndir. Mütəxəssislərin xarici dili öyrənmələrinə tələbat get-

dikcə artır, lakin xarici dilin tədrisi şəraitinin yaxşılaşdırılması sahəsində isə (dilin tədrisinə ayrılmış dərs saatlarının miqdarının artırılması, ayrı-ayrı qruplarda xarici dil ilə məşğul olanların sayını azaldılması) heç bir dəyişiklik gözlənilmir. Bu məsələlərin bir çoxu tədrisin planlaşdırılması və təşkili ilə bağlıdır.

Xarici dillərin tədrisi prosesinin optimallaşdırılması rasionallı metodikadan istifadə olunması məsələsini ön plana çəkir. Bu zaman insanın linqvistik və linqvopsixoloji fəaliyyəti nəzərə alınmaqla müvafiq materialın seçilməsi, onların tədris programına daxil edilməsi, real həyat situasiyaları ilə bağlı materiallardan istifadə olunması məsələsi qarşıda durur. Dilin tədrisi üçün tərtib olunmuş rasional metodikada üç mühüm məsələ – tələbənin (şagirdin) öyrəndiyi dili tətbiq edəcəyi şərait, bunun üçün zəruri olan dil vasitələri (nitq vərdişləri) və minimum vasitə və vərdişlərin müəyyənləşdirilməsi yolları nəzərə alınmalıdır (Алексеев, 1975).

Birinci məsələyə cavabı müvafiq ali məktəbin professional oriyentasiyası verir. Deməli, gələcək mütəxəssisin əldə edəcəyi peşənin də burada böyük əhəmiyyəti var. İkinci və üçüncü məsələ ilə əlaqədar, konkret professional sahədə dilin funksiyalarının öyrənilməsi böyük əhəmiyyətə malikdir. Burada nitq fəaliyyətinin ehtimalı-statistik və nəzəri cəhətdən tədqiqinə diqqət yetirmək lazımdır. Bu zaman ehtimalı determinist yanaşma üsullarından, müvafiq tədris modellərindən və dil modellərindən istifadə edilməsi məsələsinə diqqət yetirmək lazımdır.

Tədris prosesində qarşıda duran əsas problemlərdən biri də lazımı tədris materialının seçilməsidir. Bir çox illərdir ki, bu problem dünya metodistlərinin diqqət mərkəzində durur. Bu məqsədlə tərtib olunmuş tezlik lügətləri ümidverici nəticələr vermişdir. Tədqiqatlar göstərmişdir ki, tezlik siyahısında birinci 100 söz mətnindəki sözişlətmələrin (söz-formaların) 50 faizini əhatə edir. Birinci 1000 sözün isə mətni əhatə dərəcəsi 70-80 faizdir. Bu ümumi universal linqvostatistik qanuna uyğunluq böyük əhəmiyyətə malikdir. Bir məsələni unutmaq olmaz ki, tezlik siyahısıancaq onun tərtibi üçün istifadə olunmuş mətnləri əhatə edə bilər.

Bütövlükdə dildə çox işlək sözlərin təyini üçün mühüm seçmələrin aparılması lazım gəlir. Ümumiyyətlə, dili tamamilə öyrənmək olmaz, müəyyən şəraitdə dildən istifadə olunma vərdişləri göstərilə bilər. Dili tam əhatə edən lügət almaq üçün çox böyük həcmidə mətnlərin işlənməsi lazım gəlir (təxminən 1 mln. Standart mətn və ya 1 mlyd. söz-forma).

Lügət-minimumların tərtibində də bir o qədər mətnin işlənməsi lazım gəlir. Məlum olduğu kimi, lügət-minimum dildə işlənən ən mühüm sözləri əhatə edir. Deməli, belə lügətlər dilin lügət tərkibinin əsasını təşkil etməlidir. Onu da qeyd etmək lazımdır ki, sözün «mühümlüyü», təkcə işlənmə tezliyi ilə deyil, həm də işlənmə dairəsi ilə müəyyən edilməlidir (həmin sözün bədii ədəbiyyatda, şifahi nitqdə, mətbuatda və s. işlənməsi).

Kompyuterlərin yaranması və kibernetikanın inkişafı ilə əlaqədar dil haqqında statistik məlumatlara tələbat daha da artmışdır. Müasir informasiya sistemlərində, MT-də referatların avtomatik hazırlanmasının, linqvistik vahidlərin statistik siyahılarının əldə edilməsində, qədim, şifrələnmiş mətnlərin oxunmasında, kriminalistikada tezlik lügətləri ən zəruri yardımçı vasitədir. Tezlik lügətləri maşın lügətlərinin də əsasını təşkil edir. Onlardan informasiya axtarışı sistemlərində geniş istifadə olunur.

Lügət tərkibi haqqında statistik məlumatların qeydə alınması qrafika və orfoqrafiyanın təkmilləşdirilməsi ilə də sıx əlaqədardır. Qrafem və hərf birləşmələrinin ehtimalı səciyyəsinin nəzərə alınması vacib şərtlərdən biridir.

Tezlik lügətlərinin statistik parametrləri çap işinin avtomatlaşdırılması, mətnlərin avtomatik oxunması və qavranılması işlərində də müvəffəqiyyətlə istifadə oluna bilər.

Tezlik lügətləri həm də rabitə kanallarının keçiricilik qabiliyyətini artırmaq işində, korlara oxunun öyrədilməsi və stenografiya sisteminin təkmilləşdirilməsi işlərində istifadə olunur.

Türkologiyada statistik tədqiqatların tarixi az olmasına baxmayaraq, bu sahədə müəyyən müsbət nəticələr əldə edilmişdir. Hesablayıcı texnikanın türkologiyada tətbiqinin ilk təcrübəsi də başlıca olaraq statistik leksikoqrafiya sahəsi ilə bağlıdır.

Qazaxıstan EA Dilçilik İnstıtutunda «Statistik dilçilik sahəsində tədqiqatlar və avtomatlaşdırma» adlı bir qrup aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- Qazax və başqa türk dillerinin bütün dil səviyyələrində (fonetika, fonologiya, leksikologiya, morfologiya, sintaksis, üslubiyyət və s.) statistik təsviri;
- dilin informasiya (kod) səciyyəsinin müəyyən edilməsi;
- ayrı-ayrı yazıçıların dili (üslubu) üzərində tədqiqat aparılması;
- mətnin avtomatik işlənməsi;
- müasir elmi tələblər səviyyəsində dilin və nitqin öyrənilməsinin ümumi metodoloji prinsiplərinin işlənib hazırlanması.

Qrup mətnlərin indeksləşdirilməsi işlərini yerinə yetirmək-lə kompüterlərdə müxtəlif növ tezlik lügətlərinin alınması sahəsində də xeyli iş görmüşdür. Belə tezlik lügətlərinə qrafem və onların birləşmələrini əhatə edən tezlik siyahılarını, söz-forma, söz birləşməsi, termin, heca və sairəni təsbit edən tezlik lügətlərini göstərmək olar.

Qazax publisistikası və qazax qəzetlərinin dilini əhatə edən ilk tezlik lügətlərinin tərtibi artıq başa çatdırılmışdır. Qrup tərəfindən anonim əsərlərin müəllifini riyazi-statistik metodla təyin etmək sahəsində də iş aparılır.

5.3.3. Azərbaycan dilinin tezlik lügəti

Təcrubi xarakter daşıyan ilk tezlik lügəti müasir Azərbaycan dilində olan qəzetlərin fəal leksikası əsasında azırlanmışdır.

Lügətdən Azərbaycan dili üçün dərs vəsaitlərinin, lügət-minimum, müxtəlif danışqit kitabçalarının və s. tərtib edilməsi üçün istifadə oluna bilər. Bu lügət bədii dilin normalaşdırılması, eləcə də nitq mədəniyyəti məsələləri ilə əlaqədar tədqiqatlarda da böyük əhəmiyyət kəsb edir.

Lügət əlisba və tezliklərin azalma sırası siyahılarından ibarətdir. Əlisba siyahısında da hər bir sözün qarşısında onun tezliyi qeyd olunur.

Mətnlərin seçilməsi, seçmənin həcmi tezlik lügətinin mü hüüm səciyyəsi hesab olunur. Çünkü lügətin statistik etibarlılığı və buna müvafiq olaraq onun müxtəlif tətbiqləri üçün yararlılığını təhlil edilmiş materialın həcmi müəyyən edir. Seçmənin həcmi qeydə alınmış vahidlərin bütün işlənmə hallarının məcmuyundan ibarətdir ki, bu da tezlik lügətində bütün vahidlərin tezliyinin cəminə bərabərdir. Mövcud tezlik lügətləri seçmənin həcminə görə bir-birindən çox fərqlənlərlər: indiyə kimi 20 mindən 1 mil-yona qədər və daha çox söz-formanı əhatə edən tezlik lügətləri çap oyunmuşdur. Məlumdur ki, seçmənin həcmi nə qədər böyük olarsa, tezlik lügətindən alınan məlumat da bir o qədər etibarlı olar. Lügətin Azərbaycan dilciliyində ilk təcrübə olması, texniki imkanların məhdudluğunu və qısa müddətdə bu sahədə müəyyən elmi nəticə olmaq zərurəti ilə əlaqədar olaraq seçmənin həcmi 100 000 söz-forma qəbul edilmişdir.

«Azərbaycan qəzet dilinin tezlik lügəti»nın tərtib olunması üçün materialı, tezlik lügətlərinin bir çoxunda olduğu kimi, qəzet mətnlərindən götürülmüş seçimələr təşkil edir.

Qəzet kütłəvi məlumat vasitəsi kimi nitq fəaliyyətində mü hüüm yerlərdən birini tutur və digər mətn növlərindən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Ümumi həcmində çap məhsullarının böyük bir hissəsi qəzetlərin payına düşür. Yazılı nitqin mühüm bir hissəsi də qəzet mətnlərində eks olunur. Qəzet təkcə kütłəvi oxucuya deyil, həm də kütłəvi müəllifə malikdir.

Bunun nəticəsində qəzet dil daşıyıcısı olan kollektivin dilinə güclü normalasdırıcı təsir göstərir, dildə müəyyən normanın sabitləşməsinə şərait yaradır. Bundan başqa, müəlliflər öz dillərini müəyyən dərəcədə oxucuların gündəlik danişq dilinə yaxınlaşdırmağa çalışaraq, tez-tez normadan uzaqlaşır, dil vahidlərinin nitqdə qeyri-normativ hesab olunan yeni formalarından istifadə edirlər. Qəzet bədii mətnlərdə və normativ sorğu kitablarında qeyd olunmağa imkan tapmayan dil faktlarını və dildə baş verən bütün dəyişiklikləri, demək olar ki, ani qeydə almağa imkan verir. Beləliklə, qəzet mətnləri ən yeni dil məlumatlarının mənbəyi rolunu oynayır.

Son zamanlar bir sıra diller üçün, o cümlədən türk dillərindən biri olan qazax dili üçün qəzet materialları əsasında tezlik lügəti tərtib olunmuşdur.

Azərbaycan dilinin tezlik lügəti üçün seçmələrin əsasını «Kommunist», «Bakı», «Azərbaycan gəncləri» kimi respublika qəzetlərinin 1976-cı il nömrələrindən götürülmüş mətnlər təşkil edir. Seçmə vahidi olaraq qəzetiñ hər səhifəsindən götürülmüş 100 söz-forma qəbul edilmişdir. Qəzet mətnlərini «janrlara» görə bölmək xüsusi məqsəd kimi qarşıya qoyulmamışdır. Lakin qəzetiñ müxtəlif səhifələrində mətnlərin məzmununa görə bölgüsü onları aşağıdakı qruplara ayırmağa imkan verir: baş məqalə, da-xili həyat (əsas etibarilə sənaye, kənd təsərrüfatı, elm və texnika yenilikləri), xarici xəbərlər, incəsənət, idman və s. məlumatlar. Göstərilən bölgü ayrı-ayrı mətnlərin seçilməsi üçün müəyyən istiqamət rolunu oynayır.

Əgər adı lügətlərdə lügət vahidi kimi söz götürülürsə, tezlik lügətlərində başqa dil vahidləri (söz-forma, morfem və s.) də qeydə alınma bilər. Yəni dil tədqiqatının məqsədində asılı olaraq göstərilən vahidlərdən biri seçilip götürülür. Əgər tezlik lügəti dilin sözdəyişdirmə və qrafik sisteminin öyrənilməsi məqsədi ilə tərtib olunmuşsa, lügət vahidi kimi söz-formalar götürülə bilər. Lakin tədqiqatçını bir lügət vahidi kimi söz (məsələn, dili öyrənməklə əlaqədar) və onun mənası maraqlandırırsa, onda hesablaması vahidi söz-leksem ön plana çəkilir. Leksik vahidlərin geniş siyahısı tədqiq olunan dilin bütün zənginliyini açmağa və statistik hesablamaların etibarlılığına təminat verə bilər.

Bəzi tədqiqatçıların haqlı olaraq qeyd etdiyi kimi, indiyə qədər dilçilikdə «lügət vahidi» anlayışı dəqiq müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində tezlik lügətləri üçün vahidlərin seçilməsini çətinləşdirir. Mətnlərin obyektiv təhlili üçün mətn-dəki material olduğu kimi əks olunmalıdır. Söz-formanın leksem'lərə hər cür əvəzlənməsi isə obyektiv metoddan yayınmaq deməkdir, çünki bu zaman müəyyən subyektiv amil tədqiqata nüfuz etmiş olur. Şübhəsiz, bu müddəə türk dilləri, eləcə də Azərbaycan dili üçün tam əsaslandırıla bilər. Çünkü bu dillərdə

sözlərin nitq hissələrinə görə təsnifi və söz-formaların hər hansı bir leksemə aid edilməsi bir çox hallarda tamamilə mübahisəli hesab olunur (nitq hissələrinin təsnifi məsələsinə sonrakı fəsillərdə toxunulmuşdur).

Məhz buna görə, mətn işlənərkən lügətlərdəki sözlərin bir hesablama vahidi kimi seçilməsi prosesində mətnin istənilən seqmentinin müəyyən sintaqmatik ardıcılılığı və ya paradiqmatik sinfə aid olub-olmaması kimi zəruri bir məsələ ilə tez-tez qarşılaşmalı oluruz.

Azərbaycan dilciliyində müvafiq məsələlərin kifayət qədər öyrənilməməsi, mətnlərin maşına verilməzdən önce işlənməsi zamanı bir sıra sadələşdirmələr aparmaq zərurətini doğurur. Məsələn, sözlərin nitq hissələrinə görə indeksləşdirilməsindən imtiyaz etmək lazım gəldi. Mürəkkəb felləri quruluşlarına görə onlara oxşar söz birləşmələrindən ayırmak üçün hamı tərəfindən qəbul olunmuş ümumi, obyektiv bir qaydanın olmaması ilə əlaqədar göstərilən konstruksiyaalar komponentlər üzrə müstəqil yazılmış oldu. Etibarlı standart lügət olmadan təhlili mümkün olmayan frazeoloji vahidlər üçün də analozi qayda tətbiq olundu.

5.3.4. Tezlik lügətlərinin statistikası

Lügətdə vahidlərin mütləq tezliyi hesablanır. Bu göstərici tədqiq olunan vahidin mətndə işlənməsinin əsas, vacib və minimal zəruri səciyyəsi hesab olunur. Mütləq tezlik əsasında əlavə hesabatlar vasitəsilə başqa törəmə səciyyələr də əldə etmək olar.

Lügətdə həmçinin sözlərin yayılma göstəricisi də qeydə alınır. Bu göstərici tədqiq olunan mətndə sözlərin bərabər ölçüdə müşahidə olunması dərəcəsi haqqında məlumat verir. Sözün yayılma dərəcəsi onun heç olmasa bir dəfə qeydə alındığı mətnlərin miqdarı ilə müəyyənləşdirilir. Ən çox işlənən sözlər, bir qayda olaraq, bütün tədqiq olunan mətnlərdə, az işlənən sözlər isə mətnlərin bəzilərində müşahidə olunur.

Tezlik siyahısında sözün sıra nömrəsini göstərən və tezlikdən doğan səciyyələrdən biri də ranqdır. Eyni tezliyə malik sözlərə müəyyən interval verilir.

Kompüterlərin lügətlərin tərtibi ilə əlaqədar olaraq tətbiqi nəticəsində bir çox kəmiyyət səciyyələrinin alınması mümkün olmuşdur. Aşağıda «Nitq statistikası» qrupunun tədqiqatlarında qəbul edilmiş statistik göstəriciləri nəzərdən keçirək:

i - ranq, F - tezlik, m - eyni tezliyə malik sözlərin miqdarı, F^* - toplanmış mütləq tezlik, f - nisbi tezlik, f^* - toplanmış nisbi tezlik.

Sözün yiğim tezliyi həmin sözün tezliyinin, tezlik siyahısında ondan əvvəl gələn sözlərin tezlikləri ilə cəmlənməsindən alınır. Məsələn, söz sırasına görə onuncu olan sözün yiğim tezliyi siyahının əvvəlindən başlayaraq bütün on sözün tezlikləri cəminə bərabərdir. I cədvəldə Nəsimi adına Dilçilik İnstitutunun Riyazi dilçilik qrupunun əməkdaşları tərəfindən tərtib olunmuş “Azərbaycan qəzet dilinin tezlik lügəti”ndə tezliklərin paylanması qanuna uyğunluqları göstərilmişdir.

Nisbi tezlik alınmış tezliyin mətnin ümumi uzunluğuna olan nisbəti ilə ölçülür. Başqa sözlə desək, bu sözün mətndə paylanması miqdarını göstərir. Bu kəmiyyət göstəricisi onluq kəsrə və ya faizlə ifadə oluna bilər.

Nisbi yiğim tezliyi də bu qayda ilə – yiğim tezliyinin mətinin ümumi uzunluğuna nisbəti ilə hesablanır. Bu halda bir sözün deyil, bu sözün və tezliklərin azalma sırası ilə düzəlmüş siyahıda ondan əvvəl gələn bütün sözlərin mətndə ümumi paylanması miqdarı müəyyənləşdirilmiş olur.

5.3.5. Tezlik lügətlərinin tərtibi qaydaları

Yuxarıda göstərdik ki, türkologiyada nitq hissələri, söz birləşmələrinin təsnifində bəzi mübahisə doğuran səbəblər əsas götürülərək tezlik lügətinin tərtibində müəyyən sadələşdirmələr aparılmış, nitq issələrinə görə indeksləşdirilmə aparılmamış, mürəkkəb fel konstruksiyaları komponentlər üzrə müstəqil götürülmüşdür. Azərbaycan qəzet dilinin tezlik sözlüğünün tərtibində aşağıda sadalanınan prinsiplər əsas götürülmüşdür:

- isimlər adlıq halında, mənsubiyət və cəm şəkilçisi nəzərə alınmadan yazılmışdır: əldən - *əl*, atım - *at*, kitablar - *kitab*,
- iki və daha artıq sözün birləşməsindən əmələ gələn mürəkkəb isimlərdə komponentlərin hər biri ayrılıqda götürülmüşdür: Sovet kəndi - *sovət kənd*, Azərbaycan Dövlət Filarmoniyası - *Azərbaycan, Dövlət, Filarmoniya*,
- qısalılmış mürəkkəb adlar bir söz kimi yazılmışdır: *AHİŞ, BDU*,
- antroponimlər (ad, familiya və s.), toponimlər (yer adları) nəzərə alınmamışdır;
- defislə yazılan qoşa isimlər hər iki komponentin və ya komponentlərdən yalnız ikincisinin hal şəkilçisi qəbul edib-etməmələrindən asılı olmayaraq bir söz kimi qəbul edilmişdir: *ata-baba, mal-qara, uşaq-muşaq*,
- isimdə və müxtəlif nitq issələrində müşahidə olunan omoformlar fərqləndirilməmişdir;
- sıfətin azaltma dərəcəsində *-imtıl*, *-raq* və s. şəkilçilərlə düzələn sıfətlər müstəqil sözlər kimi götürülmüşdür: *buzumtul, yaxsıraq, qırmızımtraq*,
- analitik yolla düzələn sıfətin üstünlük dərəcəsində hər iki söz ayrı-ayrılıqda yazılmışdır: ən yaxşı - *ən, yaxşı*, lap gözəl - *lap, gözəl*, daha maraqlı - *daha, maraqlı*;
- qoşa sıfətlər bir söz kimi qəbul edilmişdir;
- miqdar sayıları adlıq halda, tək halda götürülmüşdür: beşdən - *beş*, altısında - *altı*, ikiləri - *iki*,
- sıra sayıları müstəqil söz kimi yazılmışdır: birinci – *birinci*, doqquzuncunu - *doqquzuncu*,
- mürəkkəb sayılar komponentlər üzrə verilmişdir: altmış iki - *altmış, iki*, on beşinci - *on, beşinci*,
- rəqəmlə yazılış hərfi yazılışla əvəz olunmuşdur;

Cədvəl 11. Azərbaycan dilinin tezlik lügətinin statistik quruluşu

RANQ N-si I	Mütəq tezlik, F	Eyni tezliyə malik sözlərin miqdəri, m	Toplanm ış mütəq tezlik, F*	Nisbi tezlik, f	Toplanmış nisbi tezlik, f*
1	2	3	4	5	6
1	2535	1	2535	0,02535	0,02535
2	1256	1	3791	0,01256	0,03791
3	1040	1	4831	0,01040	0,04831
4	770	1	5601	0,00770	0,05601
5	695	1	6296	0,00695	0,06296
6	719	1	7015	0,00719	0,07015
7	668	1	7683	0,00668	0,07683
8	611	1	8294	0,00611	0,08294
9	602	1	8896	0,00602	0,08896
10	589	1	9485	0,00589	0,09485
11	543	1	10028	0,00543	0,10028
12	542	1	10570	0,00542	0,10570
13	513	1	11083	0,00513	0,11083
14	511	1	11594	0,00511	0,11594
15	498	1	12092	0,00498	0,12092
16	487	1	12579	0,00487	0,12579
17	386	2	73351	0,00386	0,13351
18	385	1	13736	0,00385	0,13736
19	383	1	14119	0,00383	0,14119
20	378	1	14497	0,00378	0,14497
21	376	2	15249	0,00376	0,15249
22	365	1	15614	0,00365	0,15614
23	354	1	15968	0,00354	0,15968
24	342	1	16310	0,00342	0,16310
25	339	1	16649	0,00339	0,16649
26	328	1	16977	0,00328	0,16977
27	322	1	17299	0,00322	0,17299
28	321	1	17620	0,00321	0,17620

29	320	1	17940	0,00320	0,17940
30	312	2	18564	0,00312	0,18564
31	311	2	19186	0,00311	0,19186
32	305	1	19491	0,00305	0,19491
33	303	1	19794	0,00303	0,19794
34	302	1	20096	0,00302	0,20096
35	292	1	20393	0,00297	0,10393
36	293	1	20686	0,00293	0,20686
37	292	1	20978	0,00292	0,20978
38	281	1	21259	0,00281	0,21259
39	280	1	21539	0,00280	0,21539
40	276	1	21815	0,00276	0,21815
41	275	1	22090	0,00275	0,22090
42	272	1	22362	0,00272	0,22362
43	267	1	22629	0,00267	0,22629
44	264	1	22893	0,00264	0,22893
45	256	1	23149	0,00256	0,23149
46	251	1	23400	0,00251	0,23400
47	243	1	23643	0,00243	0,23643
48	239	1	23882	0,00239	0,23882
49	235	1	24117	0,00235	0,24117
50	231	1	24348	0,00231	0,24348
51	229	2	24866	0,00229	0,24866
52	227	1	25032	0,00227	0,25032
53	226	1	25250	0,00226	0,25250
54	218	1	25477	0,00218	0,25477
55	201	1	25678	0,00201	0,25678
56	200	1	25878	0,00200	0,25878
57	197	1	26075	0,00197	0,26075
58	193	2	26461	0,00193	0,26461
59	190	1	26651	0,00190	0,26651
60	188	2	27027	0,00188	0,27027
61	185	2	27212	0,00185	0,27212
62	183	1	27395	0,00183	0,27395
63	180	2	27755	0,00180	0,27755

64	179	1	27934	0,00179	0,27934
65	178	1	28112	0,00178	0,28112
66	177	1	28289	0,00177	0,28289
67	175	1	28464	0,00175	0,28464
68	170	1	28634	0,00170	0,28634
69	169	1	28803	0,00169	0,28803
70	168	1	28972	0,00168	0,28972
71	163	2	29297	0,00163	0,29297
72	162	1	29459	0,00162	0,29459
73	159	1	29618	0,00159	0,29618
74	158	1	29776	0,00158	0,29776
75	157	3	30247	0,00157	0,30247
76	153	2	30553	0,00153	0,30553
77	152	2	30857	0,00152	0,30857
78	151	1	31008	0,00151	0,31008
79	149	5	31753	0,00149	0,31753
80	148	1	31901	0,00148	0,31901
81	146	1	32047	0,00146	0,32047
82	144	2	32335	0,00144	0,32335
83	142	1	32477	0,00142	0,32477
84	140	1	32617	0,00140	0,32617
85	139	1	32756	0,00139	0,32756
86	137	1	32893	0,00137	0,32893
87	135	1	33028	0,00135	0,33028
88	133	1	33161	0,00133	0,33161
89	127	1	33288	0,00127	0,33288
90	126	1	33414	0,00126	0,33414
91	125	2	33664	0,00125	0,33664
92	124	1	33788	0,00124	0,33788
93	123	4	34280	0,00123	0,34280
94	122	1	34402	0,00122	0,34402
95	121	1	34523	0,00121	0,34523
96	120	1	34643	0,00120	0,34643
97	119	2	34881	0,00119	0,34881
98	118	3	35235	0,00118	0,35235

99	117	1	35352	0,00117	0,35352
100	116	1	35468	0,00116	0,35468
101	115	3	36813	0,00115	0,36813
102	114	2	36041	0,00114	0,36041
103	112	1	36153	0,00112	0,36153
104	111	2	36375	0,00111	0,36375
105	110	1	36595	0,00110	0,36595
106	109	1	36704	0,00109	0,36704
107	107	3	37025	0,00107	0,37025
108	106	2	37237	0,00106	0,37237
109	105	1	37342	0,00105	0,37342
110	104	4	37758	0,00104	0,37758
111	103	3	38067	0,00103	0,38067
112	100	3	38367	0,00100	0,38367
113	98	3	39151	0,00098	0,39151
114	96	2	39343	0,00096	0,39343
115	95	2	39533	0,00095	0,39533
116	94	5	40003	0,00094	0,40003
117	93	2	40189	0,00093	0,40189
118	91	2	40371	0,00091	0,40371
119	90	2	40651	0,00090	0,40551
120	89	2	40729	0,00089	0,40729
121	88	2	40905	0,00088	0,40905
122	87	2	41075	0,00087	0,41075
123	84	4	41415	0,00084	0,41415
124	83	4	41747	0,00083	0,41747
125	82	3	41993	0,00082	0,41993
126	81	2	42155	0,00081	0,42155
127	80	4	42475	0,00080	0,42475
128	79	2	42633	0,00079	0,42633
129	78	5	43023	0,00078	0,43023
130	77	2	43177	0,00078	0,43177
131	76	4	43481	0,00076	0,43481
132	74	4	43777	0,00074	0,43777
133	73	4	44069	0,00073	0,44069

134	72	7	44573	0,00072	0,44573
135	71	7	45070	0,00071	0,45070
136	70	2	45210	0,00070	0,45210
137	69	5	45555	0,00069	0,45555
138	68	5	45895	0,00068	0,45895
139	67	5	46230	0,00067	0,46230
140	66	2	46362	0,00066	0,46362
141	65	3	46557	0,00065	0,46557
142	63	5	46872	0,00063	0,46872
143	62	2	46996	0,00062	0,46996
144	61	2	47118	0,00061	0,47118
145	60	6	47478	0,00060	0,47478
146	59	6	47851	0,00059	0,47851
147	58	2	48007	0,00058	0,48007
148	57	7	48406	0,00057	0,48406
149	56	7	48798	0,00056	0,48798
150	55	6	49128	0,00055	0,49128
151	54	5	49398	0,00054	0,49398
152	53	7	49769	0,00053	0,49769
153	52	2	49873	0,00052	0,49873
154	51	4	50077	0,00051	0,50057
155	50	6	50377	0,00050	0,50377
156	49	2	50475	0,00049	0,50475
157	48	5	50715	0,00048	0,50715
158	47	10	51185	0,00047	0,51185
159	46	9	51599	0,00046	0,51599
160	45	12	52139	0,00045	0,52139
161	44	13	52711	0,00044	0,52711
162	43	5	52926	0,00043	0,52926
163	42	10	53346	0,00042	0,53346
164	41	12	53838	0,00041	0,53838
165	40	13	54358	0,00040	0,54358
166	39	7	54631	0,00039	0,54631
167	38	4	54783	0,00038	0,54783
168	37	15	55338	0,00037	0,55338

169	36	16	55914	0,00036	0,55914
170	35	13	56369	0,00035	0,56369
171	34	13	56811	0,00034	0,56811
172	33	15	57306	0,00033	0,57306
173	32	12	57690	0,00032	0,57690
174	31	17	58217	0,00031	0,58217
175	30	14	58637	0,00030	0,58637
176	29	19	59188	0,00029	0,59188
177	28	17	59664	0,00028	0,59664
178	27	21	60231	0,00027	0,60231
179	26	18	60699	0,00026	0,60699
180	25	18	61149	0,00025	0,61149
181	24	19	61605	0,00024	0,61605
182	23	17	61996	0,00023	0,61996
183	22	21	62458	0,00022	0,62458
184	21	19	62857	0,00021	0,62857
185	20	23	63317	0,00020	0,63317
186	19	27	63830	0,00019	0,63830
187	18	38	64514	0,00018	0,64514
188	17	34	65092	0,00017	0,65092
189	16	43	65780	0,00016	0,65780
190	15	44	66440	0,00015	0,66440
191	14	58	62252	0,00014	0,62252
192	13	67	68123	0,00013	0,68123
193	12	57	68807	0,00012	0,68807
194	11	51	69368	0,00012	0,69368
195	10	73	70098	0,00010	0,70098
196	9	93	70935	0,00009	0,70935
197	8	97	71711	0,00008	0,71711
198	7	135	72656	0,00007	0,72656
199	6	131	73442	0,00006	0,74442
200	5	203	74457	0,00005	0,74452
201	4	299	75653	0,00004	0,75653
202	3	466	77051	0,00003	0,77051
203	2	852	78755	0,00002	0,78755
204	1	3023	81778	0,00001	0,81778

- larca, -larla şəkilçiləri ilə əmələ gəlmış qeyri-müəyyən miqdar sayıları ayrıca söz kimi verilmişdir: *minlərə, onlarca, yüzlərlə*;
- defislə yazılan miqdar sayıları bir söz kimi yazılmışdır: *bir-iki, beş-altı, beş-beş, on-on*;
- kəsr sayıları iki söz kimi qəbul edilmişdir: beşdə iki - *beş, iki*, ikidə bir - *iki, bir*;
- şəxs əvəzlikləri, “onlar” istisna olmaqla, adlıq halda verilmişdir: mənim - *mən*, bizdə - *biz*, sizlərdən - *siz*,
- “onlar” şəxs əvəzliyi və başqa növlərdən olan əvəzliklər əsas halda, təkдə yazılmışdır: onlar - *o*, bunlarda - *bu*, özlərinə - *öz*,
- əvəzliklə başqa sözlərin birləşməsindən əmələ gəlmış mürəkkəb əvəzliklər komponentlər üzrə, ayrıca sözlər kimi verilmişdir: heç nə - *heç, nə*, kim isə - *kim, isə*, nə üçün - *nə, üçün*, hər bir kəs - *hər, bir, kəs*,
- defislə yazılan əvəzliklər bir söz kimi verilmişdir: mənli-mənsiz, sizli-bizli, elə-belə, belə-belə;
- fel məsdər formasında, təsdiqdə, feli sıfət və feli bağlama ayrıca söz kimi yazılmışdır;
- mürəkkəb fellərin komponentləri və növ xüsusiyyətlərini özündə əks etdirən analitik fellər ayrıca sözlər kimi verilmişdir: yadına salır - *yad, salmaq*, əl tutmamışam - *əl, tutmaq*, ad qoydular - *ad, qoymaq*, aşib-daşdı - *aşmaq, daşmaq*, saralıb-solmaq - *saralmaq, solmaq*, yazıb qurtarmamışdı - *yazmaq, qurtarmaq*,
- felin bacarıq forması əsas felin məsdərinə verilmişdir: *ala bilmədim* - almaq, *oxuya bilərsən* - oxumaq, *otura bilməmişdir* - oturmaq. Belə yanaşma çərçivəsində -*a*, -*ə bilmək* birləşməsi bacarıq formasının əsas göstəricisi, sözdəyişmə kateqoriyalarından biri kimi qəbul edilir;
- felin məchul, qayıdış, qarşılıq, icbar kimi sözdüzəltməyə meyl edən növləri məsdər şəklində yazılmışdır: *açıılır* - açılmaq, *başlamamışdan* - başlamaq, *tutuşdurdułular* – tutuşdurulmaq;
- keçmiş zamanın mürəkkəb formalarının əmələ gəlməsində iştirak edən *idi, imiş* köməkçi felləri və ekvivalent variant hesab olunan *-di, -miş* ayrılıqda qeyd olunmamış-

- dır: *almış idı* - almaq; *durur imiş* - durmaq; *oturmalı idim* - oturmaq; *itirsə idı* - itirmek;
- *olmaq* feli ilə işlənən perifrastik formalar məsdər formasına gətirilmişdir: *oxumalı oldum* - oxumaq, *yazası oldu* - yazmaq, *almış olar* - almaq;
 - defislə yazılın qoşa zərflər bir söz kimi yazılmışdır: *asta-asta*, *uzun-uzadı*, *az-çox*;
 - mürəkkəb zərflər komponentlərinə ayrılmışdır: hər yerdə *hər*, *yer*, bir az - *bir*, *az*, birə-iki - *bir*, *iki*;
 - mürəkkəb bağlayıcılar komponentlər üzrə verilmişdir: ona görə - *o*, *görmək*, bunun üçündür ki - *bu*, *üçün*, *ki*, amma buna baxmayaraq - *amma*, *bu*, *baxmaq*,
 - *görəsən*, *olmaya*, *qoy*, *qoysana*, *gəlsənə* ədatları ilə müvafiq fel formaları fərqləndirilmişdir;
 - defislə yazılın nidalar bir söz kimi qeyd olunmuşdur: a-a, bə-bə-bə;
 - mürəkkəb modal sözlər (birləşmələr) komponentlərinə ayrılmışdır: ola bilsin ki - *olmaq*, *ki*; bir söz - *bir*, *söz*; nə təhər deyərlər - *nə*, *təhər*, *demək*;
 - *demək*, *deməli* modal sözləri müvafiq fel formalarından fərqləndirilmişdir.

Burada göstərilən prinsiplərin bir çoxu şərti olaraq qəbul edilmişdir və tezlik lügətlərinin tərtibində tədqiqatçıların qarşılılarına qoyduqları məqsədə müvafiq olaraq qaydalar müxtəlif ola bilər.

Azərbaycan qəzet dilinin tezlik lügəti iki hissədən - əlisba-tezlik sözlüyündən və tezlik sözlüyündən ibarətdir.

Əlisba-tezlik sözlüyü mərndə müşahidə olunan bütün leksemləri əhatə edir. Ümumiyyətlə, sözlükdə 10 0000 söz-formadan ibarət seçmələrdən alınmış 6 532 müxtəlif söz qeydə alınmışdır.

Lügətdəki hər bir leksik vahidin iki kəmiyyət səciyyəsi-tezliyi və həmin sözün qeydə alındığı mətnlərin sayı göstərilir.

Sözün tezliyinə görə onun tezlik lügətindəki yerini və lügətin statistik quruluşundakı sıra nömrəsini müəyyənləşdirmək olar. Sözün işləkliyinin müəyyənləşdirilməsi üçün təkcə onun tezliyini deyil, həm də onun işləndiyi mətnlərin sayını nəzərə almaq lazımdır.

Cədvəl 2. Tezlik sözlüyüündən bir fragment

Sıra-sı	Söz	Tezlik	Yayıılma
1	və	2535	100
2	etmək	1256	100
3	Bu	1040	100
4	Bir	770	100
5	Yüz	695	90
6	O	719	100
7	Olmaq	668	91
8	İl	611	70
9	Partiya	602	65
10	ilə	589	68
11	Sovet	543	65
12	Min	542	91
13	Ki	513	67
14	Azərbaycan	511	63
15	İş	498	68
16	üçün	487	66
17	Doqquz	386	95
18	Respublika	386	66
19	İyirmi	385	95
20	Xalq	383	84
21	təsərrüfat	378	80
22	Yer	376	93
23	çox	376	95
24	On	365	81
25	də	354	64
26	Böyük	351	78

Cədvəl 3. Əlifba-tezlik sözlüyüündən bir fragment

Sırası	Söz	Tezlik	Yayıılma
1	Abad	3	3
2	Abadlaşdırılma	2	2
3	Abadlaşdırılmış	1	1
4	Abadlaşdırma	1	1
5	Abadlıq	2	1
6	Abidə	13	9
7	Ab-hava	1	1
8	ABŞ	26	13
9	Abşeron	9	3
10	Avadanlıq	32	20
11	Avanqard	5	5
12	Avantüra	1	1
13	Avqust	9	7
14	Aviasiya	12	5
15	Avropa	28	10
16	Avtobaza	1	1
17	Avtobus	10	7
18	Avtomat	4	3
19	Avtomatik	1	1
20	Avtomatika	1	1
21	Avtomatlaşdırılmaq	1	1
22	Avtomatlaşdırma	1	1

Əgər kifayət qədər böyük tezliyə malik sözün bir neçə mətndə rast gəlinməsi halı müşahidə olunarsa, belə sözləri çox işlek söz hesab etmək olmaz. Məsələn, *bırqə* və *maddə* - sözləri eyni tezliyə malikdirlər. Hər ikisinin tezliyi 13-ə bərabərdir. Lakin birinci söz 13 mətndə, ikinci söz isə cəmi beş mətndə müşahidə olunmuşdur.

Tezlik sözlüyü tezliyi 5 və ondan çox olan 1892 vahidi əhatə edir. Onlar tezliklərin azalması sırasına görə düzülmüşlər. Tezlik sözlüyündə tezliyi ən böyük olan sözlər bütün sözlüğün 28,9 faizini təşkil edir. Buna baxmayaraq həmin sözlər bütün

mətnlərin 91 faizini, qalan 4640 söz isə mətnin 9 faizini əhatə edir.

Azərbaycan dilini tam əhatə edən fundamental tezlik lüğətinin hazırlanması olduqca vacib və aktual problemlərin həllinə böyük kömək olardı. İstər formal təhlil sistemləri üçün, istər ənənəvi lügətçilik, istərsə də bütövlükdə Azərbaycan dilçiliyi üçün belə lügətin olduqca böyük nəzəri və praktik əhəmiyyəti var.

Haqqında söhbət gedən “Azərbaycan qəzet dilinin tezlik lügəti” AMEA Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik qrupu əməkdaşları tərəfindən ötən əsrin 70-ci illərində hazırlanmışdı. Həmin illərdə belə bir lügətin tərtibi olduqca çətin və mürəkkəb bir iş idi. Müasir kompüterlərin mövcud olmadığı bir zamanda, sürəti az və yaddaşı məhdud olan elektron hesablama maşınlarında linqvistik tədqiqatlar aparılmırıldı. Kibernetika və dilçilik psixoloji cəhətdən belə araşdırılmalara hazır deyildi. Hesab olunurdu ki, elektron hesablama maşınları yalnız dəqiq elmlər sahəsində “ciddi” məqsədlərlə istifadə oluna bilər. Dilçilərin kompüterlərdən istifadə etmələri təəccübələ (bəlkə də, istehza ilə) qarşılanırdı. Kibernetika İnstitutunda, yaxud Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində o vaxtkı elektron hesablama maşınlarının xidmətindən dilçilərə yalnız işdən kənar vaxtlarda istifadə etməyə icazə verilirdi.

70-ci illərdə informasiyanın (dil materialının) maşına daxil edilməsi də çətin bir proses idi. Köhnə elektron maşınlarda informasiya perforasiya maşınlarında qabaqcadan perfolent və perfokartlara yazılından sonra yaddaşa daxil edilə bilərdi. Həmin prosesin necə ağır və çətin olduğunu o nəslin nümayəndələri yaxşı bilirlər.

Dilin riyazi-statistik metodların köməyi ilə tədqiqinə dilçilərin də münasibəti birmənalı deyildi. Hətta o dövrün görkəmli dilçiləri də belə tədqiqatların perspektivinə inanmır, bu sahədə aparılacaq işlərə dəstək vermir, süni maneələr yaradırdılar. “Azərbaycan qəzet dilinin tezlik lügəti” və “Azərbaycan dilinin

əks əlifba lügəti” kimi tədqiqatların həmin vaxtlarda çap olunmasının bir səbəbi, bəlkə də, həmin münasibətin nəticəsi idi.

1979-cu ildə A.Axundovun “Riyazi dilçilik” kitabının çapından sonra dilçiliyin bu yeni sahəsinə olan münasibət tədricən dəyişməyə başladı. Sonralar “Kitabi-Dədə Qorqud” dastanlarının və Məhəmməd Füzulinin nəzm əsərlərinin statistikası sahəsində araşdırırmalar aparılmağa başlandı. Həmin vaxtlarda maşın tərcüməsi, dilin mühəndis dilçiliyi metodları ilə tədqiqi istiqamətində bir çox uğurlar qazanıldı. Həmin işlərlə bağlı müxtəlif nüfuzlu məcmuələrdə, xarici ölkələrdə, Moskva və Leninqradda (indiki Sankt-Peterburqda) məqalələr çap olundu.

Azərbaycan qəzet dilinin tezlik lügəti 70-ci illərdə çap olunsayıdı, həmin dövr üçün sensasiya olardı. Təəssüf ki, bu baş vermədi. Kompyuter texnologiyalarının inkişafı səviyyəsində həzirdə daha mükəmməl, iri həcmli, dili tam əhatə edə biləcək tezlik lügətləri hazırlanmaq imkanı yaranmışdır. Buna baxmayaraq ilk təcrübə kimi göstərilən lügətin əhəmiyyəti çox böyükdür.

Mətnlərin toplanması və maşından qabaq işlənməsi prosesində institutun əməkdaşları Gülşən Axundova və Mübariz Yusifov da iştirak etmişlər (Azərbaycan qəzet dilinin tezlik lügəti, 2004).

2010-cu ildə üçcildlik “Azərbaycan dilinin tezlik lügəti”nin I cildi çapdan çıxmışdır. I cild söz köklərini əhatə edir. Tərtibçıları M.Mahmudov, Ə.Fətullayev, S.Məmmədova, R.Fətullayev, R.Hüseynli, B.Talıbov, G.Əzimova, N.Abdullayevdir. Kitab Azərbaycan Respublikası Rabitə və İnfomasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə çap olunmuşdur.

Azərbaycan dilinin tezlik lügətinin tərtibi üçün bütün üslublar (elmi, bədii, publisist, rəsmi, məişət və s.) təmsil olunmaqla təxminən 50 milyona yaxın söz-forma linqvostatistik baxımdan kompyuterlərdə işlənmiş, rəqəmlər, müxtəlif simvollar, təsədüfi sözlər, xüsusi adlar və s. “saf-çürük” edildikdən sonra təxminən 300 minə yaxın söz-forma qalmışdır. Həmin baza əsasında müxtəlif tipli tezlik lügətlərinin (əsasların, söz-formaların, söz köklərinin tezlik, əlifba-tezlik və əks-əlifba tezlik siyahıları,

qrammatik və leksik şəkilçilərin, qrafem və qrafem birləşmələrinin, durğu işarələrinin tezlik səciyyələrini eks etdirən siyahılar və s.) hazırlanması nəzərdə tutulur.

Azərbaycan dilinin tezlik lügəti gələcəkdə çapı nəzərdə tutulan bu tipli lügətlərin birincisi hesab oluna bilər. Birinci mərhələdə lügətin üç cilddən ibarət olması nəzərdə tutulur. I cild söz köklərinin, tezlik səciyyələrini eks etdirən siyahılardan ibarətdir.

Sözün kökü dedikdə, sözün şəkilçiləri atıldıqdan sonra qalan və müəyyən əsyavi məna bildirən hissə başa düşülür. Söz kökləri tezlik lügətində müasir inkişaf vəziyyəti baxımından araşdırılır, tarixi, etimoloji aspekt nəzərə alınır. Ünsiyət prosesində müəyyən morfoloji dəyişmələrə məruz qalmış söz kökləri ilkin qrammatik formaya gətirilmir. Bu, mətnlərin formal işlənməsi baxımından zəruridir. Məsələn, “gedir” söz-formasında şəkilçi atıldıqdan sonra qalan hissə “ged” kökü hesab olunur. Əslinde, sözün kökü ilkin formada “get/mək” hesab olunur (Azərbaycan dilinin tezlik lügəti, I cild, 2010).

II cild əsasların tezliyini eks etdirən statistik göstəriciləri əhatə edir.

Məlum olduğu kimi, əsas dedikdə, söz-formadan (ünsiyət prosesində müəyyən qrammatik formada çıxış edən söz) sonluqları və forma düzəldici şəkilçilər atıldıqdan sonra yerdə qalan və sözün leksik mənasını bildirən hissə başa düşülür. Tərkibindəki sözdüzəldici şəkilçilərin sayından asılı olaraq əsaslar aşağıdakı kimi qruplaşdırılır: birinci əsas (kökə yalnız bir sözdüzəldici şəkilçi artırılmaqla düzələn əsas), ikinci əsas (kökə iki sözdüzəldici şəkilçi artırılmaqla düzələn əsas), üçüncü əsas (kökə üç sözdüzəldici şəkilçi artırılmaqla düzələn əsas) və s. Məsələn, “yaz-çı-lıq” leksik vahidində “yaz” – kök, “yazı” – birinci əsas, “yaziçı” – ikinci əsas, “yazılılıq” – üçüncü əsasdır (Adilov, Verdiyeva, Ağayeva, 1989, s. 107).

Azərbaycan dilinin tezlik lügətinin III cildi söz-formaları əhatə edir.

Söz-forma dedikdə, müəyyən qrammatik formada çıxış edən sözlər qrupu nəzərdə tutulur. Məsələn, “Mən dənizi se-

virəm”, “Dənizə baxmaq məni sakitləşdirir”, “Dənizin suyu şor-dur”, “Dənizdə gəmi səyahəti maraqlı olur”, “Dənizdən danış-maqdan doymuram” cümlələrində “dənizi”, “dənizə”, “dənizin”, “dənizdə”, “dənizdən” söz-formaları “dəniz” sözündən əmələ gəlmişdir.

Təbiidir ki, söz-formalar tezlik lügəti həcmə söz-kökləri və əsaslardan böyük olmalıdır. Ona görə də, bu lügətdə tezliyi yüksək olan söz-formaların əhatə olunması nəzərdə tutulur.

Söz kökləri dilin lügət tərkibinin əsasını təşkil edir. Azərbaycan dilinin orfoqrafiya lügətinin son çapında (2004) 80000-ə yaxın sözün düzgün yazılışı verilmişdir. Söz köklərinin sayı isə əslində xeyli azdır. Azərbaycan dilinin sözdüzəltmə imkanları hesabına lügətdəki sözlərin sayı artırılmış və 80000-ə çatdırılmışdır. Bu baxımdan orfoqrafiya lügəti Azərbaycan dilinin lügət tərkibi barədə obyektiv məlumat vermir. Sözdüzəldici şəkilçilərin köməyi ilə yaranmış yeni sözlər (əsaslar) lügətin həcmının artmasına səbəb olmuşdur. Bu, həm ad nitq hissəsinə, həm də fellərə aiddir. Təbii nitq prosesində sözdəyişdirici (qrammatik) şəkilçilərin də fəallığı artır. Nəticədə söz köklərinə artrılan sözdüzəldici (leksik) və sözdəyişdirici şəkilçilərin köməyi ilə bir söz kökündən minlərlə (on minlərlə) yeni sözlər (söz-formalar) yaranmış olur. Fel kökləri sözdüzəltmə və sözdəyişdirmə imkanlarına görə daha fəaldır.

Məsələn: *bax* fel kökündən leksik şəkilçilərlə düzələn lügət vahidlərini nəzərdən keçirək: – *baxar, baxarlı, baxdırma, baxdırmaq, baxəbər, baxıcı, baxıcılıq, baxılış, baxılma, baxılmaq, baxım, baxımlı, baxımlılıq, baxımsız, baxımsızlıq, baxınma, baxınmaq, baxış, baxışlı, baxışma, baxışmaq, baxma, baxa-baxa, baxmadan, baxmaq, baxmali, baxmayaraq* və s. (Azərbaycan dilinin orfoqrafiya lügəti, 2004, s. 68). Təbii nitq prosesində işlənmə imkanları da nəzərə alınsa, eyni fel kökündən minlərlə söz və söz-formanın yaranmasının şahidi olarıq: *baxıram, baxırsan, baxır, baxırıq, baxırsınız, baxırlar, baxdım, baxdın, baxdı, baxdıq, baxdırınız, baxırlar, baxacağam* və s.

Deyilənlər ad nitq hissəsinə də aiddir. Məsələn: *beton, betonçu, betonçuluq, betonlama, betonlamaq, betonlanma, betonlanmaq,*

betonlaşma, betonlaşmaq, betonlatdırma, betonlatdırmaq, betonlatma, betonlatmaq, betonlu və s.

Bura birinci komponenti *beton* olan mürəkkəb sözləri də əlavə etmək olar: – *betondaşıyan, betondələn, betondöşayən, beton-qarışdırın, betonqarışdırıcı, betonqarışdırma, betonsındırın, betontökən* və s.

Nəzərə alsaq ki, *beton* sözü müxtəlif qrammatik şəkilçilərlə də işlənə bilər, onda eyni söz kökündən əmələ gəlmış söz və söz formaların sayını xeyli artırmaq olar.

Bütün bunlar belə bir nəticəyə gəlməyə imkan verir ki, türk dillərində, o cümlədən Azərbaycan dilində söz köklərinin müəyyən-ləşdirilməsi və təhlili dilin lüğət tərkibi, onun nüvəsi barədə dəqiqlik məlumat baxımından olduqca əhəmiyyətlidir.

Məhz bu baxımdan “Azərbaycan dilinin tezlik lüğəti (söz kökləri)” olduqca əhəmiyyətli və faydalıdır.

Azərbaycan dilinin tezlik lüğətinin (söz kökləri) tərtibi üçün bütün üslublar (elmi, bədii, publisist, rəsmi, məişət və s.) təmsil olunmaqla 50 milyondan artıq söz-forma linqvostatistik təhlilə cəlb olunmuşdur. Müqayisə üçün qeyd edək, 1977-ci ildə çap olunmuş rus dilinin tezlik lüğətində cəmi 1 milyon söz-forma (sözişlətmədən) istifadə olunmuşdu. Nəticədə təxminən 40 min sözdən ibarət lüğət tərtib olunmuşdu. Həmin lüğətin tərtibində 100-ə yaxın adam iştirak etmişdi (Bax.: Частотный словарь русского языка, 1977, s.3). Azərbaycan dilinin tezlik lüğətində 50 dəfədən çox (50 milyon) söz-forma işlənmişdir. Lüğətin tərtibində isə cəmi 8 nəfər iştirak etmişdir. Burada informasiya texnologiyalarının müasir inkişaf səviyyəsi, yeni, daha sürətli və böyük yaddaşa malik kompüterlərin mövcudluğu və informasiyanın daha müasir üsullarla və vasitələrlə kompüterə daxil edilməsi amili mühüm rol oynayır.

Elmi, bədii, publisist, rəsmi, məişət və s. üslublara aid materialların elektron variantlarının mövcudluğu tədqiqatın daha geniş əhatə dairəsinə malik olması imkani yaratmışdır. Statistik seçimə baxımından da etibarlılıq dərəcəsi yüksəkdir.

Azərbaycan dilinin tezlik lügətində ilkin material kimi götürülmüş söz-formalar coxluğu “saf-çürük” edilmiş, rəqəmlər, müxtəlif simvollar, təsadüfi sözlər, xüsusi adlar, lüzumsuz olaraq işlənmiş əcnəbi söz və ifadələr və s. sözlükdən çıxarılmışdır. İlkin işlənmədən sonra sözlükdə təxminən 300 min söz-forma qalmışdır. Həmin baza əsasında müxtəlifçəsiidli tezlik lügətlərinin (əsasların, söz-formaların tezlik, əlisba-tezlik və əks-əlisba lügətləri, eləcə də qrammatik və leksik şəkilçilərin, qrafem və qrafem birləşmələrinin, durğu işarələrinin tezlik səciyyələrini əks etdirən siyahılar və s.) hazırlanması nəzərdə tutulur.

5.4. Azərbaycan dilinin əks lügəti

Məlum olduğu kimi, adı lügətlərdə sözlər əlisba sırası ilə düzülür, yəni hər hansı iki sözdən lügətə birinci o söz daxil olur ki, başlanğıc hərfi əlisbada daha əvvəl gəlmiş olsun. Əgər ilk hərflər eynidirsə, onda ikinci hərflər müqayisə olunur və i.a. Əks lügətlərdə də sözlər əlisba sırası ilə düzülür, lakin burada düzülüş qaydası sözün əvvəlinci hərfindən deyil, sonuncu hərfdən asılıdır. Yəni iki söz müqayisə edilərkən onların əvvəlindəki deyil, sonundakı hərflər tutuşdurulur və qarşılaşdırma sözün sonundan əvvəlinə doğru (sağdan sola) davam etdirilir. Məsələn, əks lügətdə *sınaq* sözü *alim* sözündən əvvəl yerləşdirilir. Çünkü *q* hərfi əlisba sırasına görə *m* hərfindən daha irəlidədir. *Tamam* sözü də *alim* sözündən qabaq yerləşdirilir, çünki bu sözlərin sonuncu hərfləri eyni olduğu üçün onlar sondan ikinci hərflərin (*a* və *i*) tutuşdurulması əsasında sıralandırılır. Nümunə üçün, müəyyən qrup sözlərin adı və əks lügətdəki düzülüşünü müqayisə edək:

<i>adi lügət</i>	<i>əks lügət</i>
<i>ağır</i>	<i>şura</i>
<i>çiçəkli</i>	<i>çiçəkli</i>
<i>oturmaq</i>	<i>təsəlli</i>
<i>şura</i>	<i>udmaq</i>
<i>təsəlli</i>	<i>oturmaq</i>
<i>udmaq</i>	<i>ağır</i>

Beləliklə, adı lügətlərdə əvvəli eyni hərflərdən ibarət olan sözlər bir yerdə yerləşirsa, əks lügətdə sonu eyni hərflərdən ibarət sözlər bir sıradə düzəlmüş olur. Belə ki, Azərbaycan dilinin əks lügətində bütün fellər, daha doğrusu *-maq* və *-mək* şəkilçili fel qrupları iki yera toplanmışdır. *-lıq* şəkilçili bütün isimlər bir qrupda, *-lı* şəkilçili bütün sıfətlər isə bir sıradə olacaqdır. Məhz bu xüsusiyyət əks lügətlərin praktik istifadəsi üçün mühüm amillərdən biri sayılır.

Əks lügətlərdən daha çox morfologiya sahəsində aparılan tədqiqat əsərlərində istifadə edilir. Türk dillərində, o cümlədən Azərbaycan dilində söz tərkibindəki bütün morfoloji göstəricilər sözün kökündən sağ tərəfdə yerləşdiyinə görə əks lügətlər bu dil-lərin morfoloji quruluşunun tədqiqi üçün xüsusilə əlverişlidir.

Türk dillərinin əks lügətlərində bütün sözlər qrammatik əlamətlərinə görə (nitq hissələri, nitq hissələri daxilindəki söz qrupları, müəyyən şəkilçilər) qruplaşdırılır. Sözdüzəldici qəliblərin (məsələn, *-lan*, *-laş* şəkilçiləri ilə isimlərdən düzələn fellərin) araşdırılmışında əks lügətlər tədqiqatçıya bu və ya digər qəlibin bütün nümunələrini əhatə edən zəngin material verir. Bu lügətlərdə sözdüzəldici şəkilçilərin müxtəlif əsas və ya şəkilçilərlə birləşməsi daha aydın, daha qabarlıq əks olunur. Bu baxımdan növ şəkilçilərinin birləşmələri xüsusilə maraqlıdır, çünki bunların müxtəlif əsaslarla birləşmə imkanları kifayət qədər öyrənilməmişdir.

Əks lügət fonetik hadisələrin tədqiqində də faydalı ola bilər. Xüsusilə, sözün əsasında baş verən morfonoloji proseslərin izlənməsində, söz sonunda mümkün olan bütün səs qruplarının aşkar edilməsində onun əhəmiyyəti böyükdür (ОЧСЛЯ, 1976).

Əks lügət morfologiya bəhsinin tədrisində əlverişli köməkçi vasitə rolunu oynayır. Onun köməyi ilə müəyyən tip əsas və şəkilçilərə aid mükəmməl və əyani tədris materialı seçmək imkanı yaranır.

Bu lügət vasitəsilə eyni zamanda sözdüzəldici modellərin yayılması haqqında bir çox statistik məlumatlar əldə etmək olar.

Əks lügətlərdən avtomatik tərcümə alqoritmlərinin qurulmasında, daha doğrusu, avtomatik morfoloji təhlildə istifadə edilir. Təhlil üsullarından biri söz formalardan şəkilçiləri ayırdıqdan sonra qalan hissənin əsaslar lügətində axtarılmasından ibarətdir. Bu prosesdə şəkilçilərin və sözformaların sonunun omonimliyi ilə əlaqədar bir çox yanlış ayırmalara yol verilə bilər, məsələn, *gedək* (müzq. et: *ged-ək*), *düst-ur* (müzqayisə et: *dur-ur*), *vic-dan* (müzq. et: *ayaq-dan*) və s. Əks lügətlər tədqiqatçıya belə halları nəzərə alıb asanlıqla aradan qaldırmağa kömək edir.

Əks lügətlərdən tekstologiya və paleoqrafiya sahəsində müxtəlif məsələlərin həllində istifadə etmək olar. Tutaq ki, tektoloq korlanmış və ya çətin oxunan əlyazmada yalnız sonu asanlıqla oxunan sözə rast gəlmışdır. Belə hallarda o, əks lügətdən istifadə edərək həmin hərfərin birləşməsi ilə qurtaran sözlərin hamısını nəzərdən keçirib öz işini xeyli yüngülləşdirə bilər.

Eləcə də, naməlum yazı üsulunun açılmasında əks lügət tədqiqatçının köməyinə gələ bilər. Qafiyələrin seçilməsində, ya-xud xüsusi qafiyələr lügətinin yaradılmasında da əks lügət faydalı ola bilər.

Göründüyü kimi, əks lügətlərin tətbiq dairəsi təkcə dilçiliklə mədudlaşdır. Bu lügətlər eyni zamanda müxtəlif məlumatlar mənbəyi kimi daha geniş istifadə olunma imkanlarına malikdirlər.

Əks lügətlər adətən lügət-indeks səciyyəsi daşıyır. Bu və ya digər adı lügətə daxil olan bütün sözlər burada əks əlifba sırası ilə düzülür. Bununla belə, bir neçə adı lügət əsasında tərtib edilmiş lügət-indeks də ola bilər. Azərbaycan lügətçiliyinin ilk təcrübəsi olan əks lügət “Azərbaycan dilinin orfoqrafiya lügəti” (Bakı, 1975) əsasında tərtib olunmuşdur. Bundan başqa bir neçə yüz söz “Azərbaycanca-rusça lügət”dən (Bakı, 1965) əlavə edilmişdir. Bu vaxta qədər türkologiyada yalnız özbək, qazax, türk dilləri üçün əks lügətlər tərtib olunmuşdur (Куньиروف, Тихонов, 1968; Бектаев, 1971; Vietze, Zenker, Warnke, 1975). Təxminən 60 min sözü əhatə edən Azərbaycan dilinin əks lügəti türk dilləri

üzrə tərtib olunmuş lügətlər içərisində həcminə görə ən böyük
yödür.

Azərbaycan dilinin əks lügəti Azərbaycan EA Nəsimi adı-
na Dilçilik İnstitutunda tətbiqi dilçilik qrupunun əməkdaşları
tərəfindən hazırlanmışdır.

Yuxarıda göstərildiyi kimi, Azərbaycan dilinin leksikasını
daha tam şəkildə əhatə etmək məqsədilə sözlük kimi orfrqorafiya
lügəti əsas götürülmüşdür. Ona görə də, əks lügət xeyli termino-
loji, məhəlli sözləri ehtiva etmiş olur. Bundan başqa, əks lügət-
dəki bir sira sözlərin mənasını mövcud lügətlərdə tapmaq qeyri-
mümkündür. Lakin lügətlər üçün mühüm amil sayılan sözlük
tamlığı cəhətdən bu hala müəyyən dərəcədə haqq qazandırmaq
olar.

Haqqında danışılan lügət ötən əsrin 80-ci illərində “Elm”
nəşriyyatına təqdim olunmuşdu. Çox təəssüf ki, “Azərbaycan qə-
zet dilinin tezlik lügəti” kimi o da müxtəlif səbəblərə görə həmin
illər çap olunmadı. İş elə gətirdi ki, çap növbəsində köhnəlmiş,
“elmi əhəmiyyətini” itirmiş həmin lügətin yeni nəşrinin hazırlan-
ması zərurəti yenidən yarandı. Əslində, informatikanın, internet
sisteminin, elektron lügətlərin inkişaf etdiyi, geniş yayıldığı indi-
ki dövrə əks əlifba lügətlərinə böyük ehtiyac vardır.

80-ci illərdə çapa təqdim olunmuş Azərbaycan dilinin əks
əlifba lügəti Azərbaycan dilinin orfoqrafiya lügətinin artırılmış
və təkmilləşdirilmiş üçüncü nəşri əsasında hazırlanmışdı (Azə-
rbaycan dilinin orfoqrafiya lügəti. Bakı, “Elm”, 1975). Məlum ol-
duğu kimi, həmin lügətin sözlüyü qismən köhnəlmiş, son dövr-
lər, xüsusən müstəqillik illərində dilimizə xeyli yeni söz və ifa-
dələr keçmiş, dilimizin lügət tərkibi zənginləşmişdir. Təbii ki,
həmin sözlük yeni nəşrdə əsas götürülə bilməzdi. 2004-cü ildə
“Nurlan” nəşriyyatında çap olunmuş “Azərbaycan dilinin əks
əlifba lügəti” Azərbaycan dilinin orfoqrafiya lügətinin yeni, son
variantı əsasında tərtib olunmuşdur. Latin qrafikalı yeni Azə-
rbaycan əlifbasına keçidlə əlaqədar lügətin əlifba düzülüşü də
dəyişdirilmiş, yeni əlifbaya uyğunlaşdırılmışdır. Əgər əvvəlki va-
riantda lügətdə təxminən 60 min söz verilmişdisə, çap olunmuş

kitab təxminən 80 minə yaxın sözü əhatə edir (Azərbaycan dili-nin əks əlifba lüğəti, 2004).

5.5. Abidələrin statistik təhlili və sözlüklerin tərtibi

Tezlik və əks lüğətlərin tərtibi sahəsində qazanılmış təcrübələr Azərbaycan yazılı abidələrinin öyrənilməsi, onların statistik baxımdan təhlili məsələlərinə yenidən baxılmasına imkan verir. 1988-ci ildə “Yazıcı” nəşriyyatında çap olunmuş “Kitabi-Dədə Qorqud” dastanlarının mükəmməl təqiqidi mətni əsasında (tərtibçilər F.Zeynalov, S.Əlizadə) abidənin kompüterlərdə statistik təhlili ilə əlaqədar üç siyahı alınmışdır.

- tezlik;
- əlifba-tezlik;
- əks əlifba.

Tezlik siyahısı on minə yaxın (9852) söz-formanı əhatə edir. Dastanda işlənən sözlər burada işlənmə tezliklərinə görə azalma sırası ilə verilmişdir. Tezlik siyahısı abidənin dili barədə bir çox qiymətli nəticələr əldə etməyə imkan verir. Siyahıda lap yuxarıda yüksəktezlikli söz-formalar gəlir. Tezliyi 200-dən yuxarı sözlər aşağıdakı ardıcılıqla sıralanmışdır: *dedi* (731), *aydır* (714), *bir* (505), *qara* (348), *Qazan* (313), *nə* (304), *gəldi* (284), *ağ* (230), *bu* (224), *xanım* (223), *ol* (212), *mərə* (212).

İşlənmə tezliyi az olan sözlərin hərtərəfli tədqiqi və səciyyələndirilməsi də böyük maraq doğurur. Tədqiqatın məqsəd və vəzifələrindən asılı olaraq tezlik siyahısı tədqiqatçılara bir çox maraqlı məlumatlar verə bilər.

Əlifba-tezlik siyahılarında söz-formalar tezliyə görə deyil, əlifbaya görə düzülmüşlər. Hər hansı bir söz-formanın tezliyini öyrənmək istədikdə, onu əlifba sırasına görə asanlıqla tapmaq olar. Əlifba-tezlik siyahısında müxtəlif tezliyə malik sözlər yanaşı işlənə bilər. Məsələn, əlifba-tezlik siyahısında tezliyi 20-yə bərabər olan *av* sözü tezliyi 6 olan *abdəst* sözündən sonra gəlir və s.

“Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili nəticəsində alınmış əks-əlifba siyahısında sözlər sonuna görə əlifba ilə sıralanmışlar. Məs., *baba*, *oba*, *yuva* sözləri bu siyahıda yanaşı

gəlir. Əks-əlifba siyahısı abidənin meydana gəldiyi vaxtlarda sözdüzəltmə və sözdəyişdirmə formalarının müəyyənləşdirilməsi baxımından çox maraqlıdır. Bu və ya digər şəkilçi formasının işləkliyini və ya qeyri-işləkliyini aşkar etmək dil tarixi ilə məşğul olan tədqiqatçılara qiymətli faktlar verə bilər.

“Kitabi-Dədə Qorqud” abidəsi ayrı-ayrı dövrlərdə tədqiqatçılar tərəfindən müxtəlif baxımdan öyrənilmişdir. İlk dəfə olaraq abidənin kompüterlərlə tədqiqi onun indiyə qədər tədqiqata cəlb olunmamış bir çox dil xüsusiyyətlərini dərindən öyrənməyə imkan verir. Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstytutunun əməkdaşları tərəfindən aparılmış “Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili kompüterlərin Azərbaycan dili tarixinə tətbiqi sahəsində ilk təcrübədir. Göstərilən işin gələcəkdə daha dərindən işlənməsinə, konkretləşdirilməsinə ehtiyac duyulur. Məsələn, abidədə işlənən söz əsaslarının, kök sözlərin, şəkilçi formalarının statistik təhlili qiymətli nəticələr əldə etməyə imkan verərdi. Ayrı-ayrı boyalar üzrə söz-formaların, əsasların, kök sözlərin, şəkilçi formalarının statistik təhlili dastanı təşkil edən boyaların müxtəlif dövrlərdə yaranması ilə əlaqədar mövcud mübahisələrə bir aydınlıq gətirə bilərdi. Tədqiqatın bu cəhətlərinin gələcəkdə daha dərindən işlənməsinə böyük ehtiyac duyulur. (Bax: Vəliyeva, Mahmudov, Pines, Rəhmanov, Sultanov, 1997; Şixiyeva, 1995.)

1997-ci ildə “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyi ərəfəsində “Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili kitabı çap olundu (Bakı, “Siyasət”, 1997).

“Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili Azərbaycan dilinin tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. İlk əvvəllər abidənin təqnidə mətni olmadığı üçün akad. Həmid Araslı tərəfindən nəşr edilmiş variant üzərində iş aparılmışdı (Kitabi-Dədə Qorqud. Bakı, “Gənclik”, 1978). Məlum olduğu kimi, həmin sadələşdirilmiş variantda dastan mətni müasir Azərbaycan dilinə uyğunlaşdırılmış, bir çox fonetik, orfoqrafik, qrammatik təhriflərə yol verilmişdi. Təbii ki, həmin variant əsasında aparılmış təhlilin nəticələri dil tarixi üçün qiymətli faktlar

verə bilməzdi. Məhz bu səbəbdən 1988-ci ildə “Kitabi-Dədə Qorqud”un mükəmməl təqnidə mətni çap olunduqdan sonra (tərtibçilər: F.Zeynalov, S.Əlizadə) dastanın linqvostatistik təhlilinə başlandı. Maliyyə çətinliyinə görə əsəri tam şəkildə nəşr etmək imkanı olmadıqından, ilk növbədə, əlisba-tezlik siyahısının çapı məqsədə uyğun hesab olunmuşdur. Kitabça tərtibçilərin öz vəsaitləri hesabına çap olunmuşdu və Azərbaycan xalqının yazılı abidəsi “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinə müəlliflərin kiçik hədiyyəsi idi (“Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili, 1997).

Həmin kitabçanın çapı tərtibçilər üçün düşərli oldu. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 aprel 1997-ci il tarixli Fərmanı ilə əlaqədar “Kitabi-Dədə Qorqud” dilinin statistik tədqiqatı tam şəkildə çap olundu (Bakı, “Elm”, 1999).

Gələcəkdə dastanın Drezden və Vatikan nüsxələrinin müqayisəli linqvostatistik təhlilinin aparılması faydalı olardı. Ayri-ayrı əlyazma nüsxələri və boyalar üzrə linqvostatistik tutuşdurular və ümumiləşdirmələr Vatikan və Drezden nüsxələrindəki fərqlərin elmi izahına imkan verərdi. Statistik araşdırmaların son mərhələsi “Kitabi-Dədə Qorqud” dastanlarının yarandığı dövrlərlə səsləşən digər abidələrin linqvostatistik təhlili və alınmış nəticələrin dastan mətni ilə müqayisəsi ilə yekunlaşa bilər. Kitabın tərtibçiləri K.A.Vəliyeva, M.Ə.Mahmudov, V.Y.Pines, C.Ə.Rəhmanov, V.S.Sultanov, redaktorları filologiya elmləri doktoru, professor A.A.Axundov və filologiya elmləri doktoru M.Ə.Mahmudov, mühəndis-proqramlaşdırıcı O.S.Məmmədov, rəyçiləri filologiya elmləri doktoru, professor K.N.Vəliyev, filologiya elmləri namizədi F.Z.Əhmədov, ön sözün müəllifi filologiya elmləri doktoru M.Ə.Mahmudovdur. (“Kitabi-Dədə Qorqud” dilinin statistik təhlili (ilkin nəticələr), Bakı, “Elm”, 1999, -248 s.).

“Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili sahəsində uğurlu tədqiqatlar dil tarixinə kompüterlərin tətbiqinə stimul yaratmış oldu. Hazırda görkəmli Azərbaycan klassiki Məhəmməd Füzulinin dilinin kompüterlərlə tədqiqi ilə əlaqədar iş

başa çatdırılmışdır. Füzulinin Azərbaycan divanlarının statistik baxımdan hərtərəfli tədqiqi böyük şairin söz xəzinəsi barədə bir çox qiymətli faktlar almaq imkanı yaratmışdır.

2004-cü ildə “Məhəmməd Füzulinin nəzm əsərinin əlifba-tezlik sözlüyü” çapdan çıxdı (Bakı, “Elm”, 2004. -548 s.).

Klassik Azərbaycan poeziyasının ən görkəmli yaradıcısı Məhəmməd Füzulinin anadilli nəzm əsərləri yüksək bədiilik nümunəsidir. Azərbaycan ədəbi dilinin təşəkkülü, formalaşması və inkişafı tarixini izləmək baxımdan da şairin ölməz poeziyası olduqca əhəmiyyətlidir. Məhəmməd Füzuli söz sərafi idi. O, doğma Azərbaycan dilinin zəngin potensial imkanlarından böyük sənətkarlıqla istifadə etmiş, hər sözə, hər ifadəyə yeni məna, yeni məzmun verərək işləmiş, Azərbaycan ədəbi dilini yüksək inkişaf zirvəsinə çatdırmışdır.

Təqdim olunan kitabda Füzulinin anadilli nəzm əsərlərinin kompüterlər vasitəsi ilə statistik araşdırmasının nəticələri əks olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan poeziyasının nəhəngi sayılan Füzulinin zəngin söz xəzinəsi indiyə qədər statistik baxımdan tədqiq olunmamışdı. Füzuli dilinin ecazkar zənginliklərinin statistik təhlili onun dil və üslub xüsusiyyətlərinin dərindən öyrənilməsi ilə yanaşı XVI əsr Azərbaycan ədəbi dili haqqında qiymətli elmi məlumatlar əldə etməyə imkan verir. Statistik araştırma nəticəsində iki mühüm siyahı əldə edilmişdir. Siyahılarda 23605 söz-forma ehtiva olunmuşdur. Söz-forma dedikdə, cümlədə işlənən bütün sözlər (qrammatik şəkilçi qəbul etmiş və ya etməmiş) nəzərdə tutulur. Azərbaycan dilinin qrammatik quruluşunun, sözdəyişdirmə formalarının tədqiqi prosesində qrammatik şəkilçili sözlərin təhlili də çox faydalıdır.

Statistik təhlilin nəticələrinin əks olunduğu siyahılar qurulmasına görə bir-birindən fərqlənir. Əlifba-tezlik sözlüyündə söz-formalar əlifba siyahısına görə sıralanmışlar. Hər bir söz-formanın qarşısında, onun işlənmə tezliyini əks etdirən statistik göstərici durur. Bu siyahı əsasında M.Füzulinin anadilli əsərlərində işlənmiş hər hansı bir sözün cəmi neçə dəfə işləndiyi barədə mə-

lumat əldə etmək olar. Tezlik siyahısında söz-formalar işlənmə tezliyinə görə azalma siyahısı ilə sıralanmışdır. Bu siyahıda işlənmə tezliyi ən böyük olan söz birinci gəlir, qalan sözlər azalma sırası ilə düzülür.

Statistik araşdırma akad. H.Arashının hazırladığı Füzuli əsərlərinin beşcildiliyi əsasında aparılmışdır. Həmin beşcildiliyin I-III cildləri 1958-ci ildə, IV cild 1961-ci ildə, V cild isə 1985-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəşriyyatında çap olunmuşdur.

Tərtibçilər – K.A.Vəliyeva, M.Ə.Mahmudov, C.Ə.Rəhmanov, V.S.Sultanov, redaktorlar – AMEA-nın müxbir üzvü A.A.Axundov, filologiya elmləri namizədi A.B.Mirzəyev, rəyçilər – filologiya elmləri doktoru, professor R.C.Məhərrəmova, filologiya elmləri doktoru, professor A.Q.Ələkbərov, mühəndis-proqramlaşdırıcı O.S.Məmmədov, ön sözün müəllifi filologiya elmləri doktoru M.Ə.Mahmudovdur.

Tərtib olunmuş tezlik lügətləri Azərbaycan dilinin quruluşu, qrammatik xüsusiyyətləri, leksik özəllikləri, sözdəyişdirmə və sözəmələğətirmə tipləri, inkişaf meylləri barədə elmi cəhatdən əsaslandırılmış fikir yürütməyə imkan verir. Diliimizə son zamanlar daxil olmuş bəzi sözlərin işlənmə tezliyi çox yüksəkdir və dilin bütün üsullarına nüfuz etməkdə davam edir: *administrasiya* (3331), *spiker* (2119), *eks-spiker* (193), *sponsor* (1012), *internet* (11303), *internet-provayder* (26), *internet-klub* (22), *internet-kafe* (20), *internet-sayt* (21), *internet-istifadə* (23), *departament* (6276), *şou* (1184), *şou-biznes* (709), *şou-program* (74), *kommersiya* (5106), *presedent* (1074), *informasiya* (32242), *informasiya-kommunikasiya* (764), *informatizasiya* (36), *disk* (1492), *display* (91), *modern* (1964), *modifikasiya* (178), *modul* (1061), *kompüter* (6873), *kompüter-terminal* (14) və s.

Bəzi söz və ifadələr isə paralel olaraq işlənməkdədirlər. Onların statistik müşahidəsi maraq doğurur:

informasiya (32242) — *məlumat* (184154)

informasiya axtarış (19) — *məlumat axtarış* (35)

informasiya sorğu (14) — *məlumat-sorğu* (10)

(*məlumat-soraq* (172))

Həştad və *səksən* sayıları arasında “yaşamaq”, lügət tərkibində sabitləşmək uğrunda gedən mübarizə türk mənşəli *səksən* sayının xeyrinə dəyişməkdədir: *səksən* (373) – *həştad* (24); Sözköklərinin şəkilcisi variantı ilə saitlə başlanan şəkilçi variantlarının işlənmə tezlikləri də müxtəlifdir (söhbət sonu -q, -k şəkilçiləri ilə bitən söz-köklərdən gedir. Saitlə başlanan şəkilçi qəbul etdikdə -q(-ğ), -k(-y) əvəzlənməsi baş verir. Eləcə də sonu -t ilə bitən söz-kökləri də saitlə başlanan şəkilçi qəbul etdikdə -t(-d) əvəzlənməsi müşahidə olunur):

- et (514874) — ed (927978)
- get (40382) — ged (66290)
- eşit (6177) — eşid (5751)
- qayıt (9591) — qayıd (10954)
- öyrət (1377) — öyrəd (1745)
- kömək (22799) — köməy (6860)
- ördək (129) — ördəy (28)
- örnək (1544) — örnəy (178)
- örək (54) — örəy (51)
- bayraq (3222) — bayraq (1796)
- bıçaq (315) — bıçağ (3734)
- budaq (1032) — budağ (264)
- çırqaq (1256) — çırqağ (305)
- çıçək (3282) — çičəy (431)
- çörək (3324) — çörəy (1603)
- xörək (674) — xorəy (180)

Mənsubiyyət və hal şəkilçiləri qəbul etdikdə sözün ikinci hecasında qapalı saitin düşməsi hadisəsinin statistik müşahidəsi də analoji nəticələr çıxarmaq imkanı verir. Tədqiqatçının qarşıya qoyduğu məqsədə müvafiq olaraq linqvostatistik məlumatlardan müxtəlif məqsədlərlə istifadə oluna bilər. Aşağıda “Azərbaycan dilinin tezlik lügəti”ndə, “Azərbaycan qəzet dilinin tezlik lügəti”ndə, “Kitabi-Dədə Qorqud”da Məhəmməd Füzulinin azərbaycandilli nəzm əsərlərində yüksəktezlikli fellər (50 fel) və yüksəktezlikli sözlər (100 söz) cədvəl şəklində verilmişdir. Göstərişlər cədvəllər müasir Azərbaycan dilini (ayrıca olaraq 70-80-ci

illərin qəzet dili də nəzərə alınmaqla) Dədə-Qorqud zəmanəsi və Füzuli dövrü ilə leksik baxımdan müqayisə etmək imkanı yaradır. Azərbaycan fellərinin tarixi inkişafı və bütövlükdə leksik qatın inkişaf tarixi və meyilləri göstərilən lügətlərdən götürülmüş bu cədvəllərdə öz əksini tapmışdır. Nəticə çıxarmaq dilçilərin, daha dəqiq desək, dil tarixçilərinin öhdəsinə düşür.

Azərbaycan dilinin başqa maraqlı xüsusiyyətləri, leksik-qrammatik özəllikləri, terminoloji yeniləşmə meyilləri, yeni söz və ifadələrin dilimizə keçməsi məsələləri linqvostatistik fonda araşdırma obyekti ola bilər.

Cədvəl 4. Azərbaycan dilinin tezlik lügətində yüksəktezlikli fellər (50 fel)

1. ol(maq)	26. çatmaq
2. ed/et(mək)	27. qal(maq)
3. gör(mək)	28. danış(maq)
4. ver(mək)	29. qoy(maq)
5. keç(mək)	30. üz(mək)
6. de(mək)	31. ged/get(mək)
7. bil(mək)	32. çək(mək)
8. gəl(mək)	33. vur(maq)
9. çıx(maq)	34. dəyiş(mək)
10. göstər(mək)	35. gətir(mək)
11. art(maq)	36. yet(mək)
12. al(maq)	37. saxla(maq)
13. böyü(mək)	38. tik(mək)
14. bildir(mək)	39. qaz(maq)
15. apar(maq)	40. yaran(maq)
16. istə(mək)	41. ol(mək)
17. seç(mək)	42. çalış(maq)
18. tut(maq)	43. ötmək
19. yarad/yarat(maq)	44. at(maq)
20. qur(maq)	45. din(mək)
21. bax(maq)	46. kəs(mək)
22. yaz(maq)	47. götür(mək)

- | | | | |
|-----|-----------|-----|------------|
| 23. | elə(mək) | 48. | topla(maq) |
| 24. | düş(mək) | 49. | qazan(maq) |
| 25. | yaşa(maq) | 50. | sat(maq) |

Cədvəl 5. Azərbaycan qəzət dilinin tezlik lügətində yüksəktezlikli fellər (50 fel)

- | | | | |
|-----|--------------|-----|------------------|
| 1. | et(mək) | 26. | başla(maq) |
| 2. | ol(maq) | 27. | keç(mək) |
| 3. | ver(mək) | 28. | get(mək) |
| 4. | göstər(mək) | 29. | hazırla(maq) |
| 5. | yetir(mək) | 30. | çat(maq) |
| 6. | edil(mək) | 31. | qoy(maq) |
| 7. | artır(maq) | 32. | daniş(maq) |
| 8. | olun(maq) | 33. | bildir(mək) |
| 9. | də(mək) | 34. | çix(maq) |
| 10. | keçir(mək) | 35. | çatdır(maq) |
| 11. | al(maq) | 36. | öyrən(mək) |
| 12. | gör(mik) | 37. | götür(mək) |
| 13. | art(maq) | 38. | istə(mək) |
| 14. | istə(mək) | 39. | sal(maq) |
| 15. | gəl(mək) | 40. | aç(maq) |
| 16. | bil(mək) | 41. | qal(maq) |
| 17. | işlə(mək) | 42. | genişləndir(mək) |
| 18. | keçiril(mək) | 43. | ödə(mək) |
| 19. | yüksəlt(mək) | 44. | tutul(maq) |
| 20. | yarat(maq) | 45. | yaz(maq) |
| 21. | veril(mək) | 46. | düş(mək) |
| 22. | etdir(mək) | 47. | qarşıla(maq) |
| 23. | apar(maq) | 48. | burax(maq) |
| 24. | görül(mək) | 49. | açıl(maq) |
| 25. | çalış(maq) | 50. | salın(maq) |

*Cədvəl 6. “Kitabi-Dədə Qorqud”da yüksəktezlikli fellər
(50 fel)*

1.	de(mək)	26.	tut(maq)
2.	ay(dır)	27.	dön(mək)
3.	gəl(mək)	28.	çap(maq)
4.	ol(maq)	29.	tur(maq)
5.	soyla(maq)	30.	qal(maq)
6.	gör(mək)	31.	dilə(mək)
7.	al(maq)	32.	sor(maq)
8.	var(maq)	33.	et(mək)
9.	ver(mək)	34.	ögin(mək)
10.	söylə(mək)	35.	qaq(maq)
11.	gir(mək)	36.	çal(maq)
12.	yat(maq)	37.	as(maq)
13.	qoy(maq)	38.	qaç(maq)
14.	ur(maq)	39.	qıy(maq)
15.	baq(maq)	40.	yet(mək)
16.	qalq(maq)	41.	at(maq)
17.	keç(mək)	42.	dər(mək)
18.	eylə(mək)	43.	kəs(mək)
19.	get(mək)	44.	bil(mək)
20.	ayıt(maq)	45.	çıqar(maq)
21.	en(mək)	46.	sıçra(maq)
22.	gətir(mək)	47.	öldür(mək)
23.	ağla(maq)	48.	sal(maq)
24.	bin(mək)	49.	bas(maq)
25.	düş(mək)	50.	qurtar(maq)

*Cədvəl 7. Məhəmməd Füzulinin azərbaycandilli nəzm
əsərlərində yüksəktezlikli fellər (50 fel)*

1.	ol(maq)	26.	gəz(mək)
2.	eylə(mək)	27.	qaç(maq)
3.	et(mək)	28.	qətir(mək)
4.	qıl(maq)	29.	keç(mək)

5.	de(mək)	30.	ayrıl(maq)
6.	ver(mək)	31.	dol(maq)
7.	yet(mək)	32.	götür(mək)
8.	gör(mək)	33.	başla(maq)
9.	düş(mək)	34.	bax(maq)
10.	gəl(mək)	35.	görün(mək)
11.	bil(mək)	36.	neylə(mək)
12.	qalı(maq)	37.	unut(maq)
13.	çək(mək)	38.	əy(mək)
14.	tut(maq)	39.	iç(mək)
15.	çix(maq)	40.	tap(maq)
16.	bul(maq)	41.	yandır(maq)
17.	dilə(mək)	42.	dön(mək)
18.	get(mək)	43.	dur(maq)
19.	ur(maq)	44.	oyna(maq)
20.	tök(mək)	45.	yaz(maq)
21.	görün(mək)	46.	ağla(maq)
22.	açıl(maq)	47.	bənzət(mək)
23.	art(maq)	48.	cizgin(mək)
24.	burax(maq)	49.	döndər(mək)
25.	eşit(mək)	50.	yor(maq)

Cədvəl 8. Azərbaycan dilinin tezlik lügətində yüksəktezlikli sözlər (100 söz)

1.	və	51.	daha
2.	ol(maq)	52.	bağ
3.	bu	53.	yol
4.	ed,et(mək)	54.	apar(maq)
5.	bir	55.	iki
6.	ki	56.	bütün
7.	gör(mək)	57.	hazır
8.	ilə	58.	həm
9.	il	59.	var
10.	ver(mək)	60.	məsafə
11.	o	61.	həyat

12.	keç(mək)	62.	söz
13.	baş	63.	inqışaf
14.	de(mək)	64.	nə
15.	iş	65.	istə(mək)
16.	üçün	66.	barə
17.	bil(mək)	67.	üzrə
18.	öz	68.	dünya
19.	çox	69.	xalq
20.	dövlət	70.	aç(maq)
21.	biz	71.	zaman
22.	pılkə	72.	rayon
23.	mən	73.	əl
24.	kim	74.	nəticə
25.	gəl(mək)	75.	haqq
26.	gün	76.	seç(mək)
27.	isə	77.	ad
28.	yer	78.	insan
29.	onlar	79.	sahə
30.	məlumat	80.	tut(maq)
31.	sonra	81.	sır
32.	çıx(maq)	82.	fəaliyyət
33.	on	83.	əmək
34.	nazir	84.	şəhər
35.	ara	85.	qədər
36.	prezident	86.	milli
37.	göstər(mək)	87.	iştirak
38.	əsas	88.	son
39.	tərəf	89.	yarad/yarat
40.	art(maq)	90.	hesab
41.	al(maq)	91.	əlaqə
42.	yeni	92.	vaxt
43.	böyü(mək)	93.	qur(maq)
44.	respublika	94.	şəxs
45.	belə	95.	bax(maq)
46.	bildir(mək)	96.	yan

47.	hər	97.	xidmət
48.	qarşı	98.	daxil
49.	təşkil	99.	heç
50.	qeyd	100.	həmin

Cədvəl 9. Azərbaycan qəzət dilinin tezlik lügətində yüksəktezlikli sözlər (100 söz)

1.	və	51.	göstər(mək)
2.	et(mək)	52.	yetir(mək)
3.	bu	53.	istehsal
4.	bir	54.	komitə
5.	yüz	55.	edil(mək)
6.	o	56.	ssri
7.	ol(maq)	57.	yetmiş
8.	il	58.	ad
9.	partiya	59.	həyat
10.	ilə	60.	artır(maq)
11.	sovət	61.	yüksək
12.	min	62.	bir
13.	ki	63.	inkişaf
14.	azərbaycan	64.	üç
15.	iş	65.	yoldaş
16.	üçün	66.	beşinci
17.	doqquz	67.	yoldaş
18.	respublika	68.	kolxoz
19.	iyirmi	69.	vəzifə
20.	xalq	70.	təşkilat
21.	təsərrüfat	71.	yol
22.	yer	72.	qərar
23.	çox	73.	olan
24.	on	74.	olun(maq)
25.	də	75.	de(mək)
26.	böyük	76.	həmin
27.	iki	77.	ittifaq
28.	da	78.	keyfiyyət

29.	sov.ikp	79.	siyasi
30.	rayon	80.	tədbir
31.	daha	81.	müəssisə
32.	məhsul	82.	idarə
33.	qurultay	83.	katib
34.	bütün	84.	kollektiv
35.	beşillik	85.	dörd
36.	sahə	86.	şəhər
37.	ver(mək)	87.	ton
38.	əmək	88.	sənaye
39.	kənd	89.	mübarizə
40.	hər	90.	kimi
41.	ölkə	91.	nəzər
42.	plan	92.	səkkiz
43.	kommunist	93.	keçir(mək)
44.	beş	94.	yeddi
45.	mk	95.	uğrunda
46.	baş	96.	pambıq
47.	dövlət	97.	program
48.	gün	98.	vaxt
49.	öz	99.	al(maq)
50.	yeni	100.	yarış

Cədvəl 10. "Kitabi-Dədə Qorqud"da yüksək tezlikli sözlər (100 söz)

1.	de(mək)	51.	iki
2.	ay(dır)	52.	ana
3.	bir	53.	məgər
4.	qara	54.	baş
5.	qazan	55.	və
6.	nə	56.	qaba
7.	gəlmək	57.	kafir
8.	ağ	58.	yağı
9.	xan(m)	59.	dünya
10.	bu	60.	gir(mək)
11.	ol	61.	baba

12.	oğul	62.	əl
13.	mərə	63.	ya
14.	dəxi	64.	yat(maq)
15.	oğuz	65.	saqqal(lu)
16.	yigit	66.	xatun
17.	kim	67.	gəl(mək)
18.	ol(maq)	68.	ox
19.	soyla(maq)	69.	xoş
20.	mən	70.	altmış
21.	man(a)	71.	bin
22.	gör(mək)	72.	göz
23.	at	73.	içun
24.	ala	74.	ur(maq)
25.	al(maq)	75.	baq(maq)
26.	oğlan	76.	qalq(maq)
27.	sən	77.	qatı
28.	kafər	78.	tənri
29.	bəg	79.	alp
30.	üzəri(nə)	80.	keç(mək)
31.	var(maq)	81	beş
32.	var	82.	qadir
33.	qız	83.	eylə(mək)
34.	san(a)	84.	necə
35.	qırq	85.	sağ
36.	ver(mək)	86.	hey
37.	gün	87.	get(mək)
38.	qoca	88.	allah
39.	üç	89.	qurban
40.	bura	90.	çıq(maq)
41.	dəli	91.	biz
42.	ər	92.	qan
43.	söylə(mək)	93.	dədə
44.	xəbər	94.	ev
45.	görk	95.	en(mək)
46.	yer	96.	gətür(mək)

47.	qalın	97.	ağla(maq)
48.	yoq	98.	düş(mək)
49.	adam	99.	tut(maq)
50.	ilə	100.	gərək

*Cədvəl 11. Məhəmməd Füzulinin azərbaycandilli nəzm
əsərlərində yüksəktezlikli sözlər (100 söz)*

1.	kim	51.	nola
2.	ki	52.	mey
3.	bir	53.	dəxi
4.	ol	54.	yet(mək)
5.	bu	55.	fələk
6.	ilə	56.	aşıq
7.	ey	57.	dil
8.	hər	58.	izhar
9.	nə	59.	tut(maq)
10.	ol(maq)	60.	böylə
11.	eylə(mək)	61.	yox
12.	mən	62.	müdam
13.	var	63.	əcəb
14.	həm	64.	əlbəttə
15.	qər	65.	imiş
16.	yenə	66.	dərd
17.	ett(mək)	67.	guya
18.	o	68.	məgər
19.	yox	69.	aləm
20.	tək	70.	daim
21.	gül	71.	əmma
22.	qlı(maq)	72.	həmişə
23.	idi	73.	neçə
24.	can	74.	rəhm
25.	çün(üçün)	75.	zar
26.	çox	76.	ərz
27.	eşq	77.	key
28.	gün	78.	öz

29.	ta	79.	əhl
30.	min	80.	iki
31.	içrə	81.	qələm
32.	q(ğ)əm	82.	ləhzə
33.	dəm	83.	gəl(mək)
34.	yar	84.	gərçi
35.	və	85.	şad
36.	gör(mək)	86.	tərk
37.	qöz	87.	lütf
38.	üzrə	88.	zahir
39.	könül	89.	xəlq
40.	degil	90.	billah
41.	hiç	91.	gərək
42.	xoş	92.	yad
43.	necə	93.	ancaq
44.	özgə	94.	gərdun
45.	yüz	95.	nəzər
46.	qan	96.	çək(mək)
47.	nə	97.	çərt
48.	ah	98.	mütləq
49.	ver(mək)	99.	zaman
50.	ikən	100.	gecə

5.6. Azərbaycan dilinin avtomatik lüğəti

Mətnlərin avtomatik işlənməsi sistemlərində və MT problemi ilə əlaqədar avtomatik lüğətlərin tərtibinin əhəmiyyəti və vacibliyinin sübuta ehtiyacı yoxdur. Əslində tezlik və əks lüğətləri kompüterlərdə yerləşdirilmək üçün hazırlanan avtomatik lüğətlərin bazası rolunu oynayır. Avtomatik lüğətin (AL) dili tam əhatə edə bilməsi və yiğcamlığı üçün onun sözlüyü elmi cəhətdən əsaslandırılmış qaydada seçilməlidir. AL müxtəlif məqsədlərlə tərtib oluna bilər və bu məqsədlərə müvafiq olaraq onun strukturunda bir çox xüsusiyyətlər öz əksini tapmış olur (Пиотровский, 1977). Əgər Hind-Avropa dilləri üçün AL söz-formalar

əsasında tərtib oluna bilərsə, türk dilləri üçün bu xüsusiyət məqbul sayıyla bilməz. Aqlütinativ quruluşa malik olan türk dillərində, o cümlədən Azərbaycan dilində eyni fel və ya isim kökünə nəzəri olaraq çoxlu sayda şəkilçilər zənciri birləşdirmək olar. Təbiidir ki, söz-formalar əsasında türk dilləri üçün tərtib olunmuş AL həcmə olduqca böyük, əhatəliliyinə görə isə kiçik olar. Məhz bu baxımdan ən çox işlənən əsas və söz-formaların müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan dili üçün tərtib edilmiş AL aşağıdakılardan ibarətdir:

- əsaslar AL;
- ən çox işlənən söz-formalar AL;
- birləşmələr AL.

5.6.1. Əsaslar avtomatik lüğəti

Formal təhlil sisteminin reallaşdırılması üçün linqvistik məlumatlar bazasının (bankının) olması mühüm şərtdir.

Mətnlərin avtomatik işlənməsi ilə bağlı istənilən sistemin fəaliyyət göstərməsi üçün qabaqcadan müəyyən linqvistik və ensiklopedik məlumatlar maşına daxil edilməlidir. Bu və ya digər linqvistik vahid haqqında məlumat məhz linqvistik məlumatlar bankının köməyi ilə əldə edilir. Mətinin müxtəlif məqsədlərlə işlənməsi prosesinin dəqiqliyi, etibarlılığı və tezliyi məhz bu məlumatların həcmindən, onların yerləşdirilməsi və saxlanmasının təşkilindən asılıdır (Пиотровский, 1979, 65).

Məlum olduğu kimi, türk dillərinin söz-formalar avtomatik lüğətinin tərtibi və istifadəsi mövcud mətnlərin avtomatik işlənməsi sistemlərində özünü doğrultmur, çünkü bu baxımdan aqlütinativ quruluşlu dil flektiv-analitik və flektiv-sintetik dil qruplarından fərqli xüsusiyətlərə malikdir.

Türk dillərinin quruluş xüsusiyyətləri mətnlərin formal təhlili və maşın tərcüməsi sistemlərində nəzərə alınmalıdır. Hazırda mövcud mətnlərin avtomatik işlənməsi, maşın tərcüməsi və avtomatik referatlaşdırma sistemlərində istifadə olunan proqramlar əsasən Avropa dillərinə istiqamətlənmişdir və onların standart

formaları türk dillərinə tətbiq oluna bilməz (bax: Кесенбаев, Пиотровский, Бектаев, 1970, 16).

Türk dillərinin avtomatik işlənməsi sistemlərində avtomatik əsaslar lügətindən istifadə olunması daha məqbul və effektlidir. Belə lügətlər həcmində görə söz-formalar lügətindən dəfələrlə kiçik olub, daha əhatəli hesab olunur (Бектаев, 1978, 55).

Yuxarıda göstərilənləri nəzərə alaraq avtomatik lügət əsaslar bazasında tərtib olunmuşdur. Lakin ən çox işlənən söz-formaların da ora daxil edilməsi məqsədə uyğun hesab olunmuşdur.

Onu təşkil edən hərflərin sayından asılı olaraq avtomatik əsaslar lügətinin vahidləri qruplara ayrılır. Məsələn, Azərbaycan dilinin avtomatik əsaslar lügətinin massivi 16 qrupa ayrılmışdır. Birinci qrup 16 hərfdən, ikinci qrup 15 hərfdən ibarət olan əsasları və nəhayət on altıncı qrup bir hərfdən ibarət əsasları əhatə edir. Qrup daxilində sözlər əlifba sırası ilə düzülmüşdür.

Əsaslar AL Azərbaycan dilinin tezlik lügəti bazasında yaradılmışdır. Təhlil alqoritmlərində qabaqcadan qəbul edilmiş prinsiplərə müvafiq olaraq əsaslar tərkibindəki hərflərin sayına görə zonalara ayrılmış və zonalarda əlifbaya düzülmüşlər (Cədvəl 4.). Demək lazımdır ki, türk dilləri üçün AL-i təşkil edən lügət vahidlərinin tərkibindəki hərflərin sayına görə təsnifi özünü tam doğruldursa, başqa dillərdə bu lüzumsuz hesab oluna bilər. Ad nitq hissəsinə aid olan əsaslar adlıq halda, təkdə lügətdə təmsil olunmuşdur. Fellər isə əmr formasında *-maq*, *-mək* məsdər şəkilçisi olmadan lügətə daxil edilmişdir. Bu Azərbaycan mətnlərinin avtomatik işlənməsi prosesi üçün olduqca mühüm amildir və adi lügətlərdə olduğu kimi felin məsdərdə verilməsi təhlil prosesində bir çox lüzumsuz anlaşılmazlıqların yaranmasına gətirib çıxaradı. Fikrimizi bir qədər aydınlaşdırmaq məqsədilə əyani misala müraciət edək.

Fərz edək ki, mətnin təhlili və ya avtomatik tərcüməsi zamanı *yazıram* söz-forması müşahidə olunmuşdur. Təhlil alqoritminin işindən sonra söz-forma morfemlərə ayrılır: *yaz-ır-am*. Maşın *-ır* və *-am* şəkilçilərinin, şəkilçilər cədvəli ilə müqayisəsindən sonra müvafiq qrammatik informasiyanı əldə edəcək:

- *ir*-indiki zaman (fel)
- *am* – xəbərlik kateqoriyası, I şəxs, tək və s.

Şəkilçilərə görə məlum olur ki, *yaz* omonimi ad mənasında (“*yaz*”- “*бесча*”) deyil, fel kimi tərcümə olunmalıdır. Əsaslar AL-də *yaz* felini tapır və onun mənasına şəkilçilərin mənalarını əlavə etməklə söz-formanın bütövlükdə qrammatik sintezini və dəqiqliğin tərcüməsini alırıq. Əgər göstərilən fel AL-də məsdərdə təmsil olunsaydı, onda *yaz* əsasını orada birbaşa tapmaq mümkün olmazdı, təhlil alqoritmlərindən sonra yardımçı sintez alqoritm-lərinə müraciət etmək zərurəti yaranardı. Sözün əsasının (bizim misalda *yaz*) fel olduğunu müəyyənləşdirildikdən sonra sintez alqoritmi *yaz* sözündəki saitin (*a*) ahənginə uyğun olaraq -*maq* şəkilçisini ona birləşdirməli və onu yenidən morfoloji təhlil blokuna qaytarmalı idi. Sonra alınmış *yazmaq* sözü lügətlə müqayisə oluna bilərdi. Fəllərin lügətdə əmr şəklində verilməsi prosesdəki bu artıq əməliyyatları ixtisar etməyə imkan verir.

Cədvəl 12 Azərbaycanca-rusca əsaslar avtomatik lügətindən bir fragment

Əsas	Nitq hissəsinə mənsubiyyəti	Tərcüməsi
Bayraq	isim	флаг, знамя
bayraq		
yoldaş	isim	товарищ
parlaq	sifət	яркий, блестящий
paltar	isim	одежда, одеяние
səkkiz	say	восемь
səksən	say	восемьдесят
səhifə	isim	страница

Avtomatik əsaslar lügətində bir sıra morfonoloji xüsusiyyətlər də nəzərə alınmışdır. Göstərmək lazımdır ki, ilkin tərtibdə bu morfonoloji dəyişmələr bir növ “primitiv” yolla qeydə alınmış və alqoritmləri mürəkkəbləşdirməmək üçün ağırlıq AL-ə keçirilmişdir. Azərbaycan dilində sonu *t* samiti ilə bitən fel kök-

ləri saitlə başlanan şəkilçi qəbul etdikdə *t-d* cingiltileşməsi baş verir. Məsələn,

et-edir, edək
get-gedir-gedək
eşit-eşidir, eşidək
qayıt-qayıdır, qayıdaq
unut-unudur, unudaq və s.

Bu xüsusiyyət alqoritmləşdirilmədiyi üçün belə sözlər iki variantda lügətə daxil edilmişdir. (Cədvəl 13.)

Cədvəl 13. Azərbaycanca-rusça əsaslar AL-də sonu “q” samiti bitən fellərin verilməsi

Əsas (fel)	Tərcüməsi
unut	забыть, забывать
unud	
eşit	слышать, услышать
eşid	
qayıt	вернуться, возвращаться
qayıd	
get	идти, уходить
ged	
et	делать, сделать
ed	

Morfoloji proses sonu *q*, *k* samitləri ilə bitən çoxecəli adlarda da geniş müşahidə olunur:

Torpaq - torpağa, torpağı
Yarpaq - yarpağa, yarpağı
çiçək - çiçəyə, çiçəyi
çörək - çörəyə, çörəyi və s.

Misallardan göründüyü kimi, bu qəbildən olan sözlərdə *q*, *k-y* cingiltileşməsi baş verir. Bu sözlər əsaslar avtomatik lügətində iki variantda verilmişdir:

torpaq / torpağ
yarpaq / yarpağ
çiçək / çiçəy

çörək / çörəy

Morfoloji səviyyədə söz-formaların şəkilcisi (əsas kimi) lügət vahidi kimi qəbul olunması bir çox çətinliklər yaradır. Bir tərəfdən, türk dilləri üçün yalnız söz-formalardan ibarət lügət tərtib etmək aqlütinativ quruluşdan irəli gələn mühüm səbəblərə görə mümkün deyil, digər tərəfdən, söz-formaların əsaslaraya gəti-rilməsi omonim əsasların sayını çoxaldır, morfoloji təhlil alqoritmlərinin “yükünü” ağırlaşdırır.

Morfoloji səviyyədə omonimliyi aradan qaldırıla bilməyən əsaslar AL-də nitq hissələrinə potensial mənsubiyətləri göstərilməklə verilmişdir (Cədvəl 14.).

Cədvəl 14. Omonim əsasların AL-də verilməsi

Omonim əsas	Nitq hissəsinin mənsubiyəti	Tərcüməsi
Qaz	существительное/ глагол	гусь/газ
	глагол	копать
Yaz	существительное/ глагол	весна писать

Sonrakı mərələlərdə əsasların omonimliyi ona birləşmiş şəkilçilərə görə, əgər şəkilçi yoxdursa, sintaktik-semantik blokların köməyi ilə aradan qaldırılır.

Sintaktik əhatə nəzərə alınmadan şəkilcisi işlənən əsasların ayrılıqda, morfoloji səviyyədə morfoloji kateqoriyalarla omonimliyini və ya çoxmənalılığını aradan qaldırmaq qeyri-mümkündür.

Söz-formalar AL-nin tərtibi üçün, əvvəlcə, dilin təbii həlinda, heç bir dilçi müdaxiləsi olmadan götürülmüş mətnlərin əsasında hazırlanmış tezlik lügətlərinin tərtibi vacibdir. Bunun üçün müəyyən elm sahələrini, qəzet leksikası və s. əhatə edən mətnlər kompüterə verilir. Seçmələrin həcmi böyük olduqca alınmış nəticələrin etibarlılığı artmış olur. Kompüterdə hesablaşdır-

dan sonra yüksək tezlikli söz-formalar təpilir və onlar əsasında söz-formalar AL-i tərtib edilir.

Qeyd etmək lazımdır ki, türk dilləri üçün belə lügətlərin tərtibi özünü doğrultmur. Türkçə-rusca maşın tərcüməsi sisteminin lügət təminatında söz-formalar AL-nin hazırlanması və əsaslar AL-i ilə onun birgə istifadəsi nəzərdə tutulmuşdu (Барабанов, 1981). Lakin həmin sistemdə də əsas ağırlıq əsaslar lügəti və morfoloji təhlil blokunun üzərinə düşür. 5400 linqvistik vahidən ibarət söz-formalar AL-i daha çox müəyyən sahə ilə bağlı materialın rus dilinə tərcüməsi məqsədilə istifadə oluna bilər. Fikrimizcə, türk dilləri üçün ayrılıqda söz-formalar AL-i tərtib etmək məqsədə uyğun deyil, lakin mətnlərdə işlənmə tezliyi böyük olan söz-formalar (*məsələn, manə, səni, bunların, onlara, onları, xalqa, xalqın, illərdən, şəhərimizin, səfərdən* və s.) istisna kimi əsaslar AL-nə daxil edilə bilər. Bu zaman həmin söz-formalar lazımı qrammatik informasiya ilə tam şəkildə təmin olunmalıdır.

Leninqrad (indiki Sankt-Peterburq) “Statistika reçı” qrupunun əməkdaşları ilə birgə hazırlanmış türkçə-rusca AL yuxarıda ki prinsip üzrə hazırlanmışdır. AL türk dilində çıxan müxtəlif qəzetlərin materialları üzrə tərtib olunmuş əlifba-tezlik, əks tezlik, əks əlifba-tezlik, tezlik lügətlərinin sözlükleri əsasında tərtib olunmuşdur. Türkçə-rusca AL 5 minə yaxın lügət vahidindən ibarətdir. Əsasən əsasları əhatə edən lügətdə ən çox işlənən və işlənmə dairəsi böyük olan söz-formalar da əlifba sırası ilə verilmişdir. Əsasların söz-formalardan ayrı verilməsi lüzumsuz hesab olunmuşdur.

Məsələn: lügətdə “öldürmə”, “öldürücü”, “öldürülmə”, əsasları ilə yanaşı “ölənlerin” (умеревших) söz forması da verilmiş, “politika” sözündən əlavə “politikamızın” (нашей политики) söz forması ayrılıqda təsbit olunmuşlar və s.

5.6.2. Birləşmələr avtomatik lügəti

Birləşmələr AL-nin səciyyəvi xüsusiyyətlərinin izahına keçməzdən əvvəl MT-nin və mətnlərin başqa məqsədlərlə avtomatik işlənməsinin bəzi cəhətlərinə diqqət yetirək. Məlum

olduğu kimi, maşında cümle mətndən ayrıldıqdan sonra ayrı-ayrı söz-formaların cümledən ayrılması və təhlili, sonra tərcüməsi mərhələləri başlanır. Təcrübə göstərir ki, belə “ayrılınalar” heç də həmişə özünü doğrultmur, bəzən olduqca “qaba” və hətta yanlış tərcümələr alınması ilə nəticələnir. Məsələn, tutaq ki, cümle *baş verdi* sözləri ilə bitir. Kompüterdə əvvəlcə *baş* sözü təhlil və tərcümə olunur. Sonra *ver/mək* sözü ardıcıl olaraq həmin mərhələdən keçir. Nəticədə *baş ver/mək* birləşməsi *головой - давать, отдавать* kimi tərcümə olunur. Azərbaycan dilində “et”, “ol” küməkçi felləri ilə və bir çox başqa fellərlə (məsələn, *qoy, ver, al, gör, çal, vur, gəl, çək, sal, elə, düş, olun, keçir, qazan, göstər, çıxar* və s.) işlənən birləşmələrin eksəriyyətini ayrı-ayrı komponentlər üzrə tərcümə etdikdə yanlış təhlil və tərcümə nümunələri alınır. Aşağıdakı cədveldə (Cədvəl 15) komponentləri ayrılıqda təhlil və tərcümə olunan birləşmələr timsalında bütün bu qəbildən olan feli birləşmələr haqqında müəyyən təsəvvür əldə etmək olar.

Cədvəldəki misalların sayını bir qədər də çoxaltmaq olardı. Lakin elə həmin misallardan da Azərbaycan dilində ikinci komponenti feldən düzələn birləşmələrin bir çox xüsusiyyətləri aydınlaşır. Formal təhlil sistemi və MT-də göstərilən xüsusiyyətlərin nəzərə alınmaması hər iki sistemin fəaliyyətini və mövcudluq imkanlarını sıfıra endirmiş olar. Cədvəldən göründüyü kimi, *baş* sözü ikinci komponentdəki feldən asılı olaraq *случиться, возникать*, “наведываться, навестить”, “вмешиваться, обращать внимание” kimi tərcümə olunur. Analoji xüsusiyyət ikinci komponenti yuxarıda sadaladığımız fellər ola biləcək bütün birləşmələrə xasdır. Deməli, birləşmələr AL-də sintaktik bloklar əlaqədar bir çox amillər mütləq nəzərə alınmalı, ikinci komponenti fel olan bütün birləşmələr ayrılıqda deyil, sintaktik vahid kimi tədqiq olunmalı, təhlil və tərcümə edilməlidir. Bunun üçün hər şeydən əvvəl ayrı-ayrı fel qrupları üzrə siyahılar olmalıdır. Məsələn, ikinci komponenti “ol”, “et” və s. ola biləcək sözlər ərifba, tərkiblərində hərflərin sayı və ya hər iki xüsusiyyət eyni zamanda nəzərə alınmaqla siyahı ilə verilir. Bizim tərtib

etdiyimiz birləşmələr AL-də ikinci tərəfi fel olan sintaktik vahidlər iyirmi qrupa ayrılmış, hər qrupda konkret felə (məsələn, "et") birləşmək potensialına malik sözlər verilmişdir.

Cədvəl 15. Fel birləşmələrin komponentlər üzrə tərcüməsi

Söz birləşməsi	Ayrı-açılı komponentlər üzrə tərcümə	Söz birləşməsinin düzgün tərcüməsi
baş ver (mək)	qolova, головной+давать, отдавать	случится, возникать вмешиваться,
baş qos (maq)	головной+запрягать, присоединять	обращать внимание
baş çək (mək)	голова, головной+тянуть, таскать сердце,	наведываться, навестить
ürək ver (mək)	душа+давать, отдавать	ободрить, подбодрять
dərd çək (mək)	горе, скорбь+тянуть, таскать рука,	горевать, подписывать,
qol çək (mək)	ветвь+тянуть, таскать	расписывать

Formal təhlil və MT sistemləri üçün çox vacib olan bir xüsusiyyəti də qeyd etmək lazımdır: birləşmələr AL açıq sistemdir. İstər fel qrupları, istərsə də həmin qruplara daxil olan sözlərin siyahısı lazımlı gəldikdə genişləndirilə, ora müəyyən düzəlişlər və əlavələr edilə bilər. Belə dəyişikliklər nə lügətin, nə təhlil və tərcümə alqoritmlərinin, nə də bütövlükdə formal təhlil sisteminin işinə xələl gətirmir. Birləşmələr AL-də sintaktik vahidin birinci komponenti olan sözlər tərkiblərindəki hərflərin sayı nə-

zərə alınmaqla, azalan siyahı ilə verilir. Eyni uzunluğa malik sözlər öz aralarında əlisba siyahısı ilə düzülürler. Bu prinsip təhlil və tərcümədə axtarışın optimallığını təmin edir. Komponentin birinci tərəfi olan sözlər adlıq halda, təkdə verilmişdir, çünki birləşmələrdə həmin sözlər bu şəkildə işlənir. Birləşmələrin ikinci komponenti olan fellər imperativdə verilir. Aşağıdakı cədvəldə birləşmələr AL-də vahidlərin yerləşdirilməsi göstərilmişdir (Cədvəl 16).

Azərbaycan mətnlərində müşahidə olunmuş hər hansı bir söz sintaktik əhatəsindən, ondan sonra gələn vahidin hansı nitq hissəsinə mənsubluğundan asılı olaraq müxtəlif cür təhlil və tərcümə oluna bilər. Məsələn, *tanış* sözündən sonra ad nitq hissəsi gələrsə (“tanış adam”) bu söz “знакомый, знакомец” kimi, “et/ed” qrupunda “ознакомить, познакомить” (“tanış et(mək)”), “ol” qrupunda “познакомиться” (“tanış ol(maq)”) kimi başa düşülür. (Cədvəl 17.)

Cədvəl 16. Et/ed qrupunda söz birləşdirilməsi

Birinci komponent	İkinci komponenti et/ed olan birləşmələrin tərcüməsi
Azad	освобождать,
Arzu	желать, мечтать,
Qəsd	покушаться, посягать,
Zənn	пологать, предполагать

Cədvəldəki sözlərin sintaktik əhatədən asılı olaraq müxtəlif mənalar kəsb etməsi xüsusiyəti nəzərə alınmaqla təhlil və MT alqoritmlərinin məzmununa müəyyən əlavələr etmək, sintaktik elementlərdən istifadə olunmaqla düzgün təhlil və tərcümə nümunələri almaq olar. Fərz edək ki, cümlənin xəbəri “et(mək)” köməkçi feli ilə ifadə olunmuşdur. Azərbaycan dilində xəbər cümlənin sonunda gəldiyi üçün “et(mək)” köməkçi felini əvvəlcə cümlədən ayırib təhlil etməliyik (təhlil və MT alqoritmlərinə görə söz-formalar cümlənin sonundan başlayaraq ayrılır). İkinci mərhələdə xəbərdən əvvəl gələn cümlə üzvünü ayırıq. Əgər

yeni ayırdığımız söz “et(mək)” qrupuna daxildirsə, onda həmin ifadə birləşmə kimi təhlil və ya tərcümə olunur (məsələn, cədvəldə olduğu kimi “narahat etmək”- “беспокоить, тревожить”). Xəbərdən əvvəl gələn söz “et(mək)” qrupunda təmsil olunmamışdırsa, onda hər iki söz birləşmə kimi deyil, müstəqil cümlə üzvləri kimi tərcümə olunur (məsələn, “et(mək)”— “делать, сделать” kimi, ondan əvvəl gələn söz isə (tutaq ki, “o” şəxs əvəzliyi) - “on, ona” kimi veriləcək: “O etdi” - “Он (она) сделал”. Əgər “narahat” sözündən sonra “adam” sözü işlənərsə, onda bu söz “беспокойный, суетливый” kimi başa düşüləcək. Cədvəldən göründüyü kimi, “ol(maq)” qrupunda bu söz tamamilə başqa məna kəsb edəcək. Bütün yuxarıda göstərilənləri alqoritmləşdirməklə prosesin dəqiq ifadəsini vermək olar. Birləşmələr AL-də sintaktik vahidlərin müəyyənləşdirilməsi alqoritmləri barədə mətnin formal təhlili sisteminin sintaktik blokunda geniş izahat veriləcəkdir (Şəkil 1.).

Cədvəl 17. Birləşmələr AL-də sözlərin ayrılıqda və müxtəlif qruplarda mənaları

Sözlər I kompon- ent	Əsaslar AL-də mənəsi	Birləşmələr AL-də mənəsi və ya tərcüməsi	
		et/ed qrupu	ol qrupu
tanış	знакомый, знакомец, счет, расчет	ознакомить, познакомить	познакомить ся
hesab	внутреняя часть,	считать, подсчитать	считаться, приниматься в расчет
daxil	внутренности,	считать, подсчитать	вспутать, вступать,
narahat	беспокойный, суетливый	вводить, включать	входить беспокоится
		беспокоить, тревожить	тревожиться

Avtomatik lügətlərin tərtibi və kompüterə verilməsi mərhələsi ilə formal təhlil sistemin təşkilinin ilkin və olduqca mühüm, həllədici mərələsi başa çatmış olur. İstər morfoloji, istərsə də sintaktik-semantik səviyyələrdə mətnlərin avtomatik işlənməsinin istiqamətləri və spesifik xüsusiyyətləri leksik blokun mövcudluğu və məzmunu ilə şərtlənir.

5.7. Tezauruslar mətnlərin işlənməsi sistemlərində

Leksikoqrafiyanın hazırkı səviyyəsində, formal təhlil sistemləri, MT və məlumat-axtaris sistemlərində avtomatik lügətlərlə yanaşı tezauruslardan da geniş istifadə olunur. Tezauruslar ideoqrafik leksikoqrafiya sahəsində çoxillik tədqiqatların məhsuludur. Tezauruslar ideoqrafik lügətlərin əsas xüsusiyyətlərini özündə toplayır. Hələ vaxtilə L.V.Şerba ideoqrafik lügətlərin böyük nəzəri əhəmiyyətini qeyd etmişdi (Шерба, 1974). Hazırda tezauruslar təkcə MT üçün deyil, həm də nəzəri semantikanın problemləri baxımından diqqəti cəlb edir. Tezauruslar dilin bütün leksik fondunun paradiqmatik baxımdan sistemləşdirilməsinə imkan verir. Bu lügətlərdə sözlərin semantik münasibətlərinin müəyyənləşdirilməsi mühüm rol oynayır. (Чижаковский, Беляева, 1983).

Tezaurus tipli semantik lügətlərdə sözlərin məna əlaqələrini özündə eks etdirən məlumatlar yerləşdirilir. Tezaurusları onu təşkil edən sözlərin səciyyəsi və sahəsi (peşə leksikası), iyerarxiyanın dərinliyi və istiqaməti, istifadə olunan paradiqmatik münasibətlərin tipi və kəmiyyəti, eləcə də tərtib olunma üsullarına görə bir-birindən fərqlənirlər. Tezauruslar praktik zərurət nəzərə alınmaqla əlavə paradiqmatik münasibətlər hesabına zənginləşdirilə bilər:

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Hesab et
et

Əsas:

et делать, сделать

Şəkilçilər:

Söz-formada şəkilçi yoxdur

* *

hesab et считать, подсчитывать

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

hesab ol

ol

Əsas:

ol быть, стать

Şəkilçilər:

Söz-formada şəkilçi yoxdur

* *

hesab ol считаться, приниматься в расчет

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Şəkil 1. “ol(maq)” və “et(mək)” qrupunda olan birləşmələrin rus dilinə tərcüməsi

Təcrübə göstərir ki, paradiqmatik münasibətlərin sayının həddindən artıq çoxaldılması və iyerarxiyanın dərinləşdirilməsi tezaurusların həcminin böyüməsinə və ondan istifadənin çətinləşməsinə aparıb çıxarır.

Tezaurusların həcmi müxtəlif ola bilər. Hazırda 200-dən 10000 terminə kimi sözlüyü olan tezauruslar tərtib olunmuşdur. Tezauruslar təkcə bir dili deyil, bir neçə dili də əhatə edə bilər. Hazırda mətnlərin avtomatik işlənməsi və MT sistemlərinin inkişafı ideoqrafik leksikoqrafiyanın, o cümlədən tezaurusların inkişafına da geniş meydən açmışdır. Azərbaycan dilçiliyində tezaurusların tərtibi ilə bağlı müəyyən işlər görülmüş, tikinti üzrə məlumat-axtarış tezaurusu hazırlanmışdır (Mamedova, 1984; Mamedova, Pines, 1985).

Təqdim olunan işdə mətnin formal təhlili sistemində sintaktik blokun fəaliyyəti prosesində tezaurusların istifadəsi, məsələn, sözlərin çoxmənalılığı ilə əlaqədar belə lügətlərin əhəmiyyəti göstərilmişdir.

VI FƏSİL. MƏTNİN FORMAL TƏHLİLİ SİSTEMİNİN MORFOLOJİ BLOKU

6.1. Mətnin formal təhlili sisteminde morfoloji blokun yeri

Morfoloji blok mətnin formal təhlili sisteminin ən mühüm və zəruri mərhələlərindəndir. Mətni təşkil edən ayrı-ayrı vahidlərin (söz-formaların) formal təhlili - formal təhlil sisteminin sonrakı mərhələləri üçün ilkin zəruri qrammatik səciyyələrin alınmasını təmin edir.* Digər tərəfdən formal morfoloji təhlil məlumat axtarışı sistemlərində informasiyanın toplanması, yığılması, axtarışı, saxlanması və ötürülməsi proseslərini avtomatlaşdırmaq imkanı yaradır (Белоногов, Котов, 1968; Белоногов, Новоселский, 1979).


Mahiyyətinə görə formal morfoloji təhlil - formadan (qrafik) mənaya keçid deməkdir. Lakin təkçə morfoloji blokun köməyi ilə qrafik formadan mənaya keçid qeyri-mümkündür. Omonimlik (omoqraflıq), söz sırası və s. spesifik linqvistik xüsusiyyətlər sintaktik-semantik blokların köməyi ilə «tənzimlənir». Sxem 4-də formal linqvistik təhlil sistemində morfoloji blokun yeri göstərilmişdir. Sintaktik və semantik bloklar morfoloji blokdan sonra fəaliyyət göstərirler. Sintaktik təhlili çətinlik törədən söz-formalar (omonim sözlər, çoxmənalı sözlər, AL-də təmsil olunmamış leksik vahidlər və s.) semantik blokda yoxlanılır.

* Türkologiyada tatar dilindən rus dilinə maşın tərcüməsi zamanı morfoloji təhlil məsələlərinə həsr edilmiş ilk işlərdən biri N.A.Xalitova və b. tərəfindən aparılmışdır (Халилова, Закирова, Гимадутдинова, 1962, 98-105). Tədqiqatçılar morfoloji təhlilin aşağıdakı komponentlərini göstərirlər: ümumi qaydalar (A), Məlumat siyahısı (B), Şəkilçilərin məlumat siyahısı (V), Qeyri-standart yazılış (Q), Omonim hallar (D). Söz-formalar üçün məlumatların seçilmesi və onların təhlili proqramları kiçik riyazi mətnlər (120s/f) üçün tərtib olunmuşdu. Əsasın lügətdə axtarılması mətn vahidlərinin əsaslar lügəti ilə hərbəhərf tutuşdurulması yolu ilə aparılır. Hər bir əsas və şəkilçi üçün ona müvafiq qrammatik məlumat yazılır. Müəlliflər şəkilçilərin xüsusi cədvəllərdə axtarışı proqramlarını da tərtib etmişlər.

Bu bloklar bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər və bütövlükdə vahid bir sistem təşkil edirlər. Semantik blok öz növbəsində morfoloji blokla əlaqəlidir. Morfoloji təhlil blokunda çətin təhlil olunan söz-formalar semantik «sözgəcdən» keçirilir və sonra yenidən sintaktik bloka qaytarılır. Ayrı-ayrı konkret dil-lərin xüsusiyyətlərindən, formal təhlil alqoritmlərinin genişlənməsi və təkmilləşməsindən asılı olaraq morfoloji, sintaktik və semantik bloklar müəyyən dəyişikliklərə məruz qalaraq tamamlana bilər və onun strukturuna əlavələr oluna bilər (Бельская, 1969; Пиотровский, Бектаев, 1977; Пиотровская, Пиотровский, 1974).

Bütövlükdə, formal linqvistik təhlil sistemi qapalı deyil və proses zamanı onun quruluşunda zəruri düzəlişlər aparmaq mümkündür. Morfoloji blokun strukturu sonrakı mərhələlər üçün mühüm əhəmiyyət kəsb etmir. Əsas məqsəd ondan ibarətdir ki, formal morfoloji təhlil nəticəsində sintaktik və semantik səviyyələr üçün zəruri informasiya əldə olunmuş olsun.

Bütün təhlil sistemi dilin qrammatik quruluşuna formal cəhətdən yanaşmanı tələb edir. Bu da öz növbəsində mətnlərin avtomatik işlənməsi sistemləri üçün maşın qrammatikalarının yaradılması problemini ön plana çəkir.



Sxem 4. Formal lingvistik təhlilin ümumi sxemi

6.2. Maşın qrammatikası anlayışı

Məlum olduğu kimi, hər hansı bir mətnin tam təhlili, onun ayrı-ayrı cümlələrə ayrılmazı, söz-formaların təhlili, izahı formal təhlil sistemlərində ənənəvi dilçilikdə insan-dilçi tərəfdən aparılan əməliyyatlardan fərqlidir. Buna görə də, kompüterin əsaslandığı, istifadə etdiyi qrammatika və onun kateqoriyaları da ənənəvi qrammatikadan fərqli olmalıdır. Daha doğrusu, elə bir qrammatika yaradılmalıdır ki, onun köməyi ilə kompüter sərf formal əlamətlər və prinsiplər əsasında sistem üçün zəruri məlumatı əldə etmək imkanına malik olsun. Əgər insan-dilçi təhlil və ya sintezdə sərf formal əlamətlərdən başqa özünün dilçilik sahəsindəki biliyinə, lazımlı gəldikdə, ekstralinqvistik məlumatlara əsaslanırsa, kompüter bu imkanlardan tamamilə mərhumdur. Kompüter bu və ya digər məlumatı «anlamır», «dərk etmir», sadəcə olaraq tanıyor, çünkü maşın «obrazı» deyil, kodu «görür». Ona görə də, maşında bu və ya digər məlumatı «anlama, dərk etmə» prosesi kodun tanınmasına aparıb çıxaran müəyyən əməliyyatların yerinə yetirilməsi ilə əldə edilir (Зубов, 1971). Deməli, elə bir qrammatika işlənib hazırlanmalıdır ki, maşın onu «başa düşə bilsin» və ondan lazımı səviyyədə məlumat əldə etməklə sistemin normal fəaliyyətini təmin etsin. Lakin burada bir müüm cəhəti də nəzərə almaq olduqca vacibdir: maşın qrammatikaları sərf nəzəriyyə, yeni istiqamət xatırına yaradılmışdır. Hər şeydən əvvəl belə qrammatikalar praktik məqsədlərə xidmət edir və praktik əhəmiyyət kəsb edir (Пиотровский, Аникина, Аполлонская, Билан, Боркун, Лесохин, Сингарева, 1980; СТРААТ, 1980).

Digər tərəfdən yeni baxış bucağı altında qrammatikaya nəzər yetirilməsi, ənənəvi dilçilik üçün qəribə görünə biləcək kriteriyalara əsaslanma bir çox maraqlı faktların aşkarlanmasına səbəb olur. Tədqiqatın bu istiqamətdə dərinləşdirilməsi əsas məqsəddən yayılma ilə nəticələnə bilər, praktik məqsəddən uzaq, sərf nəzəri formal maşın qrammatikalarının işlənib hazırlanması kimi cəzbedici bir işə meyil yaranmış olarıdı. Maşın qrammatikalarında tədqiqatçı marağını müəyyən məqsəd ətra-

fında cəmləşdirməklə, konkret bir məqsədə xidmət edə biləcək qrammatik kateqoriyaların formal sistemə uyğunlaşdırılmış forma və metodları ön plana çəkilmişdir. Lakin, lazıim gəldikdə, ən-ənəvi qrammatikanın bu və ya digər məsələsinə münasibət nəzəri dilçilik üçün heç də faydasız olmazdı.

Mövcud leksik səviyyədə və sözbəsöz tərcümə nümunələri almağa imkan verən digər avtomatik işlənmə sistemlərinin təcrübəsi göstərir ki, bu qəbildən olan proseslərdə maşın qrammatikaları mühüm və zəruri amildir. Sistemin sonrakı inkişafı və təkmilləşməsi maşın qrammatikaları olmadan real hesab oluna bilməz. Hətta xüsusi morfoloji və sintaktik quruluşa malik çin dilində və analitik-flektiv dillərdə belə (məsələn, ingilis dilində) maşın qrammatikalarının nəzərə alınmaması son nəticədə özünü doğrultmur (bax: Бектаев, Беляева, Королева, Марчук, Пиотровский, Садчикова, Щингарева, 1981, Действующие системы МП и автоматические словари, 1979, Бабанаров, 1981, Жеребин, 1963, Лингвистическое обеспечение в системе автоматического перевода третьего поколения, 1978, Шевенко, 1964, Арзикулов, Пиотровский, Попеску, Хажинская, 1978, Махмудов, 1982; 1991; 1994). Aqlütinativ quruluşlu dillərdə (xüsusiylə, türk dilərində) maşın qrammatikası olmadan aparılan təhlil tamamilə perspektivsiz və səmərəsizdir. Nəzərə almaq lazımdır ki, türk dillərdə bir fel və ya ad əsasında yüzlərlə və hətta nəzəri olaraq minlərlə söz-forma yaratmaq olar. Ona görə də, belə dillərdə təhlil prosesi hökmən mükəmməl maşın qrammatikalarına əsaslanmalıdır (Пиотровский, 1975, 272-190).

Təcrübələr göstərir ki, bir fel əsasından şəkilçilər vasitəsi ilə tatar dilində 17947, türk dilində 11390, özbək dilində 13592, söz-forma düzəltmək olar (Исхакова, 1972, 17). Hətta beş formant ilə məhdudlaşdıraqda belə Azərbaycan dili üçün bu göstərici 8000-dən yuxarı olur. Azərbaycan dilində fel əsaslı söz-formaların tərkibində şəkilçilərin sayı ondan yuxarı ola bilər (Пинес, 1974, 104). Məsələn, Azərbaycan dilində *məktəblərimizdəki lər-dəndirhərmi?* söz-forması 10 morfemden (onlardan 9-u şəkilçi morfem) ibarətdir.

Qazax dilində isimlərdən forma əmələ gətirən şəkilçilərin sayı 500-ə çatır, feldən isə 1000-ə qədər müxtəlif forma əmələ gətirmək olar (Бектаев, 1978, 39). Burada daha mühüm bir amil diqqəti cəlb edir: əgər elmi-texniki mətnlərdə 13 mindən az müxtəlif söz-formalardan istifadə olunursa, flektiv dillərdə bu söz-formaların sayı 20-25 minə çatır, aqlütinativ dillərdə (məsələn, qazax dilində) isə 60 minə yaxın müxtəlif söz-formadan istifadə olunur (Кенесбаев, Пиогровский, Бектаев, 1970, 13). M.Auezovun «Abay joli» romanının tezlik lügəti 466 min sözişlətmədən ibarətdir ki, bunların da 61 mini müxtəlif söz-formalardır. Başqa türk dillərində də vəziyyət analogi qaydadır (Бектаев, Мырзабеков, 1973).

Hind-Avropa dilləri leksikası və morfolojiyasının model-ləşdirilməsi və formal təhlili təcrübəsi göstərir ki, mətnlərin formal təhlili sistemləri və mühəndis dilçiliyi modellərinin tərtibi ilə əlaqədar maşın qrammatikalarının yaradılması olduqca zəruriyidir (bax: Статистика речи, 1968, Статистика речи и автоматический анализ текста, 1971, 1973, 1974, 1980). Belə qrammatikalar qeyri-ənənəvi «maşın fleksiyalarına» və «maşın əslərləri (kvazi əbas) lügətlərinin» yaradılmasına əsaslanır (Зореф, 1973, 245-259). Maşın qrammatikası dedikdə elə bir qrammatika başa düşülür ki, onun köməyi ilə kompüterlərdə müxtəlif məqsədlərlə (formal təhlil, mətnlərin avtomatik işlənməsi, maşın tərcüməsi, avtomatlaşdırılmış məlumat-axtaris sistemləri, avtomatik referatlaşdırma və s.) sırf formal əlamətlər əsasında tam qrammatik təhlil aparılması və linqvistik təhlilin sonrakı mərhələləri üçün zəruri qrammatik məlumatların alınması mümkün olsun. Maşın qrammatikasında türk dillərində (eləcə də başqa dillərdə) sözdüzəltmə və sözdəyişdirmənin elə cəhətləri müəyyənləşdirilərək nəzərə alınmalıdır ki, ənənəvi qrammatikalarda adətən onlar açıq şəkildə göstərilmir. Məsələ orasındadır ki, təbii dilin bir çox özünəməxsusluqları formal təhlil sistemlərində aşkar olunur (Исахова, 1956; Кононов, 1976; Совпель, 1980; Статистико-информационное изучение тюркских языков, 1969; Махмудов 1991).

Türk dillerinin maşın qrammatikalarının yaradılması həmçinin söz-formaların yaranmasının məntiqi xüsusiyyətlərinin tədqiqi, eləcə də onların struktur-funksional modellərinin qurulması, linqvistik avtomatda yoxlanması baxımından da zəruridir. Maşın qrammatikaları, sözdüzəltmə və sözdəyişdirmənin struktur-funksional modelləri olmadan türk dillərində formal təhlil sistemləri mövcud ola bilməz. Bu həm də türk dillərinin aqlütinativ təbiətindən doğur (Пиотровская, 1977; Совпель, 1980).

Qeyd etmək lazımdır ki, mətnlərin kompüterlərdə işlənməsi prosesində maşın əsasları və şəkilçilərindən istifadə etmək da-ha məqsədə uyğundur (Зореф, 1972; 1973; Пиотровская, 1973).

Maşın qrammatikalarında mühüm məsələlərdən biri nitq hissələrinin formal əlamətlərə görə təsnifikasidır.

6.3. Türk dillərində nitq issəbərinin təsnifi

Türk dillərində nitq hissələrinin təsnifi məsələsi mübahisə doğuran problemlərdən biri hesab olunur. Bu problemin formal təhlil üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alıb məsələni bir daha nəzərdən keçirək. Türk dillərində nitq hissələrinin bölgüsü (təsnifi) məsələsində türkoloqlar arasında yekdil fikir mövcuddur (АДГ, 1960; Баскаков, 1957, 1963, 1968; Закиев, 1973; Исхаков, 1956; Самоилович, 1926; Hüseynzadə, 1973; Шербак, 1957, 1977). Türkologiyada mövcud fikri qəbul etsək, morfemləri aşağıdakı üç qrupa ayırməq olar:

- əşyanın adını və ya statik əlamətini bildirən kök-morfemlər;
- hərəkət - dinamik əlamət - fel bildirən kök-morfemlər;
- söz birləşmələri və cümlələrdə qrammatik münasibətləri bildirən köməkçi kök morfemlər.

Birinci qrupa adlar - isim, sıfət, say, zərf, nida, mimemlər, əvəzlik, ikinci qrupa - fellər, üçüncü qrupa isə - ədat, qoşma, bağlayıcı, modal sözlər daxildir. Birinci iki qrup müstəqil və ya əsas, üçüncü qrup isə qeyri-müstəqil və ya köməkçi nitq hissələrinə aid olunur. Beləliklə, bütün kök morfemləri iki böyük sinfə ayırməq olar:

- müstəqil və ya əsas,
- qeyri müstəqil və ya köməkçi.

Bundan əlavə, türk dillərində morfoloji səviyyədə, kontekstdənkənar heç bir nitq hissəsinə aid oluna bilməyən sözlər (omonim tipli) qrupunu da ayırmak olar.

Əsas nitq hissələrinə aid edilən söz qrupları bir-birindən fərqli, xüsuslu sözəmələgətirmə və sözdəyişdirmə şəkilçi sistemlərinə malik olurlar (Cəfərov, 1968; Qiyasbəyli, 1987).

Şəkilçilərin özünü də bəzən formal olaraq fərqləndirmək mümkün deyildir (omoqraf şəkilçilər). Omonim sözlər həm birinci, həm də ikinci tipə birləşən şəkilçilər qəbul edə bilərlər. Köməkçi nitq hissələri heç bir şəkilçi elementi qəbul etmirlər.

Sözün məna məzmununa, bu və ya digər sözəmələgətirmə və ya sözdəyişdirmə xüsusiyyətlərinə, eləcə də sintaktik funksiyalarına görə professor M. Hüseynzadə Azərbaycan dilində nitq hissələrini dörd qrupa ayırır (Hüseynzadə, 1973, 18):

- müstəqil (əsas),
- səs-obraz-təqlidi (kalka),
- nida,
- köməkçi.

Müstəqil (əsas) nitq hissələri cümlə üzvü ola bilir və ya cümlə əmələ gətirirlər. Onlar keyfiyyət, əlamət, miqdar, hərəkət-vəziyyət, hərəkət - vəziyyətin əlamətini, eləcə də əlamətin əlamətini, əşyanın keyfiyyətini bildirirlər. Əsas nitq hissələrinə isim, sıfat, say, fel və əvəzlik daxildir. Qeyd etmək lazımdır ki, digər əsas nitq hissələrindən fərqli olaraq əvəzlik əşyanın miqdarını və keyfiyyətini deyil, bu miqdardan və keyfiyyətin adına işarə funksiyasını yerinə yetirir.

Səs-obraz-təqlidi sözlər (kalkalar) əsas nitq hissələri kimi sözəmələgətirmə prosesində fəal iştirak edirlər. Lakin, əsas nitq hissələrindən fərqli olaraq, onların konkret leksik mənası olmur. Məhz buna görə də, professor M. Hüseynzadənin təsnifində səs-obraz-təqlidi sözlər (yamsılamalar) əsas və köməkçi nitq hissələri arasında aralıq mövqə tutur.


Nida-subyektin müəyyən hiss-əyəcanı ifadə etmə vasitəsidir (həyəcan, hiss, kədər, sevinc). Nidalar konkret anlayışı bildirmir və cümlə üzvü olmurlar. Buna görə də, nida həm əsas, həm də köməkçi nitq hissələrindən fərqləndirilir.

Müasir Azərbaycan dilində bir çox sözlər həm nida, həm də müstəqil nitq hissələri kimi işlənə bilir. Bu sözlər adlara aid olan sözdəyişdirici şəkilçiləri qəbul edə bilərlər (bax: Hüseynzadə, 1973, 287). Məsələn, *aman*, *a*, *haray*, *afərin* və s.

Köməkçi nitq hissələri cümlə üzvü ola bilmir və cümlə əmələ gətirmir. Onların leksik mənası olmur, cümlədə müxtəlif sintaktik funksiyalar daşıyırlar. Köməkçi nitq hissələrinə qoşma, bağlayıcı və ədat daxildir (Sxem 5.)

Qeyd etmək lazımdır ki, səs-obraz-təqlidi sözlər (yamsılamalar) sözəmələğətirmə və sözdəyişdirmə xüsusiyyətlərinə görə özlərini isim kimi aparır. Təsnifatda nitq hissələri söz və forma-mələğətirmə funksiyalarına görə qruplaşdırıldıği üçün formal təhlilin morfoloji blokunda belə sözlərin isimlərin tərkibində verilməsi daha məqsədə uyğundur. Əlbəttə, türk dillərində, eləcə də Azərbaycan dilində nitq hissələrinin yuxarıdakı şəkildə təsnifi, qruplaşdırılması ənənəvi dilçilikdə heç bir mübahisə doğurmur. Təbiidir ki, formal təhlil sistemlərində sözlərin qrammatik sinif, kateqoriya və nitq hissələrinə ayrılması ciddi surətdə formallaşdırılmış prinsiplərə əsaslanır və buna görə də, bu məqsədlə yaradılmış qrammatika ənənəvi qrammatika ilə eyni olmaya bilər. Formal təhlil sistemləri üçün nəzərdə tutulmuş, yenidən yaradılmış və ya qismən uyğunlaşdırılmış qrammatika konkret elmi məqsədə xidmət edir. Tədqiqatın səciyyəsində asılı olaraq bu qrammatika genişləndirilə və ya mədudlaşdırıla bilər. Ayrı-ayrı kateqoriyalar maşın qrammatikalarında nəzərə alınmaya da bilər. Lakin bu problemlə əlaqədar bir məsələ ciddi mübahisə doğurur. Nitq hissələrinin təsnifi ənənəvi dilçiliyin özünü təmin edirmi? Nitq hissələrinin bölgüsündəki məntiqi uyğunsuzluq, bölgü prinsipinin pozulması türk dillərində bu problemin həllinə sistemli şəkildə bir daha baxılmasını tələb edir. Fikrimizi aydınlaşdırmaq məqsədi ilə bir daha türk dillərində nitq hissələrinin

bölgüsü məsələsinə qayıdaq. Hər hansı bir elmi sahədə toplanmış bilik və ya nəzəri fərziyyələrin sistemli şəkildə öyrənilməsində təsnifatın mühüm rolü var. Təsnifatın məqsəd və vəzifəsindən asılı olaraq cisim və hadisələrin müəyyən zonalara, siniflərə, qruplara, yarımqruplara və s. bölünməsi müxtəlif prinsiplərə əsasən aparıla bilər.



Səxəm 5. Azərbaycan dilində nitq hissələrinin təsnifi

Bütün hallarda təsnifat elmi həqiqətlərin aşkar edilməsi və sistemli şəkildə öyrənilməsinə xidmət etməlidir. Təsnifatın düzgün aparılmaması elmi dolaşıqlığa, fikir dağınıqlığına və sistemizliyə aparıb çıxarır.

Məntiq elminə görə, təsnifat bir ümumi əlamət əsasında aparılmalıdır və təsnifatın sonuna kimi seçilmiş əlamət dəyişməz qalmalıdır. Əgər əlamət dəyişilərsə, bölgü prinsipi pozular və ziddiyətli təsnifat alınar. Nəticədə bölünən məshumla bölgü üzvlərinin həcmi arasında bərabərsizlik yaranmış olar. Məntiqin bölgü pirinsiplərinə ardıcıl olaraq əməl olunmadığından ayrı-ayrı türk dillərində nitq hissələrinin təsnifində uyğunsuzluqlar müşahidə olunur.

Türk dillərində nitq hissələri müstəqil mənalarına, morfoloji əlamətlərinə və sintaktik roluna görə (bax: Кононов, 1956; Зейналов, 1974; Махмудов, Гулиев, Кербалаева, 1982; Гусейнзаде, 1973, Пиотровская, 1964), morfonoloji və fonetik əlamətlər toplusu ilə fərqlənən struktur-semantik söz sınıfları kimi (Грамматика киргизского литературного языка, 1987), bəzən isə sözəmələğətirmə və formaemələğətirmə tiplərinə, söz birləşməsi və cümlə tərkibində sintaktik funksiyalarına görə bir-birindən fərqlənən leksik-qrammatik söz qrupları kimi təsnif edilir (Махмудов, Гулиев, Кербалаева, 1982).

Göründüyü kimi, bölgünün əsasında bir ümumi əlamət deyil, müxtəlif əlamətlər toplusu durur. Belə olduqda, bölgü üzvlərinin həcmi bölünən məshumun həcminə bərabər ola bilməz. Bölgü üzvləri də biri digərini inkar etmədiyi üçün ardıcılıq pozulur və qarmaqarışlıq söz qrupları yaranmış olur (bax: Ожегорчик, 1965; Уемов, 1958).

Bölgünün əsasında əlamətlər çoxluğunun qoyulması onunla nəticələnmişdir ki, bu və ya digər sözün hər hansı nitq hissəsinə mənsubluğu mübahisə doğurur. Məsələn, *dəmir* sözü ayrılıqda isimdir. Cümədə mübtəda rolunda çıxış edir. Təyin kimi işləndikdə isə sıfətə çevrilir. Məsələn: *Dəmir qapı. Yaxşı* sözü əşyaya və hərəkətə aid olub-olmamasından asılı olaraq müxtəlif nitq hissələri kimi izah olunur.

Məsələn, *cəsurluq*, *bərklik*, *mərdlik*, *sərtlik*, *şəffaflıq* və s. kimi sözlər keyfiyyət bildirdikləri halda isim nitq hissəsi sayılır.

Nitq hissələrinin, ayrı-ayrı qrammatik kateqoriyaların bir-birinə qarışdırılması, ayrı-ayrı türk dillərində söz qruplarının müxtəlif nitq hissələri kimi izahına dair çoxlu misallar göstərmək olar.

Köməkçi nitq hissələri məfhumu özü də olduqca yaygın, qeyri-müəyyəndir və türk dillərində bu məsələ ilə əlaqədar fikir yekdililiyi yoxdur. Sözlər və cümlələr arasında müxtəlif əlaqə və münasibət yaratma xüsusiyyətləri, müxtəlif emosional-ekspressiv və hissi münasibətlərin ifadəsi köməkçi nitq hissələrinin səciyyəvi əlamətləri hesab olunur. Məntiq elmi baxımından bu əlamətlər dəqiq müəyyənləşdirilməmişdir və bölgünün əsasında qoyula bilməz.

Yuxarıda sadalanan bütün mümkün əlamətləri bölgünün əsasına qoymaqla nitq hissələrinin vahid təsnifatını vermək məntiqi baxımdan qeyri-məqbuldur. Tədqiqatın məqsədindən asılı olaraq nitq hissələrinə baxış bucağı dəyişilməli, başqa sözlə tədqiqat istiqamətinə müvafiq model yaradılmalıdır. Məsələn: sintaksislə məşğul olan mütəxəssis nitq hissələrinin sintaktik əlamətlərinə əsaslanmalı və həmin model üzrə lazımı elmi natiçələr əldə etməyə cəhd göstərməlidir. Bu o deməkdir ki, lazıim gəldikdə təsnifatın əsasına sintaktik, semantik, morfoloji və s. əlamətlərdən biri qoyula bilər. Bu əlamətlərin hamısının eyni zamanda bölgünün əsasına qoyulması isə məntiqə ziddir və qeyri-məqbul təsnifata aparıb çıxarır.

Morfoloji (formal), sintaktik və semantik əlamətlər əsasında aparılmış təsnifatlar bir-birindən köklü surətdə fərqli olacaqdır.

Hər bir bölgünün nisbi səciyyə daşıdığını nəzərdə tutaraq qeyd etmək lazımdır ki, təklif olunan təsnifat hər dəfə bir mühüm, aparıcı əlamət əsasında aparılır. Digər əlamətlər isə göstərilən təsnifat zamanı nəzərə alınmır. Məsələyə bu cür yanaşıldıqda məntiqi cəhətdən daha dəqiq və düzgün təsnifat almağa imkan yaranır.

6.4. Nitq hissələrinin formal əlamətlərə görə təsnifi


Türk dillərində mətnlərin avtomatik işlənməsi ilə əlaqədar nitq hissələrinin formal əlamətlərə görə təsnifi sahəsində artıq

müəyyən işlər görülmüşdür (Babanarov, 1981; Mahmudov, 1991). Nitq hissələrinin sırf formal əlamətlərə görə təsnifi o demək deyildir ki, konkret dil və dil qruplarının təsvirindən və ümumi qrammatika nəzəriyyələrinin nailiyyətlərindən tam imtina edilməlidir. Formal təsnifatın izahında ənənəvi dilçilikdə formalaşmış nitq hissələri anlayışından istifadə olunur. Bu ondan irəli gəlir ki, mətnin formal təhlil sistemi mücərrəd, qeyri-müəyyən məqsədlərə xidmət edən xəyalı sistem deyil, Azərbaycan mətnlərinin praktik məqsədlərlə işlənməsinə yardım edir və onun gəldiyi nəticələrdən hamı istifadə edə bilmək imkanına malik olmalıdır.

Sözdəyişdirici şəkilçilərə münasibətinə görə mətnin formal təhlili sisteminin morfoloji blokunda nitq hissələri iki mühüm qrupa ayrılır: (Sxem 6)

- dəyişən (bura sözdəyişdirici şəkilçilər qəbul edə bilən söz-formaları ehtiva edən nitq hissələri daxildir);
- dəyişməyən (bura sözdəyişdirici şəkilçilər qəbul etməyən söz-formaları ehtiva edən nitq hissələri daxildir).

Dəyişən nitq hissələrinə isim, səs-obraz-təqlidi sözlər, sıfat, say, əvəzlilik, fellər aid edilir. Bu qrup nitq hissələri aşağıdakı konversivləri də tərkibinə alır («konversiv» - sözü altında fonetik və morfoloji quruluşuna görə eyni olub, bir nitq hissəsindən digərinə keçən söz qrupları başa düşülür): isim/fel (qaz, at), isim /sifət (qoca, göy), fel/zərf (düz), fel/sifət (burma), fel/say (*min, qırx*), say/zərf (*çox, xeyli*), qoşma/ad (*qabaq*). Dəyişməyən nitq hissələri zərf, qoşma, bağlayıcı, ədat, modal sözlər, bağlama və nidadan ibarətdir. Qeyd etmək lazımdır ki, Azərbaycan dilində bəzən zərflər hallanaraq ismin hal şəkilçilərini qəbul edə bilirlər (məsələn; *içəri, içəriyə, içəridə, içəridən, geri, geriyə, geridə, geridən, yaxın, yaxına, yaxında, yaxından* və s.). Lakin bütövlükdə sözdəyişdirici şəkilçilərlə işlənmə zərflər üçün səciyyəvi xüsusiyyət deyildir.



Şəkil 6. Maşın morfoloziyasında nitq hissələrinin təsnifi

Dəyişməyən nitq hissələrinə aşağıdakı konversiz siniflər də aid olur: bağlayıcı/ədat (*ancaq, ki*), qoşma/bağlayıcı (*ilə, üçün, görə, ötrü*).

Hazırda türk dilinin materialları əsasında formal əlamətlərə görə nitq hissələrinin təsnifi mövcuddur (Барабанов, 1981, 10) Həmin təsnifatda bir sıra mübahisə doğuran cəhətlər vardır:

- təsnifatda saylar (miqdar, sıra və kəsr sayıları), eləcə də sıfət dəyişən deyil, dəyişməyən nitq hissələrinə aid edilir. Sayların və sıfətin dəyişməyən nitq issələrindən hesab olunması düzgün sayıla oluna bilməz, çünki türk dillərində istər say, istərsə də sıfət sözdəyişdirici şəkilçilər qəbul edib dəyişə bilər.

Göstərilən təsnifatdan fərqli olaraq tədqiqatda nida, qoşma və bağlayıcı ayrıca nitq hissəsi kimi təsbit olunur. Səs-obraz təqlidi sözlər isimlərin tərkibində verilir. Fel/sıfət, fel/say, say/zərf, bağlayıcı/ədat, qoşma/bağlayıcı kimi yeni konversivlər təsnifata daxil edilir. Formal əlamətlərinə görə Azərbaycan dilində nitq hissələrinə isim/say, isim/zərf, sıfət/əvəzlik, qoşma/ədat konversivlərin daxil olması lüzumsuz hesab olunmuşdur.

Təqdim etdiyimiz təsnifatda dəyişən nitq hissələri qrupuna daxil edilən nitq hissələri və kateqoriyaları (məlum olduğu kimi, bu nitq hissələri və kateqoriyalara sözdəyişdirici şəkilçilər qəbul edən söz-formaları daxildir) aşağıdakı alt qruplara bölmək olar:

- ad nitq hissələrinin sözdəyişdirici kateqoriya və formaları (burası ismin hal, mənsubiyyət və xəbərlik kateqoriyaları daxildir);
- fel nitq hissəsinin sözdəyişdirici kateqoriya və formaları (burası felon növləri, şəkilləri, zamanları, eləcə də inkarlıq, məsdər, feli sıfət və feli bağlama daxildir);
- ümumi kateqoriyalara (həm adlara, həm də fellərə aid olan kateqoriyalar) - təklik (cəmlilik), şəxs və sual kimi kateqoriyalara daxildir.

Formal təhlil sistemində sözdəyişdirici şəkilçilərlə işlənən söz-formaları əhatə edən nitq hissələri (dəyişən nitq hissələri) tədqiqatın mərkəzi obyekti hesab olunur. Dəyişməyən nitq hissələri və onlara aid edilən kateqoriyalar sistemin leksik blokunda

ehtiva olunduğu üçün, o cümlədən bütün sözdüzəldici kateqoriya və formalar barədə kifayət qədər informasiya toplandığı üçün mətnlərin işlənməsi üçün zəruri olan və AL-də təsbit olunması qeyri-mümkin olan digər qrammatik məlumatlar formal təhlil sistemində həyata keçirilən müxtəlif linqvistik əməliyyatlar nəticəsində əldə edilir.

6.5. Morfoloji blokun funksiyası

Morfoloji blokunun əsas funksiyası mətnlərdə müşahidə olunan söz-formaların tanınması, təhlili və onun müxtəlif məqsədlər üçün zəruri olan müvafiq mənalarla (qrammatik-leksik və s.) əvəz olunmasıdır. Bu məqsəd həyata keçirilərkən belə bir müddəə əsas götürülür ki, mətnin formal cəhətdən fərqləndirilə bilən ən kiçik vahidi sayılan söz-forma ilə onun mənaları arasında müəyyən qanuna uyğunluqlar əsasında müəyyənləşdirilə bilən müvafiqlik mövcuddur. Bu müvafiqliyin araşdırılması aşağıdakı mərhələlərlə həyata keçirilir:

- massivdən mətnlərin bir-birindən ayrılması və yaxud tədqiqata cəlb olunacaq mətnin kompüterin operativ yaddaşına verilməsi;
- həmin mətnin cümlələrə ayrılması və yaxud mətnin cümlə-cümələ hissələrə bölünməsi;
- ayrılmış cümlələrin formal cəhətdən fərqləndirilə bilən ən kiçik vahidlərə - söz-formalara parçalanması;
- söz-formaların təhlil alqoritmlərinin köməyi ilə əsas və şəkilçilərə ayrılması;
- əsasın bütün mənalarının müəyyənləşdirilməsi və yazılıması, ən mühüm əlamətlərinin təyini;
- şəkilçilər zəncirində şəkilçilərin bir-birindən ayrılması, şəkilçinin qrammatik funksiyalarının təyini, bu əlamətlərin əsasa və ya onun digər dili tərcümə olunmuş ekvivalentinə əlavə olunması.

Göstərilən vəzifələrin yerinə yetirilməsi morfoloji blokun əsas funksiyası sayılır və bu funksiyanın nə səviyyədə, hansı

keyfiyyətlə reallaşması mətnin formal təhlili sisteminin özünün səviyyə və keyfiyyətini müəyyənləşdirir.

6.6. Formal təhlil anlayışı

Türk dillərində, eləcə də Azərbaycan dilində formal təhlil prosesini həyata keçirən linqvistik modellər qurarkən iki əsas müddəə əsas götürülür. Hər şeydən əvvəl qəbul edilir ki, dilin və nitqin hər bir leksik və ya qrammatik vahidinin məna (əks olan) və forma (əks olunan) kimi mürəkkəb işarə sisteminə malik bir quruluşu var. Qeyd etmək lazımdır ki, təkcə leksik, qrammatik səviyyədə deyil, fonetik səviyyədə də dilin mənəli vahidləri mövcuddur. Fonemlərin semantikası problemi ilə bağlı tədqiqatlar maraqlı nəticələr əldə edilməsi ilə nəticələnmişdir. (Журавлев, 1974). Lakin mətnlərin avtomatik işlənmə sistemləri ilə əla-qədar fonetik semantika məsələlərinin araşdırılmasına ehtiyac hiss olunur. İkinci mühüm cəhət odur ki, istənilən linqvistik model nəzəri olmaqdan daha çox təcrübədir. Yəni hətta yüksək səviyyədə qurulduğu ehtimal olunan modelin özü belə mütləq praktik sınaqdan keçirilməlidir. Yalnız təcrübədə özünü doğrultmuş təhlil modeli məqbul sayıla bilər. Linqvistik modeldə məntiqi ziddiyət olmamalı, o, linqvistik cəhətdən anlaşılı və kifayət qədər aydın olmalıdır.

Formal təhlil sisteminin müxtəlif səviyyələri üçün nəzərdə tutulmuş linqvistik modellərin yoxlanmasının ən yaxşı vasitəsi kifayət qədər dil materialı (mətnlər) əsasında onların kompüterdə sınaqdan keçirilməsidir.

Formal təhlil sistemində çoxluqlar nəzəriyyəsinin anlayışlarından da geniş istifadə olunur. Formal linqvistik təhlil sistemlərində çoxluq termini altında linqvistik obyektlərin (hərf, şəkilçi, söz-forma, cümlə və s.) məcmusu başa düşülür. Hər hansı bir elementin A çoxluğununa daxil olması aşağıdakı kimi göstərilir:

$$X \in A$$

Əgər C çoxluğunun hər bir X_i elementi A çoxluğununa aiddirsə, onda C çoxluğunun A çoxluğunun altçoxluğu hesab edirlər.

Analoji olaraq, A' çoxluğunun hər bir X_i' elementi C' çoxluğuna aiddirsə, onda A' çoxluğu C' çoxluğunun altçoxluğu adlanır.

X_i -linqvistik simvollarının ixtiyari sonlu ardıcılığını zəncir adlandıracağımız. Zəncirin uzunluğu ona daxil olan a_i elementlərinin uzunluğu ilə ölçülür.

Formal təhlil sisteminin mərkəzi və əsas anlayışı söz-formadır. Söz-forma mətnin formal olaraq təyin edilə bilən ən kiçik vahidi olub, ixtiyari sonlu hərfər ardıcılığından ibarətdir. Söz-formanın uzunluğu onu təşkil edən hərfərin (qrafemlərin) sayı ilə ölçülür. Ayri-ayrı söz-formalar cümlələr çoxluğunun elementləri sayılır.

Cümlə ixtiyari sonlu hərfər ardıcılığı olan zəncirlərdən (zəncirdən) ibarət olub, iki nöqtə, nöqtə ilə nöqtəli vergül, nöqtə ilə sual və ya nida işarələri arasında yerləşir.

Araşdırılan formal təhlil sistemində mətn dedikdə kontekstdən kənarda götürülmüş (kontekstə daxil olmayan) söz-formalar çoxluğu başa düşülür.

İndiyə qədər araşdırduğumuz anlayışlar mətnin formal olaraq müəyyənləşdirilə bilən, formal sərhədləri olan elementləridir. Bu vahidlərin formal təyini üçün əlavə məlumatların olması lazımlırm. Əsas və şəkilçi kimi anlayışların təyini üçün isə dilin öz sistemi ilə bağlı olan zəruri linqvistik məlumatın olması vacib şərtidir. Mətnin söz-forma ayrıldıqdan sonra formal təhlil sisteminin «fəaliyyəti» başlanır. Hər şeydən əvvəl, söz-formada olan əsasla şəkilçilər zənciri, eləcə də ayri-ayrı şəkilçilər arasında «sərhəd» zonaları müəyyənləşdirilməlidir, yəni elə bir formal təhlil metodu (alqoritmi) hazırlanmalıdır ki, sırf formal prinsiplər əsasında söz-formadan sözün əsasını, şəkilçilər zəncirini və ayri-ayrı şəkilçiləri ayırmak mümkün olsun.

Təqdim olunan formal təhlil sisteminin morfoloji blokunun əsas funksiyası bu göstərilən prinsiplərin reallaşdırılmasıdır.

Formal linqvistik təhlil sistemində mərkəzi anlayış olan söz-formaya əsas və sözdəyişdirici şəkilçilərin konkatenasiyası kimi baxmaq olar. Əsas termini altında sözün kökü və ya

kök+sözdüzəldici şəkilçi başa düşülür. Bunların hər ikisi müstəqil lügət vahidi kimi əsaslar avtomatik lügətinə daxil edilir. Mürəkkəb əsaslar (bir və ya bir neçə əsasın birləşməsindən ibarət əsaslar) da müstəqil lügət vahidi kimi əsaslar avtomatik lügətinə təmsil olunurlar (bax: Грамматика азербайджанского языка, 1971, 38; Maxmudov, 1991, 52-60).

Şəkilçilər (sözdəyişdirici şəkilçilər) avtomatik lügətə daxil edilmirlər. Mətnlərin formal təhlili sistemlərində əsas məsələlərdən biri də sözdəyişdirici şəkilçilərin təhlili və onların qrammatik səciyyələrinin müəyyənləşdirilməsidir. Bu proses belə bir linqvistik fərziyyəyə əsaslanır ki, mətni təşkil edən söz-formalar çoxluğu ilə mətnin ifadə etdiyi mənalar çoxluğu arasında müəyyən əlaqə, müvafiqlik mövcuddur. Formal təhlil sisteminin əsas vəzifəsi bu əlaqələri, müvafiqliyi əsas götürməklə mətndən (söz-formalar çoxluğunundan) mənaya keçidi təmin etməkdir. Tədqiqatda məhz bu linqvistik konsepsiyadan doğan vəzifələrin həyata keçirilməsi yolları araşdırılmışdır.

Formal baxımdan linqvistik təhlil (o cümlədən morfoloji təhlil) prosesi mətndən (nitqin qrafik formasından) mənaya (leksik, qrammatik, semantik) mətnin hər bir vahidinə (hərflər zəncirinə) müvafiq mənanın tapılmasına imkan verən qaydalara keçid deməkdir. Mətndən mənaya (formadan mənaya) keçidin modelini aşağıdakı kimi ifadə etmək olar:

$$A \xrightarrow{F} A'$$

Burada A- qrafik forma, söz-formalar çoxluğu, məndir.

$$A = \{a_i\}, i=1, \dots, n$$

$$A' = \{a'_i\}, i=1, \dots, n$$

F-A -da müəyyən olunan və $a \in A$ -nın hər bir elementi üçün yalnız bir $a' \in A'$ verən qaydalardır.

Verilmiş modelə A çoxluğunun A' çoxluğunda əksi kimi baxmaq olar. A və A' çoxluqları arasında elə bir F müvafiqliyi vardır ki, həmin müvafiqliyə görə hər hansı bir $a \in A$ üçün $a' \in A'$ doğrudur. Təhlil sistemində A çoxluğu siyahı şəklində (morfem siyahıları, sözlükler və s.) verilir. Leksik bloku təşkil

edən bütün linquistik materiallar (AL, şəkilçilər siyahısı) və leksik-qrammatik informasiya A çoxluğunun elementləri hesab oluna bilər.

Morfem siyahılarının vahidləri (əsaslar, söz-formalar, sözdəyişdirici şəkilçilər) onları təşkil edən hərflərin sayına görə sıralanır. Söz-formaların, əsasların və şəkilçilərin uzunluğu əsas götürülməklə onlar müəyyən qruplarda yerləşdirilir. Birinci qrupda k sayda, ikinci k-1 sayda hərflərdən ibarət morfemlər yerləşir. Bu qaydada yerləşdirilmə təhlil alqoritmlərinin tələbinə uyğun olaraq qurulmuşdur. Leksik blokun təsviri verilərkən əsas, söz-forma və birləşmələrin AL-də yerləşdirilməsi prinsipləri ilə tanış olmuşduq. İndi morfoloji blokun mühüm elementi sayılan sözdəyişdirici şəkilçilərin yerləşdirilməsi qaydasını nəzərdən keçirək.

6.7. Sözdəyişdirici şəkilçilərinin morfoloji blokda yerləşdirilməsi

Sözdüzəldici şəkilçilərin digər konstruksiyalarla birlikdə leksik blokda ehtiva olunduğunu nəzərə alaraq morfoloji blokda sözdəyişdirici şəkilçilərin yerləşdirilməsi prinsiplərini nəzərdən keçirək. Yuxarıda göstərmişdik ki, leksik blokdakı prinsiplərə uyğun olaraq şəkilçilər də onları təşkil hərflərin sayına görə düzülür. Qeyd etmək lazımdır ki, şəkilçi siyahısı artan və azalan istiqamətdə ola bilər. Bunun mahiyyət etibarı ilə təhlil alqoritmlərinin işinə heç bir təsiri yoxdur. Yəni şəkilçilər $K-K+1$ və ya $K-K-1$ istiqamətində düzülə bilər. Təhlil prosesində istənilən qrupa müraciət etmək imkanı vardır. Şəkilçilərin qarşısında onların bütün mümkün qrammatik əlamətləri və kodları göstərilir.

Hazırda formal təhlil sistemləri və MT ilə bağlı ayrı-ayrı nitq hissələrinin, qrammatik kateqoriyaların kodlaşdırılmasında vahid prinsipin olması çox vacibdir. Bu istənilən tədqiqatdan səmərəli istifadə üçün imkan yaradır. Kodlaşdırma ilə bağlı materialların ayrılıqda veriləcəyini nəzərə alaraq şəkilçi qruplarında kodların izahının verilməməsi məqsədə uyğun hesab olunur. Şəkilçilər üçün dörd mühüm əlamət qeyd olunur. Əgər şəkilçinin

yalnız bir qrammatik əlaməti varsa, qalan üç mövqedə sıfırlar yazılır. Təhlilin tələbinə uyğun olaraq bəzi şəkilçilər birləşmə şəklində (ən çox müşahidə olunan formada) verilmişdir. Omonim şəkilçilər üçün bütün mümkün qrammatik variantlar verilmişdir. Şəkilçiliyin omonimliyinin aradan qaldırılması çoxmənəliliğin və omonimliyin ləgvi alqoritmlərinin köməyi ilə reallaşdırılır. Azərbaycan dilinin sözdəyişdirici şəkilçiləri barədə daha geniş izahat və şərhlərin verilməsinə ehtiyac hiss olunmamışdır (bu haqda bax: Махмудов, 1991).

Məlum olduğu kimi, türk dillərində şəkilçilər mətnlərin avtomatik işlənməsi sistemləri üçün və başqa nəzəri məqsədlərlə bir çox tədqiqatçılar tərəfindən araşdırılmışdır (Баскаков, 1957; Велиева, 1968, 1971; Глисон, 1959, 163-170; Ревзин, Юлдашева, 1969; Пинес, 1970; Пинес, Ревзин, 1969; Шербак, 1963; Якубова, 1969, 1979). İ.İ.Revzin və Q.D.Yuldaşevanın tədqiqatında müasir özbək ədəbi dilində feli şəkilçilərin təsnifi və yerləşdirilməsi təsvir olunmuşdur (Ревзин, Юлдашева, 1969). Müəlliflər feli şəkilçiləri 7 tərtib üzrə cədvəl şəklində yerləşdirmişlər. Bu cədvəl əsasında fonetik şərtlərdən asılı olaraq allo-morfun seçilməsini tənzimləyən fonoloji və müvafiq tərtib seçilməsindən asılı olaraq morfoloji qaydaların köməyi ilə özbək dilində feli şəkilçilərin generativ qrammatikası yaradılmışdır.

V.Y.Pinesin namizədlik dissertasiyası da bu qəbildən olan tədqiqatlardandır (Пинес, 1970). Burada Azərbaycan fel formalarının morfoloji strukturu araşdırılmış, qurulmuş model azərbaycanca-ingiliscə avtomatik lügətdə sınaqdan keçirilmişdir. Müəllifin nəzəri müdədələri İ.İ.Revzin və Q.D.Yuldaşevanın fikirlərinə yaxındır.

K.A.Vəliyeva sözün sintezinin formal təsvirinə həsr olunmuş namizədlik dissertasiyasında şəkilçiləri də araşdırılmış, sintezlə əlaqədar onların formal səciyyələrini işləyib hazırlamışdır (Велиева, 1971).

Konkret məqsəddən asılı olaraq təqdim olunan tədqiqatda Azərbaycan dilinin şəkilçiləri başqa prinsip üzrə təsnif edilmişdir. Avtomatik əsaslar lügətində olduğu kimi, şəkilçilər də ibarət

olduqları hərflərin sayından asılı olaraq qruplaşdırılmışdır. Birinci qrupa doqquz, ikinci qrupa səkkiz və nəhayət, doqquzuncu qrupa bir hərfdən ibarət şəkilçilər daxil edilmişdir. Əgər şəkilçinin yalnız bir morfoloji əlaməti vardırsa, onda bu əlamət birinci pozisiyada qeyd olunur, qalan pozisiyalara isə sıfır yazılır. Məsələn, *-d*, *-di*, *-du*, *-dü* şəkilçisi üçün birinci pozisiyada onun əsas morfoloji səciyyəsi (şühudi keçmiş zaman) göstərilir. Bu şəkilçinin başqa qrammatik əlamətləri olmadığına görə qalan pozisiyalara sıfır yazılır (bax: cədvəl 18).

Şəkilçilər siyahısında çoxmənalı şəkilçilərin bütün mümkün qrammatik əlamətləri qeyd olunur. Məsələ burasındadır ki, morfoloji səviyyədə çoxmənalı şəkilçilərin dəqiq identifikasiyası qeyri-mümükündür. Məsələn *-acaq*, *-acək* (*-acaq*, *-yəcək*) şəkilçiləri həm fəlin qəti gələcək zaman formasının, həm də feli sıfətlərin əmələ gəlməsində iştirak edir. Bu şəkilçi ancaq sintaktik səviyyədə fərqləndirilə bilər: *kitab oxunacaq* (qəti gələcək zaman), *oxunacaq kitab* (feli sıfət). Məz bu xüsusiyətlərinə görə həmin şəkilçinin bütün mümkün qrammatik əlamətləri siyahıda qeyd olunur. Bəzi omonim şəkilçilər üçün isə dörd qrammatik əlamət göstərilir. Məsələn, *-in*, *-in*, *-un*, *-ün* şəkilçisi ad nitq hissələrinə əlavə olunduqda yiyəlik halı və ya mənsubiyəti (II şəxs, tək), fellərə birləşdikdə isə əmr şəklini (II şəxs, cəm) göstərir.

Avtomatik əsaslar lügətində olduğu kimi, *k>y*, *q>g* əvəz-lənmələrini nəzərə alaraq sonu *-k*, *-q* ilə bitən şəkilçilər iki variantda verilir: *-acaq* *-acağ*, *-acək* *-əcəy*.

Formal təhlil sisteminə xas bəzi xüsusiyətləri və qanuna-uyğunluqları nəzərə alaraq tez-tez birləşmə şəklində, yanaşı işlənən şəkilçi birləşmələri müstəqil şəkilçi kimi qeyd olunur. Təcrübə göstərir ki, bu hal mətnlərin avtomatik işlənməsi sistemlərdə özünü doğruldur. Məsələn, *-sinin*, *-sinin*, *-sunun*, *-sünün*, *-sında*, *-sində*, *-sunda*, *-sündə* və s.

Azərbaycan dilində söz-formaların tərkibində bəzi şəkilçilər sait və ya samit düşümü nəticəsində sadələşmiş forma alır. Məsələn, *-ma*, *-mə* inkar şəkilçisi indiki zaman şəkilçisi ilə işləndikdə sait düşümü nəticəsində yeni bir forma alınır:

al+m(a+y)ır +sınız - al+mır+sınız
gəl+m(ə+y)ır+sən - gəl+mır+sən

Alınmış yeni şəkilçi forması (-mır, -mir, -mur, -mür) inkarlıq+indiki zaman qrammatik əlamətlərinə malikdir. Göstərilən şəkilçi müşahidə olunan variantda şəkilçilər siyahısında təmsil olunmuşdur.

Nəqli keçmiş zaman şəkilçisi (-miş, -mis, -muş, -müs) sonda gələn ş samiti olmadan da işlənə bilər: *görmü(s)sən* –*görmüsən*. Qeyd etmək lazımdır ki, bu xüsusiyət artıq ədəbi dildə də möhkəmlənməkdədir. Digər tərəfdən, ş samiti olmadan bu şəkilçi -mi, -mi, -mu, -mü sual şəkilçiləri ilə qarışdırıla bilər. Bu isə öz növbəsində formal təhlil prosesini çətinləşdirə bilər. Məhz bu cəhət əsas tutularaq həmin şəkilçi də birləşmə formasında verilmişdir: *-misan*, *misan*, *-musan*, *-müsən* və s.

Küməkçi *idi*, *imiş* felləri avtomatik əsaslar lüğətində verildiyinə baxmayaraq, şəkilçilər siyahısında da təmsil olunmuşdur. Məsələ orasındadır ki, onlar müvafiq fonetik dəyişikliklərlə şəkilçi formasında da müşahidə olunurlar: *almalı idi/almalydi*, *gəlməli idi/gəlməliydi*, *almalı imiş/almalymış*, *gəlməli imiş/gəlməliymiş*. Göstərilənlər ilə, üçün qoşmalarına da aiddir: *atası ilə/atasıyla*, *əli ilə/əliylə*, *sənin üçün/ səninçin*, *qardaşı üçün/ qardaşyçin*.

Şəkilçilər siyahısına qeyd olunan küməkçi fel və qoşmaların şəkilçi variantları da daxil edilmişdir: *-ydi*, *-ydi*, *-yla*, *-yla*, *-çin*, *-çin*, *-çun*, *-çün* (*-yçin*, *-yçin*, *-çun*, *-çün*), *-ymış*, *-ymış*, *-ymuş*, *-ymüş* və s.

Ənənəvi qrammatikalarda ayrıca şəkilçi kimi göstərilməyən, yalnız mətnlərin avtomatik işlənməsi sistemlərində qeyd olunan bu şəkilçiləri maşın şəkilçiləri də adlandırırlar. Analoji olaraq yalnız formal təhlil sistemlərində müşahidə olunan *maşın əsasları* ifadəsinə də elmi ədəbiyyatda rast gəlinir (bax: Зореф, 1979; Пиогровская, 1973; Махмудов, 1991).

Cədvəl 18. Azərbaycan dili sözdəyişdirici şəkilçilərinin morfoloji blokda yerləşdirilməsi

Qrup lar	Sözdəyişdirici şəkilçilər	Qrammatik əlamətləri	Kodu
1	2	3	4
1.0	-yacağımız, -yəcəyimiz oxuyacağımız, deyəcəyimiz	Feli sıfat, I şəxs, cəm, qəti gələcək zaman	EAJW
1.1	-yacağınız, -yəcəyiniz oxuyacağınız, deyəcəyiniz	Feli sıfat, II şəxs, cəm, qəti gələcək zaman	E+JW
1.2	-yacaqları, -yəcəkləri oxuyacaqları, deyəcəkləri	Feli sıfat, III şəxs, cəm, qəti gələcək zaman	ELJW
2.0	-acağımız, -əcəyimiz yazacağımız, gürəcəyimiz	Feli sıfat, I şəxs, cəm, qəti gələcək zaman	EAJW
2.1	-acağınız, -əcəyiniz yazacağınız, gürəcəyiniz	Feli sıfat, II şəxs, cəm, qəti gələcək zaman	E+JW
2.2	-acaqları, -əcəkləri yazacaqları, gürəcəkləri	Feli sıfat, III şəxs, cəm, qəti gələcək zaman	ELJW
2.3	-yacaqmış, -yəcəkmış oxuyacaqmış, deyəcəkmış	Gələcək zamanın rəvayəti) XΦ ϕ
3.0	-yacağım, -yəcəyim oxuyacağım, deyəcəyim	Feli sıfat, I şəxs, tək, qəti gələcək zaman	EALW
3.1	-yacağın, -yəcəyin oxuyacağın, deyəcəyin	Feli sıfat, II şəxs, tək, qəti gələcək zaman	E+LW
3.2	-diqları, duqları,	Feli sıfat, III şəxs,	ELJĞ

	-dikləri, -dükləri yazdıqları, oxuduqları, gəldikləri, gördükлəri	cəm, şühudi keçmiş zaman	
3.3	-yacaqdı, -yəcəkdi oxuyacaqdı, deyəcəkdi	Gələcək zamanın hekayəsi) ϕϕϕ
3.4	-acaqmiş, -əcəkmış oxuyacaqmiş, deyəcəkmış	Gələcək zamanın hekayəsi) Xϕϕ
4.0	-yarkən, -yərkən, - yürkən, -yurkən, -yirkən, - yirkən oxuyarkən, deyərkən, oxuyurkən, deyirkən, başlayırkən, sürüyürkən	Feli bağlama, qeyri-qəti gələcək, indiki zaman	= [ϕϕ
4.1	-mişkən, -muşkən, -mişkən, -müşkən almışkən, oxumuşkən, gəlmışkən, görmüşkən	Feli bağlama, nəqli keçmiş zaman	= Qϕϕ
4.2	-yandan, -yəndən oxuyandan, deyəndən	Feli bağlama	= ϕϕϕ
4.3	-dirlər, -durlar, -dirlər, -dürlər adamdırlar, buzdurular, tələbədirlər, güldürlər	III şəxs, cəm	Lϕϕϕ
4.4	-acağım, -əcəyim yazacağım, görəcəyim	Feli sıfat, I şəxs, tək, qəti gələcək zaman	EALW
4.5	-acağın, -əcəyin yazacağın, görəcəyin	Feli sıfat, tək, qəti gələcək zaman	E+LW
4.6	-sindən, -sundan, -sindən, -sündən atasından,	Mənsubiyyət, III şəxs, tək, çıxışlıq hal	RLLX

	qonşusundan, bibisindən, günüsündən		
4.7	-mişmiş, -muşmuş, -mişmiş, -müşmüş yazmışmış, oxumuşmuş, gəlmışmış, görmüşmüş	Nəqli keçmişin rəvayəti	I*ϕϕ
4.8	-yirmiş, -yurmuş, -yirmiş, -yürmüş başlayırmış, oxuyurmuş, deyirmiş, sürüyürmüş	İndiki zamanın rəvayəti	Eϕϕϕ
4.9	-acaqdi, -əcəkdi yazacaqdi, görəcəkdi	Qəti gələcək zamanın hekayəsi	*ϕϕϕ
4.10	-yarmış, -yərmiş oxuyarmış, deyərmiş	Qeyri-qəti gələcək zamanın rəvayəti]Xϕϕ
4.11	-yacağı, -yəcəyi oxuyacağı, deyəcəyi	Feli sıfət, III şəxs, tək, qəti gələcək zaman	ELLW
4.12	-yibmiş, -yubmuş, -yibmiş, -yübümiş başlayıbmış, oxuyubmuş, deyibmiş, sürüyübümiş	Keçmiş zamanın rəvayəti	*Xϕϕ
5.0	-maqda, -məkdə oxumaqda, gəlməkdə	İndiki davamedici zaman	/ϕϕϕ
5.1	-yaraq, -yərək oxuyaraq, deyərək	Feli bağlama	=ϕϕϕ
5.2	-yanda, -yəndə oxuyanda, deyəndə	Feli bağlama	=ϕϕϕ
5.3	-arkən, -ərkən, -irkən, -urkən, -irkən, -ürkən yazarkən, gələrkən,	Feli bağlama	=ϕϕϕ

	baxırkən, dururkən, gəlirkən, görürkən		
5.4	-dıqda, -dikdə, -duqda, -dükdə yazdıqda, gəldikdə, oxuduqda, gördükdə	Feli bağlama	=ΦΦΦ
5.5	-dıqca, -duqca, -dikcə, -dükcə yazdıqca, oxuduqca, gəldikcə, gördükcə	Feli bağlama	=ΦΦΦ
5.6	-yınca, -yunca, -yincə, -yüncə başlayıncə, oxuyunca, deyincə, sürüyüncə	Feli bağlama	=ΦΦΦ
5.7	-madan, -mədən baxmadan, demədən	Feli bağlama	=ΦΦΦ
5.8	-andan, -əndən baxandan, gələndən	Feli bağlama	=ΦΦΦ
5.9	-dığın, -duğun, -diyin, -dügün aldığın, oxuduğun, gəldiyin, gördüyüün	Feli sıfət, II şəxs, tək, keçmiş zaman	E+LF
5.10	-acağı, -əcəyi yazacağı, görəcəyi	Feli sıfət, III şəxs, tək, qəti gələcək zaman	ELLW
5.11	-yacaq, -yəcək, - yacağ, -yəcəy oxuyacaq/oxuyacağ, deyəcək/deyəcəy	Qəti gələcək zaman, feli sıfət	ÖΦΦΦ
5.12	-sınız, -siniz, -sunuz, -sünüz yazırsınız, deyirsiniz, oxuyursunuz, görürsünüz	Xəbərlik II şəxs, cəm	Y+JΦ
5.13	-sinin, -sunun,	Mənsubiyət, III	RLLŞ

	-sinin, -sünün atasının, qonşusunun, bibisinin, günüsünün	şəxs, tək, yiylilik hal	
5.14	-sında, -sunda, -sində, -sündə atasında, qonşusunda, bibisində, günüsündə	Mənsubiyyət, III şəxs, tək, yerlik hal	RLLZ
5.15	-ından, -undan, -ından, -ündən başından, qolundan, əlindən, gözündən	Mənsubiyyət, II şəxs, çıxışlıq hal	R+LX
5.16	-misan, -musan, -misən, -müsən yazmisan, oxumusan, demisən, görmüsən	Nəqli keçmiş zaman, II şəxs, tək	I+LΦ
5.17	-mişdi, -muşdu, -mişdi, -müsdü yazmışdı, oxumuşdu, gəlmışdı, görmüşdü	Keçmiş zamanın hekayəsi	*XΦΦ
5.18	-ırmış, -urmuş, -ırmış, -ürmüş yazırılmış, dururmuş, gəlirmiş, görürümüş	İndiki zamanın rəvayəti	[XΦΦ
5.19	-armış, -ərmış yazarmış, görərmış	Qeyri-qəti gələcək zamanın rəvayəti] XΦΦ
5.20	-yardı, -yərdi oxuyardı, deyərdi	Qeyri-qəti gələcək zamanın hekayəsi] ΦΦΦ
5.21	-yıldı, -yurdu, -yıldı, -yürdü başlayırdı, oxuyurdu, isləyirdi, sürüyürdü	İndiki zamanın hekayəsi	[ΦΦΦ
5.22	-ibmiş, -ubmuş, -ibmiş, -übmüş yazıbmiş, durubmuş, gəlibmiş, görübmiş	Keçmiş zamanın rəvayəti	*XΦΦ

6.0	-yası, -yəsi oxuyası, deyəsi	Felin lazımş şəkli/feli sıfət	DΦ Φ Φ
6.1	-mali, -məli oxumalı, görməli	Felin vacib şəkli/feli sıfət	TΦ Φ Φ
6.2	-araq, -ərək baxaraq, görərək	Feli bağlama	=Φ Φ Φ
6.3	-anda, -əndə baxanda, görəndə	Feli bağlama	=Φ Φ Φ
6.4	-inca, -incə, -unca, - ünçə alınca, gəlinçə, durunca, görünçə	Feli bağlama	=Φ Φ Φ
6.5	-yahı, -yəli oxuyalı, deyəli	Feli bağlama	=Φ Φ Φ
6.6	-acaq, -əcək, -acağ, - əcəy baxacaq/baxacağ, görəcək/görəcəy	Feli sıfət	DΦ Φ Φ
6.7	-imiz, -imiz, -umuz, -ümüz kitabımız, dəftərimiz, odunumuz, gülümüz	Mənsubiyət, I şəxs cəm	RAJΦ
6.8	-iniz, -iniz, -unuz, - ünüz kitabınız, dəftəriniz, odununuz, gülünüz	Mənsubiyət, II şəxs, cəm	R+JΦ
6.9	-ının, -inin, -unun, - ünün kitabının, dəftərinin, odununun, gülünün	Mənsubiyət, II/III şəxs, tək, yiyləlik al	R+L\$
6.10	-ında, -ındə, -unda, - ündə kitabında, dəftərində, odununda, gülündə	Mənsubiyət, II/III şəxs, tək, yerlik al	R+LZ
6.11	-sına, -sinə, -suna, -	Mənsubiyət, II/III	RLLS

	sünə atasına, əmisinə, qonşusuna, günüsünə	şəxs, tək, yönlük hal	
6.12	-sını, -sini, -sunu, - sünü atasını, əmisini, qonşusunu, günüsünü	Mənsubiyyət, II/III şəxs, tək, tə'sirlik hal	RLLZ
6.13	-yçın, -yçin, -yçun, - yçün atasıycın, əmisiyçın, qonşusuyçın, günüsüyçün	Qoşma	RΦΦΦ
6.14	-ymiş, -ymiş, atasıymış, əmisiymış,	Keçmiş zamanın rəvayəti	IΦΦΦ
6.15	-ycan, -ycən atasıycan, əmisiycən	Qoşma	RΦΦΦ
6.16	-ması, -məsi yazması, görməsi	Feli isim, mənsubiyyət, III şəxs, tək	¬RLL
6.17	-dirt, -dirt, -durt, -dürt yazzırt, gəzdirt, vurdurt, sürdürт	İcbar növ	FΦΦΦ
6.18	-inci, -inci, -uncu, - üncü qırxinci, beşinci, otuzuncu, üçüncü	Sıra sayı	I ΦΦΦ
6.19	-ardı, -ərdi yazardı, gələrdi	Qeyri-qəti gələcəyin hekayəsi] ΦΦΦ
6.20	-irdı, -irdi, -urdu, -ürdü yazırdı, gəlirdi, dururdu, sürürdü	İndiki zamanın hekayəsi	[ΦΦΦ
7.0	-ası, -əsi yazası, gəlesi	Lazım şekli/feli sifət	DΦΦΦ
7.1	-maq,-mək, -mağ, -	İnfinitiv	I ΦΦΦ

	məy yazmaq/yazmağ, gəlmək/gəlməy		
7.2	-yıb, -yib, -yub, -yüb başlayıb, deyib, quruyub, sürüyüb	Feli bağlama/keçmiş zaman	: ϕϕϕ
7.3	-ali, -əli yazalı, görəli	Feli bağlama	=ϕϕϕ
7.4	-yar, -yər oxuyar, deyər	Qeyri-qəti gələcək zaman	DWϕϕ
7.5	-maz, -məz oxumaz, dinməz	Qeyri-qəti gələcək, inkarlıq/feli sıfət	D-ϕϕ
7.6	-caq, -cək alcaq, görəcək	Feli bağlama	=ϕϕϕ
7.7	-yan, -yən oxuyan, deyən	Feli sıfət/feli bağlama	Dϕϕϕ
7.8	-miş, -miş, -muş, -müs yazmış, gəlmış, oxumuş, görmüş	Nəqli keçmiş zaman/feli bağlama	Qϕϕϕ
7.9	-yır, -yir, -yur, -yür başlayır, deyir, oxuyur, sürüyür	İndiki zaman	Bϕϕϕ
7.10	-nin, -nin, -nun, -nün qapının, əlinin, qonşunun, sürünen	Mənsubiyyət, II şəxs, tək, yiylilik hal	R+LŞ
7.11	-dan, -dən qapıdan, dəftərdən	Çıxışlıq hal	Xϕϕϕ
7.12	-lar, -lər kitablar, dəftərlər	Cəm hal	Jϕϕϕ
7.13	-yam, -yəm atayam, tələbəyəm	Xəbərlik, I şəxs, tək	YALϕ
7.14	-yım, -yim, -yum, - yük başlayım, deyim, oxuyum, sürüyüm	Əmr şəkli, I şəxs, tək	ALÜϕ

7.15	-yaq, -yək oxuyaq, deyək	Felin əmr şəkli/arzu şəkli, I şəxs, cəm	AJÜφ
7.16	-mız, -miz, -muz, -müz atamız, əmimiz, qonşumuz, sürüümüz	Mənsubiyyət, I şəxs, cəm	RAJφ
7.17	-san, -sən oğlansan, tələbəsən	Xəbərlik, II şəxs, tək	+LYφ
7.18	-nız, -niz, -nuz, -nüz atanız, əminiz, qonşunuz, sürüñüz	Mənsubiyyət, II şəxs, cəm/xəbərlik	R+Jφ
7.19	-yın, -yin, -yun, -yün başlayın, deyin, oxuyun, sürüyün	II şəxs, cəm, əmr şəkli	Ü+Jφ
7.20	-sin, -sin, -sun, -sün yazsın, desin, dursun, sürsün	III şəxs, tək, əmr şəkli	ÜLLφ
7.21	-dir, -dir, -dur, -dür kitabdır, dəftərdir, odundur, sürüdür, yazdır, gəzdir, qurdur, sürdür	III şəxs, tək, xəbərlik/icbar növ	ILLφ
7.22	-yiğ, -yık, -yuq, -yük atayıq, tələbəyik, quruyuq, sürüyüük	I şəxs, cəm/xəbərlik	YAJφ
7.23	-ini, -ini, -unu, -ünü kitabını, dəftərini, odununu, gülünü	Mənsubiyyət, II/III şəxs, tək, təsirlilik hal	RLLZ
7.24	-ına, -inə, -una, -ünə kitabına; dəftərinə, odununa, gülünə	Mənsubiyyət, II/III şəxs, tək, yönlük hal	RLLH
7.25	-mir, -mir, -mur, -mür almır, gəlmir, oxumur, gülmür	İndiki zamanın inkar forması	-Vφφ

7.26	-yla, -ylə atasıyla, əmisiylə, başıyla, əliylə	Qoşma/tərzi ərəkət zərfi	RΦΦΦ
7.27	-ydi, -ydi balacayıdı, tələbəydi	Keçmiş zamanın hekayəsi	İĞΦΦ
7.28	-çin, -çin, -çun, -çün atançın, səninçin, onunçun, üzünçün	Qoşma	RΦΦΦ
7.29	-can, cən oracan, evəcən	Qoşma	RΦΦΦ
7.30	-yıl, -yil, -yul, yül yuyulmaq, deyilmək	Məcul növ	<ΦΦΦ
7.31	-ncı, nci altıncı, ikinci	Sıra sayı	IΦΦΦ
7.32	-dığ, -diy, -duğ, -düz Bu şəkilçi ayrılıqda işlənmir. Şəxs şəkilçiləri ilə birləşmiş şəkildə geniş müşaidə olunur. başladığımız, başladığım, başladığınız, başladığın, başladıqları, başladığı	Feli sıfət, şühudi keçmiş zaman	EFΦΦ
8.0	-ya, -yə oxuya, deyə, qapiya, gəmiyə	Arzu şəkli/yönlük hal	2ΦΦΦ
8.1	-sa, -sə alsə, gəlsə	Şərt şəkli	GΦΦΦ
8.2	-ib, -ib, -ub, -üb alıb, gəlib, durub, görüb	Feli bağlama/keçmiş zaman	:ΦΦΦ
8.3	-ar, -ər alar, gələr	Qeyri-qəti gələcək zaman/feli sıfət	DWΦΦ

8.4	-an, -ən alan, gələn	Feli sıfət/feli bağlama	Dɸɸɸ
8.5	-dı, -di, -du, -dü aldi, gəldi, durdu, gördü	Şühudi keçmiş zaman	Ğɸɸɸ
8.6	-ır, -ir, -ur, -ür alır, gəlir, durur, görür	İndiki zaman	Vɸɸɸ
8.7	-ma, -mə yazma, gəlmə, burma (saç), döymə (metal)	İnkarlıq/feli sıfət	:ɸɸɸ
8.8	-ın, -in, -un, -ün kitabın, dəftərin, odunun, gülün, atın, gəlin, oturun, gülün	Yiyəlik al/mənsubiyyət, II şəxs, tək/ əmr şəkli, II şəxs, cəm	9ɸɸɸ
8.9	-ni, -ni, -nu, -nü qapını, gəmini, qutunu, sürüneni	Mənsubiyyət II/III şəxs, tək/təsirlilik hal	3ɸɸɸ
8.10	-da, -də kitabda, dəftərdə	Yerlik hal	Zɸɸɸ
8.11	-am, -əm oğlanam, müəlliməm baxıram, görünəm	Xəbərlik, I şəxs, tək	ALYɸ
8.12	-ım, -im, -um, -üm kitabım, dəftərim, odunum, gülüm, alım, gəlim, oturum, gülüm	Mənsubiyyət, I şəxs, tək/əmr şəkli/ I şəxs, tək	Bɸɸɸ
8.13	-aq, -ək alaq, gələk	Əmr şəkli, I şəxs, cəm/arzu şəkli, I şəxs, cəm	AJÜɸ
8.14	-sı, -si, -su, -sü atası, əmisi, qonşusu, sürüsü	Mənsubiyyət, III şəxs, tək	RLLɸ
8.15	-mı, -mi, -mu, -mü alırımı, gəlirmi,	Sual	Gɸɸɸ

	dururmu, görürmü		
8.16	-la, -lə atamlı, əmimlə	Qoşma	RΦΦΦ
8.17	-kı, -ki, -ku, -kü Bakıdakı, bizdəki, onunku, üzünkü	Mənsubiyət	RΦΦΦ
8.18	-na, -nə qapına, evinə	Yönlük hal, mənsubiyət, II/III şəxs	HΦΦΦ
8.19	-ıl, -il, -ul, -ül baxılmaq, dərilmək, qurulmaq, görülmək	Məchul növ	<ΦΦΦ
8.20	-ış, -iş, -uş, -üş yazışmaq, girişmək, vuruşmaq, döyüşmək	Qarşılıq növ	>ΦΦΦ
8.21	-ıq, -ik, -uq, -ük adamıq, əsirik, qohumuq, gülük, baxırıq, gəzirik, dururuq, görürük	Xəbərlik, I şəxs, cəm	YAJΦ
9.0	-a, -ə yaza, gələ	Arzu şəkli/yönlük hal	2ΦΦΦ
9.1	-m qapım, sürüm	Mənsubiyət, I şəxs, tək	RALΦ
9.2	-ı, -i, -u, -ü kitabı, dəftəri, odunu, gülü	Təsirlilik hal/mənsubiyət, III şəxs, tək	ƏΦΦΦ
9.3	-q, -k aldıq, gəldik	I şəxs, cəm	AJΦΦ
9.4	-n qapın	Mənsubiyət, II şəxs, tək	+LΦΦ
9.5	-ş mələşmək	Qarşılıq növ	>ΦΦΦ

6.8. Morfoloji blokda nitq hissələrinin, ayrı-ayrı grammatik kateqoriyaların kodlaşdırılması

Formal təhlil sistemlərdə və MT-də vahid kodlaşdırmanın çox mühüm əhəmiyyəti vardır. Respublikamızda göstərilən problemlər çərçivəsində fəaliyyət güstərən kollektivlər eyni kod sisteminə istifadə edirlər. Bu və ya digər problemlə əlaqədar konkret alqoritmlərdən istifadə zamanı vahid kodlaşdırma bir çox ziddiyətlərin və uyğunsuzluqların aradan qaldırılmasına xidmət edir. Şübhəsiz, istənilən kod sistemi şərtidir və tədqiqatın müəyyən pillələrində təkmilləşdirilə və yenisi ilə əvəz oluna bilər (Аршинов, Садовский 1983; Борисевич, Гончаренко, Гречишкина, Добрускина, Кочеткова, Крисевич, Нехай, Пиотровский, Штирбу, Ястребова, 1970). Lakin kod sisteminin qismən təzələnməsi və əvəzlənməsi zərurət olduqda həyata keçirilməlidir və bu barədə həmin kodlardan istifadə edən mütəxəssislərə məlumat verilməlidir. Bu, kodların universallığı və vahidliyi prinsiplərinin tələbidir. Hazırda mövcud təhlil sistemlərində və MT-də istifadə olunmuş kodlar keçmiş ümumittifaq “Статистика речи” qrupunda işlənib hazırlanmış sxem əsasında aparılmışdır. Yığcamlıq və konkretlik üçün nitq hissələrinin, ayrı-ayrı kateqoriyaların, leksik və leksik-grammatik informasiyaların kodları qruplar üzrə cədvəllərdə verilmişdir:

Cədvəl 19. Şəkilçisiz işbəmən söz-formaları etibarına edən nitq hissələrinin kodları

Nitq hissələri (söz qrupları)	Kodu	Misallar
Qoşma	P	əvvəl, ilə, üçün
Bağlayıcı	B	və, həm
Ədat	U	bəs,kaş
Modal sözlər	B	demək, şübhəsiz
Bağlamalar	B _I	idi, imiş
Nida	!	ay, of

Cədvəl 20. Tərkibində şəkilçi qəbul edə bilən söz-formalar olan nitq hissələrinin kodları

Nitq hissələri	Kodu	Misallar
İsim	I	ölkə, çörək
Sifət	S	yaxşı, soyuq
Say	S _q	beş, beşinci
Əvəzlik	Ə _v	mən, bu
Fel	F	almaq, vermək
Zərf	Z	yavaş, aşağı

Cədvəl 21. Ad nitq hissəsi sözdəyişdirici kateqoriyaları və formalarının kodları

Adların sözdəyişdirici kateqoriya və formaları	Kodu	Misallar
<u>Hal kateqoriyası</u>		
Yiyəlik	Ş	adamın, qapının
Yönlük	H	adama, qapiya
Təsirlilik	Z	adamı, qapını
Yerlik	Z	adamda, qapıda
Çıxışlıq	C	adamdan, qapıdan
Mənsubiyyət kateqoriyası	R	kitabın, dəstərin
Xəbərlik kateqoriyası	Y	kitabdır, dəftərdir

6.9. Morfoloji təhlilin əsas istiqamətləri və mərhəbələri

Kompyuterlərdə hər hansı bir dil səviyyəsində təhlil və sintez keçirilməsi üçün müəyyən linqvistik bazanın mövcudluğu mühüm şərtidir. Linqvistik bazanın mühüm komponenti hesab olunan leksik təminat leksik blok vasitəsi ilə həyata keçirilir. Yuxarıda mətnin formal təhlili sisteminin leksik bloku barədə geniş məlumat verilmiş, onu təşkil edən sözlüklər, lügətlərin quruluşu, ən mühüm linqvistik xüsusiyyətləri və işlənmə perspektivləri izah olunmuşdu. Linqvistik təhlil prosesi həm də sistemin güclü qrammatik informasiya ilə təchizi ilə şərtlənir. Qrammatik informasiya sistemə müxtəlif üsullarla və hissə-hissə

daxil edilir. Əgər informasiyanın müəyyən hissəsi AL-də ehtiva olunursa, digər qismi şəkilçilər cədvəlində öz əksini tapır. Qrammatik qaydalar isə alqoritmlərlə ifadə olunur. Formal təhlil sisteminde alqoritm mətnlərdən (formadan) mənaya keçidə imkan verən, müəyyən ciddi ardıcılıqla düzülmüş qaydalar çoxluğudur.

Cədvəl 22. Felin sözdəyişdirici kateqoriya və formalarının kodları

Felin sözdəyişdirici kateqoriya və formaları	Kodu	Misallar
1	2	3
<u>Növ kateqoriyası</u>		
Məchul	F _(m)	yazılmaq, atılmaq
Qarşılıq	F _(q)	yazışmaq, atışmaq
İcbar	F _(i)	yazdırmaq, atdırmaq
<u>Felin şəkilləri</u>		
Əmr	F _(ə)	yazım, atım
Xəbər	F _(x)	oxuyuram, atıram
Arzu	F _(a)	oxuyam, atam
Vacib	F _(v)	oxumaliyam, atmaliyam
Lazım	F _(L)	oxuyasıyam, atasıyam
Şərt	F _(e)	oxusam, atsam
Davam	F _(d)	oxumaqdayam, yazmaqdayam
<u>Felin zamanları</u>		
Şühudi keçmiş	F	oxudum, yazdım
Nəqli keçmiş	I	oxumuşam, yazmışam
İndiki	B	oxuyuram, yazıram
Qəti gələcək	W	oxuyacağam, yazacağam
Qeyri-qəti gələcək	O	oxuyaram, yazaram
Nəqli keçmişin rəvayəti	I *	oxumuşdu, yazmışdı
Qəti gələcək zamanın rəvayəti	W *	yazacaqmiş, oxuyacaqmiş
Qeyri-qəti gələcək	O *	oxuyarmış, yazarmış

zamanın rəvayəti		
İndiki zamanın hekayəsi	[oxuyurdu, yazırıdı
İnkarlıq	-	oxumaram, yazmaram
Məsdər	F _(m)	oxumaq, yazmaq
Feli sıfət	F _(s)	oxuyan, yazarın
Feli bağlama	F _(Bi)	oxuyub, yazıb

Cədvəl 23. Ad və fel nitq hissələri üçün ümumi olan kateqoriyaların kodları

Kateqoriya və formalar	Kodu	Misallar
<u>Kəmiyyət kateqoriyası</u>		
tək	L	kitab, dəftər
cəm	J	kitablar, dəftərlər
<u>Səxs kateqoriyası</u>		
I şəxs	A	oxuyuram, oxuyuruq
II şəxs	+	oxuyursan, oxuyursunuz
III şəxs	L	oxuyur, oxuyurlar
Sual	G	oxuyurmu? gəlirmi?

Cədvəl 24. Omonim əsaslarının kodları

Omonim əsaslar (mümkün grammatik səciyyələri)	Kodu	Misallar
isim/fel	I/F	qaz, yaz
isim/sifət	I/S	qoca, gözəl
fel/zərf	F/Z	düz, dik
fel/sifət	F	sarı, burma, qorxaq
say/fel	S _a /F	min, qırx
bağlayıcı/ədat	B/Ə _a	ancaq, ki
İnkarlıq/feli isim	-/F _L	oxuma, yazma

Cədvəl 25. Omonim şəkilçilərin kodları

Omonim şəkilçilər /mümkün qrammatik səciyyələri/	Kodu	Misallar
Lazım şəkli /feli sifət	0	-ası/-əsi, -yası, -yəsi/
Feli bağlama/feli sifət	D	-an/-ən, -yan, -yən/
İcbar növ/xəbərlik	I	-dır/-dir, -dur, -dür/
Arzu şəkli/yönlük hal	2	-a/-ə, -ya, -yə/
Mənsubiyyət/tasirli k hal	Ə	-ı/-u, -ü, -i/
Vacib şəkli/feli sifət	T	-mali/-məli/
Mənsubiyyət, I şəxs, tək/əmr şəkli	B	-im/-im, -um, -üm/
Qəti gələcək zaman/feli sifət	ö	-acaq/-əcək, -yacaq,- yəcək/
Feli sifət/nəqli keçmiş zaman	Q	-mış/-mış, -muş, -müs/
Yiyəlik hal/mənsubiyyət II- III şəxs, tək/əmr şəkli	9	-ın/-in, -un, -ün/
Feli sifət/nəqli keçmiş zaman	:	-yib/-yib, -yub, -yüb/ -mış/-mış, -muş, -müs/

Göstərilən alqoritmləri formal prinsiplər əsasında qurulmuş və formal kriteriyalarla izah oluna biləcək qrammatika kimi səciyyələndirmək olar. Formal qrammatikalardan fərqli olaraq alqoritmlərdə qaydaların tətbiqində ixtiyarlılıq və «sərbəstlik» yoxdur (formal qrammatikalar barədə bax: Гладкий, 1973).

Alqoritmlərin quruluşundakı mükəmməl «intizam», dəqiqlik, qayda-qanuna ciddi əməl olunma – bütün bunlar onların tərtibinə məsuliyyətlə yanaşılmasını tələb edir. Göstərmək lazımdır ki, linqvistik təhlil alqoritmlərinin tərtibində cüzi diqqətsizlik elə ilk sınaq zamanı aşkar çıxır və bütün sistemin işi dayanmış olur. Ona görə də, «başdansovma», «yarımcıq», «müvəqqəti» istifadə üçün nəzərdə tutulmuş alqoritmlər sistemə daxil edilə bilməz. Bu cəhətdən alqoritmin tərtibi prosesində tam məqsəd aydınlığı olmalıdır, təhlilin əsas istiqamətləri və mərhələləri tam müəyyənləşdirilməlidir. Başqa sözlə, tərtib zamanı məlum olmalıdır ki, alqoritm nəyə xidmət edir, təhlil hansı linqvistik bazaya əsaslanır, həradan başlanır, nə vaxt qurtarır, təhlilə hansı linqvistik material cəlb edilir və nəticədə hansı informasiyaların alınması vacibdir. Əgər belə dəqiq məqsəd aydınlığı olmazsa, alqoritmin, eləcə də bütövlükdə təhlil prosesinin səmərəsindən, aktuallığından danışmaq olmaz.

Məhz yuxarıda göstərilənləri əsas tutaraq formal sistemlərdə morfoloji təhlilin əsas istiqamətlərini nəzərdən keçirək. Təhlil prosesində tədqiqat obyekti Azərbaycan mətnləridir. Məqsəd həmin mətnin (və ya mətnlərin) təhlili, ən kiçik dil vahidlərinə ayrılması (dil vahidlərinə ayrılmadan səviyyəsi tədqiqatçıının konkret məqsədlərinə görə müxtəlif ola bilər, məsələn, mətnlərin işlənməsi prosesində fonem və morfem səviyyəsindən daha yuxarı səviyyələrdə təhlil qarşıya məqsəd qoyula bilər. Başqa bir tədqiqatda isə yalnız fonem səviyyəsində araşdırımlar ön plana çəkilə bilər və s.), hər bir ayrılmış vahidin qrammatik səciyyəsinin müəyyənləşdirilməsi (onun səciyyəvi qrammatik əlamətlərinin tapılması və yazılıması), tədqiq olunmuş mətnin qrammatik cəhətdən formal əlamətlərə görə tam mənimşənilmiş, qaralanmış şəkildə yenidən tam sintezidir. Göstərmək lazımdır ki, tədqiq olunmuş dil vahidləri haqqında informasiya bir çox elementar məlumatların məcmuyundan ibarət ola bilər. Elə bir hal da müşahidə edilə bilər ki, informasiya bir elementar məlumatdan təşkil olunmuş olsun. Məsələn, -in (-in, -un, -ün) şəkilçisi aşağıdakı qrammatik səciyyələrə malikdir: «iyiylilik hal» və ya

«mənsubiyyət, II şəxs, tək» və ya «əmr şəkli, II şəxs, tək». Bu şəkilçi üçün elementar qrammatik əlamətlər aşağıdakılardır: «iyiilik hal», «mənsubiyyət», «tək», «əmr şəkli», «II şəxs». Tam məlumat beş elementar məlumatdan təşkil olunmuşdur. Semantik blokun «müdaxiləsindən» sonra bu məlumatların hansının təhlil mətni (kontekst) üçün səciyyəvi və məqbul olması aydınlaşdırılır.

Formal təhlil sisteminin morfoloji blokunun əsasını təşkil edən alqoritmin ən ümumi cəhətlərini nəzərdən keçirək.

Yuxarıda qeyd etmişdik ki, $\langle A, F, A' \rangle$ modelində F-funksiyalar kompozisiyası, rekursiv qaydalar çoxluğudur (Роджерс, 1972; Мальцев, 1965). F funksiyası formadan (A) mənaya (A') keçidi təmin edir. Formal təhlil sistemində F-funksiyası alqoritm şəklində verilmişdir. Bu alqoritmi formal qrammatika, dilin müəyyən vahidləri haqqında məlumat almağa imkan verən (grammatik və ya leksik) rekursiv qaydalar məcmuyu kimi səciyyələndirmək olar (Гресс, 1971).

F-funksiyasına bir-biri ilə sıx əlaqədə olan K, P, R, C, P funksiyalarının kompozisiyası kimi baxılır (Фиталов, 1961, 2; Кузнецов, 1980, 50). Göstərilən kompozisiya aşağıdakı ifadə oluna bilər:

$$F(x)=P(C(R(R(K(x')))))$$

Burada K, R, R, S, P - funksiyalarının aşağıdakı mənaları vardır:

- K-funksiyası mətni mətdən, cümləni mətdən, söz-formanı cümlədən ayırır;
- R-funksiyası hər bir söz-formanı morfem siyahıları (əsaslar avtomatik lüğəti və şəkilçilər siyahısı) ilə tutuşdurur və beləliklə, söz-formanın əsas və şəkilçilərə ayrılmamasını təmin edir;
- R-funksiyası əsas və şəkilçilərin omonimiliyini aradan qaldırır;
- C-funksiyası hər bir X-morfemi üçün müəyyən informasiyanı (grammatik və ya leksik) göstərir;

- P-funksiyası giriş söz-formasına müvafiq leksik-qrammatik informasiyanın çıxışda əldə olunmasını təmin edir.

Söz-forma haqqında informasiya - elementar informasiyalar çoxluğudur (elementar informasiyalar disfunksiyasıdır). Informasiya birmənalı olaraq bir elementar informasiyadan ibarət ola bilər. Elementar informasiyalar bir-biri ilə konyuktiv əlaqələrlə bağlanmış bir neçə əlamətdən ibarət ola bilər. R-funksiyasının (omonimliyin aradan qaldırılması funksiyası) işindən sonra bu elementar informasiyanın müvafiq gələni seçilir.

Təhlil vahidlərinin ayrılması funksiyası K aşağıdakı kimi fəaliyyət göstərir: əvvəlcə mətn (müəyyən yazılı mətn parçası) mətnlər çoxluğundan (massivdən) ayrılır. Bunun üçün müəyyən edilmiş qayda üzrə təhlil vahidinin həcmi (uzunluğu) qabaqcadən müəyyənəşdirilir və onun əvvəlində, eləcə də sonunda xüsusi şərti işarə qoyulur. Sonra həmin təhlilin vahidi kimi ayrılmış mətndən cümlə seçilir. Cümənin seçilib ayrılması onun sonunu göstərən durğu işarələrinin axtarışı ilə reallaşdırılır. Sonrakı mərhələdə söz-forma cümlədən ayrılır. Bu vaxt nəzərdə tutulur ki, söz-forma bir boşluqdan (probeldən) digər boşluğa (probele) qədər olan məsafədə yerləşən hərfələr ardıcılılığı zənciridir.

Söz-formaların hissələrinə ayrılması funksiyası R-nin işləməsi üçün morfem siyahılarının olması əsas şərtdir. Belə siyahılar olmadan söz-formaların hissələrinə bölünməsi və qrammatik cəhətdən səciyyələndirilməsi qeyri-mümkündür. Morfem elementləri çoxluğundan ibarət bu siyahılar əsas və şəkilçiləri ehtiva edir. Söz-formaların əsas və şəkilçilərə ayrılması, eləcə də qrammatik səciyyələri göstərməklə şəkilçilərin «düzgün» olaraq bir-birindən fərqləndirilməsi mürəkkəb prosesdir. P-funksiyası söz-formanın tərkibində heç bir dəyişiklik aparmadan onu morfem hissələrinə ayırır və lazımı qrammatik informasiyanın alınmasını təmin edir.

S-funksiyasının işi zamanı söz-forma ilə onun ifadə etdiyi məna arasında uyğunluq söz-formaların morfem siyahıları ilə tutuşdurulması ilə təmin edilir.

Əsas və şəkilçilərin omonimliyinin aradan qaldırılması isə R-funksiyasının köməyi ilə reallaşdırılır. R-funksiyasının işi formal təhlil sisteminin semantik blokunda ətraflı şərh olunmuşdur.

Morfoloji təhlildə ilk mərhələ təhlil vahidlərinin ayrılması mərhələsidir. Fərəz edək ki, n sayda mətnlər çoxluğu verilmişdir. Tələb olunur ki, həmin çoxluq kompüterdə təhlil olunsun və təhlil sistemi üçün zəruri informasiya əldə edilmiş olsun. Hər şeydən əvvəl təhlilin həcmi müəyyənləşdirilməlidir. Kompüterin operativ yaddaşından və tədqiqatın qarşısında qoyulmuş vəzifələrdən asılı olaraq təhlil mətninin uyğunluğu müxtəlif ola bilər. Təhlil mətni kimi səhifə, abzas, cümlə, işaret və s. götürülə bilər. Bir mətni digərindən ayırmak üçün müxtəlif üsullardan (sayğacdan, mətnin əvvəlinə və sonuna qoyulmuş işaretdən və s.) istifadə oluna bilər. Əgər mətn ardıcıl olaraq daxil edilirsə, qabaqcadan mətnlərə müəyyən şərti işaretlər qoyulmayışsa, sadə sayğac üsulu ilə təhlil mətnini ayırmak olar. Məsələn, elə qəbul etmək olar ki, hər 100 söz-forma bir təhlil mətnidir. Kompüter sayğacı mətnlər çoxluğundan 100 söz-forma ayıran kimi proses dayanır və təhlil başlanır. Təhlil başa çatdıqdan sonra sayğac alqoritmin müəyyən blokuna müraciət edir və yeni mətn tələb olunub-olunmadığını «öyrənir» və lazımlı gələrsə, yeni mətn ayırrı. Əgər yeni mətn tələb olunmursa, sayğac mətnin ayrıldığı sərhəd nöqtəsini yadda saxlayır və iş bununla bitmiş hesab olunur. Qeyd etmək lazımdır ki, mətnlər çoxluğundan təhlil mətninin ayrılması elə bir prinsipial çətinlik doğurmur və sərf texniki məsələ hesab olunur.

Növbəti mərhələ - mətni təşkil edən digər vahidlərin ayrılmasıdır. Mətn nəzəri olaraq bir cümlədən və ya abzasdan, eləcə də çoxlu sayda cümlə və abzaslardan ibarət ola bilər. Elə qəbul edək ki, bizim tədqiqat prosesində mətn dedikdə, N sayda abzaslardan və n sayda cümlələrdən təşkil olunmuş kompozisiya başa düşülür:

$$n < N < T$$

Burada T-mətni (teksti) göstərir: $T = \{N_i\}$, $i=1, \dots, k$. N də öz növbəsində özündən kiçik vahidlərdən təşkil olunmuşdur: $N = \{n_i\}$, $i=1, \dots, k$.

Cümlənin özü də söz-formalardan təşkil olunmuşdur: $n=\{c_i\}$, c-söz-formanı göstərir və $i=1,\dots,k$. Bu prosesi ardıcıl olaraq izləsək, daha kiçik vahidlərə gedib çıxırıq. Söz-forma əsas və sözdəyişdirici şəkilçilərdən (əsasların özləri də kök və sözdüzəldici şəkilçilərdən təşkil olunur) ibarət bir vahiddən ibarətdir. Alınmış morfemlərin özlərinin də daha kiçik vahidlərə - fonemlərə ayırdığını qəbul etsək, aşağıdakı kimi bir iyerarxiya alınır (bu barədə bax: Vəliyev, 1989, 36, 39; Cəlilov, 1985, 13):

Mətn—abzas—kümlə—söz-forma—morfem—fonem.

Mətnin formal təhlili sistemində fonem səviyyəsində təhlil tədqiqatın məqsəd və vəzifələrinə müvafiq olaraq aparılmışdır.

Azərbaycan dilciliyində fonem səviyyəsində müxtəlif səp-kili bir çox araşdırırmalar mövcuddur və konkret məqsədlərlə hə-min tədqiqatlardan istifadə olunması zərurəti istisna edilmir (bax: Ахундов, 1984; Мамедов, 1985; Рахманов, 1988; Cəlilov, 1988).


Qeyd etmək lazımdır ki, təqdim olunan sistemdə sözdüzəldici şəkilçilərin və söz köklərinin ayrılıqda geniş təhlili də nəzərə alınmamış, belə informasiyalar imkan daxilində leksik blokdakı lügətlərə əlavə olunmuşdur. Bu həm də formal təhlil sistemlərinin praktik tətbiqi ilə əlaqədardır. Yuxarıdakıları yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, fonem səviyyəsi, sözdüzəldici şəkilçilər və onlarla düzələn vahidlər (lügət vahidi kimi təsbit olunmuş konstruksiyalar) təhlil bloklarında ayrıca araşdırılmışdır:

Mətn—abzas—kümlə—söz-forma/əsas—sözdəyişdirici şəkilçilər (Sxem 7).

Məndən sonrakı vahidin – abzasın ayrılması da şərti səciyyə daşıyır. Abzaslar bir-birindən və məndən probel (boşluq) işarəsi və ya qabaqcadan şərtləşdirilmiş hər hansı işarə ilə ayrıla bilər. Cümlə abzasdan kiçik, söz-formadan böyük vahid sayılır. Göstərmək lazımdır ki, abzas və cümlənin ayrıca vahidlər kimi verilməsi semantik blokun fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bir çox sözlərin həqiqi mənaları yalnız cümlə və abzaslarda, müəyyən kontekstdə, sintaktik əhatədə məlum olur.

Cümlə abzasdan onun əvvəlində və sonunda yerləşmiş dırğu işarələri əsasında ayrılır. İki nöqtə, nöqtə ilə sual, nida işarələri, nöqtə ilə nöqtəli vergül arasındaki məsafədə yerləşən söz-formaların çoxluğu (və ya söz-forma) cümlə hesab olunur.

Sonra cümlədən söz-formaların ayrılması mərhələsi başlanır. Bu vaxt nəzərdə tutulur ki, söz-forma bir probel (boşluq) işarəsindən digər probel işarəsinə qədər olan məsafədə yerləşən hərfələr ardıcılılığı zənciridir.



Sxem 7. Mətnin formal morfoloji təhlil alqoritminin mərhələləri

Söz-formanın hissələrə ayrılması ən mühüm və mürəkkəb mərhələlərdəndir. Bu prosesin həyata keçməsi üçün qabaqcadən tərtib olunmuş morfem siyahılarının mövcudluğu çox zəruridir. Leksik blokda yerləşdirilmiş lügət və məlumatlar, eləcə də

morfoloji blokda yerleştirilmiş şəkilçilər siyahısı, şəkilçilərin qrammatik səciyyələri əsasında söz-formaların «düzgün» olaraq hissələrə ayrılması (əsasa və ayri-ayrı şəkilçilərə bölünməsi) baş verir. Qeyd etmək lazımdır ki, söz-formaların əsasa və şəkilçilərə, eləcə də şəkilçilərin bir-birindən «düzgün» ayrılması türk dillərində, o cümlədən Azərbaycan dilində çox mürəkkəb səciyyə daşıyır. Məsələn, ilk nəzərdən çox sadə və adı görünən «oxuya-caq» söz-forması kompüterdə aşağıdakı şəkildə hissələrə (kök və şəkilçilərə) ayrıla bilər:

ox - u - ya - caq
oxu - ya - ca - q
oxu - y - ac - aq
oxu - yac - aq
oxu - yacaq
oxu - ya - caq və s.

Praktik olaraq türk dillərində hər bir söz-formada 10-a qədər müxtəlif şəkilçi işlənə biləcəyini nəzərə alsaq, məsələnin nə dərəcədə mürəkkəb olduğu bir daha aşkar olur. Deməli, elə bir optimal üsul işlənib azırlanmalıdır ki, söz-formadakı morfemlər tamamilə düzgün olaraq ayrıla bilsin və bu zaman söz-formanın təhlildən əvvəlki mənası tərif olunmasın. Morfoloji blok söz-formadan morfemləri ayırib, onları leksik və morfoloji bloklardakı siyahılarla tutuşdurmaqla sistemi tam təmin edən nəticələr əldə etməyə imkan verir. Morfoloji blokda morfem variantları (allomorflar) müstəqil morfemlər kimi təmsil olunur. Məsələn, indiki zaman şəkilçilərinin bütün allomorfları -ir, -ir, -ur, -ür, eləcə də -yir, -yir, -yur, -yür müstəqil şəkilçi kimi avtonom qrammatik informasiya ilə təciz olunmuşdur. Əlbəttə, bir allomorfdan bu allomorfları təmsil edən əsas morfemə keçməyə imkan verən xüsusi qaydalar işləyib hazırlamaq olardı. Lakin bu qaydalar təhlil alqoritmlərinin olduqca mürəkkəbləşməsinə və onun kompüterlərdə reallaşdırılmasının çətinləşməsinə səbəb olardı. Ona görə də, ilk nəzərdən primitiv təsir bağışlasa da kodlaşdırma zamanı hər bir allomorf üçün ayrılıqda qrammatik məlumatın təkrarlanması məqsədə uyğun hesab olunmuşdur. Sonralar kompüter sinaqları bu metodun düzgünlüyünü bir daha təsdiq etmişdir. Sintez prosesi üçün bir əsas morfemdən allomorflara

keçidin qanuna uygunluğunu işləyib hazırlamaq çətinlik törətmir və təcrübədə özünü doğruldur.

Məsələn, hər hansı bir söz-formanın sintezi zamanı biz məlum qaydaları (şəkilçilərin sıralanması ardıcılılığı, ahəng qanunu və s.) qabaqcadan «saf-çürük» edərək yeganə düzgün variantı tapmaqla sintez apara bilirik. Məsələn, fərz edək ki, bizə aşağıdakı morfemlər verilmiş, onların hamisini düzgün işlətməklə Azərbaycan ədəbi dilinə zidd olmayan ifadələr almaq tələb olunur:

«baba», «çiçək», -lar (-lər), -ımız(-imiz, -umuz, -ümüz), -dan(-dən).

Təbiidir ki, «baba» sözündən sonra -ümüz, -dən, sonra isə -lar şəkilçilərini işlətmək dilimizin qrammatikasına zidd olardı. Əvvələn, burada sözdüzəldici və sözdəyişdirici şəkilçilərin sıralanması qaydası, sonra isə ahəng qanunu pozulmuşdur. Sintez alqoritmləri «babəümüzdənlər» söz-formasının düzgün olmadığını «hiss edirlər». Çünkü alqoritmlərdə şəkilçilərin sıralanması və ahəng qanunu özünün formal ifadəsini tapmışdır və sintez demək olar ki, heç bir xətaya yol verilmədən aparılır. Şəkilçilərin sıralanma ardıcılığına görə tapırıq ki, bu göstərilən şəkilçilər aşağıdakı ardıcılıqla düzülə bilər: əvvəlcə cəm şəkilçisi, sonra mənsubiyyət və hal şəkilçisi. Konkret misaldan çıxış etsək: *-lar-imiz-dan, -lər-imiz-dən*. Cəm şəkilçisi olan *-lar (-lər)* dodaqlanan *-umuz(-ümüz)* şəkilçilərinə təsir edərək onları da özlərinə uyğunlaşdırır, yəni *-lar-umuz-dan, -lər-ümüz-dən* deyil *-lar-imiz-dan, -lər-imiz-dən*. Sonra sözün kökünə uyğun olaraq söz-forma tam şəkildə sintez edilir: «baba» sözü ahəngə görə *-lar-imiz-dan, «çiçək»* sözü isə *-lər-imiz-dən* şəkilçilərini qəbul edə bilər. Nəticədə *babalarımızdan, çiçəklərimizdən* söz-formaları alınır. Sintez alqoritmlərinin işi barədə, bir qədər səthi və bəsit görünüşə belə, verilən izahatdan da görünür ki, burada bütün qrammatik qanuna uyğunluqlar və istisnalar qabaqcadan nəzərə alınır (Beiliyeva, 1971; Пинес, 1970; Садыков, 1987).

Təhlildə isə proses mürəkkəb və ziddiyyətli gedir. Təhlil prosesinə cəlb olunmuş söz, onu təşkil edən, ona birləşmiş şəkilçilər, səsdüşümü, səsartımı, kök-şəkilçi, şəkilçi-şəkilçi sərhədlərində baş verən morfonoloji dəyişikliklər qabaqcadan məlum

olmur və bu səbəblərə görə omonim və omoqraf olmuş, əslində isə müxtəlif kateqoriyaları təmsil edən morfemlər sistemdə bir qarmaqarışılıq, nizamsızlıq yaradır. Allomorfların bir morfemlə təmsil olunması bu qarmaqarışılıq və nizamsızlığı bir qədər də artırmış olardı.

Fərz edək ki, alqoritmdəki hər hansı P-operatorunun köməyi ilə biz söz-formadaki şəkilçilərin düzgün ardıcılılığını əldə etdik. C-operatorunun köməyi ilə söz-formadan alınmış hər bir morfem üçün (X) müəyyən informasiya alınır: $C(X)$. Başqa sözlə, bu operatorun fəaliyyətindən sonra hər bir X morfemi üçün $\varphi(x)$ məlumatı alınır.

$F(X)$ -elementar məlumatların diyunksiyasıdır. Əgər a morfemi M_1, \dots, M_n -ə daxildirsə, $M_i = P(X_i)$ -dir, onda həmin morfemi $\varphi_a \cup_{i=1}^n C(X_i)$ məlumatı ilə müqayisə etmək olar (Фитиалов, 1961).

Burada M_i - söz-formanın P-operatorunun işindən sonra hissələrə ayrılmışından sonra alınmış morfemdir. Qeyd olunduğu kimi, söz-forma əsasdan və şəkilçilər zəncirindən ibarətdir:

$$X_i = \sum_{i=1}^n M_i$$

C-operatorunun işindən sonra alırıq:

$$C(X_i) = \cup_{i=1}^n C(M_i)$$

C-operatorunun işini konkret misallar əsasında nəzərdən keçirək. Fərz edək ki, «kitablarımızdan» söz-formasını təhlil etməliyik. P-operatorunun işindən sonra həmin söz-formanın düzgün olaraq morfemlərə bölünmüş şəklini alırıq:

$$P(\text{kitablarımızdan}) = (\text{kitab}) + (\text{lar}) + (\text{ımız}) + (\text{dan})$$

C-operatorunun tətbiqindən sonra alırıq:

$$C(X_i) = C(M_1) \cup C(M_2) \cup C(M_3) \cup C(M_4)$$

$$C(M_1) = a_1$$

$$C(M_2) = L_1$$

$$C(M_3) = \{n_1, n_2, n_3\}$$

$$C(M_4) = Z_1$$

Burada $L_1, n_1, n_2, n_3, Z_1, a_1$ - məlumatları aşağıdakılari bildirirlər:

a_1 - isim

L_1 - cəm

n_1 - mənsubiyət

n_2 - I şəxs

n_3 - cəm

Z_1 - çıxışlıq hal

Nəticədə alırıq:

$$C(P(\text{kitablarımızdan})) = C(\text{kitab}) \cup C(\text{lar}) \cup C(\text{ımız}) \cup \\ \cup C(\text{dan}) = \{a_1\} \cup \{L_1\} \cup \{n_2\} \cup \{n_3\} \cup \{Z_1\}$$

Burada a -nın qrammatik mənadan başqa, həm də leksik mənası vardır.

Başqa bir misalı nəzərdən keçirək. Tutaq ki, bizə *dağ-in*, *sat-in*, *kitab-in* söz-formaları verilmişdir. R-operatorundan sonra alırıq:

$P(\text{dağ}-in)$

$P(\text{sat}-in)$

$P(\text{kitab}-in)$

Dağ, *sat*, *kitab* əsaslarını müvafiq olaraq a_1 , a_2 , a_3 ilə, *-in* şəkilçisini isə 1 ilə işaret etsək alırıq:

$X_1 = P(\text{dağ}-in) = \{a_1, L\}$

$X_2 = P(\text{sat}-in) = \{a_2, L\}$

$X_3 = P(\text{kitab}-in) = \{a_3, L\}$

C-operatorundan sonra alırıq:

$S(X_1) = S\{a_1\} \cup C\{Lx_1\}$

$C(X_2) = C\{a_2\} \cup C\{Lx_2\}$

$C(X_3) = C\{a_3\} \cup C\{Lx_3\}$

Burada

$C\{Lx_1\} = \{y_1\}$

$C\{Lx_2\} = \{k_1, k_2, k_3\}$

$C\{Lx_3\} = \{z_1, z_2, z_3\}$

Göstərilən ifadələrdə y_1 , k_1 , k_2 , k_3 , z_1 , z_2 , z_3 aşağıdakı məzmunu malikdirlər:

U_1 - yiylilik al, K_1 - əmr şəkli, K_2 - II şəxs, K_3 - tək, Z_2 - II şəxs, Z_3 - tək, Z_1 - mənsubiyət

$$S(L) = C\{Lx_1\} \cup \{Lx_2\} \cup \{Lx_3\} = \{y_1\} \cup \{k_1, k_2, k_3\} \cup \{z_1, z_2, z_3\}$$

Buradan belə bir nəticə alınır ki, omonim şəkilçi olan -in üç qrammatik mənə ifadə edə bilər:

- I. Yiyəlik al
- II. Mənsubiyyət, II şəxs, tək
- III. Əmr şəkli, II şəxs, tək

Misaldan görünüyü kimi, burada $K_2=Z_2/K_2$, Z_2 - ikinci şəxsi güstərir), $K_3=Z_3$ (K_3, Z_3 -tək həl göstərir).

Əgər K_2, Z_2 -ni t_1 və K_3, Z_3 — t_2 ilə işaretə etsək, onda yuxarıdakı ifadə belə şəkil alar:

$$S(L) = \{u_1\} \cup \{k_1, t_1, t_2\} \cup \{Z_1, t_1, t_2\} = \{y_1\} \cup \{(k_1 \cup Z_1)(t_1, t_2)\}$$

Göstərilən düstur göstərir ki, -in morfemi omonim morfem kimi ya yiyəlik həl, ya da felin əmr şəklini (mənsubiyyəti - II şəxs, təkdə) göstərir.

6.10. Azərbaycan mətnbərinin formal morfoloji təhlil alqoritmi

Yuxarıda göstərilən leksik, morfoloji bazaya əsaslanaraq ümumi şəkildə morfoloji təhlil alqoritmlərini qurmaq olar. Bu alqoritmlərdə omonimliyin aradan qaldırılması ilə bağlı hissə verilməmişdir. Belə hesab olunur ki, istər leksik-morfoloji, istərsə də sintaktik səviyyələrdə omonimliyin aradan qaldırılması, polisemiyanın ləğvi məsələləri bütövlükdə sistemin semantik blokunun öhdəsinə düşür (Белоногов, Калинин, Поздняк, Хорошилов, Яфаева, 1983).

Morfoloji təhlil alqoritmlərinin konkret izahına keçməzdən əvvəl aşağıdakı şərtləri qəbul edək:

N_i - AL-də müəyyən qruplar üzrə yerləşdirilmiş əsasların uzunluğu; burada $i=1, \dots, k$.

N_1 - I qrupdakı əsasların uzunluğu, N_2 - II qrupdakı əsasların uzunluğu və nəhayət, N_k - k qrupundakı əsasların uzunluğunu göstərir.

n_i - şəkilçilər siyahısında müəyyən qruplar üzrə yerləşdirilmiş şəkilçilərin uzunluğu; burada $i=1,\dots,r$. n_i - i -qrupdakı şəkilçilərin uzunluğu, n_r - r -qrupundakı şəkilçilərin uzunluğuudur.

x_i - mətndə müşahidə olunan söz-formanın uzunluğu, u - həmin söz-formadakı əsasın, Z isə şəkilçilərin (və ya şəkilçinin) uzunluğuna işarədir.

$x_i=y+z$ mətndəki söz-formanın uzunluğu onun tərkibindəki əsasla sözdəyişdirici şəkilçilərin uzunluqları cəminə bərabərdir.

Bütün bu göstərilən şərtləri nəzərə alsaq, aşağıdakı kimi ümumi bir alqoritm qurmaq olar:

1. Söz-formanın təhlil üçün nəzərdə tutulmuş mətndən ayrılması.

2. Söz-formanın uzunluğunun təyini: əgər $x_i > N_i$, onda 5-ə, əks halda 3-ə kecid.

3. Söz-formanın AL-də əsaslar siyahısının müvafiq qrupu ilə müqayisəsi: əgər söz-forma tapılıbsa 4-ə, əks halda 6-ya kecid.

4. Tapılmış əsasın əlamətlərinin bu məqsədlə ayrılmış işçi sahəyə yazılması və 7-yə kecid.

5. $X_i=N_i$ -yə bərabər uzunluqda söz-formanın ayrılması və 3-ə kecid.

6. Söz-formanın uzunluğunun bir hərf azaldılması ($x_i - I$): əgər $x=0$ -dirsə 13-ə, əks halda 3-ə kecid.

7. Qalığın varlığının yoxlanması (Z): əgər $Z=0$ -dirsə 14-ə, əks halda 8-ə kecid.

8. Qalığın uzunluğunun müəyyənləşdirilməsi: əgər $Z > n_i$ -dirsə 12-yə, əks halda 9-a kecid.

9. Qalığın müvafiq şəkilçilər qrupu ilə müqayisəsi: əgər şəkilçi tapılıbsa 10-a, əks halda 11-ə kecid.

10. Şəkilçinin əlamətlərinin əsasın əlamətlərindən sonra yazılması və 7-yə kecid.

11. Qalığın uzunluğunun Z bir hərf azaldılması ($Z - 1$): əgər $Z=0$ -dirsə 9-a, əks halda 13-ə kecid.

12. n_i - uzunluğunda qalığın ayrılması və 9-a kecid.

13. Söz-formanın naməlum sözlər siyahısına yazılıması və 15-ə kecid.

14. Söz-formanın onun qrammatik əlamətləri ilə çapı və 15-ə kecid.

15. Mətnin sonu işarəsinin varlığının yoxlanması: əgər son işarəsi varsa, 16-ya, əks halda 1-ə kecid.


16. Təhlili qurtarmalı (Sxem 8).


Alqoritm haqqında tam əyani təsəvvür əldə etmək üçün «məktəblərimizdəndir» söz-formasının kompüterdə təhlil prosesini izləyək (alqoritm A.A.Piotrovskaya tərəfindən programlaşdırılmışdır).

Mətdən ayrılmış bu söz-formanın uzunluğunu tapırıq: $x_i=19$. Əsaslar AL-də isə əsasların maksimal uzunluğu 16 hərfdir. $N_i=16$. Deməli, $x_i>N_i$ (yəni $19>16$). Alqoritmə görə, bu şərt daxilində 5-ci addıma keçməliyik. 5-ə görə $x_i=N_i$ -yə bərabər sayda hərf saxlamaqla söz-formanın uzunluğunu azaldırıq: $N_i=16$ olduğu üçün $x_i=16$ hərf saxlayırıq, qalığı isə yadda saxlayırıq: «məktəblərimizdən». Bu söz-formanı 16 hərfdən ibarət əsaslar yerləşən qrupla müqayisə edirik. Şərtə görə, əgər söz-forma orada tapılsayıdı, 4-ə, əks halda 6-ya keçməliyik. Təbiidir ki, bu söz-forma bir lügət vahidi kimi əsaslar AL-ində təsbit oluna bilməz, çünki onun tərkibində əsas + sözdəyişdirici şəkilçi var. Ona görə də şərtə əsasən 6-ya keçirik.


Altıncı addımın şərtinə görə, söz-formanın uzunluğunu bir hərf azaldırıq. Əgər $X_i=0$ olsa, 13-ə, əks halda 3-ə keçməliyik. X_i sıfırdan fərqli olduğu üçün 3-ə keçirik. “Məktəblərimizdə” ifadəsinə 15 hərfdən ibarət əsaslar yerləşdirilmiş qrupla müqayisə edirik. Təbiidir ki, bu ifadə də orada təsbit oluna bilməz. Dövri təkrarlar nəticəsində proses (hər dəfə söz-formanın sonundan bir hərf ayırmaqla, onun əsasları AL-nin müvafiq qrupu ilə müqayisəsi) o vaxta qədər davam edir ki, «məktəb» əsası beş hərfdən ibarət əsasların yerləşdiyi qrupda tapılır. Tapılmış «məktəb» sözünün tərcüməsi, qrammatik əlamətləri qabaqcadan ayrılmış işçi sahəyə yazılır. Sonra qalığın (şəkilçilərin) olub-olmaması müəyyənləşdirilir. Qalığın varlığı aşkar olunduqdan sonra 8-ci addımın şərti yerinə yetirilir. Əgər qalığın uzunluğu $Z>n_i$ -dirse (yəni

Şəkilçilər siyahısında yerləşən şəkilçilərin maksimal uzunluğundan böyükdürsə), 12-yə, əks halda 9-a keçirik. Bizim misalda qalığın (*lərimizdəndir*) uzunluğu şəkilçilərin maksimal uzunluğundan (doqquz hərf) böyükdür. Ona görə də, 12-ci addımın şərtlərini yerinə yetiririk: şəkilçilərin maksimal uzunluğuna bərabər uzunluqda qalıq ayırırıq, qalan hissəni yaddaşa yerləşdiririk: $Z=n_i=lərimizdə$. Alınmış hərfələr zənciri müstəqil şəkilçi deyil, şəkilçilər birləşməsi olduğu üçün doqquz hərfdən ibarət olan şəkilçilərin yerləşdiyi qrupda təsbit oluna bilməz. Ona görə də, doqquzuncu addımın şərtinə əsasən 11-ə keçirik. On birinci addıma görə, həmin hərfələr zəncirinin sonundan bir hərf ayrılır və alınmış ifadə «lərimizdə» ona müvafiq qrupla- səkkiz hərfdən ibarət şəkilçilər qrupu ilə müqayisə olunur. Bu qalıq orada da təmsil oluna bilməz. Proses o vaxta qədər davam edir ki, -lər şəkilçisi üç hərfdən ibarət şəkilçilər qrupunda təpilir və onun qrammatik əlamətləri «məktəb» sözünün qrammatik əlamətlərinə əlavə olunur. Sonra yenə yeddinci addıma qayıdırıq və qalığın qalıb-qalmamasını yoxlayırıq. Məlum olur ki, qalıq var: *imizdəndir*. Dövri təkrarların köməyi ilə hər dəfə qalığın sonundan bir hərf ayırıb onu şəkilçilər siyahısının müvafiq qrupu ilə müqayisə etməkla söz-formada olan bütün şəkilçilərin qrammatik səciyyələri işçi sahəyə yazılır. Beləliklə, təhlil prosesi nəticəsində *məktəblərimizdəndir* sözü düzgün olaraq kök və şəkilçilərə bölünüür, ayrı-ayrı şəkilçilər bir-birindən səhvəsiz ayrılır və onların qrammatik səciyyələri əldə olunur. Əgər təhlil etdiyimiz söz-formada omonim söz və şəkilçi müşahidə olunsaydı, onda biz semantik bloka müraciət etməli olardıq. Semantik blok istər morfoloji səviyyədə, istərsə də daha yuxarı dil səviyyələrində omonimliyin aradan qaldırılması və polisemiyanın optimal şəkildə həlli problemləri ilə bağlı alqoritmlər sistemi ilə təchiz olunmuşdur. Əlbəttə, omonimlik və polisemiya qismən morfoloji səviyyədə də aradan qaldırıla bilər. Bunun üçün morfoloji blokda əlavə alqoritmlərin olması zəruriidir. Morfoloji səviyyədə həlli qeyri-mümkin olan problemlər semantik blokda yeni səviyyədə araşdırılır. Təcrübə göstərir ki, omonimlik və polisemiya semantik problemlər çərçivəsində daha tam, hərtərəfli və sistemli tədqiq oluna bilər (Коптилов, 1962).





18



Sxem 8. Mənlərin formal morfoloji təhlilinin blok sxemi

Söz-forma;

“çağırdığımızlardansınızmı”

N=25

Əsas;

çağır AL-də tapıldı

Çağır Fel

Şəkilçilər;

dıg siyahıda tapıldı

dıg feli sıfət, şühudi keçmiş zaman

ımız siyahıda tapıldı

ımız mənsubiyət, I şəxs, cəm

lar siyahıda tapıldı

lar cəm

dan siyahıda tapıldı

dan çıxışlıq hal

sınız siyahıda tapıldı

sınız II şəxs, cəm, xəbərlik

mı siyahıda tapıldı

mı sual

mı sonuncu şəkilçi

Şəkil 2. Söz-formanın avtomatik (formal) morfoloji təhlili

VII FƏSİL MƏTNİN FORMAL TƏHLİLİ SİSTEMİNİN MORFONOLOJİ BLOKU

7.1. Morfonoloji blokun funksiyası

Təbii dil materialının formal təhlil obyekti olması bir çox morfoloji, fonetik, morfonoloji hadisələrin qanuna uyğunluqlarının, əsl təbiətinin hərtərəfli aşdırılması zərurətini doğurmuşdur. Əgər morfemlər, onların sıralanma xüsusiyyətləri, sözdüzəltmə və sözdəyişmə paradiqması morfologiyada öyrənilirsə, dilin iki səviyyəsi – fonetika və morfologiya arasında aralıq mövqədə duran morfonologiyada fonetik vahidlərlə morfoloji vahidlərin qarşılıqlı əlaqəsi öyrənilir. (Bax. Cəlilov, 1985; 1988). Dilin morfonoloji sisteminin ən mühüm elementləri olan morfemlərin fonetik tərkibi və onların müxtəlif fonetik dəyişmələrə məruz qalması (səsartımı, səsdüşümü, karlaşma, cingiltiləşmə, ixtisar və s.) morfonoloji səciyyə daşıyır. Formal təhlil və sintez sistemlərində bu xüsusiyyətlərin nəzərə alınmaması bütövlükdə sistemin mümkünlüyünü şühbə altına alır.

Ümumiyyətlə, mətnlərin kompüterlərdə işlənməsi prosesində morfonoloji xüsusiyyətlər də qabarıq müşahidə olunur və bu baxımdan müəyyən qayda-qanun, nizamlı sistem yaradılması daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan mətnlərinin formal işlənməsi sistemlərində müşahidə olunan morfonoloji dəyişiklikləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- söz kökündə baş verən morfonoloji dəyişmələr (səsartımı, səsdüşümü);
- söz kökü ilə sözdüzəldici şəkilçi sərədində morfonoloji dəyişmələr;
- söz kökü ilə sözdəyişdirici şəkilçi sərhədində morfonoloji dəyişmələr;
- sözdüzəldici şəkilçi ilə sözdəyişdirici sərhədində morfonoloji dəyişmələr;
- sözdəyişdirici şəkilçilər sərhədində morfonoloji dəyişmələr.

Göstərilən qruplara aid istisna sözlər siyahı şəklində göstərilir ki, lazımlı gəldikdə alqoritmdə onlara müraciət etmək imkanı nəzərə alınır.

7.2. Söz kökündə morfonoloji dəyişmələr

Azərbaycan dilində iki və ya çoxecalı sözlər mənsubiyyət və hal şəkilçilərini qəbul edərkən ikinci hecadakı (qapalı heca) qapalı saitlərin (-i,-i,-u,-ü) -düşməsi hadisəsi baş verir. *Şəkil*, *sinif* sözlərinin mənsubiyyət və hal şəkilçisi qəbul edərkən uğradığı morfonoloji dəyişikliyi nəzərdən keçirək:

Cədvəl 26. Mənsubiyyət şəkilçili sözlərdə səs düşümü

Şəxs	Tək	Cəm
I	şəklim, sinfim	şəklimiz, sinfimiz
II	şəklin, sinfin	şəkliniz, sinfiniz
III	şəkli, sinfi	şəkli, sinfi

Cədvəl 27. İsmi hal şəkilçisini qəbul etmiş sözlərdə səs düşümü

İsmi alları	Hal şəkilçisi qəbul etmiş sözlər
Adlıq	şəkil, sinif
Yiyəlik	şəklin, sinfin
Yünlük	şəkla, sinfa
Təsirlilik	şəkli, sinfi
Yerlik	şəkildə, sinifdə
Çıxışlıq	şəklindən, sinfindən

Göstərmək lazımdır ki, səsdüşümü daha çox alınma sözlərdə özünü göstərir. Qəribə burasıdır ki, bu qəbildən olan sözlərin bir çoxu əslində alındığı dillərdə, məsələn, «isim», «ömür», «şəkil» formasında deyil, «is/i/m», «öm/ü/r», «şək/i/l» və s. kimi işlənilirlər. Azərbaycan dilinə keçdikdən sonra onlar dilimizin fo-

notaktikasına uygunlaşdırılmış, sait yiğiminin qarşısı sait artımı vasitəsilə aradan qaldırılmışdır (bu barədə bax: Cəlilov, 1988, 55).

Qeyd etmək lazımdır ki, analoji morfonoloji hadisə digər türk dillərində də geniş müşahidə olunur (Кононов, 1958; Поне-луевский, 1975).

Assimilyasiya, səsdüşümü və digər morfonoloji dəyişmələr türk dillərinin sırf ciddi aqqlütinativ dil olması ilə bərabər, onlarda aqqlütinativ-fuzional, eləcə də flektiv dillərə məxsus fleksiyanın müşahidə olunduğunu göstərir. Ümumiyyətlə, dünya dillərini bu və ya digər xüsusiyyətinə görə bir-birindən tam təcrid edib ayırmak olmaz. Flektiv dillərdə də aqlütinativ dil qruplarına xas bir çox xüsusiyyətlər mövcuddur. Göstərilən morfonoloji xüsusiyyət alqoritmılarda müəyyən qanuna uyğunluq şəklində təsbit oluna bilərdi. Lakin məsələ orasındadır ki, bu qəbildən olan bütün sözlərdə analoji səsdüşümü hadisəsi baş vermir. Məsələn, əgər «sətir» sözü bu dəyişikliyə məruz qalırsa, eyni quruluşa və sonluğa malik «əsin» və «dəmir» sözlərində ikinci hecadaki qapalı sait düşmür:

dəmirim, dəmirin, dəmiri əsirim, əsirin əsiri
dəmirimiz, dəmiriniz, dəmiri əsirimiz, əsiriniz, əsiri

Söz kökündə belə morfonoloji dəyişmələrin Azərbaycan dili üçün mühüm səciyyəvi xüsusiyyət sayılmadığını və belə sözlərin kəmiyyətcə azlığını nəzərə alıb mənsubiyət və ismin hal şəkilçilərini (iyiyəlik, yönük, təsirlik) qəbul edərkən sözün ikinci hecasındaki qapalı saitin düşməsi hadisəsinə məruz qalan sözlər ayrıca siyahı şəklində verilmişdir. AL-lərdə bu sözlərin hər iki variantı təsbit olunmuşdur: ağıl/aql, ağız/ağz və s. Göstərilmiş variantlar eyni qrammatik səciyyə daşıyırlar. Verilmiş siyahıda Azərbaycan dilində bütün bu qəbildən olan sözlərin tam şəkildə verildiyi iddia olunmadığı üçün sonradan ora müşahidə edilmiş bu qəbildən sözlər əlavə oluna bilər. Bunun formal təhlil sisteminin işinə mənfi təsiri yoxdur.

Cədvəl 28. Mənsubiyyət və hal şəkilçilərini (iyiqlik, yön-lük, təsirlik) qəbul edərkən sözün ikinci hecasındaki qapalı saitin düşməsi hadisəsinə məruz qalan sözlərin siyahısı

1. abır	20. könül
2. ağıl	21. misir
3. ağız	22. nəsil
4. alın (isim)	23. oğul
5. bağır (isim)	24. ömür
6. boyun	25. səbir
7. burun (isim)	26. sətir
8. qayın	27. sinif
9. qarın	28. sıfır
10. qəbir	29. üfüq
11. qədir	30. fəsil
12. qisim	31. fikir
13. qoyun (ağuş- isim)	32. xeyir
14. əyin (isim)	33. xətir
15. əsil	34. çətir
16. ətir	35. ciyin
17. zehin	36. cisim
18. isim	37. şəkil
19. gəlin	

7.3. Söz kökü ilə sözdüzəldici şəkilçi sərhədində morfonoloji dəyişmələr

Azərbaycan dilində söz kökü ilə sözdüzəldici şəkilçi sərhədində morfonoloji dəyişikliklər təhlil prosesində bir qisim «anlaşılmazlıqların» aradan qaldırılmasına imkan verir.

Göstərilən morfonoloji dəyişmələr söz kökü ilə sözdəyişdirici şəkilçi sərhədində baş verən dəyişmələrə nisbətən az müşahidə olunsa da, formal təhlil sistemlərində onların nəzərə alınması vacibdir. Azərbaycan dilində söz kökü ilə sözdüzəldici şəkilçi sərhədində baş verən və söz kökünün morfonoloji dəyişikliyə uğraması ilə nəticələnən prosesi aşağıdakı kimi qruplaşdırımaq olar:

a) çağır/maq/, qovur/maq/, devir/mək/, yoğur/maq/, sovur/maq/, sivir/mək/ və s. bu qəbildən olan fel kökləri felin məc-hul növ şəkilçilərini qəbul etdikdə ikinci hecadakı qapalı saitlərin düşməsi hadisəsi baş verir: çağr-il-/maq/, qovr-ul-/maq/, devr-il-/mək/, çevr-il-/mək/ və s. Təhlil prosesində nəzərə alınmalıdır ki, çağır/çağr, qovur/qovr, devir/devr, yoğur/yoğr, sovur/sovur, si-vir/sivr, çevir/çevr, eyni fel kökləridir.

b) Azərbaycan dilində bir çox söz kökləri -i, -vi sözdüzəldici şəkilçisini qəbul etdikdə söz kökündə incələşmə baş verir və həmin sözlər Azərbaycan dilinə uyğunlaşmış olur. Göstərmək lazımdır ki, burada ciddi bir qanuna uyğunluq və sistem yoxdur. Bu sözlərin əksəriyyətində söz kökləri alındığı dillərdən fərqli şəkildə dilimizə keçmiş, sonra yenidən morfonoloji dəyişikliyə uğrayaraq mənşəyinə yaxınlaşmışdır:

dünya- vi- dünyəvi, kimya- vi- kimyəvi,
xalq- i- xəlqi (bundan da xəlqilik) və s.

Misallardan göründüyü kimi, bu sözlərdə söz kökü (dünya, kimya, xalq) -i, -vi şəkilçilərinin ahənginə uyğun olaraq morfonoloji dəyişmələrə məruz qalmışdır. Azərbaycan dilinin əks lüğətinin materialları əsasında belə misalların sayını bir qədər də artırmaq olardı. Lakin tədqiqatdan məqsəd bütün bu qəbildən olan sözləri sadalamaq deyil, onların təbiətini, dəyişmə mexanizmini izləməkdir. Bəzən alınma söz köklərinidəki -ya, -yyat, -a, -ət və s. hissəcikləri atmaqla -i, -vi şəkilçilərinin yaratdığı məzmun alınır: coğrafiya - coğrafi, riyaziyyat - riyazi, fizika - fiziki, iqtisadiyyat - iqtisadi, siyasət - siyasi.

Göstərilən xüsusiyyətlərin hərtərəfli tədqiqi və təhlil alqoritmələrində nəzərə alınması qarşıya çıxa biləcək çətinliklərin, yanlış yozumların aradan qaldırılması imkanı yaratmış olardı.

Söz kökləri ilə sözdüzəldici şəkilçi sərhədində baş verən morfonoloji dəyişmələr ilə bağlı -icı (-ici, -ucu, -üciü) şəkilçilərinin bəzi fel köklərinə təsirinin izlənilməsi də maraqlıdır. Araşdırırmalar göstərir ki, sonu «t» samiti ilə bitən fel kökləri saitlə başlayan şəkilçilər qəbul etdikdə t-d cingilləşməsi baş verir: bö-yüt – böyüd-üçü, dağıt – dağıd-ıcı, qurut – qurud-ucu, ərit – ərid-

ici və s. Belə morfonoloji dəyişmələr söz kökü ilə sözdəyişdirici şəkilçi sərhədində daha çox baş verdiyi üçün bu məsələ tədqiqatda geniş araşdırılacaq.

V.Radlov köklə şəkilçinin bir-birinə qarışaraq birləşməsi və bölünmə xüsusiyyətini itirməsini hiperaqlütinasiya adlandırır. Şəkilçilərin dinamik təbiəti türk dillərində təhlil zamanı kök və şəkilçi sərhədinin müəyyənləşdirilməsini çətinləşdirir. Bir çox qeyri-məhsuldar və az məhsuldar şəkilçilərin, eləcə də bölüməz mürəkkəb əsasların formallaşması və inkişafı ilə əlaqədar mübahisəli məsələlər də məhz bunun nəticəsidir (Кононов, 1971).

7.4. Söz kökü ilə sözdəyişdirici şəkilçi sərhədində morfonoloji dəyişmələr

Söz kökü ilə sözdüzəldici şəkilçi sərhədində sonu «t» samiti ilə bitən fellərdən sonra saitlə başlanan şəkilçi işləndikdə «t»-nin intervokal vəziyyətdə özünün «d» korrelyatı ilə əvəzlənməsinə göstərmişdir. Həmin qəbildən olan fellər saitlə başlanan sözdəyişdirici şəkilçilərlə işləndikdə də analoji morfonoloji dəyişmələr baş verir:

et- edir, edək; get - gedir, gedək; qayıt - qayıdır, qayıdaq;
eşit - eşidir, eşidək və s.

Fellərin sözdəyişdirici şəkilçilərlə işlənmə tezliklərinin çox böyük olduğunu nəzərə alsaq, bu qəbildən olan proseslərə xüsusi diqqət yetirilməsinin zəruriliyi bir daa aşkar olar.

Söz kökü ilə sözdəyişdirici şəkilçi sərhədində morfonoloji dəyişmələr - daha çox sonu -q və -k samiti ilə bitən çoxecəli sözlərdə müşahidə olunur. Belə sözlərə saitlə başlanan şəkilçi əlavə olunduqda q-ğ, k-y əvəzlənməsi baş verir;

çiçək - çiçəyim, çiçəyə; budaq - budağım, budağa; ayaq - ayağım, ayağa, torpaq - torpağım, torpağa.

Sonu -oloq və -ik şəkilçiləri ilə bitən Avropa mənşəli və -q, -iq və -ik ilə bitən ərəb mənşəli sözlər istisna təşkil edir: *biolog, texnoloq, fizik, elektrik* (Avropa mənşəli sözlər); *müstəqil, sərik, məntiq* (ərəb mənşəli sözlər) və s.

Saitlə bitən şəkilçi qəbul etdikdə *k-y* və *q-ğ* əvəzlənməsinə məruz qalmayan istisna sözlər ayrıca siyai şəklində verilir.

Bələ sözlərin təhlili zamanı morfonoloji rekonstruksiya prinsipindən istifadə olunur və söz kökünün leksik vahid kimi ənənəvi lügətlərdə təsbit olunmuş variantı bərpa olunur.

Fərz edək ki, bizdən «torpağımızın» söz-formasının təhlili tələb olunur. Morfoloji blokdakı alqoritmərin köməyi ilə söz-forma hissələrinə ayrılır və hər bir ayrılmış vahidin qrammatik səciyyələri göstərilir: *Torpağ-ımız-in*

AL-də «torpağ» sözünün qrammatik səciyyələri «torpaq» sözü ilə eynidir. Q - Ğ əvəzlənməsinin şərtlərini əsas tutaraq söz kökünün ilkin variantını - «torpağ» variantını əldə edib, qrammatik səciyyələri ilə birlikdə qabaqcadan nəzərdə tutulmuş işçi sahəyə yazılıq. Analoji olaraq səsdüşümü, səsartımı və digər morfonoloji deformasiyalara məruz qalmış söz köklərinin də rekonstruysiəsi mümkündür. Söz kökləri ilə yanaşı şəkilçi formalarının da ilkin formaları alına bilər.

*Cədvəl 29. Saitlə bitən şəkilçi qəbul etdikdə *k-y* əvəzənmasında məruz qalmayan istisna sözlərin siyahısı*

1. abrek	28. konyak	55. skeptik
2. aqnostik	29. kubok	56. statistik
3. dinamik	30. mayak	57. taktik
4. akademik	31. malik	58. tacik
5. akveduk	32. materik	59. tematik
6. aptek	33. menşevik	60. texnik
7. barak	34. mexanik	61. təbrik
8. botanik	35. məslək	62. tədarük
9. bərk	36. məhək	63. təhrik
10. naçalnik	37. narkotik	64. tiryək
11. qrafik	38. opriçnik	65. tragik
12. daşnak	39. optik	66. uryadnik
13. dialektik	40. özbək	67. utopik
14. eklektik	41. parik	68. fabrik
15. elastik	42. plastik	69. faktik

16. elektrik	43. platonik	70. fanatik
17. empirik	44. podpolkovnik	71. fantastik
18. julik	45. poetik	72. fizik
19. zirək	46. politexnik	73. fonetik
20. əmlak	47. polkovnik	74. herik
21. zontik	48. poruçık	75. həlak
22. iqrek	49. praktik	76. çaynik
23. iştirak	50. praporşik	77. çevik
24. kazak	51. ritorik	78. şəkkak
25. kazbek	52. rolik	79. şərik
26. kauçuk	53. romantik	80. şirnik
27. kinomexanik	54. sinoptik	81. şlak
		82. ştok

Cədvəl 30. Saitbə başlanan şəkilçi qəbul etdikdən qıçırqıng il-tibəşməsinə məruz qalmayan istisna sözlərin siyahısı

1. aysberq	28.mioloq	55.rövnəq
2. akvalanq	29.mikrobioloq	56.sabiq
3. arxeoloq	30.monoloq	57.semasioloq
4. aşiq	31.müvafiq	58.semitoloq
5. bioloq	32.müstəntiq	59.seroloq
6. vərəq	33.müttəfiq	60.sosiooloq
7. dialektoloq	34.müşfiq	61.speleoloq
8. dialoq	35.natiq	62.stamotoloq
9. entomoloq	36.nevroloq	63.teoloq
10.əxlaq	37.nevropatoloq	64.texnoloq
11.zooloq	38.nifaq	65.təsdiq
12.ideoloq	39.odontoloq	66.tətbiq
13.ilhaq	40.okeanoloq	67.tədqiq
14.istintaq	41.onkoloq	68.təşviq
15.ixtioloq	42.ontoloq	69.tifaq
16.kardioloq	43.ornitoloq	70.tokoloq
17.geoloq	44.oftalmoloq	71.toksikoloq
18.ginekoloq	45.paleontoloq	72.türkoloq
19.layiq	46.parazitoloq	73.uroloq

20.larinqoloq	47.pataloq	74.üfüq
21.leksikoloq	48.pedaqoq	75.farmakoloq
22.meteoroloq	49.pedoloq	76.fizioloq
23.metroloq	50.piroq	77.xalıq
24.metodoloq	51.proloq	78.xəlayiq
25.məntiq	52.psixoloq	79.hersoq
26.məşriq	53.radioloq	80.histoloq
27.məşənq	54.rentgenoloq	81.hüquq
		82.şəfəq

7.5. Sözdüzəldici şəkilçi ilə sözdəyişdirici şəkilçi sərhədin-də morfonoloji dəyişmələr

Təkcə söz kökləri deyil, müəyyən sözdüzəldici şəkilçi qəbul etmiş əsaslarla saitlə başlanan sözdəyişdirici şəkilçi sərhədində analoji morfonoloji dəyişmələr baş verə bilər. Azərbaycan dilinin əks lüğətində (sözlüyündə) belə əsasların tam siyahısını əldə etmək mümkünkündür. Daha yığcam olmaq üçün əsasları deyil, sonu q-ğ ilə bitən sözdüzəldici şəkilçiləri nəzərdən keçirək:

1. -ıq (-ik, -uk, -ük, -q, -k)
qırıq, kəsik, buruq, sükük.

Bu sözlər mənsubiyyət və hal şəkilçiləri qəbul etdikdə q - ğ, k - y əvəzlənməsinə məruz qalır: taxtanın qırıq-ı, dəmirin kəsiy-i, saçın buruğ-u, paltarın söküy-ü. Substantivləşdikdə h al şəkilçisi qəbul edirlər:

qırıq - qırıqın, qırıga qırığı və s.

2. -laq (-lək)

qışlaq, işlək

qışlağım, qışlağın, qışlağa və s.

işləyə, işləyin, işləyim və s.

3. -lıq (-lik, -luq, -lük)

adamlıq, qohumluq, gözəllilik, böyüklük

adamlığım, adamlığı, adamlığı və s.

gözəlliyyim, gözəlliyyin, gözəlliyyi və s.

qohumluğum, qohumluğun, qohumluğu və s.

- maq (-mək)

qazmaq, yemək

qazmağım, qazmağın, qazmağı və s.

yeməyim, yeməyin, yeməyi və s.

4. -çılıq (-çilik, -çuluq, -çülük)

mehribançılıq, cütçülüklər, qoyunçuluq, əkinçilik

mehribançılığım, mehribançılığın, mehribançılığı və s.

cütçülüyüm, cütçülüyüñ, cütçülüyə və s.

qoyunçuluğum, qoyunçuluğun, qoyunçuluğa və s.

əkinçiliyim, əkinçiliyin, əkinçiliyə və s.

5. -caq (-cək)

yelləncək

yelləncəyim, yelləncəyin, yelləncəyə, yelləncəyi və s.

6. -ciq (-cik, -cuq, -cük)

almacıq, təpəcik, qutucuq, gözcük

almacığım, almacığa almacığı və s.

təpəciyim, təpəciyə təpəciyi və s.

qutucuğum, qutucuğa, qutucuğu və s.

gözcüyü, gözcüyə, güzcüyü və s.

7. -aq (-ək, -q, -k)

sorağım, sorağın, sorağı və çökəyim, çökəyi, çökəyə və s.

dayağım, dayağın, dayağa

ələyim, ələyin, ələyə və s.

8. -anaq (-ənək)

boğanaq, döyənək

boğanağa, boğanağı, boğanağın və s.

döyənəyim, döyənəyə, döyənəyi və s.

9. -acaq (-əcək)

dayanacaq söykənəcək

dayanacağım, dayanacağın, dayanacağı və s.

söykənənəcəyim, söykənəcəyə, söykənəcəyi və s.

10. -dılq (-dik, -duq, -dük) feli sıfət şəkilçisi ayrılıqda deyil, şəkilçilərlə işənir və sait əhatəsində -q, -k samitləri dəyişməyə məruz qalır:

aldiğım, aldığın, aldığı və s.

gəzdiyim, gəzdiyin, gəzdiyi və s.

oxuduğum, oxuduğun, oxuduğu və s.
gördüyüm, gördüğün, gördüyü və s.

7.6. Sözdəyişdirici şəkilçibər sərhədində morfonoloji dəyişmələr

Məlum olduğu kimi, sözdəyişdirici şəkilçilər təkcə söz kökündən və əsasdan sonra deyil, həm də sözdəyişdirici şəkilçidən sonra işlənə bilər. Sonu -q və -k samitləri ilə bitən samitlardən sonra saitlə başlayan sözdəyişdirici şəkilçi gəldikdə məlum morfonoloji dəyişmələr baş verir.

Sonu -q və -k samitləri ilə bitən bütün şəkilçilər deyil, yalnız -q və -k samitləri ilə bitən və sonra saitlə başlayan sözdəyişdirici şəkilçi qəbul etdikdə morfonoloji dəyişmələrə məruz qalan şəkilçilər tədqiqata cəlb olunur. Məhz göstərilənlərə görə də, özlərindən sonra şəkilçi qəbul etmədikləri üçün -araq (-ərək, -yaraq, -yərək), -caq (-cək), -aq (-ək, -yaq, -yək), -ıq (-ik, -uq, -ük), -yıq (-yik, -yuq, -yük) bu halda araşdırılmır. Aşağıdakı sözdəyişdirici şəkilçilərdə morfonoloji dəyişmələr özünü göstərir:

-acaq (-əcək, -yacaq, -yəcək). Qəti gələcək zamanı şəkilçisi şəxslərə görə təsrifləndikdə I şəxsin tək və cəmində iki sait arasında düşmüş -q və -k samitləri uyğun olaraq -ğ və -y samitinə çevirilir:

yazacağam, yazacağıq
gələcəyəm, gələcəyik
oxuyacağam, oxuyacağıq
böyüyəcəyəm, böyüyəcəyik

-maq, -mək. Felin məsdər şəkilçisi dilimizdə ən çox işlənən şəkilçilərdəndir. Məlum olduğu kimi, lügətlərdə fel çox vaxt məsdər formasında təsbit olunur. Tədqiqatda formal təhlil sistemi alqoritmının işinə müvafiq olaraq fel məsdər şəkilçisiz, II şəxsin təkində (at, yaz, bax, və s.) verilmişdir.

Felin məsdər formasından sonra hal və şəxs şəkilçiləri işlənə bildiyi üçün analoji xüsusiyyətləri burada da görmək olar:

baxmağa, baxlığı, baxmağım, baxmağın və s.
getməyə, getməyi, getməyim, getməyin və s.

İki sözdəyişdirici şəkilçi sərhədində baş verən morfonoloji dəyişmələrin araşdırılması və alqoritmlərdə bu xüsusiyyətlərin nəzərə alınması təhlil prosesi üçün mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz, morfonoloji dəyişmələr bizim sadaladığımız məsələlərlə bitmir və daha geniş fono-morfoloji hadisələr kompleksini əhatə edir. Formal təhlil sisteminin morfonoloji blokunda bu qəbildən olan sistemlərdə gedən proseslərlə bağlı, təhlil və sintez alqoritmərinin işində nəzərə alınması zəruri hesab olunan morfonoloji dəyişmələr tədqiq edilmişdir.

VIII FƏSİL. MƏTNLƏRİN FORMAL TƏHLİLİ SİSTEMİNİN SINTAKTİK BLOKU

8.1. Sintaktik blokun funksiyası

Mətnin formal təhlili sistemində və eləcə də mövcud digər sistemlərdə sintaktik təhlil və sintez həllədici xüsusiyyətə malikdir. Formal sistemi təşkil edən digər bloklar (leksik, morfoloji, morfonoloji semantik) bütövlükdə cümlənin (daha geniş götürdükdə, mətnin) tam təhlili üçün zəruri olan informasiyanın toplanması və sintaktik bloka verilməsinə xidmət edirlər. Sintaktik blok həm də mürəkkəbliyinə görə digər bloklardan fərqlənir. Mətnlərin avtomatik işlənməsi və MT sistemlərdə sintaktik təhlil və sintez problemi müxtəlif cəhətlərdən aşdırılmış, bir çox nəzəri və təcrübə sxemlər qurulmuşdur (Bax: Kuno, Ettinquer, 1971 a; 1971 b; Лайонз, 1978; Налимов, 1974; Фитиалов; 1961; Xoyl, 1968; Хомский, 1962; 1966; 1972).

Ayrı-ayrı tədqiqat işlərinin səciyyəvi xüsusiyyətləri üzərində dayanmadan əvvəl sintaktik blokla bu və ya digər dərəcədə əlaqəli olan, onun mahiyyətinə təsir edə biləcək bəzi məsələləri aydınlaşdırıraq.

Hər şeydən əvvəl, müəyyənləşdirilməlidir ki, sintaktik blok nəyə xidmət edir. Məlum olduğu kimi, mətnlərin avtomatik işlənməsi və MT sistemlərinin özündə də sintaktik blokun funksiyası, fəaliyyət dairəsi dəqiqlik məlum olmalıdır. Əgər bizi sözbəsöz tərcümə, leksik-morfoloji səviyyədə avtomatik işlənmə maraqlandırırsa, onda belə sistemlərdə sintaktik təhlil səthi səciyyə daşıyır. Bu halda sintaktik təhlil deyil, onun ayrı-ayrı elementləri sistemə daxil edilir.

Əgər sintaktik bloku kontekstə daxil olmayan, ayrılıqda götürülmüş cümlənin təhlili və sintezi maraqlandırırsa, onun meyar və üsulları da buna müvafiq olacaqdır.

Tamamlanmış, bitmiş bir mənaya malik mətnlərin (cümələ çoxluqlarının) təhlili isə avtonom cümlədən fərqli olacaqdır. Belə mətnlərdə ayrı-ayrı cümlələr arasında sıx əlaqə olur.

Mətnlərdəki cümlə ardıcılığında əvvəl gələn cümlə, sonrakı cümlənin qarşısında duran kommunikativ əlaqəni izah edir (Гальперин, 1981). Ayrılıqda hər bir cümlə mətn daxilində həm müstəqil bir tamlıqdır, həm də eyni zamanda müəyyən bir asılılığı ifadə edir. Bu cümlə özündən əvvəlkü cümlədəki fikri davam etdirir, eyni zamanda özündən sonrakı cümlə üçün zəmin hazırlayır. Məz ona görə də, cümlənin təhlili təkcə ayrılıqda bir cümlənin təhlili kimi başa düşülməməlidir, bu həm də bütövlükdə mətnin təhlili, mənimşənilməsi, qavranılması nəticəsində mümkün olur. Əgər fonemlərin tam formallaşması morfemlərdə, morfemlərin tam izahı sözlərdə baş verirsə, sözlərin də tam və bitkin mənası (istər leksik, istərsə də qrammatik) cümlədə məlum olur (Солнцев, 1977). Təsadüfi deyil ki, izahlı lügətlərdə sözlərin bütün məna çalarlıqlarını vermək üçün onlar müxtəlif cümlələrdə - sintaktik əhatələrdə verilir. Müşahidə göstərir ki, sözün həqiqi mənası yalnız kontekstdə məlum olur. Bu baxımdan cümlə də ayrılıqda tam təhlil olunub qavranılmır. Cümlənin tam «başa düşülməsi» üçün onu məndə götürmək lazımdır, ondan əvvəl və sonra gələn cümlələrin informasiya tutumu və kommunikativ funksiyası cümləyə üz təsirini göstərməmiş olmur. Lakin mətnin «qavranması» cümlənin «qavranmasından» daha mürəkkəbdir, daha doğrusu, formal meyarlar burada morfoloji blokda olduğu kimi böyük «səmərə» vermir. Mətnin formal baxımdan tam qavranılması insanın uzun illər boyu əldə etdiyi ensiklopedik məlumatın proqramlaşdırılması kimi mürəkkəb bir problemin həllini ön plana çəkir. Mətni mənimşəyərək insan təkcə həmin mətn çərçivəsində qapanıb qalmır, digər ekstralinqvistik bilik və təcrübələrdən faydalanan. Məhz buna görə, avtomatik işlənmə sistemlərində sintaktik bloka yanaşma müxtəlif olmuşdur. Sintaktik təhlil təkcə cümlə konstruksiyalarının araşdırılması və sintezi üçün deyil, həm də morfoloji səviyyədə sözlərin hələ tam açılmamış mənalarının tapılması, omonimliyin və polisemiyanın aradan qaldırılması baxımdan da çox vacibdir. Sintaktik blokla əlaqədar MT-nin ilk illərində geniş yayılmış aralıq-kecid dili ideyasına da münasibətin bildirilməsi çox vacibdir.

8.2. Aralıq-keçid dili (vasıtəçi dil)

MT-nin təşəkkül taplığı və geniş yayıldığı vaxtlarda aralıq-keçid dili ilə bağlı qızığın diskussiyaalar keçirilir, geniş layihələr hazırlanır (Bax: Мельчук, Равич, 1967).

Aralıq-keçid dili (vasıtəçi dil) ideyasının meydana çıxmasının bir çox obyektiv səbəbləri var idi. Bu, hər şeydən əvvəl, dillərin leksik, qrammatik, semantik cəhətdən tam müvafiqliyinin əldə oluna bilməməsindən irəli gəlirdi. Başqa sözlə, tamamilə izomorf iki dil göstərmək mümkün deyil. İki və daha artıq dildə mövcud olan iki sözün bütün mənalarının qismən uyğunluğu nadir hallarda müşahidə olunur. Belə olduqda, leksik və hətta sintaktik müvafiqlikdən danışmaq nə dərəcədə doğru olardı? Məz buna görə də, elə bir süni dil-aralıq-keçid dili yaradılmalı idi ki, bütün digər dillər birbaşa bir-birinə deyil, əvvəlcə bu dilə çevrilisin, sonra bu dil vasitəsilə tərcümə olunacaq dildə ifadə olunsun. Aralıq-keçid dili bütün dünya dilləri üçün qəbul edilə bilən fonetik, morfoloji, sintaktik və semantik quruluşa, qaydalara müvafiq qurulmalı idi. Belə dil mətnlərin avtomatik işlənməsi sistemlərində təhlil və sintez alqoritmlarının xeyli sadələşdirilməsinə, yiğcamlığına şərait yaratmalı idi (Андреев, 1957; Андреев, Кремнева, Волков, 1961; Генкин, 1962; Лейкина, 1961).

Aralıq-keçid dilinin qrammatikası ilə təbii dillərin qrammatikaları arasında üç tip əlaqə göstərilir və bu əlaqə tipindən asılı olaraq linqvistik təhlil və sintez alqoritmlarının quruluşu və məzmunu müxtəlif olur:

- aralıq-keçid dilinin qrammatikası təbii dillərin qrammatikalarından tamamilə fəqli, müstəqil bir qrammatikadır;
- aralıq-keçid dilinin qrammatikası təbii dillərdən qismən asılıdır;
- aralıq-keçid dilinin qrammatikası təbii dillərin qrammatikalarından tam asılıdır (Андреев, Кремнова, Волков, 1961). Burada təbii dillərin qrammatikaları dedikdə, daha çox avtomatik işlənmə və MT sistemlərində istifadə edilən dillər nəzərdə tutulur. Sonralar aralıq-keçid dilinə dönyanın müxtəlif geniş yayılmış dilləri (ingilis, rus, alman, fransız və s.) arasında leksik, morfoloji,

sintaktik, semantik uyğunluqlar tapılması ilə bağlı müxtəlif layihə və alqoritmələr aid edilməyə başladı. Sintaktik təhlil alqoritmlərinin qismən sadələşdirilməsi ilə əlaqədar aralıq-keçid dillərinə bir çox elementlər daxil edildi. Hər şeydən əvvəl sintaksis iki elementli mötərizə kimi qəbul edildi. Bu elementlərdən biri digərindən əvvəl gəlir və özündən sonrakı mövqedə duranı izah edirdi. Cümənin ümumi səciyyəsi mötərizənin sonunda qoyulmuş xüsusi işarə ilə göstərilir: is- nəqli cümlə, ?-sual cümləsi, !-nida cümləsi.

Bələliklə, bütün göstərilənləri nəzərə alaraq aralıq-keçid dilinin xüsusiyyətlərini ümumi şəkildə belə göstərmək olar:

- aralıq-keçid dilində sinonimlər, çox mənalı sözlər və omonimlər olmur. Sinonim və omonim sözlərdən birinin mənası əsas götürülür. İstənilən mətni aralıq-keçid dilinə keçirməklə, biz bir növ mətni semantik süzgəcdən keçirmiş oluruq. Aralıq-keçid dilindən də istənilən dilə tərcümə bu baxımdan asanlaşır.

Mütəxəssislər belə hesab edirdilər ki, bütün dünya linqviştiqrənin iştirakı ilə aralıq-keçid dili üçün xüsusi qrammatika hazırlanmaq məqsədəyən olardı. Müzakirəyə üç layihə təqdim olunmuşdu (Мельчук, Равич, 1967):

1. Aralıq-keçid dili kimi təbii dillərdən biri – standartlaşdırılmış və programlaşdırma qaydalarına uyğunlaşdırılmış «requlyar» ingilis dili təklif olunurdu.

2. Aralıq-keçid dili kimi sünə beynəlxalq dil tiplərndən biri götürülə bilər. Belə esperanto və ya interlinqvo dillərinin bir üs-tünlüyü də ondadır ki, bir neçə Avropa dilləri üçün ümumi olan qrammatik kateqoriyaları özündə birləşdirir.

3. Daha çox ehtimal olunan, əlverişli yollardan biri də tərcümə maşınları üçün xüsusi olaraq hazırlanmış, ümumi sintaktik qaydaları özündə cəmləşdirən bir sünə dil yaradılmasıdır.

Aralıq-keçid dili ilə bağlı bir çox linqvişistik problemlərin semantik yaxınlığı və oxşarlıq, semantik lügətlərin - tezauruslarının tərtibi məsələlərinin də həlli tələb olunurdu.

Göstərmək lazımdır ki, aralıq-keçid dili ideyası (eləcə də beynəlxalq dil – esperanto, beynəlxalq əlifba ideyaları) həyata keçməsə də, onun mətnlərin sintaktik təhlili və sintezi alqoritm-

lərinin tərtibi, formalaşması və inkişafında böyük rolü olmuşdur. Mətnlərin avtomatik işlənməsi alqoritmlərinin sadələşdirilməsi və optimallığı üçün aralıq-keçid dili ideyası ilə bağlı meydana çıxmış bir çox elementlərdən geniş istifadə olunur.

8.3. Sintaktik təsadüflər və ümumişdirmə

Sintaktik təhlil və sintez alqoritmlərini iki istiqamətə əsaslanmaqla qurmaq olar. Bu istiqamətləri şərti olaraq sadədən mürəkkəbə və mürəkkəbdən sadəyə doğru hesab etmək olar. Əvvəlcə, xüsusi olaraq seçilmiş kiçik mətnlər götürülür. Həmin mətnlər məhdud elm sahələrinə (daha çox texniki elmlər nəzərdə tutulur) aid olur və onun üçün terminlər daha səciyyəvi olur. Həmin mətnlər üzərində avtomatik sintaktik təhlil və sintez alqoritmləri sınaqdan keçirilir. Bütün müşahidə olunan istisna və təsadüfi hallar qeyd edilir və alqoritmədə nəzərə alınır. Sonra bu nisbətən sınaqdan keçirilmiş və təkmilləşdirilmiş qaydalar həcməcə daha böyük, geniş mətnə tətbiq olunur, yoxlanılır, təkmilləşdirilir. Getdikcə mətnlər daha da genişləndirilir və alqoritmədə müşahidə olunan istisna və təsadüfi hallara müvafiq korreksiya-lar aparılmaqla avtomatik işlənmənin sintaktik bloku üçün səciyyəvi olan qaydalar, qanuna uyğunluqlar sistemi işlənib hazırlanır. Tədqiqat işində bu metod aparıcı olmuş, morfoloji və morfonoloji bloklarda, eləcə də leksik blokda aşağıdan yuxarıya, sadədən mürəkkəbə, kiçik massivlərdə sınaqdan keçirilməklə daha böyük həcmli massivlərə kecid pinsipi əsas götürülmüşdür.

Sintaktik blokun ayrı-ayrı komponentlərinin konkret izahına keçməzdən əvvəl yuxarıda qeyd etdiyimiz sintaktik nəzəriyyələri ümumi şəkildə nəzərdən keçirək. Sintaktik blokun qurulması üçün bunların aşdırılmasının əhəmiyyəti böyükdür.

8.4. Sintaktik modelər

Məlum olduğu kimi, dilə müəyyən işarələrin (hərf və ya söz) ardıcıl düzülmüş siyahısı kimi baxmaq olar. Lakin istənilən hərflər zənciri söz və ya cümlə məzmunu vermir. Məsələn, Azə-

baycan dilində «çörək» hərflər ardıcılılığı həm leksik, həm də qrammatik məzmunu malik bir məshumu bildirir. Həmin hərflərin iştirak etdiyi, başqa ardıcılıqla düzülmüş hərflər zəncirinin («çrköə») isə heç bir leksik və qrammatik mənası yoxdur. Belə düzülüş qaydası Azərbaycan dilinin söz kökləri və əsaslarında sait və samitlərin düzülüşü qanuna uyğunluğuna da ziddir (Cəlibov, 1988, 47).

Dilin formal qrammatikası əlisba işarələrinin müxtəlif ardıcılıqla düzülmüş formalarından dilə uyğun gələni seçib ayırmalı «qabiliyyətinə» malik olmalıdır. Yəni, «çrökə», «çrəkə», «çrköə», «ökrəç», «əkörç», «rçökə», «çörək» və s. ardıcılıqla düzülmüş hərflər zəncirindən Azərbaycan dilinin leksik quruluşunda təsbit olunmuş «çörək» sözünü «taniya» bilməlidir. Əlbəttə, belə qrammatikada dildəki bütün sözləri verməklə vəziyyətdən çıxış yolu tapmaq olardı. Digər tərəfdən, məlumudur ki, dildəki bütün sözləri (bura sözdüzəltmə və sözdəyişdirmə kateqoriyaları vasitəsilə düzələn sözləri də əlavə etsək) siyahı şəklində vermək qeyri-mümkündür. Əgər siyahı şəklində verilsə belə, həmin qrammatika praktik cəhətdən istifadə oluna bilməz.

Deməli, müəyyən qayda və qanuna uyğunluqlar əsasında qurulmuş xüsusi qrammatikalar yaratmaq zərurəti qarşıda durur. Belə qrammatikalar qurularkən təbii dillər üçün yaradılmış mövcud qrammatikaların bir çox xüsusiyyətləri araşdırılmalı, nəzəri ümumiləşdirmələr əsasında dünya dilləri üçün yararlı qayda və qanuna uyğunluqlar müəyyənləşməlidir.

Formal əlamətlərə əsaslanan belə qrammatikaları şərti olaraq söz-formaları araşdırılan morfologiyyaya (əlisba işarələrinin müəyyən ardıcılıqla düzülmüş zəncirini söz-forma kimi götürmək olar), həmin baza özülündə qurulmuş bütün cümlə tiplərini izah edən sintaksisə ayırmalı olar.

Yuxarıda göstərilən üsullardan istifadə edərək söz qrupları qrammatikası yaratmaq olar. Şərti olaraq belə adlandırılan qrammatikalarda cümlələr bir-birilə kəsişməyən əlaqəli söz qruplarına parçalanır. Bu söz qrupları konfiqurasiya adlanır. Hər bir konfiqurasiya aşağı tərtibdə daha kiçik konfiqurasiyalara ayrılır. Ən

kiçik konfiqurasiyalarda onun tərkib hissəsi sayılan söz-formalar qeyd olunur. Bu üsulla cümlə onu təşkil edən konfiqurasiyalara, konfiqurasiyalar isə öz növbəsində daa kiçik konfiqurasiyalara ayrılır. Konfiqurasiyalar cümlə tərkibində vasitəsiz iştirakçıların (təskiledicilərin) ayrılması kimi başa düşülür.

Belə vasitəsiz iştirakçılara ayrılma və söz qruplarının cümlədə müəyyən ardıcılıqla düzümü mətnlərin avtomatik işləməsi və MT alqoritmının tərtibində istifadə olunur. Cümlələrin konfiqurasiyalara ayrılması bütün dünya dillərinə tətbiq oluna bilər və bu üsulla istənilən dilin qrammatik quruluşu təsvir oluna bilər. (Лайонз, 1978).

Formal qrammatikaların başqa bir növü söz-formalar arasında qrammatik asılılıq əsasında meydana çıxan qanuna uyğunluqların araşdırılması ilə səciyyələnir.

Fərz edək ki, söz-formaların müəyyən sonlu ardıcılılığı zənciri verilmişdir: $S=a, v, s, \dots, n$.

Bu söz-formaları zəncirdə düzülmə ardıcılılığı ilə nömrələyək:


$a_1, v_2, s_3, \dots, n_i$

Sonrakı mərhələlərdə bu söz-formalar ardıcılılığı üçün bütün mümkün konfiqurasiyalar axtarılıb tapılır və ayrı-ayrı konfiqurasiyalar arasında qrammatik asılılıq müəyyənləşdirilir (Хомский, 1962, 1966, 1972). Məsələn: «Balaca Elçin bu gün məktəbə getmir» - cümləsində aşağıdakı söz-formaları ayırmaq olar:

Balaca, Elçin, bu, gün, məktəbə, getmir.

Bunlar da konfiqurasiyalar şəklində belə göstərilə bilər:

Balaca Elçin, bu gün getmir, məktəbə getmir, Elçin getmir, balaca Elçin getmir və s. Bu göstərilən konfiqurasiyalar arasında qrammatik əlaqələr müxtəlifdir:



Bu əlaqə formalarının qeydə alınması və onların təhlili iştər sintez, istərsə də təhlil alqoritmərinin quruluşuna ciddi təsir göstərir. Xüsusilə tərcümə olunacaq dilin söz-formaları arasında mümkün qrammatik əlaqələrin analoji olaraq sintezi üçün əhəmiyyətlidir.

Göstərilən qrammatikalar dildə olan hər bir söz-forma üçün mümkün asılılıq kontekstini müəyyənləşdirməyə imkan verir. Bu mümkün asılılıq kontekstləri müəyyən qaydalar şəklində qeyd olunur. Başqa sözlə desək, yuxarıda təsvir olunan qrammatikalar söz-formaların valentliyini müəyyənləşdirir və onların müəyyən ardıcılıqla düzülməsi prosesindəki məhdudlaşdırıcıları göstərir.

Söz-formalar arasındaki qrammatik asılılığa əsaslanan qrammatikalar tabeli mürəkkəb cümlə səviyyəsində optimal nəticələr vermir və bu qrammatikaların mürəkkəb cümlə tiplərinə tətbiqi məqsədə uyğun sayılır. Tabesiz mürəkkəb cümlələr və həmcins üzvlü sadə geniş cümlə tipləri də bu qrammatika çərçivəsində çətin izah olunur. Bütün bunlar göstərir ki, belə qrammatikaların tətbiq dairəsinin genişləndirilməsi üçün yeni-yeni metodlar və üsullar işlənilməli, sınaqdan keçirilməlidir. N.Xomski ideyalarına əsaslanan qrammatikaların təhlil və sintez alqoritmərinin hazırlanması problemi ilə bağlı böyük əhəmiyyəti qeyd

olunmalıdır (Фиталов, 1961). Bu tip qrammatikalar dilin universal təsviri, bütün dillər üçün yararlı qrammatikalar hazırlanması işində uğurlu axtarışlar prosesidir. Daha çox sintez alqoritmının tərtibi ilə bağlı transformasiya qrammatikaları geniş tətbiq edilir. Azərbaycan mətnlərinin kompüterlərdə təhlili və sintezi sistemində transformasiya qrammatikalarının ayrı-ayrı elementlərindən yeri gəldikcə istifadə olunmuşdur.

8.5. Universal qrammatikalar məzəriyyəsi

Mətnlərin avtomatik işlənməsi sistemi sintaktik blokunun hərtərəfli və tam fəaliyyəti maşın sintaksisinin işlənib hazırlanması zərurətini doğurur. Əvvəlcə, Xomskinin universal qrammatika nəzəriyyəsinin əsas müddəələrini nəzərdən keçirək. Aşağıdan yuxarı, sadədən mürəkkəbə doğru istiqamətə əsaslanan qrammatikalardan fərqli olaraq bütün təbii dillər üçün yararlı qrammatikalar işlənib hazırlanması bu qrammatikaların əsasını təşkil edir (Хомский, 1962, 1966, 1972).

Dil dedikdə, müəyyən uzunluğa malik, müəyyən sayıda elementlər çoxluğundan təşkil olunmuş cümlələr çoxluğu başa düşülür. Hər bir təbii dil fonem və ya əlifbanı təşkil edən hərflərin sonlu sayından ibarətdir. Dilin cümlələri bu fonemlərin və ya hərflərin müəyyən qanuna uyğunluqla düzəlmüş zəncirindən ibarətdir. Bu qayda ilə dilə - cümlələr çoxluğuna təbii dil kimi baxmaq olar. Linqvistik təhlil - cümlə adlanan fonemlər (morfemlər) zəncirinin qrammatik cəhətdən düzgün sıralandığını müəyyənləşdirmək və onu qrammatik cəhətdən düzgün hesab oluna bilməyən fonemlər ardıcılığından fərqləndirməkdir. Linqvistik təhlil sübut edə bilməlidir ki, qrammatik cəhətdən düzgün olmayan cümlələr bu və ya digər təbii dilin cümlələri hesab oluna bilməz. Təhlilin düzgün hesab etdiyi cümlələr isə tədqiqat obyektiనə çevriləməli, qrammatik cəhətdən düzgün cümlə strukturları daha dərindən araşdırılmalıdır. N.Xomskiyə görə, hər hansı bir təbii dilin qrammatikası qrammatik cəhətdən düzgün sayılan fonemlər (morfemlər) ardıcılığını - cümləni almağa, sintez etməyə imkan verə biləcək mexanizmdən başqa bir şey deyildir. Bu qramma-

tika o vaxt kamil sayılır ki, yalnız düzgün cümlə formaları doğursun və heç bir düzgün olmayan fonem (morfem) ardıcılığına yol vermesin. Əgər bizim formal qrammatikamız təbii dil üçün yabançı olmayan, düzgün cümlə formalarını törədə bilirsə, onu məqbul hesab etmək olar. Yuxarıda göstərilənlərdən belə bir nəticə çıxır ki, fonemlərin hər cür ardıcılıqla düzülüşü cümlə sayıla bilməz, yəni elə fonem ardıcılılığı var ki, onlar cümlə deyil. Bu baxımdan sintaksislə semantika arasında əlaqənin araşdırılmasının böyük əhəmiyyəti var. Bu əlaqə yalnız heç bir təbii dilin qrammatikasından asılı olmayan universal qrammatika yaradıldıqdan sonra mümkün olardı.

Xomskinin sintaktik nəzəriyyəsinə görə, kontekstə daxil olmayan dil materiallarını əatə edən formal qrammatika təbii dilin əmələ gətirə biləcəyi bütün düzgün cümlə formalarının qeydə alınması yolu ilə qurulur. Bu formal qrammatika bir çox ilkin simvollardan, qaydalar çoxluğunundan, törəmə zəncirlərdən və aksiomlardan təşkil olunmuşdur. Nəzəri olaraq bütün mümkün cümlə strukturları bura daxildir (Солнцев, 1977). Qaydalar çoxluğu düzgün cümlə strukturunu doğura bilməklə yanaşı, düzgün olmayanları da seçib ayırmak imkanına malikdir. Sintaktik təhlil bu qrammatikada vasitəsiz təşkiliçilər (iştirakçılara) ayrılma kimi başa düşülür. N.Xomskiyə görə, bu elə bir qrammatika olmalıdır ki, bütün təbii dilleri əhatə və izah etmək imkanı olsun. Sonralar vasitəsiz iştirakçılar qaydalarını daha da inkişaf etdirməklə N.Xomski transformasiya qrammatikalari nəzəriyyəsinin irəli sürdü. Transformasiya qrammatikalari üç mühüm komponentdən təşkil olunur:

- vasitəsiz iştirakçılar üçün qaydalar sistemi;
- transformasiya qaydaları sistemi;
- morfonoloji qaydalar sistemi.

Məlum olduğu kimi, N.Xomski sintaktik nəzəriyyəsinin sintaktik əsasını təşkil edən bu qaydalar daha mükəmməldir və cümlələrin nüvə quruluşu ilə səthi quruluşu arasında əlaqəni müəyyənləşdirməyə xidmət edir. Bu əlaqə transformasiyon təhlil və sintez vasitəsilə həyata keçirilir. Transformasiya qaydaları hər

bir dilin özünəməxsusluğunu nəzərə alır. Cümələnin dərin quruluşu (nüvəsi) dedikdə təfəkkürlə bilavasitə bağlı olan və dilin bu və ya digər xüsusiyyətindən asılı olmayaraq fikrin cümlə şəklində semantik interpretasiyası başa düşülür. Səthi quruluş cümələnin dərin quruluşunun (nüvəsinin) müxtəlif interpretasiyaları kimi təzahür edir. Səthi interpretasiyalar bəzən dərinlik məzmununu tam ehtiva etmir, təhrif edir. Transformasiya qaydaları cümələnin dərin quruluşundan səthi quruluşa keçid zamanı invariant mənəni müəyyənləşdirir, yeganə düzgün interpretasiyanın seçilməsi yolunu göstərir. Yuxarıda qeyd etmişdik ki, cümlə çoxluğu mətni (dili) təşkil edir. Cümələnin özü də söz-formalar çoxluğuudur:

C--- aUbUcUdU...Un


Burada, C- cümlə, a, b, s, ..., n onu təşkil edən söz-formalar, \cup -konkatenasiya (birləşmə) işarəsidir. Konkatenasiya göstərir ki, söz-formalar müəyyən qanuna uyğunluq əsasında (məsələn, sintaktik əlaqələr nəzərə alınmaqla) yanaşı gəlir. Onların göstərilmiş ardıcılıqla düzülüyü qrammatikaya zidd deyildir. Əgər cümləni təşkil edən elementlər arasında + (plus) işarəsi qoyulsayıdı, onda belə başa düşülərdi ki, C-sintaqmı – a, b, c,, n nizamlanmamış elementlərinin birləşmələrindən ibarətdir. Transformasiya qaydalarının izahına keçməzdən əvvəl vasitəsiz təşkiledicilər (iştirakçılar) termini üzərində dayanaq. Belə bir cümləni nəzərdən keçirək:

Balaca Elçin məktəbə getmir.

Bu cümləni aşağıdakı tərkib qruplarına bölmək olar:

Balaca Elçin və məktəbə getmir. Əlbəttə, bu tərkib qruplarını mübtəda qrupu və xəbər qrupu kimi də təsnif etmək olardı. Lakin vasitəsiz təşkiledicilər anlayışı altında mübtəda və xəbər qrupundan söhbət getmir. Bu termin hər şeydən əvvəl onu göstərir ki, cümlə, cümlədən kiçik elementlərin hər hansı xətti düzülüyü deyil. Bu xətti düzülüşün özündə də müxtəlif səviyyələr var və həmin səviyyələrin konkatenasiyası cümləni təşkil edir:

(iştirakçılara) ayrılması



Sxem 9. Cümənin vasıtəsiz təşkiledicilərə (iştirakçılara) ayrılması

Sxemdən güründüyü kimi, cümle *balaca*, *Elçin*, *məktəbə*, *getmir* elementlərindən ibarətdir. Burada *Balaca* və *Elçin* sözləri bir qoldan (m) ayrırlılar və eyni konstruksiyanın vasıtəsiz təşkilediciləridir. *Məktəbə*, *getmir* sözləri isə başqa qoldan (x) ayrırlılar və digər konstruksiyanın vasıtəsiz iştirakçılarıdır. Bu iki konstruksiya m (*Balaca Elçin*) və x (*məktəbə getmir*) öz növbəsində daha yuxarı səviyyənin (C) - cümənin vasıtəsiz iştirakçılarından. Məhz ona görə də, bu iki qol C qovuşma nöqtəsindən ayrıılır. İlk dəfə Blumfield tərəfindən irəli sürülmüş bu ideya sonralar N.Xomskinin əsərlərində özünün geniş riyazi interpretasiyasını tapdı (Блумфилд, 1981).


Azərbaycan dilində cümənin vasıtəsiz iştirakçılarına ayrılmاسını aşağıdakı nümunə üzərində nəzərdən keçirək:

Balaca Elçin bu gün məktəbə getmir.

Bu cüməni simvollarla aşağıdakı kimi yazmaq olar:

$S \{ AQ /S [Balaca] \cup I [Elçin] \cup FQ/Z [bu gün] \cup Zi [məktəbə] \cup F [getmir]$

Burada C- cümle, AQ -ad qrupu, FQ- fel qrupu, S-sifət, I-isim, Z- zərf, F- fel nitq hissəsini göstərir:



*Sxem 10. Cümənin qruplar üzrə vasitəsiz təşkiledicilərə
(iştirakçılara) ayrılması*

Yuxarıdakı ifadədə və sxemdə Z/I təsadüfi işlənməmişdir. Burada *məktəbə* sözü hərəkətin icra olunduğu (bizim misalda olunmadığı) yeri güstərir və hara? sualına cavab olur. Bu baxımdan *məktəbə* sözü cümlədə yer zərfliyi vəzifəsi daşıyan və yer zərflərinin suallarına cavab verən zərflərdən heç nə ilə fərqlənmir. Lakin professor M.Hüseynzadə göstərir ki, yer zərfləri ilə yer bildirən isimlərin fərqi şəkli əlamətdə deyil, onların əşya anlayışına malik olub-olmamasındadır. Müəllifə görə «yer bildirən isimlər ismin hansı halında işlənirsə-işlənsin, cümlədə hansı vəzifə daşıyırsa-daşısın, müəyyən yer bildirən varlıq kimi də təsəvvür olunur, yer zərfləri isə belə bir anlayış bildirmir» (Hüseynzadə, 1988, 242). Tədqiqat işinin morfoloji blokunda türk dillərində, o cümlədən Azərbaycan dilində nitq hissələrinin təsnifinin məntiqi bölgü qanunlarına zidd şəkildə aparıldığı göstərilmişdi. Professor M.Hüseynzadənin yuxarıda qeyd olunmuş müd-

dəalarına əsaslanısaq, onda zərf nitq hissəsinin və yer zərfinin tərifini bir qədər dəyişdirilmiş formada qəbul etməliyik:

- İş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, eləcə də əlamətini bildirən, müəyyən əşya anlayışına malik olmayan və yer bildirən varlıq kimi təsəvvür edilməyən sözlərə zərf deyilir.
- hərəkətin və hadisənin icra yerini, istiqamətini, son nöqtəsini, çıxış nöqtəsini bildirən, müəyyən əşya anlayışına malik olmayan və yer bildirən varlıq kimi təsəvvür edilməyən sözlərə yer zərfi deyilir.

Mübahisəli səciyyə daşıyan bu qəbildən olan məsələləri kənara qoyaraq təhlil alqoritmlərində transformasiya grammatikalarının istifadəsi perspektivlərini nəzərdən keçirək.

8.6. Təhlil sistemlərinə transformasiya grammatikalarının tətbiqi


Transformasiya grammatikaları əsasən sintez məsələləri ilə bağlı qurulur. Həmin grammatikanın əsasında duran linqistik modellər də törədici sintez modelləri adlanır (Лайонз, 1978). Ona görə də, həmin modellərin təhlil məsələlərinə tətbiqi daha böyük maraq doğurur. Türk dillərində sintaksisin modelləşdirilməsi sahəsində işlər başlangıç mərhələdədir. Ayrı-ayrı fragmentlər nəzəre alınmazsa, mətnlərin avtomatik işlənməsi sistemlərdə sintaktik blok mükəmməl təhlil və sintez alqoritmləri ilə də təchiz olunmamışdır.

Yuxarıda göstərilmiş cümlənin sintaktik baxımdan vasitəsiz təskiledicilərə ayrılması formal şəkildə belə ifadə etmək olar:

$$\begin{aligned} S \{ & MQ (T [\text{balaca}] \cup m [\text{Elçin}] \cup XQ (Z [\text{bu gün}] \cup \\ & T/m/Z [\text{məktəbə}] \cup \\ & \cup X [\text{getmir}]) \end{aligned}$$

Burada C - cümlə, MQ - mübtəda qrupu, T - təyin, M - mübtəda, XQ - xəbər qrupu, Z - zərflik, T/m/Z - tamam-

ləq/zərflik, X - xəbəri güstərir. Həmin ifadəni sxem şəklində aşağıdakı kimi göstərmək olar:



Sxem 11. Sintaktik baxımdan vasitəsiz təşkiledicilərə (iştirakçılara) bölünmə

Sxemdən göründüyü kimi, sintaktik təhlil blokunda müüm mərhələ mübtəda qrupu və xəbər qrupunun müəyyənləşdirilməsidir. Buna görə də, tədqiqatda əsas diqqət formal əlamətlərinə görə mübtəda və xəbər qrupunun tapılması ətrafında cəmləşdirilmişdir.

8.7. N.Xomskinin linqvistik fərziyyələrinin mahiyyəti və praktik istifadə dairəsi

N.Xomskinin linqvistik fərziyyələrindən ən başlıcası dərin (nüvə) quruluşu və səthi quruluşla bağlıdır. XX sərin 50-ci illərində dərin (nüvə) və səthi qurulus, generativ qrammatika, vasitəsiz iştirakçılar kimi dilçilik üçün yeni olan terminlər getdikcə daha geniş yayılır, linqvistikada yeni bir eranın başlandığından xəbər verirdi (Лайонз, 1978).

N.Xomskiyə görə, dərin və ya nüvə quruluşu əqli məfhumdur, mənə tərkibi, fikrin ideal hissəsi, maddiləşməmiş, dərinlikdə yerləşən, cümlənin mənasını təşkil edən nüvə, bazis rolunu oynayır. Səthi quruluş isə onun maddiləşmiş, səs tərkibi (və ya qrafik işarə) ilə ifadə olunmuş surətidir. Dərin quruluşdan səthi quruluşa keçid transformasiya qaydaları vasitəsilə mümkün olur. N.Xomski belə hesab edirdi ki, qrammatika dərin quruluşdan səthi quruluşa keçid qaydalarını, bu iki dil səviyyəsi arasında əlaqələri öyrənməklə məşğul olmalıdır. Dərin quruluşdan fərqli olaraq səthi quruluş daha mütəhərrikdir, onu hiss etmək (eşitmək və ya görmək) mümkün kündür. Bu konsepsiyanın sonrakı inkişafı vasitəsiz iştirakçılar təliminin və törədici (generativ) qrammatikanın yaranması ilə nəticələndi. Dilçilikdə müxtəlif cərəyanların yarandığı, inkişaf etdiyi bir dövrə Xomskinin linqvistik fərziyyələri yeni bir məktəbin, istiqamətin başlangıcından xəbər verirdi. Qısa müddətdə bu linqvistik ideyalar dünya dilçilərinin tədqiqatlarında özünün yeni-yeni əlavələrini, interpretasiyalarını tapdı. Bir çox tədqiqatçılar Xomski ideyalarının dilin mahiyyətinin aydınlaşdırılmasında, maşın tərcüməsində, təhlil və sintez məsələlərində bir inqilab yaradacağını, tezliklə bu sadalanan sahələrdə bütün problemlərin asanlıqla həll olunacağını, manələrin aradan qaldırılacağı zənn edirdilər. Lakin hər hansı riyazi model, hətta bu model yüksək əqli ümumiləşdirmələrin, məntiqi qaydaların professional yekunu olsa belə, doğurduğu, əks etdirdiyi, təmsil etdiyi obyekti tam ehtiva edə bilməz. Təcrübə göstərir ki, hər hansı bir model, o cümlədən linqvistik model dilin bütün zənginliyini, özünəməxsusluğunu, fəlsəfəsini, mahiyyətini əks etdirməkdə acizdir. Linqvistik model yalnız dili bu və ya digər cəhətdən qismən izah etməyə qadirdir və bu müddəəni dilçiliyin sonrakı inkişafı, bir çox tədqiqatçıların təklif etdikləri model nümunələri bir daha sübut etdi (Piotrovskiy, 1979).

N.Xomskinin linqvistik fərziyyəleri də məhz bu göstərilənlərə görə dilçilikdə möcüzə yaratmadı. Güclü məntiqi arqumentləri, riyazi dəqiqlik, fəlsəfi tamlıq, evristik alqoritmələr belə

N.Xomskinin linqistik fərziyyələrinə gözlənilən müvəffəqiyyəti qazandıra bilmədi (Солнцев, 1976; Андреев, 1976).

Dərin zəkanın, analitik təfəkkürün nəticəsi kimi bu linqistik fərziyyələr elmi baxışların formallaşmasında, düzgün, həqiqi yol axtarışında, şübhəsiz ki, əhəmiyyətsiz sayıyla bilməz.

Dilçilikdə cümlə konstruksiyalarının təhlil və sintezi, sintaktik semantika və bir çox başqa nəzəriyyələrin inkişafında Xomski qrammatikalarının xüsusi rolunu qeyd etmək lazımdır. Yuxarıda təhlil və sintez alqoritmlərinin məzmununa, quruluşuna bu qrammatikaların təsiri qeyd olunmuşdu. Deyilənlərdən elə nəticə çıxarılmamalıdır ki, transformasiya qrammatikaları öz tarixi vəzifələrini yerinə yetirmişlər və onları «arkivə» vermək vaxtı çatmışdır. Dilçiliyin sonrakı inkişafı ilə bağlı elə məqamlar yarana bilər ki, tədqiqatçılar yenidən N.Xomski ideyalarına müraciət etməli olacaqlar. Real formal sistemlərin yaradılması ilə əlaqədar N.Xomski konsepsiyasının bəzi elementlərindən istifadə etməklə kifayətlənmək olar. Belə sistemlərin qurulması işində artıq özünü doğrultmuş və praktik sınaqdan uğurla çıxmış linqistik nəzəriyyələrə, konsepsiyalara əsaslanmaq daha məqsədə uyğundur.

Mətnlərin formal təhlili sisteminin morfoloji və sintaktik blokunun strukturu və alqoritmlərin tərtibində professor R.Q.Pitrovski tərəfindən təklif olunmuş mühəndis dilçiliyi modelləri nəzəriyyəsi əsas götürülmüşdür.

8.8. Bərpaedici mühəndis dilçiliyi modelləri

Məlum olduğu kimi, riyazi-linqistik modellər bu və ya digər problemin daha dərindən araşdırılmasına, onun adı tədqiqatçı tərəfindən müşahidəsi çətin olan xüsusiyyətlərinin daha qabarıq şəkildə eks olunmasına və öyrənilməsinə xidmət edir. Bu qəbilədən olan linqistik modellərdə hər hansı bir linqistik obyekt haqqında müəyyən fərziyyə irəli sürürlür və həmiin fərziyyəyə müvafiq olaraq həmin obyektin linqistik obyekti yaradılır. Bərpaedici mühəndis dilçiliyi modelləri isə öz quruluşuna və keyfiyyətinə görə fərqli xüsusiyyətlərə malikdir. Belə modellərdə linq-

vistik obyektin analoquna əsasən özü yenidən bərpa olunur. Modelin elmi-nəzəri əhəmiyyəti linqvistik obyektlə onun analoqu əsasında bərpa olunmuş surəti arasında yaxınlıq dərəcəsi ilə ölçülür. Əgər bərpa olunmuş linqvistik obyekt real obyektlə tam eynidirsa, onda linqvistik fərziyyənin həqiqəti aydınlaşdırmaq xüsusiyyətləri yüksək qiymətləndirilə bilər (Пиотровский, 1979). Bərpaedici linqvistik modellərin üstünlüyü orasındadır ki, onun linqvistik obyekti nə dərəcədə «təqlid» etməsi açıq-aydın müşahidə olunur. Əgər bərpa olunmuş linqvistik obyekt reallıqdan uzaqdırsa, deməli, linqvistik modelin əsasını təşkil edən fərziyyə həqiqətə uyğun deyil.

Məhz bu obyektiv, izahedici, aydınlaşdırıcı və həqiqəti real təsvir etmək kimi mühüm potensial imkanlarını nəzərə alaraq tədqiqat işində sintaktik-semantik qanunauyğunluqların aşkarlanmasında professor R.Q.Piotrovskinin əsaslandırdığı və sınaqdan keçirdiyi bərpaedici mühəndis linqvistik model tipi əsas götürülmüşdür. Tərtib olunmuş alqoritmələr nəinki bu və ya digər obyekti təhlil etməyə, həm də onun real analoqunun alınmasına xidmət edir (Кенесбаев, Пиотровский, Бектаев, 1970; Пиотровский, 1978).

8.9. Sintaktik blokun əsas komponentləri

Morfoloji və morfonoloji blokların fəaliyyətindən sonra söz-formalar təpilir, əsas və şəkilçilər zəncirinin qrammatik əlamətləri qeydə alınır və avtomatik işlənmənin sonrakı mərhələləri - sintaktik-semantik bloklar üçün zəruri xüsusiyyətlər aşkar olunur. Sintaktik blokun üzərinə cümləni mətndən ayrılması, mübtəda və xəbərin, eləcə də digər cümlə üzvlərinin təpiləsi, durğu işarələrinin təhlili, söz birləşmələrinin axtarışı kimi mürəkkəb kompleksə malik problemin həlli düşür. Məlum olduğu kimi, mübtəda və xəbər müxtəlif nitq hissələri ilə ifadə olunur. Təhlil prosesində mübtəda və xəbərin hansı nitq hissəsi ilə ifadə olunduğu da göstərilir. Köməkçi fellərlə, feli frazeologizmlərlə ifadə olunmuş xəbərin müəyyənləşdirilməsi daha mürəkkəb bir prosesdir. Şübhəsiz, sintaktik blokda bu məsələlərin tam və qəti hə-

linə zəmanət verilmir. Sintaktik təhlil və sintez məsələləri bir çox tədqiqatçılar tərəfindən araşdırılmış, müxtəlif metodlar, üsullar, fərziyyələr irəli sürülmüşdür (Бельская, 1969; Дрейзин, 1962; Дрейзин, Рашитов, 1962; Кулагина, 1979; Иорданская, 1967; Лейкина, 1958; Мельчук, 1964).

Eləcə də, təkcə avtomatik sintaktik təhlil və sintez, MT ilə bağlı problemlərlə deyil, həmçinin avtomatik işlənmənin digər məsələləri ilə bağlı da (avtomatlaşdırılmış məlumat axtarışı sistemləri, linqvistik məlumatların saxlanması, təsnifi və müxtəlif sorğulara görə verilməsi, mətnlərin avtomatik «tanınması» və «izahı» və s.) xeyli araşdırmalar aparılmışdır (Беляева, 1979; Белоногов, Новоселов, 1979; Домогацких, 1979; Грайс, 1979; Котов, 1977; Кулик, 1977; ММП, 1958; Нелюбин, 1983; Никитин, 1977; Пиотровский, 1981, Сахарный, 1979; Журавлев, 1979; Чемерис, 1979; Селтон, 1973; Севбо, 1979; Стрелковский, Латышев, 1980; Чубарев, Холодный, 1976; Шуляк, Макаренко, 1979; Штерн, 1979).

Göstərilən ədəbiyyatlarda müxtəlif sintaktik quruluşa, söz sırasına, söz birləşməsi tərkibinə malik dillərdə avtomatik sintaktik təhlil məsələləri şərh olunur. Tədqiqat işində Azərbaycan dilinin sintaktik quruluşunun əsas xüsusiyyətləri nəzərə alınmaqla orijinal təhlil üsulları təklif olunur. Qeyd etmək lazımdır ki, təhlil alqoritməri Azərbaycan və digər türk dillərinin materialları üzərində yoxlanmış və kifayətləndirici nəticələr alınmışdır.

Sintaktik təhlil prosesində mübtəda və xəbər araşdırıllarkən hər şeydən əvvəl onların ifadə vasitələrini müəyyənləşdirmək lazımdır. Hər hansı bir nitq issəsi ilə ifadə olunmuş cümlə üzvləri tapıldıqdan sonra onların morfoloji əlamətləri və sintaktik xüsusiyyətləri qeydə alınır.

Təhlil prosesində mühüm cəhətlərdən biri də cümlədə işlənmiş durğu işaretlərinin təhlilidir. Bu sahədə aparılan tədqiqatlarda çox vaxt durğu işaretləri nəzərə alınmır və ya onların araşdırılması əhəmiyyətsiz hesab olunurdu. Təcrübələr göstərir ki, sintaktik təhlilin mükəmməliyi, tamlığı və dəqiqliyinin təminini durğu işaretlərinin təhlilindən də asılıdır. Cümlənin sərhədlərinin

müəyyənləşdirilməsi, söz birləşmələrinin aşkar olunması cümlənin həmcins üzvlərinin tapılması durğu işaretlərinin təhlili nəticəsində mümkün olur.

8.10. Xəbərin formal əlamətləri

Cümlənin sintaktik təhlilində xəbərin təyin edilməsi mühüm şərtlərdəndir. Xəbər cütərkibli cümlənin elə bir baş üzvüdür ki, qrammatik cəhətdən yalnız mübtədadan asılı olub, mübtədanın ifadə etdiyi əşyani geniş mənada bildirir (Abdullayev, Seyidov, Həsənov, 1972).


Azərbaycan dilində xəbər ən çox feli dəyişən şəkilləri ilə və ad birləşmələri ilə ifadə olunur. Ona görə də, xəbərlər ismi və feli xəbərlər kimi iki qrupa ayrılırlar. Fellər zaman, şəxs, təsirlilik, növ, forma, inkarlıq və tərz kateqoriyalarına malik olmaqla daha çox predikativlik əlaqəsi yaradır və cümlədə çox vaxt xəbər olur. Azərbaycan dilində fel formalarının zənginliyi xəbərin formal əlamətlərinin də zənginliyinə gətirib çıxarır. Feli dəyişən şəkilləri, növləri, formaları ilə ifadə olunan feli xəbərləri sistemli şəkildə nəzərdən keçirək (Cəlilov, 1983, 102).

Göstərmək lazımdır ki, xəbər köməkçi fellər *et/mək*, *ol/maq*, və feli frazeologizmlər (*gözə gəlmək*, *ələ salmaq*, *dilə tutmaq*, *başa salmaq* və s.) ilə də ifadə olunur ki, bu məsələyə mürəkkəb xəbərlərlə bağlı toxunulacaq. Xəbərin formal axtarışı sxem 12-də göstərilmişdir.

8.10.1. Feli əmr şəkli ilə ifadə olunmuş xəbərlər

Feli əmr şəkli ilə ifadə olunmuş xəbərlər II şəxsin təkində heç bir şəkilçi qəbul etmirler. I və III şəxsin cəmində, eləcə də II şəxsin cəmində morfoloji üsulla ifadə olunub əmr, həmçinin xahiş və arzu olunan hərəkətin gələcək zamanda icrasını bildirirlər. İzahın yiğcamlığı üçün a, ə hərfələrini V, k, g, ğ, q hərfələrini X, i, i, u, ü hərfələrini isə ^ ilə işaret edək:

XƏBƏRİN FORMAL ƏLAMƏTLƏRİNƏ GÖRƏ AXTARIŞI



Sxem 12. Xəbərin formal əlamətlərinə görə axtarışının
ümumi sxemi

Cədvəl 31. Felin əmr şəkli ilə ifadə olunmuş sadə xəbərlər

Şəxs	Şəxs şəkilçiləri		Misallar	
	tək	cəm	tək	cəm
I	- \wedge M	-VX	al-im gəl-im	al-aq gəl-ək
II	-	- \wedge H	al gəl	al-in gəl-in
III	-c \wedge H	-C \wedge H/LVP/	al-sın gəl-sın	al-sın(lar) gəl-sın(lər)

8.10.2. Felin xəbər şəklinin xəbərəmələğətirmə imkanları

Məlum olduğu kimi, felin xəbər şəklinin heç bir morfoloji əlaməti yoxdur. Zaman və şəxs şəkilçiləri ilə işlənərək xəbər şəkli icra olunan və ya olunası bir işi hansı zamanda və hansı şəxs tərəfindən görüldüğünü və ya görüləcəyini başqasına çatdırmağa xidmət edir. Ona görə də xəbər şəklinin morfoloji əlamətləri kimi zaman və şəxs şəkilçiləri çıxış edir (Hüseynzadə, 1983). Zaman şəkilçiləri fel köklərindən sonra, şəxs şəkilçilərindən əvvəl artırılır. Aşağıdakı cədvəllərdə felin xəbər şəklinin zamanlarla ifadəsi təsvir olunmuşdur.

Cədvəl 32. Şühudi keçmiş zamanla ifadə olunmuş xəbərlər

Şühudi Keçmiş zaman -D \wedge	Şəxs şəkilçiləri		Misallar	
	tək	cəm	tək	cəm
	-M	-X	al-di-m	al-di-q
	-H	-N \wedge Z	al-di-n	al-di-nız
	-	-/LVP/	al-di	al-di-(lar)

Cədvəl 33. Nəqli keçmiş və indiki zamanla ifadə olunmuş xəbərlər

Nəqli Keçmiş zaman -M \wedge S	Şəxs şəkilçiləri		Misallar	
	tək	cəm	Tək	cəm
	-VM	- \wedge X	al-mış-am	al-mış-ıq
	-CVH	- S \wedge H \wedge Z	al-mış-san	al-mış-sınız
	-D \wedge P	-/LVP/	al-mış(dır)	al-mış-lar
İndiki Zaman - \wedge P	-	-	al-ır-am	al-ır-ıq
	-	-	al-ır-san	al-ır-sınız
	-	-	al-ır	al-ır-lar

Felin xəbər şəkli ifadə olunmuş xəbərlərin sadəsi zaman və xəbərlik şəkilçilərinin, mürəkkəbi isə idi, imiş hissəciklərinin iştirakı ilə yaranır. M.Hüseynzadə idi, imiş hissəciklərini köməkçi fel kimi səciyyələndirir (Hüseynzadə, 1973, 160). Tədqiqat işində *idi, imiş* bağlama kimi verilmişdir.

Cədvəl 34. Qəti və qeyri-qəti gələcək zamanla ifadə olunmuş xəbərlər

Qəti gələcək zaman -VCVX	Şəxs şəkilçiləri		Misallar	
	tək	cəm	Tək	cəm
	-VM	- \wedge X	Al-acağ-am	al-acağ-ıq
	-CVH	- S \wedge H \wedge Z	Al-acaq-san	al-acaq-sınız
	-D \wedge P	-LVP	Al-acaq-(dır)	al-acaq-lar
Qeyri -qəti gələcək zaman -VP	-VM	- \wedge X	Al-ar-am	al-ar-ıq
	-CVH	- C \wedge H \wedge Z	Al-ar-san	al-ar-sınız
	-	-LVP	Al-ar	al-ar-lar

Felin əmr şəkli ilə ifadə olunmuş xəbərlərin inkarı - m şəkilçisi ilə düzəlir. Xəbər şəklinin inkarı isə şühudi keçmişdə,

nəqli keçmişdə və qəti gələcək formasında, fel kökünlən sonra inkarlıq şəkilçisinin, sonra isə zaman və şəxs şəkilçilərinin əlavə edilməsi ilə düzəlir. İndiki zaman və qeyri-qəti gələcək zamanlarda -m inkar hissəciyi əlavə edilir.

Felin arzu şəkli ilə ifadə olunan xəbərlər -V şəkilçisi ilə ifadə olunur:

Sabah gərək işə tez *gələsiniz*.

Felin vacib forması ilə ifadə olunan xəbərlər -MVL^A şəkilçisi ilə düzəlir:

Mən ona bu məsələ barədə *danışmalıyam*.

Felin lazımlı şəkli ilə ifadə olunan xəbərlər fel kökünə -C^A şəkilçisi artırılmaqla əmələ gəlir:

Deyilənə görə, o, dünən bizdə qalası imiş.

Felin davam şəkli ilə ifadə olunan xəbərlər - MVXDV şəkilçisi ilə düzəlir:

Hava soyuqlaşmaqdadır.

Felin lazımlı şəklinin inkarı digər fel şəkillərindən fərqli olaraq daha çox «deyil» sözünün köməyi ilə sintaktik yolla düzəlir.

Məchul növü əmələ gətirən -L şəkilçisinin artırılması ilə də xəbər düzəlir:

Bu barədə lazımı orqanlara məlumat *verilmişdir*.

Yuxarıda göstərilənlərdən əlavə felin qarşılıq, qayıdış növləri, şərt şəkli ilə də sadə xəbər formaları müşahidə olunur:

Qayıdış növlə düzələn xəbərlər -N, -L şəkilçilərini qəbul edirlər:

Əsgər tələsik *yuyundu*.

Qarşılıq növ şəkilçisi -Ş, -VS artırılmaqla alınan sadə xəbərlər:

Dostlar mehribanlıqla *qucaqlaşdırılar*.

İcbar növlü sadə xəbərlər (-D^AR şəkilçisi ilə düzələnlər):

Mən evə telegram *vurdurdum*.

Sadə feli xəbərlər tam şəkildə 24-cü cədvəldə göstərilmişdir.

8.11. İsmi xəbərbr

Feldən, daha doğrusu, təsriflənən feldən başqa digər nitq hissələri və söz birləşmələri ilə ifadə olunan xəbərlər ismi xəbərlər adlanır. İsmi xəbərlərdə xəbərlik şəkilçisi funksiyasını - DƏR şəkilçisi yerinə yetirir. Bu şəkilcidən başqa, şəxs şəkilçiləri də xəbər formaları yarada bilərlər. Xəbərlərin bir qismi də «var», «yox», «deyil», «gərək» sözlərinə -DƏR şəkilçisi əlavə olunmaqla düzəlir.

İsmi xəbərlərə aşağıdakılardan misal göstərmək olar:

a) İsim xəbər funksiyasında:

Samirə *şagirddir*.

b) Əvəzlik xəbər funksiyasında:

Bu oğlan *kimdir*?

Anasının yeganə oğlu *odur*.

v) Sifət bütün məna növləri və dərəcələri ilə xəbər funksiyasında:

Mənim *mavidir*. Qərənfil *qıpçırmızıdır*.

q) Zərf xəbər funksiyasında:

Hələ vaxta var, *tezdir*.

ğ) Məsdər xəbər funksiyasında:

Mənim məqsədim *isləmək* və *oxumaqdır*.

Bundan başqa *var/vardır*, *yox/yoxdur*, *deyil/deyildir*, *gərək/gərəkdir*, *gərək deyil* sözləri də xəbər əmələ gətirir:

Vaqif öyünmə ki, kamalımız *var*,

Allaha şükür ki, kamal da *yoxdur*.

Deyil/deyildir sözləri- MV şəkilçisi ilə birlikdə xəbərin inkarını əmələ gətirirlər. *Var*, *yox* sözləri xəbərlik şəkilçisi qəbul etmədən də bu funksiyani yerinə yetirə bilərlər.

Əkəndə *yox*, biçəndə *yox*, yeyəndə ortaq qardaş (Atalar sözü).

Yuxarıda göstərildiyi kimi, ismi xəbərlər ad nitq hissəsinə şəxs şəkilçiləri əlavə etməklə düzəlir:

Siz təcrübəli *müəllimsiniz*.

Mənim qardaşım *həkimdir* və s.

8.12. Feli xəbərləri ifadə edən formal modellər

Sadə feli xəbərlərin 22-ci cədvəldə göstərilmiş formal əlamətlərini yiğcam şəkildə belə ifadə etmək olar:

I. $\check{G}/\Theta/\pm/MV/+\$$

II. 0 $\check{G}/X/\pm/MV/+/D\wedge/+\$$

1 $\check{G}/X/\pm/MV/+M\wedge\$/+\$$

2 $\check{G}/X/\pm/M/+/\wedge P/+\$$

3 $\check{G}/X/\pm/MV/+/VCVX/+\$$

4 $\check{G}/X/\pm/MV//MVZ/+/VP/+\$$

III. $\check{G}/A/\pm/MV/+/V/+U$

Burada "U"- "idi", "imiş" və "o" ifadələrini əvəz edir.

IV. $\check{G}/V/\pm/MV/+/MVL\wedge/+U+\$$

V. $\check{G}/L/\pm/VC\wedge/+U+\$$

VI. $\check{G}/d/+/MVXDV/+U+\$$

VII. 0 $\check{G}/M_l/\pm/\wedge L/\pm/MV/+/DL/+\$$

1 $\check{G}/M_l/-/\wedge L/\pm/MV/+M\wedge\$/+\$$

2 $\check{G}/M_l/+/\wedge L/\pm/M/+/VP/+\$$

3 $\check{G}/M_l/+/\wedge L/\pm/MV/+/VCVX/+\$$

4 $\check{G}/M_l/+/\wedge L/\pm/MV/+/\wedge P/+\$$

VIII. 0 $\check{G}/q/+/\wedge \$/\pm/MV/+/D\wedge/+\$$

1 $\check{G}/q/+/\wedge \$/\pm/MV/+M\wedge\$/+\$$

2 $\check{G}/q/+/\wedge \$/\pm/M/+/\wedge P/+\$$

3 $\check{G}/q/+/\wedge \$/\pm/MV/+/VCVX/+\$$

4 $\check{G}/q/+/\wedge \$/\pm/M/+/VP/+\$$

IX. 0 $\check{G}/i/+/D\wedge P/\pm/MV/+/M\wedge\$/+\$$

1 $\check{G}/i/+/D\wedge P/\pm/MV/+/\wedge P/+\$$

2 $\check{G}/i/+/D\wedge P/\pm/MV/+/VCVX/+\$$

3 $\check{G}/i/+/D\wedge P/\pm/M/+/VP/+\$$

4 $\check{G}/i/+/D\wedge P/\pm/MV/-/D\wedge/+\$$

X. 0 $\check{G}/qy/+/\wedge H/\pm/MV/+/D\wedge/+\$$

1 $\check{G}/qy/+/\wedge H/\pm/MV/+M\wedge\$/+\$$

2 Ğ/qy/+/\^H/\± /MV/+/\^P/+\\$

3 Ğ/qy/+/\^H/\± /MV/+/VCVX/+\\$

4 Ğ/qy/+/\^H/\± /M/+/VP/+\\$

Yuxarıda göstərilmiş əlamətləri daha yiğcam ifadə etmək olar. Bunun üçün inkarlıq şəkilçisini şərti olaraq «İ» hərfi ilə, zaman şəkilçilərini isə «Z» ilə işarə edək. Onda aşağıdakı ifadələri alırıq:

I. Ğ/Θ/\± /MV/+\\$

II. Ğ/X/\± İ+Z+\\$

III. Ğ/A/\± İ+/V/+U+\\$

IV. Ğ/V/\± İ+/MVL\^/+U+\\$

V. Ğ/L/+/VC\^/+U+\\$

VI. Ğ/d/+/MVXDV/+U+\\$

VII. Ğ/M\^/+/\^L/\± İ+Z+\\$

VIII. Ğ/q/+/\^Ş/\± İ+Z+\\$

IX. Ğ/i/+/\^D\^P/\± İ+Z+\\$

X. Ğ/qy/+/\^H/\± İ+Z+\\$

Göstərilən ifadələr daha çox ümumi və mücərrəd olduğu üçün konkret xüsusiyyətləri, bəzi variantları əhatə etmir.

Bütün yuxarıda göstərilənlər morfoloji yolla düzələn sadə feli xəbərlər idi. Bundan başqa felin ayrı-ayrı formaları, şəkilləri və növlərindən biri əsas olmaqla, morfoloji yolla düzələn mürəkkəb qrammatik mənaya malik feli xəbərlər də var.

I. Qayıdış növün əsasında düzələn feli xəbərlər;

Ğ/qy/+/\^H/\± /MV/+/MVL\^/+U+\\$

Ğ/qy/+/\^H/\± /MVXDV/+U+\\$

Ğ/qy/+/\^H/\± /VC\^/+U+\\$

II. Qarşılıq növün əsasında düzələn feli xəbərlər;

Ğ/q/+/\^Ş/+/\^MVL\^/+U+\\$

Ğ/q/+/\^Ş/+/\^MVXDV/+U+\\$

Ğ/q/+/\^Ş/+/\^VC\^/+U+\\$

III. Məchul növün əsasında düzələn feli xəbərlər;

Ğ/m\^/+/\^L/+/\^MV/+/\^MVL\^/+U+\\$

Ğ/m\^/+/\^L/+/\^MVXDV/+U+\\$

Ğ/m\^/+/\^L/+/\^VC\^/+U+\\$

$\check{G}/m_i/+/\wedge L/+/MVL\wedge/+U+\$$

$\check{G}/m_i/+/\wedge L/+/\wedge \$/+/MVL\wedge/+U+\$$

$\check{G}/m_i/+/\wedge L/+/\wedge \$/+/VC\wedge/+U+\$$

Belə feli xəbər növlərinin bəzilərinə Azərbaycan dilində az təsadüf olunur.

İsmi xəbərlər:

I. I +/D \wedge P/ /\$/ /U/ VII. I+\$

II. S+/D \wedge P/ /\$/ /U/ VIII. S+ \$

III. Ə+/D \wedge P/ /\$/ /U/ IX. Ə+ \$

IV. Z+/D \wedge P/ /\$/ /U/ X. Sa+ \$

V. F(M₀) + /D \wedge P/ /\$/ /U/

VI. Sa+/D \wedge P/ /\$/ /U/

Feli xəbərləri ifadə edən formal modellər:

$\check{G}/\varnothing/\pm \dot{I}+\$$

$\check{G}/X/\pm \dot{I}+Z+\$$

$\check{G}/A/\pm \dot{I}+V\pm U\pm \$$

$\check{G}/V/\pm \dot{I}+MVL\wedge\pm U+\$$

$\check{G}/L/+VC\wedge\pm U+\$$

$\check{G}/d/\pm \dot{I}+MVXDV\pm U+\$$

$\check{G}/m_i/+/\wedge L\pm \dot{I}+Z+\$$

$\check{G}/q/+/\wedge \$\pm \dot{I}+Z+\$$

$\check{G}/i/+D\wedge P\pm \dot{I}+Z+\$$

$\check{G}/qy/+/\wedge H\pm \dot{I}+Z+\$$

$\check{G}/qy/+/\wedge H\pm MVLL+U+\$$

+ $\wedge H\pm D\wedge P+\dot{I}+MVL\wedge\pm U+\$$

+ $\wedge H\pm \dot{I}+MVXDV\pm U+\$$

+ $\wedge H\pm D\wedge P\dot{I}+MVXDV\pm U+\$$

+ $\wedge H\pm VC\wedge\pm U\pm \$$

+ $\wedge H\pm D\wedge P+VC\wedge\pm U\pm \$$

$\check{G}/q/+/\wedge \$\pm \dot{I}+MVLL+U+\$$

+ $\wedge \$\pm \dot{I}+MVXDV\pm U+\$$

+ $\wedge \$\pm \dot{I}+VC\wedge\pm U+\$$

$\check{G}/m_i/+/\wedge L\pm \dot{I}+MVL\wedge\pm U\pm \$$

+ $\wedge L\pm \dot{I}-MVXDV\pm U\pm \$$

+ $\wedge L\pm \dot{I}+VC\wedge\pm U\pm \$$

$+ \wedge L + L\$ \pm \dot{I} + MVXDV \pm U + \$$
 $+ \wedge L + L\$ \pm \dot{I} - MVL \wedge + U + \$$
 $+ \wedge L + L\$ + VC \wedge \pm U \pm \$$
 $\check{G}/I s/ + D \wedge P + \dot{I} + MVL \wedge \pm U + \$$
 $+ D \wedge P + \dot{I} + MVXDV \pm U + \$$
 $+ D \wedge P + \wedge L + VC \wedge \pm U + \$$
 $+ D \wedge P + VC \wedge \pm U + \$$

Cədvəl 135. Feli xəbər şəkilçilərinin tam yazılışı

\$	I	-m̄, -n̄, -am̄, -əm̄, -yam̄, -yəm̄	-q, -k, -aq, -ək, -yaq, -yək, -ıq, -uq, -ük, -ik
	II	-n̄, -san, -sən	-z, -niz, -niz, -nuz, -nüz, -sınız, -sunuz, -sünüz, -siniz
	III	-sın̄, -sun, sün̄, -sin̄	-lar, -lər
Z		-ir, -ur, -ür, -ir, -yir, -yur, -yür, -yir, -dı, -di, -du, -dü, -miş, -miş, -muş, -müş, -ib, -ib, -ub, -üb, -yib, -yib, -yub, -yüb, -ar, -ər, -yar, -yər, -acaq, -əcək, -yacaq, -yəcək	
V		-a, -ə, -ya, -yə	
MVL \wedge		-malı, -məli	
VC \wedge		-ası, -əsi, -yası, -yəsi	
MVXDV		-maqda, -məkdə	
$\wedge L$		-ıl, -il, -ul, -ül	
$\wedge \$$		-ı\$, -i\$, -u\$, -ü\$	
$\wedge H$		-i, -ıñ, -un, -ün, -in	
İ		-m, -ma, -mə, -maz, -məz	
U		-idi, -imış	
D \wedge P		-dır, -dir, -dur, -dür	
D \wedge PT		-dirt, -dirt, -durt, -dürt	

8.13. Mübtədanın formal əlamətləri

Mübtəda cümlədə başqa üzvlərdən asılı olmur, adlıq alda isimlərlə, əvəzliklərlə, həmçinin substantivləşən digər nitq hissələri və söz birləşmələri ilə ifadə olunub, əlaməti (hərəkət, hal-vəziyyət, xassə, keyfiyyət) xəbərdə müəyyən olunan əşyani bu sözün geniş mənasında bildirir (Abdullayev, Seyidov, Həsənova, 1972).

Qeyd etmək lazımdır ki, mübtədanın formal əlamətlərinə görə müəyyənləşdirilməsi alqoritmində bir çox qayda və qanuna-uyğunluqların nəzərə alınması lazım gəlir.

I QAYDA. Mübtəda həmişə ismin adlıq altında olur: A/I-/X/F/m₂/-I mübtəda. *Dəmir* faydalı qazıntıdır.

Lakin bu qayda heç də o demək deyildir ki, bütün adlıq altında olan isimlər mütləq mübtəda olmalıdır. Adlıq altında olan isim cümlənin başqa üzvləri yerində də işlənə bilər. Göstərmək lazımdır ki, formal cəhətdən qeyri-müəyyən təsirlik hal adlıq aldan seçilmir.

II QAYDA. Cümlədə aralarında vergül olmayan adlıq halda işlənmiş iki isim varsa və cümlənin xəbəri felin məchul növü ilə ifadə olunmuşsa, onda bu isimdən birincisi təyin, ikincisi mübtəda rolunda çıxış edir.

Bu şərti yiğcam şəkildə belə ifadə etmək olar:

A(I₁ I₂)—X /F/ m₁} I₁-təyin

I₂ -mübtəda

Burada A-adlıq hal, I₁-birinci isim, I₂-ikinci isim, X-xəbər, F/m₁/- felin məchul növünü göstərir.

III QAYDA. Əgər cümlədə aralarında vergül olan adlıq halda işlənmiş iki isim varsa, onlar çox vaxt həmcins mübtəda rolunda çıxış edirlər. Bu xüsusiyyətlər durğu işaretlərin təhlili sxemləri ilə aşkar olunur.

A(I₁, I₂)—X /F/ m₁/ m₂/ I₁- mübtəda

I₂ -mübtəda

Samir, Elçin məktəblidirlər.

IV QAYDA. Cümldə aralarında vergül olmayan iki isim varsa və xəbər fəlin məlum növü ilə ifadə olunmuşsa, onda bu iki isimdən birincisi mübtəda, ikincisi tamamlıq olur:

A(I₁ I₂)—X /F/m₂/ I₁- mübtəda

I₂ -tamamlıq

Uşaqlar dəmir daşıyırıldılar.

Burada m₂ - fəlin məlum növü ilə ifadə olunmuş xəbəri göstərir.

V QAYDA. Cümldə adlıq halında olan bir isim, bir zərf varsa və xəbər fəlin məlum növü ilə ifadə olunmuşsa, onda isim mübtəda, zərf isə zərflik funksiyası daşıyır:

A(I Z)—X /F/m₂/ I- mübtəda

Z-zərflik

Tələbə yuxarı qalxdı.

VI QAYDA. Cümldə bir adlıq halında olan zərf varsa, o, mübtəda olur:

A Z—X [F/m₂] Z-zərflik

Yuxarı aşağıdan sərindir.

VII QAYDA. Şəxs əvəzlikləri adlıq halında cümldə yalnız mübtəda olurlar:

A (Əş)—X [F/ m₁/ m₂] Əş-mübtəda

O, mənə nə isə demək istəyirdi.

Azərbaycan dilində fellər şəxslə olduğu üçün çox vaxt mübtədalar şəxs əvəzlikləri ilə ifadə olunduqda ixtisar oluna bilər. Belə hallarda fellə ifadə olunmuş xəbərdəki şəxs şəkilçisində əsasən mübtədanı bərpa etmək olar:

/O/ Mənə nə isə demək istəyirdi.

İsim, zərf və əvəzlikdən başqa, məsdər, sıfət və say da cümldə mübtəda ola bilər:

VIII QAYDA. Adlıq halında məsdər mübtəda funksiyası daşıya bilər.

A [F/m₀/] } m₀- mübtəda

Yaşamaq yanmaqdır, yanasan gərək. (B.Vahabzadə)

IX QAYDA. Əgər cümlədə eyni zamanda adlıq halında işlənən isim və məsdər varsa, onda isim mübtəda, məsdər isə tamamlıq olur:

A [I F/M₀/] —X [F/M₂/] } I- mübtəda

F/M₀/ - tamamlıq

Sevil oxumaq istəyirdi.

X QAYDA. Cümlədə adlıq halında işlənən sıfətdən sonra isim gəlmirsə, onda sıfət mübtəda olur:

A (S) —X [F/ m₁/ m₂/] } S-mübtəda

Tənbəl deyər: -ver yeyim, ört yatım, gözlə canım çıxmasın (məsəl).

Əgər sıfətdən sonra isim gəlsəydi, onda sıfət təyin olardı. Əslində bu qəbildən olan cümlələrdə işlənən sıfətlər aid olduqları isimlərlə yanaşı təsəvvür olunurlar: Tənbəl (adam) deyər: -ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

XI QAYDA. Cümlədə adlıq halında olan say ondan sonra isim işlənmədikdə mübtəda, əks təqdirdə təyin olur:

A (Sa) —X [F/ m₁/ m₂/] Sa- mübtəda

Yeddiinci finişə hamidan tez çatdı.

A (Sa I) —X [F/ m₁/ m₂/] } Sa-təyin

I- mübtəda

Üç yoldaş kəndə yollandı.

Misallardan göründüyü kimi, sıfət, say və zərf nitq hissələri əşya məfhumu ifadə etdikdə mübtəda olur və bu zaman onlardan sonra işlənməli olan isim aydın təsəvvür olunur.

Mübtəda söz birləşmələri və tərkibləri ilə də ifadə oluna bilər.

XII QAYDA. Adlıq halında təyini söz birləşmələri xəberin felin məlum və ya məchul növü ilə ifadə olunub-olunmamasından asılı olmayaraq mübtəda olurlar.

A (TSB) —X [F/ m₁/ m₂/] TSB- mübtəda

Yaşlı kənd sakını ehtiramla baş əydi.

Səfali dağ kəndi onun ürəyinə yatmışdı.

XIII QAYDA. Adlıq halında olan məsdər tərkibi mübtəda olur.

A [(F/m₀/t)] —X [F/ m₁/ m₂/] F/m₀/t/-mübtəda

Ata himayəsinə can atmaq mənə yaraşmaz.

XIV QAYDA. Adlıq halında feli sıfət tərkibi bütövlükdə mübtəda hesab olunur.

A [(FSt) —X [F/ m₁/ m₂/] } FSt- mübtəda

Bütün əsirliklərdə çəkdikləri onu əymışdı.

Mübtədanın araşdırılan formal əlamətlərini yiğcam şəkildə göstərək (burada M-mübtədadır):

I. A(I) —X /F/T₁/ -I-M

II. A(I₁ I₂) —X /F/T₁/ I₁-T

I₂-M

III. A(I₁ I₂) —X /F/T₂/ I₁-M

I₂-T

IV. A(I₁ I₂) —X /F/T₁ T₂/ I₁-M

I₂-M

V. A(I Z) —X [F/m₂/] I - M

Z - Zc

VI. A(Z) —X /F/m₂/ Z - M

VII. A (Əş) —X [F/ m₁/ m₂/] Əş-M

VIII. A /F/m₀/ —m₀-M

IX. A [I F/m₀/ —X [F/ m₂/] } I-M

F/m₀/-Tm

X. A /S/ —X [F/ m₁/ m₂/] } S-M

XI. A /Sa/ —X [F/ m₁/ m₂/] } Sa-M

A /Sa I/ —X [F/ m₁/ m₂/] } Sa-T

I-M

XII. A (TSB) —X [F/ m₁/ m₂/] TSB-M

XIII. A /F/m₀/t /—X [F/ m₁/ m₂/] F/m₀/t- M

XIV. A [/Fst /] —X F/ m₁/ m₂/ Fst- M

Mübtəda və xəberin formal əlamətlərinin bu cür təsviri onların sintaktik təhlil alqoritmlərində müvafiq blokda yerləşdirilməsi və lazımlı gəldikdə onlara müraciət etmək imkanını reallaşdırır.

Cümlənin baş üzvlərinin formal təsviri uzlaşma əlaqəsi nəzərə alınmadıqda natamam təsir bağışlayır. Cümlənin təhlili və sintezi prosesində, xüsusilə türk dillərində bu əlaqənin aşdırılması və alınmış nəticələrin formal təsviri AMAİS-də işin keyfiyyətini xeyli yüksəltmiş olur.

8.14. Uzlaşma əlaqəsinin formal təsviri

Azərbaycan dilində mübtəda və xəbəri formal əlamətlərinə görə axtaran sxemlərin qurulması ilə əlaqədar uzlaşma əlaqəsinin formal təsvirinin alqoritmlərdə nəzərə alınması hər şeydən əvvəl onun mahiyyətinin aydınlaşdırılmasını şərtləndirir. Məlum olduğu kimi, uzlaşma əlaqəsi şəxsə və kəmiyyətə görə olur. Tabe edən tərəf hansı şəxsə aid olursa, tabe tərəf də həmin şəxsə məxsus qrammatik əlamətlər qəbul edir, tabe edən tərəfin tək və cəmliyi də tabe tərəfdə öz inikasını tapır (Abdullayev, Seyidov, Həsənov, 1972). Mübtəda xəbərə cümlədə uzlaşma əlaqəsinə görə bağlanır. Xəbər mübtədanın tələb etdiyi şəxs və kəmiyyətdə olur. Bunu belə ifadə etmə olar:

M/ $\$_n$ / — X/ $\$_n$ /

Burada n-I,II,III - şəxsin tək və cəmini göstərir. Bu ümumi ifadə mübtəda ilə xəbərin uzlaşma xüsusiyyətini tam ifadə etmir vəancaq xüsusi hal kimi qəbul edilə bilər. Cox vaxt tabe edən tərəf, bəzən tabe olan tərəf, bəzən də hər iki tərəf bir neçə sözdən ibarət olur. Bu halda üç vəziyyət özünü bürüzə verir.

1. Tabə edən bir neçə, tabe olan bir sözlə ifadə olunur:

a) Tabə edən tərəfdə başqa şəxslərə aid sözlərlə yanaşı birinci şəxsə aid əvəzliklər iştirak edirsə, tabe söz birinci şəxsin cəmi ilə uzlaşır:

M($\$_1$, $\$_2$, $\$_3$) — X ($\$_{1C}$).

Burada $\$_1$ -I, $\$_2$ -II, $\$_3$ -III şəxsin təkini, $\$_{1C}$ - I şəxsin cəmini göstərir.

b) Əgər tabə edən sözlər arasında birinci şəxs əvəzlikləri iştirak etmirsə, həmin sözlərdən biri ikinci şəxsə aid əvəzlik (sən, siz) olarsa, tabe söz ikinci şəxsin cəmi ilə uzlaşacaqdır:

M(§₂, §₃)—X (§_{2c}).

v) Tabe edən sözlər ancaq üçüncü şəxsə aid olarsa, tabe söz həmişə üçüncü şəxsə aid olur.

M(§₃, §₃, §₃)—X(§_{3c}).

2.Tabe edən bir, tabe olan bir neçə sözlə ifadə olunur.

a) Tabe olan sözlərin hamısı şəxsə və kəmiyyətə görə uzlaşır:

M(§₁)—(§₁, §₁)

b) Tabe sözlərdən ancaq sonuncusu əsas sözlə şəxsə və kəmiyyətə görə uzlaşır:

M(§₁)—X(§₀, §₀, §₁).

Tabe söz (xəbər) şəxs əvəzlikləri ilə ifadə olunanda uzlaşma əlaqəsi pozulur. Belə birləşmələrdə əsas tərəf üçüncü şəxsədə olur, tabe söz isə müxtəlif şəxs əvəzlikləri ilə ifadə olunur və birinci tərəfin şəxs və kəmiyyətindən asılı olmayaraq müxtəlif şəkilçilər qəbul edir:

M(§₃)—X(§₁, §₂, §₃ / §₃₀).

M(§₃₀)—X(§₁₀, §₂₀, §₃₀).

Formal təhlil sistemlərində mübtəda və xəbəri əlamətlərinə görə axtaran sxemlərin işini konkret misallarda nəzərdən keçirək. Belə bir cümlənin təhlilinə baxaq:

Elçin dünən anasına məktub yazdı.

Morfoloji təhlil alqoritmlərinin işindən sonra aşağıdakıları müəyyənləşdiririk:

Elçin (isim, adlıq hal, canlı, tək, xüsusi, insan adı və s.)

dünən (zərf, zaman zərfi, adlıq hal, sadə)

məktub (isim, adlıq hal, cansız, tək, ümumi)

anasına (isim, yönlük hal, canlı, tək, ümumi və s.)

yazdı (fel, keçmiş zaman, III şəxs, tək, təsirli və s.).

Morfoloji blokun işindən sonra əldə etdiyimiz bu məsiyalar sintaktik blokun fəaliyyətinə şərait yaradır. Sintaktik blokun işindən sonra aşağıdakıları alırıq. Xəbəri əlamətlərinə görə axtaran sxem göstərir ki, cümlədə xəbər

$\check{G}(X) \pm (MV) + (D \wedge) + \$$ modelinin $\check{G}(X) - (MV) + (D \wedge) + \$$ variantına uyğun gəlir.

Mübtədanın əlamətlərinə görə axtarışı sxemlərinin işini mərhələ-mərhələ izləyək.

A/I—X[G(m₁)]- modelinə görə cümlədə adlıq halında bir isim varsa, onda o, mübtəda olmalıdır. Lakin bizim konkret misalda adlıq halında olan iki isim vardır. Durğu işaretlerinin təhlili sxeminin işinin nəticəsində məlum olur ki, bu iki isim arasında vergül yoxdur, deməli, onların həmcins mübtəda olmaq ehtimalı aradan qalxmış olur.

İndiyə qədər apardığımız əməliyyatlar nəticəsində məlum olur ki, cümlə sadədir və onun bircə xəbəri var (həmcins xəbərli cümlə deyil). Onda sintaktik blokdakı aşağıdakı modelə müraciət etməli oluruq:

A(I₁, I₂)—X /F/m₂/ } I₁-M

I₂ -Tm

Buradan belə nəticə çıxır ki, *Elçin* mübtəda, *məktub* isə tamamilqdır. Məlum olduğu kimi, zərflər də cümlədə mübtəda yerində işlənə bilir. *Dünən* sözünün mübtəda olmadığına aşağıdakı model zəmanət verə bilər:

A/I Z/—X[F m₂] I-M

Yəni cümlədə adlıq halında olan isim və zərf varsa, isim mübtəda olur.

Sintaktik təhlil blokunda köməkçi sözlərin və durğu işaretlerinin təhlili sxemlərinin böyük əhəmiyyəti var. Məsələn, mübtədanın müəyyən edilməsi üçün cümlədə heç bir durğu işaretinin (xüsusən vergülü) olmamasının özü də mühüm, həllədici əlamət sayıla bilər. Əgər bizim verdiyimiz misalda onomim, çoxmənali və naməlum sözlər müşahidə olunsaydı, onda semantik blok da işe «qarışmalı» olardı. Əgər cümlənin kompüterdə tərcüməsi prosesini izləsək, morfoloji səviyyədə sintezdən sonra hər bir Azərbaycan sözü, özünün ekvivalenti ilə əvəz olunduqdan sonra alarıq:

Yesterday Elchin to his mother the letter wrote.

Sintaktik sintezdə xəbər və mübtəda qrupu, köməkçi və durğu işaretləri bir daha araşdırılır, müəyyənləşdirilir və dəqiqləşdirilir.

Sintaktik-semantik sintezə qədər artıq tərcümə edilmiş cümlənin tam sintaktik təhlili başa çatır. İndi qarşıda cümlənin tərcümə olunmuş dildə düzgün sintaktik düzümü məsələsi durur. Bu işdə sintaktik quruluş və sıralanma alqoritmləri mühüm rol oynayır. Belə alqoritmlərdə cümlənin sintaktik quruluşu, sintaktik vahidlərin sıralanması öz əksini tapmalıdır. Sintaktik-semantik sintez alqoritmlərinin işindən sonra cümlənin tam, düzgün və ingilis dili üçün məqbul tərcüməsini əldə edə bilərik:

Yesterday Elchin wrote the letter to his mother.

İndi isə semantik təhlil alqoritmlərinin işini araşdırmaq məqsədilə aşağıdakı cümlənin təhlilini nəzərdən keçirək:

Fikrət ağacdan alma dərdi.

Morfoloji təhlil blokundan sonra alırıq:

Fikrət (isim, adlıq hal, canlı, tək, xüsusi, insan adı, sadə);

alma (isim, adlıq hal, cansız, tək, ümumi, sadə);

alma (fel, əmr şəklinin inkarı, II şəxs, tək, təsirli);

ağacdan (isim, çıxışlıq hal, cansız, tək, ümumi);

dərdi (fe'l, şühudi keçmiş zaman, III şəxs, tək, təsirli);

dərdi (isim, təsirlik hal, cansız, tək, ümumi).

Cümlədə «alma» və «dərdi» sözləri omoqraf olduğu üçün semantik təhlil alqoritmləri ilə onların müvafiq variantını (isim və ya fel) qəbul etməliyik.

Xəbərin əlamətlərinə görə axtaran modellərə görə iki variant alırıq:

X [F /Θ/] ± (mv)+\$

X [F /X/] - (mv)+ /Dʌ/+\$

Bizim cümlə üçün bu model aşağıdakı variantda işlənir:

X [F /Θ/] + (mv)+O

X [F /X/] - (mv)+ /Dʌ/+O

Semantik təhlil sxemi sintaktik təhlillə qarşılıqlı əlaqə sayəsində bu omoqraflardan birini düzgün hesab edib, bù barədə morfoloji təhlil blokuna məlumat verməlidir. Sintaktik bloka qayıdaq.

Əgər biz *alma* sözünün isim nitq hissəsi olduğunu hələ qəbul etməmişiksə, onda mübtədanı əlamətlərinə görə axtaran aşağıdakı model üzrə mübtədanı tapmaq imkani yaranır:

A /I/ —X [F/ m₁/ m₂/ I] I - M

Bu modelə görə *Fikrət* sözünün mübtəda olduğu aşkar olur. Mübtəda ilə xəbərin uzlaşma əlaqəsinə görə alırıq:

Əgər M(Ş₃) —X(Ş₁, Ş₂, Ş₃).- sə

onda M(E₁) —X (E₁).

Bizim tədqiq etdiyimiz cümlədə xəbərin III şəxsin təkində olması tələb olunur:

M(E₃) —X (E₃)

Fikrət (o)----- dərdi.

Deməli, xəbərin birinci modeli əsasında tapılmış *alma* sözü bir xəbər kimi özünü «doğrultmur», Semantik təhlil sintaktik təhlillə qarşılıqlı əlaqədə morfoloji bloka *alma* sözünün birinci variantının qəbulunu «məsləhət» bilir. Birinci variant isə bu sözün isim olduğunu göstərir:

alma (isim, adlıq hal, cansız, tək, ümumi, sadə).

Bu əlamətlərə görə onu mübtəda da hesab etmək olardı (kompüter qeyri-müəyyən təsirlik halını adlıq haldan seçə bilmir:

A /I/ —X [F/ m₁/ m₂/ I] I - M

modeli cümlədə mübtədaya yeganə «namizəd» olan hal üçün doğru idi. Semantik blokdan sonra iki mübtəda alındığı üçün ona uyğun modeldən istifadə olunmalıdır. Durğu işarələrinin təhlili bloku bu iki ismin həmcins mübtəda olması şərtini rədd edir.

A(I₁ I₂)—X [F/m₁ m₂/] I₁-M

I₂ -Tm


modelinə əsasən *Fikrət* sözünün mübtəda, *alma* sözünün isə tamamlıq olduğu aşkar olur. Analoji qaydada sintaktik sıralanma və uzlaşma əlaqələrinin nəzərə alınması ilə *dərdi_omoqrafının* isim (təsirlik altında) deyil, fel (fel, keçmiş zaman, xəbər) olduğu müəyyənləşir.

Bununla da təhlil bloklarının işi bitmiş esab olunur. Sintez proqramları təhlil bloklarına əsaslanaraq morfoloji, sintaktik, semantik səviyyədə sintezi həyata keçirir. Semantik təhlil bloku


sintez sxemlərinin işini xeyli asanlaşdırır. Belə ki, MT-də tərcümə olunacaq dildə polisemiyani müəyyənləşdirməyə, omonim variantlarının seçilməsinə ehtiyac qalmır. Sintezin keyfiyyəti təhlil alqoritmlərinin keyfiyyətindən çox asılıdır. AMAİS-in semantik blokunda bu məsələlər öz geniş izahını tapacaqdır.


8.15. Azərbaycan dilinin avtomatik sintaktik təhlili alqoritmi (sxem 13)


1. Mətnin kompüterə daxil edilməsi, oxunması, cümlənin mətndən ayrıılması və 2-yə keçid;
2. Söz-formanın cümlədən ayrılması və 3-ə keçid;
3. Söz-formanın uzunluğunun təyini (N);
4. $N > m$ şərtinin yoxlanması: əgər $N > m$ -dirsa 6-ya, əks halda 5-ə keçid;
5. Söz-formanın avtomatik lügətin (AL) müvafiq qrupu ilə müqayisəsi: əgər söz-forma tapılıbsa 11-ə, əks halda 8-ə keçid;
6. Söz-formanın ayrılması ($N=m$) və 7-yə keçid;
7. Söz-formanın AL-in əsaslar siyahısı ilə müqayisəsi; Əgər söz tapılıbsa 11-ə, əks halda 8-ə keçid;
8. Söz-formanın uzunluğunun bir hərf azaldılması ($N-1$);
9. $N=0$ şərtinin yoxlanması: Əgər $N=0$ -dirsə. 10-a, əks təqdirdə 5-ə keçid;
10. Söz-formanın naməlum sözlər siyahısına yazılması və 30-a keçid;
11. Əsasın omonimliyi şərtinin yoxlanması: əgər omonimdirsa 12-yə, əks təqdirdə 32-yə keçid;
12. Əsasların omonimliyi blokuna müraciət və 32-yə keçid;
13. Şəkilçinin omonimliyi şərtinin yoxlanması: əgər omonimdirsa 14-ə, əks təqdirdə 31-ə keçid;
14. Şəkilçilərin omonimliyi blokuna müraciət və 31-ə keçid;





9









Sxem 13. Azərbaycan dilinin sintaktik təhlil alqoritminin blok sxemi

15. Söz-formanın fellər siyahısı ilə müqayisəsi və 16-ya keçid;
16. Felin tapılma şərtinin yoxlanması: Əgər fel siyahıda tapılmışsa 18-ə, əks təqdirdə 17-yə keçid;
17. Sözün mənasının işçi sahəyə yazılıması və 18-ə keçid;
18. Feldən əvvəl gələn söz-formanın cümlədən ayrılması və 19-a keçid;
19. Ayrılmış söz-formanın felə müvafiq sözlər siyahısı ilə müqayisəsi və 20-yə keçid;
20. Sözün AL-də tapılması şərtinin yoxlanması: Əgər söz tapılmışsa 21-ə, əks halda 3-ə keçid;
21. Birləşmənin mənasının (sintaktik əlamətinin) işçi sahəyə yazılıması və 22-yə keçid;
22. L-hərfdən ibarət qalığın varlığının yoxlanması və 23-ə keçid;
23. L=0 şərtinin yoxlanması: Əgər L=0-dirsa 2-yə, əks halda 24-ə keçid;
24. Qalığın uzunluğunun (L) təyini və 25 şərtinə keçid;
25. L>n şərtinin yoxlanması: Əgər L>n-dirsa 26-ya, əks halda 27-yə keçid;
26. Yeni qalığın ayrılması ($L' = n$) və 27-yə keçid;
27. Qalığın şəkilçilər siyahısı ilə müqayisəsi və 28-ə keçid;
28. Qalığın şəkilçilər siyahısında tapılması şərtinin yoxlanması; tapılmışsa 31-ə, əks halda 29-a keçid;
29. Qalığın uzunluğunun bir hərf azaldılması ($L-1$) və 30-şərtinə keçid;
30. L=0 şərtinin yoxlanması: Əgər L=0-dirsa, 10-a, əks halda 27-yə keçid;
31. Şəkilçinin və onun əlamətlərinin işçi sahəyə əsasdan sonra yazılışı və 32-yə keçid;
32. Əsas və şəkilçilərin qrammatik səciyyələri ilə işçi sahəyə yazılışı və 33-ə keçid;
33. Xəbərin əlamətlərinə görə axtarışı və 34-ə keçid;
34. Mübtədanın əlamətlərinə görə axtarışı və 35-ə keçid;

35. Mübtəda və xəbər qrupunun müəyyənləşdirilməsi və
36-şərtinə kecid;

36. Cümlə üzvlərinin sintaktik funksiyalarının tapılması
şərtinin yoxlanması: əgər tapılmışsa, 38-ə, əks alda 37-yə kecid;

37. Semantik təhlil və sintez blokuna müraciət 38-ə kecid;

38. Cümlə üzvlərinin sintaktik əlamətlərinin işçi sahəyə
yazılması və 39 şərtinin yoxlanması;

39. Mətnin sonunun yoxlanması: əgər mətn bitmişsə, 40-a,
əks halda 1-ə kecid;

40. Təhlil prosesinin sonu.

Burada N söz-formaların uzunluğu, m-əsasların maksimal
uzunluğu, L-şəkilçi zəncirinin uzunluğu, n-şəkilçilərin maksimal
uzunluğu, s/f -söz-formanı göstərir.

Azərbaycan dilinin avtomatik sintaktik təhlil alqoritmini
misal üzərində nəzərdən keçirək. Sadəlik üçün *hesab etmək*-bir-
ləşməsinin sintaktik təhlil prosesini izləyək. Hər şeydən əvvəl
cümənin sonundan başlayaraq söz-formanı ayırib onun uzunlu-
ğunu tapırıq. Söz-forma *etmək* beş hərfdən ibarət olduğu üçün
(N<m şərtinə görə) AL-in müvafiq qrupu ilə (bizim misalda beş
hərfdən ibarət əsaslar qrupu) müqayisə aparılır (prosesi nisbətən
sadələşdirmək məqsədilə fərz edilir ki, fel infinitiv formasında
təmsil olunmuşdur). Göstərilən sözün morfoloji, sintaktik əla-
mətlərini və tərcüməsini alırıq. Tapılmış sözün müstəqil və ya
söz birləşməsinin komponenti olub-olmaması yoxlanır. Bu məq-
sədlə söz fellər siyahısı ilə müqayisə olunur. Tapırıq ki, bu söz
fellər siyahısında birləşmənin ikinci tərəfi kimi qeyd olunmuş-
dur. Sonraki mərhələdə cümədə həmin fəldən əvvəl gələn söz-
forma ayrılır və ona uyğun sözlər qrupu ilə müqayisə olunur. *He-
sab* sözü həmin qrupda təmsil olunmuşdur. Buna görə də, həmin
söz ayrılıqda deyil, söz birləşməsi kimi təhlil olunur.

Avtomatik morfoloji və sintaktik təhlil alqoritmərinin işi se-
mantik blokla sıx əlaqəlidir. Belə ki, omonimlik və çoxmənahlılıq
yalnız semantik blokun işindən sonra tam şəkildə həll oluna bilər.
Aynı-ayrı cümələrin təhlili nümunələri də semantik blokun iş me-
xanizminin izahından sonra daha anlaşıqlı və aydın şərhini tapır.

IX FƏSİL. MƏTNLƏRİN FORMAL TƏHLİLİ SİSTEMİNİN SEMANTİK BLOKU

9.1. Məsbənin ümumi qoyuluşu. Sintaktikə hatədə çoxmənalılığın və omonimliyin aradan qaldırılması

Mətnin formal təhlili sisteminin ən mühüm komponentlərindən biri semantik blokdur. Semantik blokun məzmunu, quruluşu, məqsəd və vəzifələri, mahiyyəti, ümumiyyətlə, linqvistik vahidlərin semantik xüsusiyyətləri tədqiqatçıların həmişə diqqət mərkəzində olmuş, mübahisə və diskussiya mövzusuna çevrilmişdir (Алекперов, 1983; Городецкий, 1973, 1976; Здоровов, 1976; Звегинцев, 1973; Кибрик, 1973, 1965; Кравчук, 1969; Марчук, 1979; Новицкая, 1979; Пашенко, 1979; Розенцвейг, 1979; Труб, 1979; Шаляпина, 1976; Шовкун, 1973 və s.)

Dil səviyyələri bir-birindən təcrid olunmuş şəkildə deyildir. Əksinə, dilin müxtəlif səviyyələri qarşılıqlı əlaqədə və münasibətdədirler və aşağı səviyyənin çatışmazlıqları daha yuxarı səviyyələrdə tamamlanır. Şübhəsiz, təbii dilin səviyyələrə bölmə şərtidir və dilin mənimsənilməsi, onun mahiyyətinin dərkinə xidmət edir. Lakin nəzərə almaq lazımdır ki, bütövlükdə dil sistemdir və səviyyə çərçivəsində qapanıb qalmır.

Məlum olduğu kimi, maşında linqvistik təhlil morfoloji səviyyədən başlanır. Morfemlər haqqında (kök və şəkilçi) ətraflı məlumat əldə elədikdən sonra sintaktik təhlil mərhəlesi başlanır. Çünkü sintaktik təhlil üçün qabaqcadan nitq hissələri və sözlərin qrammatik kateqoriyaları məlum olmalıdır. Sintaktik təhlildə cümlə ayrılır, onu təşkil edən söz-formalar arasında sintaktik əlaqələr müəyyənləşdirilir, cümlə üzvləri, üzlaşma əlaqəsi araşdırılır. İstər morfoloji, istər sintaktik səviyyələrdəki «həll olunmamış problemlər» semantik blokda araşdırılır. Sözlərin semantik təbiəti heç də həmişə morfoloji və sintaktik əlamətlərlə səciyyələnmir. Morfoloji və sintaktik səviyyələr əslində sözün tam mənasını açmaqdə semantik bloka yardım edirlər. Maraqlıdır ki, bəzən dilin morfoloziyası və sintaksisini bilmədən də kontekstdəki söz-

lərin mənasına görə sözlərin qrammatik əlaqələrini bərpa etmək mümkün olur. Kontekstdəki sözlərin mənalarına görə cümlə konstruksiyaları da qurmaq mümkündür. Buradan belə nəticə çıxarmaq olar ki, təbii ünsiyyət prosesində morfolojiyadan sintaksisə, oradan da semantikaya deyil, əksinə semantikadan birbaşa sintaksisə keçid mümkündür. Burada insanın həyat təcrübəsi, intuisiya və bir çox başqa ekstralinqvistik amillər köməyə gəlir.

Kompüterlərdə canlı insana məxsus bu keyfiyyətlər olmadığı üçün semantikanı morfologiya və sintaktik səviyyələrsiz təsəvvür etmək qeyri-mümkündür.

Nəzərə almaq lazımdır ki, insanın təhlil qabiliyyətini tam təqlid edə bilən təhlil modelləri qurmaq mürəkkəb məsələdir. Belə model tam şəkildə semantikaya əsaslanmalı, semantik kateqoriyalara «işləməlidir».

Semantik problemin həlli, hər şeydən öncə, semantik vahidlərin ayrılması kriteriyası, onların statusu və s. bu kimi məsələlərin aydınlaşdırılması zərurətini doğurur. Mətnlərin tam mənasını açmağa xidmət edən semantik vahidlərin müəyyənləşdirilməsi və onların mətnlərdəki yerini və vəzifəsini araşdırmaq üçün müəyyən qaydalar işləyib hazırlamaq lazımlıdır.

Fərz edək ki, dilin lügət fondunu kifayət qədər təmsil edən sözlük (sözlərin siyahısı) və bu sözlüyü təşkil edən ayrı-ayrı sözlərin sintaktik əhatəsi (idarə, uzlaşma və s. sintaktik əlaqələrlə bir-birinə bağlanmış söz birləşmələri) məlumdur. Sintaktik birləşmələrin sayı və təsviri dil sistemi haqqında tam təsəvvür yaratmağa imkan verir.

Mətnin distributiv təhlili prosesində sintaktik birləşmələr üçün elementar semantik diferensial əlaməti tapmaq mümkündür. Konkret misallara baxaq.

Əgər biz hər hansı bir sintaktik əlaqə bağlılığı olan söz birləşməsi götürüb onun bir komponentini dəyişən hesab edərək yerinə müxtəlif sözlər yazsaq, müşahidə etmək olar ki, heç də bütün sözlər sintaktik baxımdan məqbul və düzgün hesab olunan birləşmə əmələ gətirmirlər. Məsələn, üçüncü növ təyini söz birləşməsi olan *film in sonu* sintaktik vahidinin ikinci tərəfini

sabit saxlamaqla bir çox başqa eyni əlaqə əsasında bağlanmış birləşmələr almaq olar: *ömrün sonu*, *kitabın sonu*, *sevginin sonu*, və s. Lakin formal cəhətdən tam eyniyyət təşkil edən elə birləşmələr də tapmaq mümkünkündür ki, sintaktik-semantik baxımdan onlar məqbul sayıla bilməz: buğdanın sonu, dodağın sonu, boy-buxunun sonu və s. Buradan belə nəticə çıxarmaq olar ki, eyni distribusiyaya malik sözlər formal əlamətlərdən başqa, müəyyən ümumi semantik əlamətlərə də malikdirlər. Eyni distribusiyaya malik sözlər heç də həmişə eyni sintaktik-semantik əlaqəyə girə bilmirlər, baxmayaraq ki, onlar eyni elementar diferensial əlamət daşıyırlar. Elementar diferensial əlamət bir çox sözlərin məna elementlərinin tərkibinə daxil ola bilər. Lakin hər bir sözə yalnız bir diferensial əlamət yazmaq özünü bütün allarda doğrultmur. Bu və ya digər söz müxtəlif distribusiyalarda, müxtəlif sintaktik-semantik əlaqə formalarında olur. Bəzən bir distribusiya başqa bir distribusiya ilə izah olunur və bu problemi bir qədər də çətinləşdirir.

Elementar diferensial əlamətin göstərilməsi bizə nə verə bilər?

Lügət vahidi kimi sözlərin səciyyələndirilməsində qeyd olunmuşdu ki, sözlərin həqiqi mənası sintaktik əhatədə məlum olur. Bu baxımdan sözün həqiqi mənası bəzən sözün ənənəvi mənasından kiçik və böyük ola bilər. Müəyyən diferensial mənaya malik ən kiçik vahid kimi monosema götürülə bilər (Зализняк, 1963). Monosemaya eyni məna yükünə malik morfem və ya morfem ardıcılılığı kimi baxmaq olar. Morfemlərin eyni və ya müxtəlif məna kəsb etmək xüsusiyyəti diferensial əlamətlər əsasında araşdırıla bilər. Bəzən müəyyən kontekst daxilində söz birləşməsi də həmişə eyni diferensial əlamət çərçivəsində işlənə bilər. Məsələn, söz birləşmələri bəhsində «təyini söz birləşməsi» eyni məna bildirir və bu qəbildən olan sözləri avtomatik referatlaşdırma prosesində makrosema hesab etmək olar. Tədqiqat işində birləşmələr AL-də sözlərin feldən asılı olaraq qruplara ayrılması prosesini makrosemalara bölünmə kimi qəbul etmək olar.

Mətn informasiyalarının avtomatik işlənmə sistemlərində təhlilinin semantik problemlərində bəhs edərkən B.Y.Qorodetski semantik inventarlaşdırma məsələlərini ön plana çəkir. Semantik inventarlaşdırma aşağıdakı istiqamətdə aparılır:

- leksik-semantik səviyyələrdə inventarlaşdırma;
- morfo-semantik səviyyələrdə inventarlaşdırma.

Göstərilən səviyyələrdə paradiqmatik və sintaqmatik aspektlər mütləq nəzərə alınır. Semantik inventarlaşdırma prosesində söz və morfemlərin, onların müəyyən birləşmələrinin tezauruslarının tərtibi mühüm amil hesab edilir (Городецкий, 1976). Tədqiqat işində omonimliyin və çoxmənalılığın aradan qaldırılması alqoritmlərinin tərtibində sintaktik əlaqə və tezauruslar sisteminindən istifadə olunmuşdur.

Göstərmək lazımdır ki, nəinki ayrıca götürülmüş söz və ya söz birləsməsi, hətta bütövlükdə cümlənin də mənası tam şəkildə kontekstdə açılır. Ona görə də mətnlərin avtomatik işlənməsi ilə bağlı mətn semantikası məsələlərinin ərtərəfli araşdırılması mühüm əhəmiyyət kəsb edir (Колшанский, 1980). Yeni nəsil kompüterlərin getdikcə daha da inkişafı və təkmilləşdirilməsi sistemin semantik blokunun yeni baxımdan izahı, təkmilləşdirilməsi və qurulması imkanı yaradır.

9.2. Morfoloji səviyyədə əsas və şəkilçibərin omonimliyi

Morfoloji səviyyədə, kontekstdə götürülməmiş hər hansı bir omonim əsasın hansı nitq hissəsinə aid olduğunu göstərmək qeyri-mümkündür. Bu və ya digər nitq vahidinin hansı nitq hissəsinə mənsubluğu daha yuxarı dil səviyyələrində müxtəlif metod və üsullardan istifadə olunmaqla müəyyənləşdirilə bilər. Gödelin natamamlıq hipotezinin linqvistik interpretasiyasını versək, belə bir nəticəyə gəlmək olar ki, hər hansı bir sistemi öz daxilində (çərçivəsində və ya səviyyəsində), onun öz elementləri ilə izah etmək qeyri-mümkündür.

Sistemin hər hansı bir elementinin tam izahı mütləq həmin sistem çərçivəsindən kənardan verilə bilər. Yəni fonetik səviyyədə öz həllini tapmayan hər hansı bir linqvistik problem morfoloji

səviyyədə, morfoloji səviyyədə izah olunmayan linqvistik vahid-lər isə sintaktik və semantik səviyyələrdə şəhr oluna bilər. Bu baxımdan morfoloji səviyyədə aradan qaldırıla bilməyən omonimlik sintaktik və semantik blokların müdaxiləsindən sonra öz izahını tapa bilər. Gödelin natamamlıq fərziyyəsi bu baxımdan linqvistika üçün əhəmiyyətlidir (Гёдел, 1981; Успенский, 1982).

Əsasların və şəkilçilərin omonimliyi AL-də və şəkilçilər siyahısında öz əksini tapır. Məsələn, əgər əsas omonimdirse, onda onun mümkün nitq hissələrinə mənsubluğunu qeyd olunur: yaz - «pişi», «vesna» - fel/isim. *Yaz* sözünün hansı nitq hissəsinə mənsubluğunu linqvistik təhlilin daha yüksək - sintaktik və semantik səviyyələrində tam aydınlaşdırmaq mümkündür, çünkü omonimlik və çoxmənalılıq - birinci növbədə semantik problemlər çərçivəsində həll olunmalıdır (Коптилов, 1962, 76; Ингве, 1957).

Bununla bərabər, nəzərə almaq lazımdır ki, əsasların omonimliyi onlara birləşdirilən şəkilçilərə görə də qismən aradan qaldırıla bilər. Şəkilçilərin qrammatik xüsusiyyətlərinə görə əsas haqqında müəyyən məlumat əldə etmək olar. Məsələn, *at* - бросать, лошадь - шекилcisiz həm fel, həm də isim kimi izah oluna bilər. Şəkilçilərlə işləndikdə *at* əsası aşağıdakı formaları ala bilər:

- at- atır, atdı, atacaq və s.
- at- atda, atımız, atlara və s.

Birinci alda *at* əsası zaman şəkilçiləri qəbul edir ki, bu da əsasın fel olduğunu göstərir.

İkinci alda *at* - hal və mənsubiyyət kateqoriyaları şəkilçiləri ilə işlənir. Bu şəkilçiləri isə yalnız ad nitq hissələrinə aid olan sözlər qəbul edirlər. Beləliklə, misallardan göründüyü kimi, əsas-lara birləşən şəkilçilərə görə onların omonimliyini aradan qaldırmaq mümkündür.

Azərbaycan dilində elə omonim şəkilçilərə rast gəlmək olur ki, onlar həm fellərə, həm də adlara qoşularaq müxtəlif qrammatik funksiyalar yerinə yetirirlər. Məsələn, -im (-im, -um, -üm) şəkilçiləri fel əsaslarından sonra əmr şəklini, isimlərdən sonra isə mənsubiyyəti göstərir.

- yazım - «напишу-ка я»

- kitabım - «МОЯ КНИГА»

Belə hallarda şəkilçilərin omonimliyi əsasa görə aradan qaldırılır. Yuxarıda göstərilənləri nəzərə alaraq omonimliyin aradan qaldırılması üçün formal qaydalar vermək olar.

9.3. Omonimliyin formal əlamət güru aradan qaldırılması

Burada iki hali fərqləndirmək lazımdır:

- a) şəkilçilərə görə əsasların omonimliyinin aradan qaldırılması;
- b) əsaslar vasitəsilə şəkilçilərin omonimliyinin aradan qaldırılması.

Əsasların omonimliyinin aradan qaldırılması üçün aşağıdakı formal qaydaları qəbul edirik:

QAYDA 1.1. Əgər əsas omonim (AF), şəkilçi isə ad nitq hissəsi kateqoriyalarına aiddirsə (a), onda əsas da ad nitq issəsinə aiddir (A).

Burada A- ad nitq hissəsini, F- feli, a- ad nitq hissəsinə aid şəkilçiləri, f isə fel nitq hissəsinə aid şəkilçiləri göstərir.

QAYDA 1.2. Əgər əsas omonim (AF), şəkilçi isə felə aiddirsə (f), onda əsas fel nitq hissəsinə mənsubdur (F).

QAYDA 1.3. Əgər həm əsas (AF), həm də şəkilçi (af) omonimdirse, onda əsasın omonimliyi morfoloji səviyyədə aradan qaldırıla bilməz. Bu qayda əsasdan sonra yalnız bir şəkilçi gəldikdə doğrudur. Əgər omonim şəkilcidən sonra yenə şəkilçilər gəlirsə, onda omonimliyi aradan qaldırmaq üçün omonim şəkilcidən sonra gələn şəkilçiye müraciət etmək lazım gəlir.

Əgər omonim əsasdan sonra yalnız bir omonim şəkilçi gəlirsə, onda omonimlik aradan qalxmır və əsas üçün onun bütün mümkün qrammatik səciyyələri qeyd olunur.

Analoji olaraq, şəkilçilərin omonimliyinin də aradan qaldırılması üçün formal qaydalar vermək olar:

QAYDA 2.1. Əgər affiks omonimdirse (af), əsas ad nitq hissəsinə aiddirsə (A), onda şəkilçi də adlara (a) aiddir.

QAYDA 2.2. Əgər şəkilçi omonimdirse (af), əsas isə felidirsə (F), onda şəkilçi də fel nitq hissəsinə (f) aiddir.

QAYDA 2.3. Əgər həm şəkilçi (af), həm də əsas omonimdirse (AF), onda şəkilçinin omonimliyi morfoloji səviyyədə aradan qaldırıla bilməz (bu o halda doğrudur ki, şəkilçi yeganədir, ondan sonra şəkilçi gəlmir. Əgər şəkilcidən sonra yenə şəkilçi gəlirsə, onun hansı nitq hissəsinə mənsubluğunə görə omonimlik aradan qaldırıla bilər).

Qaydalarda göstərilənləri cədvəl şəklində vermək olar (cədvəl 36).

2-3 qaydasına görə omonim şəkilçi üçün onun mümkün grammatik səciyyələri qeyd olunur. Məsələn, şəkilçilər siyahısında *-im* (*-im*, *-um*, *-üm*), *-in* (*-in*, *-un*, *-ün*) şəkilçiləri üçün onların həm ad, həm də fel nitq hissələrinə xas xüsusiyyətləri eks olunmuşdur.

Morfoloji səviyyədə əsas və şəkilçilərin omonimliyinin aradan qaldırılması təkcə yuxarıda göstərilən qaydalarla məhdudlaşdırılmış. Morfoloji səviyyədə omonimlik probleminin həllinin digər istiqamətlərini nəzərdən keçirək.

9.4. Şəkilçi birləşmələri vasitəsi ilə omonimliyinin aradan qaldırılması

Omonimlik yanaşı işlənən şəkilçi birləşmələrinin köməyi ilə də aradan qaldırıla bilər. Belə birləşmələri maşın affiksleri də hesab etmək olar.

Cədvəl 36. Əsasların və şəkilçilərin omonimliyinin aradan qaldırılması

Omonim əsas və ya şəkilçi	Əsas və ya şəkilçi	Əsasın və şəkilçinin omonimliyinin aradan qaldırılması (düzgün variantın seçilməsi)
AF	a	A
AF	f	F
AF	af	AF
af	A	a
af	F	f
af	AF	af

Məsələn, feli sıfət şəkilçisi *-yacağımız*, *-yacaq* və *-imiz* şəkilçilərinin birləşməsindən ibarətdir. Birləşmənin birinci tərəfi *-yacaq* feli qəti gələcək zamanı, ikinci tərəfi *-imiz* isə adlara (isimlərə) xas olan mənsubiyyət şəkilçisidir. Birləşmə şəklində bu şəkilçilər feli sıfəti göstərir.

Qeyd etmək lazımdır ki, bu şəkilçi birləşməsi Azərbaycan dilinin qrammatikasında da feli sıfət şəkilçisi kimi təsvir olunmuşdur (Hüseynzadə, 1983, 217).

-dığ – mənsubiyyət şəkilçisi tipli feli sıfət şəkilçilərinə gəldikdə isə, bu şəkilçinin komponentlərinə ayrılmış şəkildə verilməsi daha məqsədə uyğun hesab olunur. Qrammatika kitablarında təsbit olunmasa da, *-dığ* (*-duq*, *-diy*, *-düy*) maşın şəkilçisi kimi verilmişdir. İstisna olaraq bu qəbildən olan şəkilçilərdən *-dığın* (*-duğun*, *-diyin*, *-düyün*) birləşmə şəklində verilir.

Qrammatik səciyyələri: feli sıfət, II şəxs, tək hal. Bu şəkilçinin komponentlərinə ayrılması təhlil prosesini bir qədər də mürəkkəbləşdirə bilərdi.

Mənsubiyyət şəkilçisi - hal şəkilçisi birləşməsi - məsələn, -sinin (-sunun, -sünün, -sinin) omonimliyin aradan qaldırılması ilə bağlı olaraq qəbul olunmuşdur. Formal təhlillə əlaqədar bu şəkilçilərin bir hissəsi *-sin* (*-sun*, *-sin*, *-sün*) analogi formaya malik əmr şəklinin şəkilçiləri ilə qarışdırıla bilər. Analogi olaraq qeyri-qəti gələcəklə keçmiş zaman şəkilçiləri də birləşmə şəklində verilmişdir: məsələn, *-armış* (*-ərmış*, *-yarmış*, *-yərmış*), *-ardı* (*-ərdi*, *-yardı*, *-yardı*) və s.

9.5. Maşın şəkilçibəri vasitəsi ilə omonimliyin aradan qaldırılması

Əsas və şəkilçilərin omonimliyi həmçinin ənənəvi morfolojiyalarda öz əksini tapmamış xüsusi maşın şəkilçiləri vasitəsilə də aradan qaldırıla bilər:

a) *-mir* (*-mur*, *-mir*, *-mür*). İnkər şəkilçisi *-ma* (*-mə*) ilə indiki zaman şəkilçilərinin *-ır* (*-ır*, *-ur*, *-ür*) birləşməsi nəticəsində yaranır.

b) *-misan* (*-musan*, *-misən*, *-müsən*). Keçmiş zaman şəkilçisi *-mış* (*-muş*, *-miş*, *-müş*) ilə II şəxsin təkini bildirən *-san* (-

sən) şəkilçisinin birləşməsi ilə düzəlir. Burada birləşmənin birinci komponentindəki -ş samitinin düşməsi nəticəsində qalan -mı (-mu, -mi, -mü) sual şəkilçisi ilə üst-üstə düşə bilər;

v) *idi* və *imis* bağlamalarının və *ilə* qoşmasının şəkilçi formaları da müstəqil şəkilçi kimi siyahıda təmsil olunmuşdur:

-*ydi* (-*ydi*), -*ymış* (-*ymış*), -*yla* (-*la*)

Bütün yuxarıda göstərilənlər şəkilçilər siyahısında əks olunmuşdur.

9.6. Morfoloji səviyyədə aradan qaldırıla bilinməyən omonimlik

Gödelin natamamlıq teoreminin linquistik interpretasiyası ilə bağlı qeyd etmişdik ki, qapalı bir dil səviyyəsində həll edilməsi qeyri-mümkün olan hər hansı bir problem daha yüksək dil səviyyələrində öz həllini tapır.

Aşağıdakı hallarda şəkilçi və əsasların omonimliyi aradan qaldırıla bilməz:

a) əgər omonim əsas şəkilcisi işlənirsə:

at - «бросать» / «лошадь» - fel /ad;

b) 1.3. və 2.3. allarında - əsas və şəkilçi eyni vaxtda omonim olduqda:

Məsələn, *at* (fel/ad) U -ım (əmr və ya mənsubiyyət) I şəxs (tək) - iki cür başa düşülə bilər:

ати «моя лошадь» və ya «бросать бы мне»

Bu mənaların hansının doğru olduğu yalnız kontekst daxilində, təhlilin daha yüksək - sintaktik və semantik mərhələlərinin köməyi ilə müəyyənləşdirilə bilər.

Şəkilçi siyahısında həm feli, həm də ismi əsaslara qoşula biləcək 4 omonim şəkilçi qeydə alınmışdır. Omonim şəkilçilər üçün bütün mümkün qrammatik əlamətlər qeydə alınır və dördüncü mövqedə bu əlamətlərin feli və ismi əsaslar üçün doğru olduğu göstərilir (cədvəl 37). Məsələn, -um (-um, -im, -üm) omonim şəkilçisi BALQ kimi kodlaşdırılmışdır. Kontekst daxilində nəzərdən keçirildikdə cədvəldə qeyd olmuş ÜALQ və RALC kodlarından birini alırıq. Bu kodlar göstərir ki, əgər bu şəkilçi feli əsasa birləşmişsə, onda əmr şəklinin I şəxs, tək halını (ÜALQ), ismi

əsasdan sonra gəlirsə, mənsubiyyət şəkilçisi, I şəxs, tək halını (RALC) göstərir. Dördüncü mövqedə gələn koda əsaslanaraq bu şəkilçinin hər bir əsasa müvafiq qrammatik səciyyələri seçilir. Beləliklə, şəkilçinin omonimliyi aradan qaldırılmış olur.

Yuxarıda göstərilənlər əsasında əsas və şəkilçilərin omonimliyinin aradan qaldırılması alqoritmini qurmaq olar. Bu zaman nəzərə almaq lazımdır ki, omonimliyin aradan qaldırılması və düzgün variantın seçilməsinə xidmət edən alqoritmlər hər bir ayrılmış morfem (əsas və şəkilçi) üçün müəyyən qrammatik məlumat əldə edildikdən sonra alınır.

9.7. Əsasların omonimliyinin aradan qaldırılması alqoritmi

1. Əsasdan sonra gələn şəkilçinin mövcudluğunun yoxlanması; əgər şəkilçi varsa 2-yə, əks alda 7-yə keçməli;
2. Əsasdan sonra gələn şəkilçini ayırmalı və 3-ə keçməli;
3. Yoxlamalı: əgər şəkilçi omonimdirsə 1-ə, əks təqdirdə 4-ə keçməli;

Cədvəl 37. Omonim şəkilçilər

Omonim şəkilçilər və onlarının ümumi kodları	Mümkün qrammatik səciyyələr	Kodlar
-dir (-dur -dir, -dür)	1 ALΦ	Əmr şəkli, 3 şəxs, tək
		Xəbərlik, 3 şəxs, tək
-a (-ə, -ya, -yə)	2 φ φ φ	Arzu şəkli
		Yönlük hal
-in (-in, -un, -ün)	9+LΦ	Əmr şəkli, 2 şəxs, tək
		Yiyəlik hal Mənsubiyyət, 2 şəxs, tək
-im (-um, -im, -üm)	BALΦ	Əmr şəkli, 1 şəxs, tək
		Mənsubiyyət, 1 şəxs, tək

4. Yoxlamalı: əgər şəkilçi adlara aiddirsə 5-ə, əks halda 6-ya keçməli;

5. Əsas adlara aiddir, 8-ə keçməli;

6. Əsas fellərə aiddir, 8-ə keçməli;

7. Morfoloji səviyyədə əsasın omonimliyi aradan qaldırıla bilməz - sintaktik və semantik bloklara müraciət;

8. Əsas haqqında müvafiq qrammatik informasiyanın işçi sahəyə yazılması (sxem 12);

Misal olaraq *atimdan* «от моей лошади» söz-formasının təhlilini nəzərdən keçirək. Təhlil prosesində *atimdan* - aşağıdakı morfemlərə ayrılmış olur:

at ∪ im ∪ dan. Alınmış *at* əsasının omonimliyinin aradan qaldırılması tələb olunur. Bu aşağıdakı kimi yerinə yetirilir:

1. *At* - əsasından sonra şəkilçi olub-olmadığını yoxlayırıq. Konkret misala görə şəkilçi gəldiyi üçün 2-yə keçirik.

2. *At* - əsasından sonra gələn şəkilçini (*-im*) ayırib 3-ə keçirik.

3. Yoxlayırıq: şəkilçi omonimdirmi? Bizim misalda *-im* şəkilçisi omonimdir. Onda 1-ə keçirik. 1-ə görə əsasdan sonra yenə şəkilçi gəlib-gəlmədiyini müəyyənləşdiririk. Əgər *-im* şəkilçisi omonim əsasdan sonra gələn yeganə şəkilçi olsaydı, onda alqoritm öz işini 7-yə verməli olardı. Morfoloji səviyyədə əsasın omonimliyi aradan qaldırılmışlığı üçün sintaktik və semantik bloklara müraciət etmək lazım gələrdi. Lakin omonim əsas (*at*) və ondan sonra gələn omonim şəkilcidən (*-im*) sonra yenə şəkilçi gəldiyi üçün (*-dan*) 2-yə keçirik.

4. 2-yə görə omonim şəkilcidən (*-im*) sonra gələn şəkilçini (*-dan*) ayırib yenidən 3-ə keçirik.

5. 3-ə görə müəyyənləşdiririk: yeni ayırdığımız şəkilçi (*-dan*) omonimdirmi? Əgər şəkilçi yenə omonim olsaydı, 1-ə keçib növbəti şəkilçinin mövcudluğunu yoxlamalı idik. Lakin *-dan* şəkilçisi omonim olmadığından şərtə əsasən 4-ə keçirik.

6. 4-ə görə şəkilçini adlara və ya felə aid olduğunu yoxlayırıq. Şəkilçi felə aid olsaydı, 6-ya keçməli idik. Lakin şəkilçi adlara aid olduğu üçün 5-ə keçirik.

7. 5-in şərtinə görə əsasın adlara aid olduğu müəyyənlaşdırılır və 9-ə keçilir.

8. 8-ə görə əsas haqqında müvafiq qrammatik informasiya işçi sahəyə yazılır: *Atımdan* - söz-formasında *at* - əsasının qrammatik səciyyələri aşağıdakılardır:

at - isim, adlıq hal, tək və s.

Əsasların omonimliyi kimi təhlil prosesində şəkilçilərin omonimliyi halları da geniş müşahidə olunur. Formal əlamətlərə görə morfoloji səviyyə çərçivəsində şəkilçilərin omonimliyi də aradan qaldırıla bilər.

9.8. Şəkilçibin omonimliyinin aradan qaldırılması alqoritmi

1. Yoxlamalı: əgər şəkilciyə birləşmiş əsas omonimdirsə, 5-ə, əks halda 2-yə keçməli;

2. Yoxlamalı: əgər əsas ad nitq hissəsinə aiddirsə, 3-ə, əks halda 4-ə keçməli;

3. Şəkilçi adlara aiddirsə, 6-ya keçməli;

4. Şəkilçi felə aiddirsə, 6-ya keçməli;

5. Şəkilçinin omonimliyi morfoloji səviyyədə aradan qaldırılmır;

6. Omonim şəkilci haqqında qrammatik məlumatın işçi sahəyə yazılması (sxem 15).

Məsələn, *kitabım* söz-formasındaki *-ım* şəkilcisinin yuxarıda göstərilən alqoritmin köməyi ilə omonimliyinin aradan qaldırılması mərhələlərini nəzərdən keçirək. Morfoloji təhlilin ilk piləsində söz-forma əsas (kök) və şəkilciyə ayrıılır:

kitab \cup *im*

Alqoritmde nəzərdə tutulduğu kimi yoxlayırıq: şəkilciyə birləşmiş əsas omonimdirmi? Əgər əsas omonim olsaydı, 5-ə keçməli idik. Əsas (*kitab*) omonim olmadığı üçün 2-yə keçirik. 2-nin şərtinə görə əsasın (*kitab*) ad nitq hissəsinə aid olub-olma-

ması yoxlanır. Əsas ad nitq hissəsinə (isim) aid olduğu üçün 3-ə keçirik.


Əsas isim olduğu üçün qaydalara görə şəkilçi də isim olmalıdır. Beləliklə, -im omonim şəkilçinin ad nitq hissəsi ilə işləndikdə malik olduğu qrammatik səciyyələr müəyyənləşdirilir və işçi sahəyə yazılırlar:

-im - mənsubiyət şəkilçisi, I şəxs, tək və s.

9.9. Tezauruslar vasitəsi ilə omonimliyin və çoxmənalılığın aradan qaldırılması

Tezaurusların mətnlərin avtomatik işlənməsi və məlumat axtarışı sistemlərində tətbiqi bir çox maraqlı və optimal nəticələrin əldə olunması imkanı yaradır (Герд, Богданов, Буторов, Роменская, Тисенко, Андреева, 1978; Шемякин, 1974; Мамедова, 1990 və s.).

Mətnlərin avtomatik işlənməsi sistemlərində çoxmənalı sözlərin və söz birləşmələrinin müəyyynləşdirilməsi, cümlədə ayri-ayrı ifadələrin düzgün variantının seçilməsi sistemin keyfiyyətini səciyyələndirən mühüm şərtlərdəndir. Bu məsələ ilə bağlı çoxkomponentli söz birləşmələrinin çoxmənalılığının aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Türkçə-rusca maşın tərcüməsi sistemində ictimai-siyasi mövzuda mətnlərin təhlili göstərir ki, bu qəbildən olan sistemlərdə mürəkkəb terminoloji söz birləşmələri geniş surətdə işlənir. Təcrübə göstərir ki, morfoloji səviyyədə çoxmənalılığın həlli bir çox allarda qeyri-mümkin olur.



Sxem 14. Əsasların omonimliyinin aradan qaldırılması algoritminin blok-sxemi

Sintaktik səviyyədə də çoxmənalılıq heç də həmişə «müvəffəqiyyətlə» aradan qaldırılmır. Linqvistik vahidlər birləşmə tərkibində müxtəlif mənalarda işlənə bilərlər. Tezuruslar bu müxtəlif mənalardan düzgün variantın seçilməsinə imkan verir. Misal olaraq aşağıdakı iki söz birləşməsini nəzərdən keçirək:

Müasir istehsal vasitələri – современные средства производства

Beynəlxalq əmək təşkilatı – международная организация труда

Əgər mətndə söhbət *müasir istesal vasitələri* və ya *beynəlxalq əmək təşkilatlarından* gedirsə, bu halda *istehsal vasitələri* və *əmək təşkilatı* korrektivlər, *müasir istehsal* və *beynəlxalq əmək* birləşmələri isə qeyri-korrektivlərdir. Bu sonuncu birləşmələr tamamilə başqa mənada işlənilərlər.

Sintaktik əlaqəli elementlər çoxluğundan düzgün variantın müəyyənləşdirilməsi, semantik əlaqələri olan tərcümə ekvivalentlərinin seçilməsi formal təhlil sistemlərində tezauruslar vəstəsilə həyata keçirilir.

Hər şeydən əvvəl tezauruslar bu və ya digər elm sahəsinə aid termin vahidləri arasında həmin sahəyə müvafiq surətdə semantik münasibətlərin aydınlaşdırılmasına xidmət edir. Tezaurusların ikinci mühüm funksiyası - təhlil olunan elm sahəsinə dair struktur əlaqələri özündə əks etdirən semantik əlaqələrin aydın təsviri idir. Bu xüsusiyyət formal təhlil və MT üçün mühüm, həllədici əhəmiyyət kəsb edir.

Tədqiq olunan elm sahəsinin semantik modeli kimi tezauruslar dil vahidlərinin (söz, söz birləşməsi) mətndəki konkret mənalarını açıqlamağa imkan verir.

Formal təhlil sistemində tezaurusların istifadə olunması perspektivlərini ictimai-siyasi leksika əsasında tərtib edilmiş Al sözlüyü üzərində əyani göstərmək olar. Bunun üçün göstərilən konkret sahənin real əlaqələrini səciyyələndirən semantik-statistik əlaqələri əsas götürülmüş sahə tezaurusunun yaradılması lazımlıdır. İctimai-siyasi terminologiyanın məna əlaqələrinin for-

malaşması üçün termin fərqləndirilmələrindən istifadə olunmuşdur.


Tezaurus modeli kimi semantik şəbəkə götürülür. Həmin şəbəkənin zirvəsində sözlərin leksik mənaları, yanlarında isə sözlər arasındaki semantik-paradiqmatik münasibətlər qarşılaşdırılır. Semantik şəbəkənin tərtibi üçün aşağıdakı metodika əsas götürülür. Qrafın yanlarında semantik derivatlar, başqa sözlə desək, sözlər və onların vasitəsiz semantik komponentləri qarşılaşdırılır. Bu proses əksinə də götürüle bilər, yəni sözlərlə onların vasitəsiz semantik derivatlarının münasibətləri də əsas götürüle bilər.

Belə hesab olunur ki, başqa sözün təyin olunmasında iştirak edən söz sonuncunun vasitəsiz komponenti hesab olunur. Beləliklə, əgər bir söz başqasını təyin edən sözün tərkibinə daxildirsə, onda müvafiq zirvələr birincidən ikinciyyə doğru istiqamətdə birləşdirilir. Belə sadələşdirilmiş meyar semantik şəbəkələrin avtomatik qurulmasını asanlaşdırır.

Vasitəsiz və ya vasitəli semantik derivasiya əlaqələri ilə bağlı olan, eləcə də ümumi semantik komponentlərə malik sözlər semantik cəhətdən bağlı sözlər hesab olunur.

Vasitəsiz semantik derivasiya qrafi əsasında qurulmuş tezauruslar hər bir linqistik vahid üçün həm vasitəsiz, həm də vasitəli əlaqələrin aydınlaşdırılmasına imkan verir. Vasitəsiz semantik derivasiya əlaqələri semantik əlaqələrin istənilən diferensiyasını mümkün edir. Tezaurus «cins-növ» «tam-hissə», istənilən iyerarxiya, assosiativ münasibətlər, ekvivalentlik münasibətləri (sinonimlik) və s. əsasında qurula bilər.

Hansı məqsədə xidmət edəcəyi və məzmunu nəzərə alıñaraq tezauruslar müxtəlif prinsiplərə müvafiq qurulur. Formal təhlil sistemlərində çoxmənalılığın aradan qaldırılması, düzgün ekvivalentin seçilməsi ilə əlaqədar tezauruslar uğurla istifadə oluna bilər.



*Sxem 15. Şəkilçilərin omonimliyinin aradan
qaldırılması alqoritminin blok-sxemi*

SONLUQ

XX əsrin 50-ci illərində riyaziyyat, kibernetika, informatica, statistika, hesablama texnologiyası və s. dəqiq elmlərlə dilçiliyin qovuşma nöqtəsində yeni bir elm sahəsi formalaşdı. İlk əvvəl bu yeni yaranan elm sahəsi “riyazi dilçilik”, “struktur dilçilik”, “hesablama dilçiliyi”, “statistik dilçilik”, “kibernetik dilçilik”, “struktur-tətbiqi dilçilik”, “mühəndis dilçiliyi”, “korpus dilçiliyi” və s. kimi adlandırıldı. Əslində müxtəlif elmlərin qovuşğunda yaranan bu yeni elm sahəsinin tədqiqat obyekti və predmeti məlum idi. Çox geniş və əhatəli araştırma sahəsinə malik olduğu üçün ayrı-ayrı tədqiqatçılar ixtisaslarına müvafiq olaraq dilçiliklə həmhüdud elm sahəsi yaratmağa cəhd göstərir və bu cür termin müxtəlifliyinə yol verirdilər.

“Kompüter dilçiliyi” termini bu adların hamısını ehtiva edir və dilçiliyin riyaziyyat, statistika, kibernetika elmləri kompleksi ilə qovuşma nöqtəsində yaranan bu yeni sahəni “kompüter dilçiliyi” adlandırmaq düzgün olardı.

Milli korpusun tərkib hissəsi olan mətnin formal təhlili sistemi Azərbaycan dilinin tədqiqində yeni bir istiqamət, keyfiyyətcə yeni bir mərhələdir. Bu mərhələnin ən aparıcı xüsusiyyəti dilin formal əlamətlərinə əsaslanan linqvistik modellərinin qurulmasıdır. Mühəndis dilçiliyi prinsipləri əsasında yaradılmış linqvistik modellər real dil hadisələrini və qanuna uyğunluqlarını tam təqlid etmək, doğurmaq keyfiyyətinə malikdir. Bu isə, dilin məhiyyətinin dərki prosesində həllədici amildir.

Mətnin formal işlənməsi sistemi ayrı-ayrı dillər üçün yaradılması nəzərdə tutulmuş milli korpusun ən mühüm tərkib hissələrindən biridir. Azərbaycan dilinin milli korpusunun keyfiyyətcə və kəmiyyətcə zənginləşməsində, təkmilləşməsində təhlil alqoritmlərinin rolü danılmazdır. ADMK-də dilin fonetik, qrammatik, semantik və leksik sistemi ilə əlaqədar bu və ya digər məlumatın əldə olunması prosesində formal təhlili sisteminin alqoritmləri və programlarının xidmətindən istifadə etmək səmərəli nəticələr verə bilər.

Ənənəvi dilçilikdəki mövcud qrammatik qaydalar təhlil sistemlərində özünü konkret məqsədə xidmət edən alqoritmlər şəklində göstərir. Formal təhlil alqoritmləri mətnlərin müxtəlif səviyyələrdə işlənməsi ilə bağlı yerinə yetirilən əməliyyatlar ardıcılılığıdır. Onlar əsasında tərtib olunmuş programlar dildə mövcud qanuna uyğunluqların formal ifadəsinə əsaslanmaqla mətnlərin kompüterlərdə işlənməsinə imkan yaradır.

Mətnin formal təhlili alqoritmləri bəzən təbii dildə əsrlər boyu formalaşmış, daşlaşmış və ekama çəvrilmiş bir çox dil qaydalarına və hadisələrinə yeni baxış bucağı altında baxmaq zərurəti doğurur. Bu zərurət ondan irəli gəlir ki, avtomatik işlənmə dilin yeni metod və vasitələrlə tədqiqini tələb edir.

Hesablayıcı texnikanın, fərdi kompüterlərin möşətimizə belə kütləvi nüfuzu dövründə mətnlərin internet məkanı üçün vacib olan formal sistemlərin yaradılması vacib linqvistik vəzifədir. Dilçiliyin gələcək inkişaf perspektiklərini mühəndis dilçiliyi modelləri, müxtəlif məqsədli alqoritmlər və kompüterlərsiz təsəvvür etmək çətindir. Mətnin formal təhlili sistemi ənənəvi dilçiliyin özünün inkişafına da müəyyən dərəcədə təkan vermiş olur. Bu kompüter lüğətlərinin tərtibində statistik metodlardan istifadə olunmasında daha qabarıq əks olunur. Yeni yaranmış sahə - statistik leksikoqrafiya, kompüter lüğətçiliyi lüğətçiliyin inkişafında yeni mərhələdir.

Mətnin formal təlili sisteminin leksik bloku bütün sonrakı bloklar (morpholoji, morfonoloji, sintaktik, semantik) üçün zəmin hazırlayıır. Bütün dil səviyyələrində avtomatik işlənmənin keyfiyyət göstəriciləri leksik blokun özünün keyfiyyət göstəricilərindən çox asılıdır. AL-in elmi prinsiplər üzrə optimal tərtibi, ora kifayət qədər linqvistik informasiyanın daxil edilməsi linqvistik işlənmə prosesinin səmərə və keyfiyyətini xeyli artırılmış olur.

Leksik blok təkcə zəngin informasiyaya malik olması ilə deyil, həm də bu informasiyanın qorunması, yerləşdirilməsi və lazımı sorğular əsasında verilməsi üsuluna görə optimal olmalıdır. Bu baxımdan ənənəvi prinsiplərin «pozulması» (lüğəti təşkil edən linqvistik vahidlərin əlifba sırası ilə deyil, onları təşkil

edən hərfərin sayına görə düzümü, bir çox morfoloji və morfonoloji dəyişmələrin lügətlərdə verilməsi və s.) zəruri proses kimi qiymətləndirilməlidir.

Təhlil sisteminin mühüm komponenti olan AL-in sözlüyü elmi prinsiplərlə müəyyənləşdirilməlidir. Təqdim olunan sistemdə AL-in sözlüyü Azərbaycan dilinin tezlik lügəti əsasında seçilmişdir.

Morfoloji və morfonoloji xüsusiyyətlərin hərtərəfli araşdırılması eks lügətlər olmadan qeyri-mümkündür. Sonu bu və ya digər samitlə bitən sözlər, məhsuldar və qeyri-məhsuldar şəkilçilərin təsnifi ilə əlaqədar Azərbaycan dilinin eks lügəti əvəzsiz mənbədir. Həmin lügətin köməyi ilə əldə olunmuş zəngin materiallar təhlil sistemində morfonoloji blokun qurulması üçün əsas götürülmüşdür.

Azərbaycan dilinin sintaktik quruluşu və xüsusiyyətləri nəzərə alınaraq birləşmələr AL-də lügət vahidləri qruplar üzrə yerləşdirilir. Bu da təhlil və sintezin səmərə və keyfiyyətini artırır, düzgün tərcümə variantının alınmasını təmin edir. Göstərilən xüsusiyyət türk dillərinin sintaktik təbiətindən irəli gəlir və həmin cəhət digər türk dilləri üçün yaradılacaq analogi sistemlərdə nəzərə alınmalıdır.

N.Xomskinin transformasiya qrammatikaları sintez prosesi üçün qismən məqbul sayılsa da, təhlil, xüsusişlə sintaktik təhlil Azərbaycan dili üçün tamamilə başqa prinsiplər əsasında qurulmalıdır. Mühəndis dilçiliyində sınaqdan çıxarılmış metodlarla qurulmuş morfoloji, sintaktik və semantik təhlil və sintez modeləri mətnlərin işlənməsi sistemlərinin qurulması üçün əsas götürüle bilər.

Gödelin natamamlıq teoreminin linqvistik interpretasiyasını əsas götürərək göstərmək olar ki, morfoloji səviyyədə aradan qaldırıla bilinməyən omonimlik daha yuxarı səviyyələrdə - sintaktik və semantik səviyyələrdə həll olunmalıdır. Formal təhlil sistemlərində bu tezis aparıcı olmalı, aşağı dil səviyyələrində həlli qeyri-mümkün olan omonimlik və çoxmənalılıq yuxarı səviyyələrdə araşdırılmalıdır.

Mətnin formal təhlili sistemi ilə bağlı dilin quruluşuna, dil hadisələrinə və qanunauyğunluqlarına yeni nəzərlə baxılması Azərbaycan dilinin bir çox xüsusiyyətlərinin yeni izahını tələb edir. Bu baxımdan nitq hissələrinin təsnifində bölgü prinsipinin pozulması Azərbaycan dilində (eləcə də digər türk dillərində) müxtəlif dolaşıq təsniflərin yaranmasına gətirib çıxarmışdır.

Formal təhlil sisteminin linqvistik alqoritmləri dilin yaranması, inkişafi və ünsiyyət funksiyalarının araşdırılması baxımdan da əhəmiyyətlidir. Göstərilən araşdırımalar dilin tədrisi ilə bağlı öyrədici sistemlərin yaradılmasında geniş istifadə oluna bilər.

Leksik blokda təsvir olunmuş Azərbaycan dilinin tezlik, əks və avtomatik lügətləri ənənəvi lügətçilikdə (lügət-minimumların, danişiq və sorğu kitabçalarının, tezaurusların tərtibi və s.), dilin tədrisi prosesində tətbiq oluna bilər.

Elmin sonrakı inkişaf pilləsi dəqiqlik statistik təhlilin tədqiqata cəlb edilməsini şərtləndirir. Bu baxımdan tarixi abidələrin kompüterlərlə tədqiqi çox vacibdir. «Kitabi-Dədə Qorqud» dasstanlarının və M.Füzulinin dilinin statistik təhlili qiymətli linqvistik axtarışlar üçün əvəzsiz faktlar verə bilər.

Mətnin formal təhlili alqoritmləri universal səciyyələrə malikdir. Onlardan dil tədqiqatlarında müxtəlif məqsədlərlə istifadə etmək olar. Məlumat axtarışı sistemlərində, avtomatik sintez və təhlil sistemlərində, MT ilə bağlı göstərilən alqoritmlər öz geniş tətbiqini tapa bilər. Formal təhlil alqoritmləri digər türk dilləri üçün də məqbuludur.

Formal təhlil sistemlərində müxtəlif elm sahələrini əhatə edən tezauruslar çoxmənalılığın aradan qaldırılması, düzgün ekvivalentin seçilməsi, sintaktik əhatənin təyini kimi məsələlərlə bağlı geniş istifadə oluna bilər.

Kompüter dilçiliyi yenicə formalaşmaqdə olan, lakin böyük gələcəyi olan, bəşəriyyətə fayda gətirəcək bir elm sahəsidir. Cəmiyyətin gələcək inkişafını kompüterlərsiz təsəvvür etmək mümkün olmadığı kimi, dilçilik elminin də gələcək inkişaf istiqamətlərini və perspektivlərini kompüter dilçiliyi olmadan təsəvvür etmək qeyri-mümkündür.

QISALTMALAR VƏ ŞƏRTİ İŞARƏLƏR

АВЛ - Автоматизация в лингвистике

ADQ - Azərbaycan dilinin qrammatikası

АДД - Автореферат докторской диссертации

ADMK - Azərbaycan dilinin milli korpusu

ADMF - Azərbaycan dilinin maşın fondu

АКД - Автореферат кандидатской диссертации

AL - Avtomatik lügət

AMAİS - Azərbaycan mətnlərinin avtomatik işlənməsi
sistemi

АП - Автоматический перевод

АПТ - Автоматическая переработка текста

ВЛ - Вычислительная лингвистика

ВП - Вопросы кибернетики

VPR - Вероятностное прогнозирование в речи

ГАЯ - Грамматика азербайджанского языка

DDA - Doktorluq dissertasiyasının avtoreferatı

ИМЛ - Исследования по математической лингвистике

МЛ - Математическая лингвистика

ММП - Материалы по машинному переводу

МППЛ - Машинный перевод и прикладная лингвистика

МТ - Maşın tərcüməsi

МЯМП - Моделирования языка и машинный перевод

NDA - Namizədlik dissertasiyasının avtoreferatı

ОРОСИИ - Описание и распознавание объектов в
системах искусственная интеллекта

ППЛ - Проблемы прикладной лингвистики

СЕИЯСС - Семантика естественных и искусственных
языков в специализированных системах

СКТ - Статистика казахского текста

СМЛ - Структурная и математическая лингвистика

СПЛ - Структурная и прикладная лингвистика

СТ - Советская тюркология

СТРААТ - Статистика речи и автоматический анализ
текста

ТППЛ - Теоретические проблемы прикладной лингвистики
ЧСРЯ - Частотный словарь русского языка
ОЧСЛЯ - Обратный частотный словарь латышского языка.

F/A/ - Felin arzu şəkli
F/V/ - Felin vacib şəkli
F/Ə/ - Felin əmr şəkli
F/X/ - Felin xəbər şəkli
F/L/ - Felin lazım şəkli
F/d/ - Felin davam şəkli
F/m1/ - Felin məlum şəkli
F/m2/ - Felin məchul şəkli
F/m0/ - Məsdər
F/q/ - Felin qarşılıq növü
F/i/ - Felin icbar növü
F/qy/ - Felin qayıdış növü
F/E/ - Felin şərt şəkli

I - isim
S - sıfət
Z - zərf
TSB - təyini söz birləşməsi
MT - məsdər tərkibi
FST - feli sıfət tərkibi
Ş/Ş - şəxs şəkilçisi
S - cümlə
AQ - ad qrupu
FQ - fel qrupu
MQ - mübtəda qrupu
N - təyin
M - mübtəda
XQ - xəbər qrupu
ZS - zərflik
Tm/ZC - tamamlıq/ zərflik

X - xəbər
P - qoşma
B - bağlayıcı
Ə - ədat
b - modal sözlər
B₁ bağlamalar
Sa - say
Əv - əvəzlik

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, "Maarif", 1998, –281 s.
2. Axundov A.A. Ümumi dilçilik. Bakı, "Maarif", 1979, – 209 s.
3. Abdullayev Ə. Aktual üzvlənmə və mətn. Bakı, Xəzər Universiteti nəşriyyatı, 1998, –190 s.
4. Abdullayev Ə. Mətni anlama modelləri. Bakı, "Səda" nəşriyyatı, 1999, –344 s.
5. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili (sintaksis), Bakı, «Maarif» nəşriyyatı, 1972, – 464s.
6. Azərbaycan dilinin izahlı lügəti. Dörd cilddə. Bakı, «Şərq-Qərb» nəşriyyatı, 2006 (I cild – 744 s.), II cild (– 792 s., III cild –672 s., IV cild –712 s.)
7. Azərbaycan qəzet dilinin tezlik lügəti (tərtibçilər: K.A.Vəliyeva, M.Ə.Mahmudov, V.Pines), Bakı, «Nurlan», 2004, –264 s.
8. Azərbaycan dilinin əks əlifba lügəti (tərtibçilər: M.Ə.Mahmudov, Ə.Fətullayev), Bakı, «Nurlan», 2004, – 524 s.
9. Azərbaycan dilinin tezlik lügəti (söz kökləri), I cild (tərtibçilər: M.Ə.Mahmudov, Ə.Fətullayev və b.), Bakı, «Elm», 2010, –464 s.
10. Azərbaycan dilinin qrammatikası. I hissə (morphologiya). Bakı, Azərbaycan SSR EA-nın nəşri, 1960, –334 s.
11. Azərbaycan dilinin orfoqrafiya lügəti. Bakı, «Elm» nəşriyyatı, 1975, –598 s.
12. Azərbaycanca-rusça, rusça-azərbaycanca lügət (tərtibçilər: L.Kərimov, M.Mahmudov). Bakı, Azərnəşr, 1991, – 312 s.
13. Axundov A.A. Azərbaycan dilinin fonetikası. Bakı, «Maarif» nəşriyyatı, 1984, –391 s.

14. Axundov A.A. Azərbaycan dili saitlərinin statistik təhlili təcrübəsindən. «ADU-nun elmi əsərləri (Dil və ədəbiyyat)», №5, 1963, 63-67 s.
15. Axundov A.A. Riyazi dilçilik: Xülasələr və təfriqələr. Dərs vəsaiti. Bakı, ADU, 1979, -79 s.
16. Vəliyev K. Linqvistik poetikaya giriş. ADU-nun nəşri, 1989, -101 s.
17. Qiyasbəyli M.N. Azərbaycan dilində morfoloji söz yaradıcılığı (düzəltmə sözlərin lüğəti), «Maarif» nəşriyyatı, Bakı, 1987, -179 s.
18. Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası. Bakı, ADU nəşri, 1974, -142 s.
19. Mahmudov M.Ə. Bir daha nitq hissələrinin təsnifi barədə. Tarixi və tətbiqi dilçilik. Bakı, 1993, s. 36-39
20. Mahmudov M.Ə. Gödelin natamamlıq teoreminin linqvistik interpretasiyası. Dil, etnos və etnonimiya. Bakı, «Örnək», 1994, s. 82-83
21. Mahmudov M.Ə. Tezlik lüğətləri dil tədrisində. Azərbaycan EA-nın xəbərləri, 1992, № 3, 4, s. 99-102
22. Mahmudov M.Ə. Azərbaycan mətnlərinin avtomatik işlənməsi sistemi. DDA, Bakı, 1994. -64 s.
23. Mahmudov M.Ə., Sultanov V.S. Dilimizin tarixi və kompüter dilçiliyi: problemlər, perspektivlər, tarixi və tətbiqi dilçilik. Bakı, 1993, s. 3-4
24. Mahmudov M., Cəlilov F. Tezlik lüğətlərinin tərtib olunma qaydaları haqqında. S.M.Kirov adına ADU-nun elmi əsərləri. Dil və ədəbiyyat seriyası, №3, 1977, s. 49- 53
25. Pines V.Y., Mahmudov M.Ə. Dilçiliyin başqa elmlərlə həmhädud sahələri və perspektivlər. Böyük Oktyabr Socialist inqilabının 70 illiyinə həsr olunmuş Azərbaycan dilçiliyi məsələləri elmi-nəzəri konfransının məruzələrinin tezisləri. Bakı, 1987, s. 22-24
26. Pines V.Y., Mahmudov M.Ə. Elektron hesablayıcı məşinlər dilçilikdə, Bakı, AzETETMİ, 1977, -32 s.

27. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya, III hissə. Ali məktəblər üçün dərslik. Bakı, «Maarif», 1973, -358 s., 1983, -319 s.
28. Cavadov Ə.M. Müasir Azərbaycan ədəbi dilində sintaktik vahidlərin sırası. «Elm», 1977, -112 s.
29. Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı, «Maarif» nəşriyyatı, 1988, - 286 s.
30. Cəlilov F. Azərbaycan dili morfonologiyasından oçerkələr. Bakı, S.M.Kirov adına ADU-nun nəşri, 1985, -108 s.
31. Cəlilov F. Mürəkkəb cümlə sintaksisi. Bakı, «Maarif» nəşriyyatı, 1983, -116 s.
32. Cəfərov S. Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçilər. Bakı, «Maarif», 1968, - 107 s.
33. Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov C.Ə., Sultanov V.S. "Kitabi-Dədə Qorqud" dilinin statistik təhlili (ilkin nəticələr). Bakı, "Elm", 1999, -248 s.
34. Mahmudov M. Kompüterlər linqvistik araşdırmalarda: problemlər, perspektivlər. Dil dergisi. Turkoloji. Ocak, 1995, 27, Ankara, s.10-13.
35. Sultanov V. Cümlənin semantik özəyi. Bakı, "Elm", 1997.
36. Kazımov Q. Mətn dilçiliyi problemləri. Ə.Abdullayevun "Aktual üzvlənmə və mətn" kitabına ön söz. Bakı, Xəzər Universiteti nəşriyyatı, 1998, s. 5-21.
37. Rəcəbov Ə. Dilçilik tarixi. Bakı, "Maarif", 1988. -538 s.
38. Mahmudov M.Ə. Maşın tərcüməsi sistemində avtomatik morfoloji analizin yeri. Azərbaycan Elmlər Akademiyasının xəberləri. ədəbiyyat, dil və incəsənət seriyası, №1, 1981, s. 68-72.
39. Novruzova N. Mətn sintaksisi. Bakı, "Təhsil" nəşriyyatı, 2002, -184 s.
40. Rusca-azərbaycanca lüğət. Üç cilddə, Bakı, «Elm» nəşriyyatı, I cild, 1971, 606 s., II cild, 1976, 712 s., III cild, 1979, 556 s.
41. Əmirov Z.M. Azərbaycan dilinin formal mətnlərinin yaradılması və onların əsasında linqvistik prosessorun qu-

- rulması. Nam. disser. avtoreferatı, Bakı, AMEA akad. Ə.Hüseynov adına Kibernetika İnstitutu, 2006, –198 s.
- 42. Məhəmməd Füzulinin nəzm əsərlərinin əlifba-tezlik sözlüyü (tərtibçilər: K.A.Vəliyeva, M.Ə.Mahmudov, C.Ə.Rəhmanov, V.S.Sultanov), Bakı, «Elm», 2004, –548 s.
 - 43. Məmmədov A. Mətn yaranmasında formal əlaqə vasitələrinin sistemi. Bakı, «Elm», 2001, –143 s.
 - 44. İsrafilov M.M. Məntiq. Dərs vəsaiti. Bakı, «Maarif» nəşriyyatı, 1987, –334 s.
 - 45. Fətullayev Ə.B. Azərbaycan-ingilis maşın tərcüməsi sistemi üçün rəqəmsal modelləşdirmə metodunun işlənilib hazırlanması və tətbiqi. Namizəd. disser. avtoreferatı, Bakı, AMEA akad. Ə.Hüseynov adına Kibernetika İnstitutu, 2006, –19 s.
 - 46. Məmmədov A. Mətn yaranmasında formal əlaqə vasitələrinin sistemi. Dokt. disser.avtoreferati, Bakı, 2003, –54 s.
 - 47. Vəliyeva K.A., Məmmədova M. Mətnlərin avtomatik redaktəsi. Bakı, «Azərbaycan Universiteti» nəşriyyatı, 2003, –809 s.
 - 48. Vəliyeva K.A. Mətnin avtomatik sintaktik təhlili və sintezi. Bakı, «Örnək», 1996, –158s.
 - 49. Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov C.R., Sultanov V.S. «Kitabi-Dədə Qorqud» dastanlarının statistik təhlili. Bakı, «Siyasət», 1977, –77 s.
 - 50. Əliquliyev R., Ələkbərova İ. Vikipediya. Virtual ensiklopediya. Bakı, «İnformasiya Texnologiyaları», 2012, –184s.
 - 51. Fətullayev R.Ə. Maşın tərcüməsi sistemində Azərbaycan dilində cümlənin formal sintezi alqortımlarının yaradılması və tətbiqi. Nam. disser. avtoreferatı, Bakı, AMEA akad. Ə.Hüseynov adına Kibernetika İnstitutu, 2010, –19 s.
 - 52. Xəlili Ə.M. Deduktiv maşının biliklər bazasının tərkib hissəsi kimi «Məhdud Azərbaycan dili»nın formal qrammatikasının işlənilib hazırlanması. Nam.disser.avtoreferatı, Bakı, AMEA nəsimi adına Dilçilik İnstitutu, 2009, –33 s.

53. Əliyev Ə.A. İngiliscə-azərbaycanca maşın tərcüməsi sistemində felin çoxmənalılığının alqoritmik həlli. Nam. disser.avtoreferatı. Bakı, Azərbaycan Dillər Universiteti, 2012, -20 s.
54. Mahmudov M.Ə. Süni intellekt maşın tərcüməsi sistemlərində. Tətbiqi dilçiliyin müasir problemləri. Beynəlxalq elmi konfrans (Azərbaycan, Bakı, 27-28 noyabr 2012-ci il) Bakı, «Mütərcim», 2013, s.61-63.
55. «Kitabi-Dədə Qorqud»un statistik təhlili (tərtibçilər: Vəliyeva K., Mahmudov M., Pines V., Rəhmanov C., Sultanov V), Bakı, «Elm», 1999, -248 s.
56. Mahmudov M. Ənənəvi dilçiliyə qeyri-ənənəvi baxış. AMEA-nın Xəbərləri. Humanitar Elmlər Seriyası, 2006, №2-4, s.101-113.
57. Mahmudov M. Mətnin formal təhlili sistemi. Bakı, «Elm», 2002, 244 s.
58. Əliquliyev R., Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, «İnformasiya texnologiyaları», 2009, -201 s.
59. İngiliscə-azərbaycanca lüğət. «Qismət» nəşriyyatı, Bakı, 2003, -1696 s.

Rus dilində

60. Автоматизация в лингвистике. Сборник статей, переведенных с английского, французского, немецкого и чешского языков. Москва-Ленинград, «Наука» 1966, -158 с.
61. Автоматический перевод. Сб. Статей /под ред. и с предисл. О.С.Кулагиной и др./ Москва, «Прогресс» 1971, -368 с.
62. Автоматическая переработка текста, системный подход к решению проблем машинного перевода, Кишинев, Штиинца, 1978, -93 с.

63. Алекперов А.К. Лексическая семантика простых глаголов в современном азербайджанском языке. Баку, изд. «Элм», 1983, –157 с.
64. Алексеев П.М. Статистическая лексикография. Учебн. пособие. Ленинград, Ленинградский пед. Институт им. А.И.Герцена, 1975, –120 с.
65. Андреев Н.Д. Квазилингвистика Хомского (о причинах неудачи порождающих грамматик). Вопросы языкознания, №5, 1976, 58–73 с.
66. Андреев Н.Д. Кремнева Н.Д., Волков Н.Н. Влияние типа грамматики языка-посредника на схему алгоритмов машинного перевода. АН СССР, Инс-т научн. информации, вып. 8, Москва, 1961, –32 с.
67. Андреев Н.Д. Машинный перевод и проблема языка-посредника. ВЯ, 1957, №5, 117–121 с.
68. Арзиков Х.А., Пиотровский Р.Г., Попеску А.Н., Хажинская М.В. Автоматизированная система тезаурусного аннотирования научно-технического документа. Научно-техническая информация, сер. 2, №12, 1978, 12–20 с.
69. Аршинов М.Н., Садовский Л.Е. Коды и математика, Москва, «Наука», 1983, –143 с.
70. Губанова Г.Г. Системно-аспектуальное функционирование компьютерной терминологии. Диссертация на соискание ученой степени доктора филологических наук. Омский, гос.пед.унив., Омск, 2009, –306 с.
71. Джубанов А.К. Казахские языкознание: прикладная лингвистика. Алматы, «КИЕ», 2012, –696 с.
72. Современное казахское языкознание: актуальные вопросы прикладной лингвистики. Материалы международной научно-теоретической конференции посвященная 75-летнему юбилею Жубанова А.К., Алматы, И-т Языкознания им.А.Байтурсынова, 2012, –488 с.

73. Сиразитдинов З.А., Ишмухаметова А.Ш., Ибрагимова А.Д. Информационное обеспечение башкирского языка: опыт и перспективы. Современное казахское языкознание: актуальные вопросы прикладной лингвистики. Материалы межд.научн. теорет. конф. Алматы, 2012, с.35-43.
74. Бускунбаева Л.А., Сиразитдинов З.А. О проблемах создания национального корпуса башкирского языка. Современное казахское языкознание: актуальные вопросы прикладной лингвистики. Материалы межд. научн. теорет.конф.Алматы, 2012, с.54-58.
75. Акулинина Т.В. Экстравелигвистическая обусловленность особенностей английской терминологии компьютерной информатики. Автореф.дис.канд. филол. наук. Омск, 2003, –23 с.
76. Бабанаров А., Махмудов М.А., Садыков Т. Морфологический анализ в ОЛА. Школа-семинар по оптимизации преподавания иностранных языков с помощью технических средств (тезисы докладов и сообщений), Кишинев, 1979, –21 с.
77. Бабанаров А. Разработка принципов построения словарного обеспечения турецко-русского машинного перевода, АКД, Ленинград, 1981, –17 с.
78. Байрамова П.К. Перевод на татарский язык русских придаточных определительных предложений с относительным словом «который» и экспериментальная оценка на ЭЦВМ некоторых вопросов перевода этих предложений, АКД, Ленинград, 1966, –16 с.
79. Баскаков Н.А. Двойственная природа слова и проблема частей речи (на материале тюркских языков). -В кн.: Вопросы теории частей речи. Ленинград, «Наука», Ленинградская отд., с.1968, 237-237
80. Баскаков Н.А. Морфологическая структура слова в тюркских языков различных типов. -В сб.: Морфоло-

гическая структура слова в языках различных типов.
Москва-Ленинград, «Наука» 1963, 76-83 с.

81. Баскаков Н.А. Морфологическая структура слова и части речи в тюркских языках. Сов. Востоковедение, №1, 1957, 72-85 с.
82. Бектаев К.Б. Русско-казахский математический словарь (на казахском языке), Алматы, «Мектеп», 1986, -295 с.
83. Бектаев К.Б. Статистико-информационная типология тюркского текста. Алма-Ата, Наука, 1978, -183 с.
84. Белоногов Г.Г., Калинин Ю.П., Поздняк М.Ф., Хорошилов А.А., Яфаева Г.М. Алгоритм многоступенчатого морфологического анализа русских слов. НТИ, сер. 2, №1, 1983, с. 6-10.
85. Белоногов Г.Г., Кузнецов Б.А. Языковые средства автоматизированных информационных систем. Москва, «Наука», 1983, -287 с.
86. Белоногов Г.Г., Новоселов А.П. Автоматизация процессов накопления, поиска и обобщения информации. Москва, «Наука», 1979, -256 с.
87. Бельская И.К. Язык человека и машина. Москва, изд.Моск. Университета, 1969, -410 с.
88. Беляева Л.Н. Структура лингвистического обеспечения для задач автоматической переработки текста. Тезисы докладов конференции «Семантика естественных и искусственных языков в специализированных системах». Ленинград, изд. Ленинградского университета, 1979, с. 22-23.
89. Билан В.М., Боркун М.Н., Пиотровский Р.Г. Методы автоматического анализа и синтеза текста. Учебное пособие. Минск, Мин. Гос. Пед. Инс-т иностр. яз., 1977, -110 с.
90. Блумфильд Л. Язык. Москва, «Прогресс», 1968, -607 с.

91. Борисевич А.Д., Гончаренко В.В., Гречишко В.И., Добрускина Э.М., Кочеткова В.К., Крисевич В.С., Нехай С.А., Пиотровский Р.Г., Штирбу Т.А., Ястребова С.В. Кодирование грамматической информации в машинном словаре. В книге: Статистика текста и автоматическая переработка текста, Минск, изд. БГУ, 1970, с. 331-614
92. Велиева К.А., Мамедова М.Г., Махмудов М.А., Пинес В.Я. Проблема автоматической переработки текстов на азербайджанском языке. Тезисы докладов семинара-совещания. «Республиканская система научно-технической информации и опыт организации информационного обеспечения народного хозяйства». Баку, АЗНИИНТИ, с. 1985, 35-37.
93. Бабалова Г.Г. Лингвистические аспекты информатики (терминология и лексикография). Учебное пособие. Омск. Изд.-во ОМГПУ, 2003, -84 с.
94. Бабалова Г.Г. Математические методы в лексикографии: лексические функции, лингвистические модели и алгоритмы // Алгоритмы в лингвистике. Омск, Изд.-во ОМГПУ, 2003, -84 с.
95. Барапов А.Н. Введение в прикладную лингвистику. Изд.-во 2-е, испр.: М., Едиториал, УРСС, 2003, 358 с.
96. Велиева К.А., Мамедова М.Г., Махмудов М.А., Пинес В.Я., Рахманов Дж.А. Принципы построения систем лексико-грамматического машинного перевода с тюркских языков. Международная конференция «Теория и практика научно-технического перевода». Тезисы докладов. Москва, 1985, 113-114 с.
97. Велиева К.А. Формальное описание синтеза азербайджанского слова. АКД, Москва, с. 1971, -20.
98. Вероятностное прогнозирование в речи. Москва, «Наука», 1971, -199 с.

99. Вопросы кибернетики. Выпуск 41. Статистика речи и автоматический анализ текста. Москва-Ленинград, 1978, –107 с.
- 100.Вычислительная лингвистика. Москва, «Наука», 1976, –231 с.
- 101.Гальперин И.Р. Текст как объект лингвистического исследования. Москва, «Наука», 1981, –139 с.
- 102.Генкин С.Е. Числовой язык-посредник. -В кн.: Симпозиум по структурному изучению знаковых систем. Тезисы докладов. Москва, 1962, с. 90-91.
- 103.Герасимов В.Н., Марчук Ю.М. Современное состояние машинного перевода. Сб.: «Машинный перевод и Автоматизация информационных процессов». Москва, 1975, с. 5-18.
- 104.Герд А.С., Богданов В.В., Бугоров В.Д., Роменская В.Ф., Тисенко Э.В., Андреева Е.С. Информационно-поисковый тезаурус как объект лексикографии. В сб.: «Структурная и прикладная лингвистика». Ленинград, 1978, с.160-171.
- 105.Гжегорчик А. Популярная логика. Перевод с польского. изд. «Наука», Москва, 1965, –107 с.
- 106.Гладкий А.В., Мельчук И.А. Элементы математической лингвистики. Москва, «Наука», 1969, –192 с.
- 107.Гладкий А.В. Формальные грамматики и языки. Москва, «Наука», 1973, –368 с.
- 108.Глисон Г. Введение в дескриптивную лингвистику. Москва, 1959, –486 с.
- 109.Головин Б.Н. Язык и статистика. Москва, изд. «Просвещение», 1971, –191 с.
- 110.Городецкий Б.Ю. О принципах инвентаризации семантики языка и подязыка. В сб.: Теоретические и экспериментальные исследования в области структурной и прикладной лингвистики. Москва, изд. Московского университета, 1973, с. 20-59.

111. Городецкий Б.Ю. Семантические проблемы построения автоматизированных систем обработки текстовой информации. С сб.: «Вычислительная лингвистика», Москва, «Наука» 1976, с.16-33.
112. Грамматика азербайджанского языка, Баку, Элм, 1971, - 413 с.
113. Грамматика киргизского литературного языка. Часть I. Фонетика и морфология. Фрунзе, «ИЛИМ» 1987, – 399 с.
114. Гройс Б.Е. Анализ простого повествовательного предложения. Тезисы докладов конференции «Семантика естественных и искусственных языков в специализированных системах». Ленинград, изд. Ленинградского университета, 1979, с.51-52.
115. Грунина Э.А., Благова Г.Ф., Гузев В.Г., Насилов Д.М., Нигматов Х.Г., Шербак А.М. Приоритетные направления лингвистических исследований для планирования и выбора тем докторантурных работ. Советская тюркология. №5, 1989, с. 97-101.
116. Гузев В.Г., Пиотровский Р.Г., Шербак А.М. О создании машинного фонда тюркских языков. Советская тюркология. 1988, №2, с. 92-101.
117. Джубанов А.Х. Кvantитативная структура казахского текста. Алма-Ата, «Наука» 1987, –147с.
118. Домогацких В.М. Естественный и информационный языки в автоматизированных информационных системах. Тезисы докладов конференции «Семантика естественных и искусственных языков в специализированных системах». Ленинград, изд. Ленинградского университета, 1979, с. 59-60.
119. Дрейзин Ф.А. Об одном способе синтаксического анализа простого предложения. Научные труды Ташкентского Ун-та, Новая серия, вып. 208, 1962, с. 76-81.

- 120.Дрейзин Ф.А., Раширов Р.С. Принцип синтаксического анализа татарской фразы. -В кн.: Машинный перевод, Москва, труды АН СССР, вып. II, 1961, с.295-303.
- 121.Дрейфус Х. Чего не могут вычислительные машины. Москва, «Прогресс», 1978, –334 с.
- 122.Ермоленко Г.В. Анонимные произведения и их авторы, Минск, изд. «Университетское» 1988, –118 с.
- 123.Журавлев А.П. Автоматический анализ и синтез фонетической значимости слова и текста. Тезисы докладов конференции “Семантика естественных и искусственных языков с специализированных системах”. Ленинград, изд. Ленинградского университета, 1979, с. 61-63
- 124.Закиев М.З. Классификация частей речи и аффиксов в тюркских языках. Вопросы языкознания, №6, 1973, с. 3-8.
- 125.Зализняк А.А. Лингвистические задачи. Сб.: «Исследования по структурной типологии». АН СССР, Москва, 1963.
- 126.Звегинцев В.А. История языкознания XIX-XX веков в очерках и извлечениях. М., 1965, –495с.
- 127.Звегинцев А.А. Смысл и значение. В сб.: «Теоретические и экспериментальные исследования в области структурной и прикладной лингвистики». Москва, изд. Московского университета, с. 91-98
- 128.Здоровов Ю.А. К вопросу о синтактико-семантической структуре связного текста. В сб.: «Вычислительная лингвистика», Москва, «Наука», с. 125-133.
- 129.Зореф М.Г. Машинная морфология и ее применение в немецко-русском автоматическом словаре. В кн.: «Статистика речи и автоматический анализ текста», Ленинград, «Наука», 1973, с. 245-259.

130. Зубов А.В. Переработка текста естественного языка в системе «человек-машина». В кн.: «Статистика речи и автоматический анализ текста». Ленинград, «Наука», 1971, с. 286-434.
131. Иванов С.Н. Курс турецкой грамматики. Учебные пособие. Ленинград, изд. Ленинградского университета, 1977, -87 с.
132. Ингве В. Значение исследований в области машинного перевода. НТИ, сер. 2, №7, 1965, с. 42-47.
133. Ингве В. Синтаксис и проблема многозначности. -В сб.: «Машинный перевод», Москва, 1957, с. 281-304.
134. Иорданская Л.Н. Автоматический синтаксический анализ. Том II, Новосибирск, «Наука», 1967, -231 с.
135. Исследования по математической лингвистике, математической логике и информационным языкам. Москва, «Наука», 1972, -297 с.
136. Исхакова Х.Ф. Исследования в области формальной морфологии тюркских языков (на материале татарского литературного языка в сопоставлении с турецким и узбекским). АКД, 1972, -23 с.
137. Исхаков Ф.Г. Лексико-грамматическая классификация слов и части речи в тюркских языках. В кн.: «Исследования по сравнительной грамматике тюркских языков». Москва, изд. АН СССР, 1956, с.72-77.
138. Касевич В.Б., Насилов Д.М. О проекте машинного фонда тюркских языков. Советская тюркология, №2, 1989, с. 97-100.
139. Кенесбаев С.К., Пиотровский Р.Г., Бектаев К.Б. Инженерная лингвистика и тюркология. Советская тюркология, №6, 1970, с. 3-16.
140. Кибрик А.Е. Полевая лингвистика и теория языка. В сб.: «Теоретические и экспериментальные исследования в области структурной и прикладной

- лингвистики. Москва, изд. Московского университета, 1973, с. 99-108.
141. Кибrik A.E. Семантическая проблематика гетерологического кодирования. В сб.: «Теоретические проблемы прикладной лингвистики». Москва, изд. Московского Университета, 1965, с. 67-83.
142. Кононов А.Н. Грамматика современного турецкого литературного языка. Москва-Ленинград, изд. АН СССР, 1956, -569 с.
143. Кононов А.Н. О фузии в тюркских языках. -В кн.: «Структура и история тюркских языков», Москва, «Наука», 1971, с.108-120.
144. Колшанский. Контекстная семантика. Москва, «Наука», 1980, -148 с.
145. Котов Р.Г. Лингвистика и современное состояние машинного перевода в стране. «Вопросы языкоzнание», №5, 1976, с. 37-49.
146. Котов Р.Г. Лингвистические аспекты автоматизированных систем управления. Москва, «Наука» 1977, - 167 с.
147. Коптилов В.В. О формальном разграничении омонимии и полисемии. -В кн.: «Прикладная лингвистика и Машинный перевод», Киев, изд. Киевского университета, 1962, с.76-78.
148. Кравчук И.С. Разрешение омонимии конфигурации при автоматическом анализе. Тезисы конференции «Проблемы прикладной лингвистики». Москва, 1969, с.168-169.
149. Кулагина О.С. Исследования по машинному переводу. Москва, «Наука», 1979, -320 с.
150. Кулик А.Н. Информационные сети и языковая совместимость дескрипторных ИПС. Москва, «Советское радио», 1977, -247 с.

- 151.Куно С., Эттингер А. Многовариантный синтаксический анализатор. -В сб.: «Автоматический перевод». Москва, изд. «Прогресс», 1971, с.102-120.
- 152.Куно С., Эттингер А. Синтаксические структуры фраз и синтаксическая неоднозначность в английском языке. -В сб.: «Автоматический перевод», 1971, с.121-181.
- 153.Лайонз Дж. Введение в теоретическую лингвистику. Москва, изд. «Прогресс», 1978. –543 с.
- 154.Лейкина Б.М. К вопросу о структуре языка-посредника. АН СССР. Инс-т научн. Информации, вып. 3, Москва, 1951 –30 с.
- 155.Лейкина Б.М. Первый этап независимого анализа структуры простого предложения в английском языке. -В кн.: «Материалы по машинному переводу», вып. 1, Ленинград, изд. Ленинградского университета, 1958, с. 215-222.
- 156.Мамедов А.М. Тюркские согласные: алаут и комбинаторика. Баку, изд. «Элм», 1985, –206 с.
- 157.Мамедова М.Г. Автоматизированный отбор лексики в информационно-поисковый тезаурус на основе анализа терминологических словарей. АКД, Москва, 1984, –25 с.
- 158.Мамедова М.Г. О создании банка терминологических данных азербайджанского языка. Советская тюркология, №2, 1990, с. 84-89.
- 159.Мамедова М.Г., Пинес В.Я. Принципы построения информационно-поискового тезауруса по строительству (Тез. докл. семинара-совещ. «Республиканская система научно-технической информации и опыт организации информационного обеспечения народного хозяйства». Баку, 1989, с. 39-41.
- 160.Манин Ю.И. Доказуемое и недоказуемое. Москва, «Советское радио», 1979, –167 с.

161. Марчук Ю.Н. Методы моделирования перевода. Москва, «Наука», 1985, –201 с.
162. Марчук Ю., Н. Проблемы машинного перевода. Москва, «Наука», 1983, –233 с.
163. Марчук Ю.Н. Способы использования семантики в моделировании перевода. Тезисы докладов конференции «Семантика естественных и искусственных языков в специализированных системах». Ленинград, изд. Ленинградского университета, 1979, с. 115-116
164. Математическая лингвистика. Москва, «Наука», 1973, –184 с.
165. Материалы по машинному переводу. Ленинград, изд. Ленинградского университета, 1958, –228 с.
166. Махмудов А.Р., Гулиев А.Д., Кербалаева А.И. Сравнительная типология русского и азербайджанского языков. Учебное пособие. изд. «Маариф», Баку, 1982, –217 с.
167. Махмудов М.А. Инженерно-лингвистические исследования в тюркском языкознании. Всесоюзная конференция «Переработка текста методами инженерной лингвистики (тезисы докладов), Минск, 1982, с. 17-19
168. Махмудов М.А. Лексико-морфологический МП азербайджанского текста на русский язык. Материалы семинара «Статистическая оптимизация преподавания языков и инженерная лингвистика». Чимкент, 1950, с. 257- 260.
169. Махмудов М.А. Машинная морфология тюркских языков. Всероссийская третья школа-семинар «Обучающие лингвистические машины и оптимизация обучения языкам» (тезисы докладов), Махачкала, 1981, –103 с.
170. Махмудов М.А. Морфологический анализ тюркской словоформы с помощью ЭВМ. Материалы республиканской научной конференции «Функци-

- ональные и конструктивные уровни языковой системы (18-19 ноября, 1980), Баку, 1981, с.101-103.
- 171.Махмудов М.А. Разработка системы формального морфологического анализа тюркской словоформы. АКД, Баку 1982, –26 с.
- 172.Махмудов М.А., Пинес В.Я. База лексико-грамматических данных в системе азербайджанско-русского МП. Тезисы докладов научно-технической конференции «Проблемы развития и совершенствования республиканской системы научно-технической информации. Баку, 1983, с. 78-79.
- 173.Махмудов М.А., Пинес В.Я. Экспериментальная система турецко-русского МП. В б.: Международный семинар по машинному переводу «ЭВМ и перевод - 89». Тбилиси, 22 ноября - 2 декабря, 1989 г./. Тезисы докладов. Москва, 1989, с. 207-208.
- 174.Махмудов М.А. Разработка систем формального морфологического анализа тюркской словоформы. Материалы первой межреспубликанской конференции молодых лингвистов-туркологов. Алма-ата, «Наука», 1985, с. 118-125.
- 175.Махмудов М. Система автоматической переработки тюркского текста на лексико-морфологическом уровне. Баку, «Элм», 1991, –143 с.
- 176.Марчук Ю.Н. Основы компьютерной лингвистики. М., Изд.-во МГУ, 2000, –227 с.
177. Машинный фонд русского языка: идеи и суждения. М., Наука, 1986, –240 с.
- 178.Марчук Ю.Н. Основы компьютерной лингвистики. М.МГОУ, 2002, –234 с.
- 179.Машинный перевод и прикладная лингвистика. Выпуск 6. Москва, I Московский гос. пед. ин-т иностранных языков, 1961, –100 с.
- 180.Мельчук И.А. Автоматический синтаксический анализ. Том I, Новосибирск АН СССР, 1964, – 359 с.

181. Мельчук И.А., Равич Р.Д. Автоматический перевод. (1949-1963). Москва, 1967, -517 с.
182. Моделирование языка и машинный перевод. Иркутск, 1979, -92 с.
183. Москович В.А. Информационные языки. Москва, «Наука», 1971, -144 с.
184. Налимов В.В. Вероятностная модели языка. Москва, «Наука», 1974, -272 с.
185. Нелюбин Л.Л. Перевод и прикладная лингвистика. Москва, «Высшая школа», 1983, -207 с.
186. Никитин П.И. Автоматизированные системы обработки и поиска документальной информации. Москва, «Статистика», 1977, -136 с.
187. Никитина С.Е. Тезаурус по теоретической и прикладной лингвистике (автоматическая обработка текста). Москва, «Наука», 1978. -374 с.
188. Новицкая И.М. Семантическое предсказание на уровне текста. Тезисы докладов конференции «Семантика естественных и искусственных языков в специализированных системах». Ленинград. изд. Ленинградского университета, 1979, с.128-129.
189. Обратный частотный словарь латышского языка. Рига, изд. «Зинатне», 1976, -500 с.
190. Описание и распознавание объектов и системах искусственного интеллекта. Москва, «Наука», 1980. -37 с.
191. Пашенко Н.А. Семантический анализ омонимичных и многозначных слов при автоматической индексировании русского научно-технического текста. Тезисы докладов конференции «Семантика естественных и искусственных языков в специализированных системах». Ленинград, изд. Ленинградского университета, 1979, с. -135.
192. Пинес В.Я., Махмудов М.А. Некоторые аспекты построения систем МП с тюркских языков. Меж-

- дународный семинар по машинному переводу. Москва, 1983, с. –177.
193. Пинес В.Я. Моделирование структуры азербайджанских глагольных форм в связи с проблемой автоматического словаря. АКД. Москва, 1970, –19 с.
194. Пиотровская А.А. Автоматическое приведение именных словоупотреблений к канонической форме. Научно-техническая информация, сер.2, №1, 1977, с. 32-36.
195. Пиотровский Р.Г., Аникина Н.В., Аполлонская Т.А., Билан В.Н., Боркун М.Н., Лесохин М.М., Щингарева Е.А. Формальное распознавание смысла текста. В кн.: Статистика речи и автоматический анализ текста. Ленинград, «Наука», 1980, с. 5-51.
196. Пиотровский Р.Г., Бектаев К.Б., Пиотровская А.А. Математическая лингвистика. Москва. «Высшая школа», 1977. –383 с.
197. Пиотровский Р.Г., Бектаев К.Б. Машинный перевод: теория-эксперимент-реализация. Вопросы языкознания, № 5, 1977, с. 27-33.
198. Пиотровский Р.Г. Инженерная лингвистика и теория языка. Ленинград, «Наука», 1979. –112 с.
199. Пиотровский Р.Г. Инженерная лингвистика: теория-эксперимент-реализация. изд. АН СССР, сер. лит. и языка, №1, 1978, с. 10-19.
200. Пиотровский Р.Г. Информационные измерения языка. Ленинград, «Наука», 1968, –116 с.
201. Пиотровский Р.Г. Лингвистические аспекты «искусственного разума». Вопросы языкознания, №3, 1981, 27-39 с.
202. Пиотровский Р.Г. Текст, машина, человек. Ленинград, «Наука», 1975, –327 с.
203. Покровская Л.А. Грамматика гагаузского языка. Фонетика и морфология. Москва, «Наука», 1964, –298 с.

- 204.Поцелуевский А.П. Избранные труды. Ашхабад, «Ылым», 1975, –337 с.
- 205.Проблемы прикладной лингвистики. Часть I. Тезисы межвузовской конференции. Москва, пед. ин-т иностр. языков им. Мориса Тореза, 1969, –192 с.
- 206.Пумпянский А.Л. Информационная роль порядка слов в научной и технической литературе, Москва, «Наука», 1974, –247 с.
- 207.Рахманов Дж.А. Статистико-дистрибутивный анализ азербайджанского текста (на уровне графем и фонем). АКД, Баку, 1988, –23 с.
- 208.Ревзин И.И. Пути преодоления кризиса в вычислительной лингвистике. НТИ, сер. 2. №2, 1968.
- 209.Ревзин И.И., Розеньвейг В.Ю. Основы общего и машинного перевода. Москва, Высшая школа, 1964. – 242 с.
- 210.Реформатский А.А. Очерки по фонологии, морфофонологии и морфологии. Москва, «Наука», 1979, –103 с.
- 211.Розеньвейг В.Ю. Семантическая валентность и автоматический анализ текста. тезисы докладов конференции «Семантика естественных и искусственных языков в специализированных системах». Ленинград, изд. Ленинградского университета. 1979, – 147 с.
- 212.Садыков Т. Проблемы моделирования тюркской морфологии. Фрунзе, «Илим», 1987, –121с.
- 213.Самойлович А.Н. Краткая учебная грамматика современного османско-турецкого языка. Ленинград. 1926. –154 с.
- 214.Сахарный Л.В. Некоторые закономерности построения текста на естественном языке и их использование в информационном поиске. Тезисы докладов конференции «Семантика естественных и искусственных языков в специализированных сис-

- темах». Ленинград. изд. Ленинградского университета, 1979, с. 154-156.
215. Севба И.П. Анализы предложения в общей теории синтаксиса. В. сб.: «Структурная и математическая лингвистика», Киев, изд. Киевского университета, 1979, с. 82-98.
216. Сейгер Н. «Синтаксический анализ естественного языка». В сб.: «Автоматический перевод». Москва, «Прогресс», 1971, с. 182-213.
217. Семантика естественных и искусственных языков в специализированных системах. Тезисы. Ленинград, изд. Ленинградского университета, 1979, –192 с.
218. Солнцев В.М. Относительно концепции «Глубинной структуры». Вопросы языкознания, №5, 1976, с. 13-25.
219. Солнцев В.М. Язык как системно-структурное образование. Москва, «Наука», 1977, –341 с.
220. Статистика казахского текста. Выпуск II. Труды группы автоматизации лингвистических исследований и статистика речи. Алма-ата, «Гылым», 1990, –207 с.
221. Статистика речи и автоматический анализ текста. «Наука», 1971, –464 с.; 1973, –339 с.; 1974, –404 с.
222. Стрелковский Г.М., Латышев Л.К. Научно-технический перевод. Москва. «Просвещение», 1980, –175 с.
223. Структурная и математическая лингвистика. Киев. изд. Киевского университета, 1979, –121с.
224. Структурная и прикладная лингвистика. Межвузовский сборник. Выпуск I. Ленинград, изд. Ленинградского университета, 1978, -208 с.
225. Сухотин Б.В. Оптимизационные методы исследования языка. Москва, «Наука», 1976, –170 с.
226. Сэлтон Б.Г. Автоматическая обработка, хранение и поиск информации. Москва, «Советское радио», 1973, –560 с.

227. Теоретические и экспериментальные исследования в области структурной и прикладной лингвистики. Москва, изд. Московского университета, 1973, –303 с.
228. Теоретические проблемы прикладной лингвистики. Москва, изд. Московского университета, 1965, –138 с.
229. Труб В.М. К проблеме семантической интерпретации некоторых атрибутивных связей в русском языке. В сб.: «Структурная и математическая лингвистика», Киев, изд. Киевского университета, 1979, с. 89–95.
230. Усевов А.И. Логические ошибки. Как они мешают привильно мыслить. изд, Политической литературы. Москва, 1958, –119 с.
231. Успенский В.А. Теорема Геделя о неполноте. Москва, «Наука», 1982, –111 с.
232. Фитиалов С.Я. О моделировании синтаксиса для машинного перевода. Доклады на конференции по обработке информации, машинному переводу и автоматическому чтению текста. Выпуск 10, Москва, 1961, –13 с.
233. Фитиалов С.Я. О построении формальной морфологии в связи с машинном переводом. Москва. АН СССР, Инс-т Научн. информации. Доклады на конференции по обработке информации машинному переводу и автоматич. чтению текста, вып. 2, 1961, – 24 с.
234. Фрумкина Р.М. Статистические методы изучение лексики. Москва, «Наука», 1964, –110 с.
235. Халилова Н.А. Начальный этап работы над машинным переводом (МП) с татарского на русский. - В кн.: «Проблемы тюркологии и истории востоковедения» (материалы конференции), Казан, изд. Казанского университета, 1962, с. 266-274.
236. Хойл В.Г. Автоматическая классификация и индексирование. Международный конгрес по научной

- информации (Москва, 16-18 сентября 1968 г.),
Москва, ВИНИТИ, 1968, -20 с.
- 237.Хомский Н. Аспекты теории синтаксиса. Москва, изд.
Московского университета, 1972, -259 с.
- 238.Хомский Н. Синтаксические структуры. В сб.: «Новое
в лингвистике», вып.2, Москва, изд. Инст. лит., 1962,
с. 412-527.
- 239.Хомский Н. Формальные свойства грамматик. -В кн.:
«Кибернетический сборник», Новая серия, вып. 2,
Москва, «Мир», 1966, с. 121-230.
- 240.Шаляпина З.М. К проблеме коммуникативной ор-
ганизации текста и её отражения в семантической
записи. В сб.: «Вычислительная лингвистика»,
Москва, «Наука», 1976, с. 53-80.
- 241.Шемакин Ю.М. Тезаурус в автоматизированных
системах управления и обработки информации.
Москва, Воениздат, 1974, -188 с.
- 242.Шерба Л.В. опыт общей теории лексикографии. -В
кн.: «языковая система и речевая деятельность»,
Ленинград, 1974.
- 243.Ширалиев М.Ш. Азербайджанский язык. Баку,
«Элм», 1989, -48 с.
- 244.Шовкун В.И. Некоторые вопросы синтаксиса,
семантики и их взаимосвязи в системе общего
лингвистического описания. -В сб.: «Теоретические и
экспериментальные исследования в области
структурной и прикладной лингвистики», Москва,
изд. Московского университета, 1973, с. 248-278.
- 245.Штерн И.Б. О лингвистической проблематике пост-
роения систем автоматического распознавания и
понимания текстов. В сб.: «Структурная и
математическая лингвистика» Киев, изд. Киевского
университета, 1979, с. 103-108.
- 246.Шуляк Н.Т., Макаренко В.Г. К вопросу о статис-
тическо описании синтаксических конструкций. В

- сб.: «Структурная и математическая лингвистика», Киев, изд. Киевского университета, 1979, с. 108-115.
247. Шербак А.М. Очерки по сравнительной морфологии тюркских языков (имя), Ленинград, «Наука», 1977, – 191 с.
248. Шербак А.М. Способы выражения грамматических значениях в тюркских языках. Вопросы языкоznания, №1, 1957, с. 18-26.
249. Якубова Н.К. Расстановка аффиксов в узбекских словоформах. Ташкент. ФАН, 1979, –122 с.
250. Частотный словарь русского языка. Москва, изд. «Русский язык», 1977, –935 с.
251. Чемерис Н.Н. Моделирование связности текста при переводе с коммуникативно-информационного языка ситуации на русский язык. В сб.: «Структурная и математическая лингвистика», Киев, изд. Киевского университета, 1979, с. 95-103.
252. Чижаковский В.А., Беляева Л.Н. Тезаурус в системах автоматической переработки текста, Кишинев, «Штиинца», 1983, –163 с.
253. Чубарев А.М., Холодный В.С. Невероятная вероятность (О прикладном значении теории вероятностей), Москва. изд. «Знание», 1976, –127с.
254. Чхайдзе М.П. Ещё раз о мифах и правде машинного перевода. «Вопросы языкоznание», №5, 1970, с. 50-57.
255. Леонтьева Н.Н. Автоматическое понимание текстов: Системы, модели, ресурсы. Москва, Академия, 2006, 304 с.
256. Селегей В. Электронные словари и компьютерная лексикография // <http://www.linevoda.ru/> – www.tech-tr.ru
257. Рублева О.С. Слово в электронном словаре. Диссертация на соиск. уч. степ. канд. наук, Киров, 2010, 160 с.
258. Вадяев С.Е. Электронная лексикография и корпусная лингвистика. Аспекты становления и функционирования

- ния западно-германских языков. Самара: Изд-во «Самарский ун-т», 2003, с. 83-92.
259. Гольдин В.Е., Сдобнова А.П. Русская ассоциативная лексикография: Учеб.пособие. Саратов: Научная книга, 2008. 77 с.
260. Городецкий Б.Ю. Компьютерная лингвистика: моделирование языкового общения // Новое в зарубежной лингвистике. М.: Прогресс, 1989. Выпуск XXXIV: Компьютерная лингвистика. с. 5-29.
261. Карпова О.М. словари нового столетия: поиски и решения // Лексика и лексикография: Сб.науч.тр. М., Ин.Языкоznания РАН, 2001. Вып.12, с. 54-64.
262. Национальный корпус русского языка. <http://www.ruscorpora.ru> [10.06.2008].
263. Нелюбин Л.Л. Компьютерная лингвистика и машинный перевод. М., ВЦП, 1991, 154 с.
264. Черкасова Г.А. Русский ассоциативный тезаурус: компьютерная создания и издания // Этнокультурная специфика языкового сознания/ Под ред. Н.В. Уфимцевой. М., 1998, с. 129-134.
265. Шаров С.А. Корпусная лингвистика. <http://www.dialog-21.ru>
266. Большой энциклопедический словарь <http://www.edic.ru/res/>
267. Шаров С.А. Частотный словарь русского языка <http://www.artint.ru/projects/frylist.asp>.
268. Словарь Кембриджского унив. Distionary. cambridge.org.
269. Словарь компьютерных терминов. foldoc.doc.ic.ac.uk.
270. Мамедова М.Г., Мамедова З.Ю. Машинный перевод эволюция и основные аспекты моделирования. Баку, изд. «İnformasiya texnologiyalari», 2006, –158 с.
271. Искендерова Н.А. Программно-частотный и качественно-семантический анализ адекватности переводов и его применение к переводам на различных языках.

- Автореф.канд.дисс., Баку, И-т Языкоznания им. Насими, 2008, –196 с.
- 272.Иващенко В.М. Язык и стиль научно-технического текста (на материалах английского азербайджанского и русского языков). Автореф. канд. дисс., Баку, 2009, –42 с.
- 273.Махмудов М.А. Лингвостатистика: проблемы, перспективы. Современное казахское языкоzнание: Актуальные вопросы прикладной лингвистики. Международная научно-теоретическая конференция посвященная 75-летнему юбилею профессора Жубанова Аскара Кудайбергенулы, Алматы, 2012, с. 10-14.
- 274.Залевская А.А. Слово о лексикона человека: психолингвистическое исследование. Воронеж, изд. ВГУ, 1990, – 206 с.
- 275.Залевская А.А. Введение в психолингвистику. Москва, Российский гуманитарный университет, 2007. - 560 с.
- 276.Черкасова Г.А. Русский ассоциативный тезаурус: компьютерная технология создания и издания // Этно-культурная специфика языкового сознания / Под ред. Н.В.Уфимцевой, Москва, 1996, с. 181-190.
- 277.www.mfbl.ru
- 278.<http://www.cfrl.ru>
- 279.Машинные фонды языков народов СССР: Материалы рабочего совещание (Тбилиси 15-22 сент. 1987 г.) Тбилиси, 1988.
- 280.Машинные фонды языков народов СССР: Материалы рабочего совещание (Таллин, 19-22 декабря, 1988 г.) Таллин: Инст.Яз. и литературы, АН Эст ССР, 1988, 21 с.
- 281.<http://www.ruscorpora.ru/corpora-info>
- 282.<http://www.ruscorpora.ru/corpora-strukturl.html>
- 283.<http://www.ruscorpora.ru/>
- 284.info@corpora.ru

- 285.<http://www.dilmanc.az/az>
286.<http://az.wikipedia.org/wiki/dilmanc>
287.www.poliglot.az
288.<http://www.multilax.ru>
289.<http://www.krugosvet.ru>
290.Linqvo Online linqvo.ru
291.Britannica Online <http://www.eb.com>
292.Online Dictionaries.<http://www.onelook.com>
293.Britannica On-Line <http://www.eb.com>.
294.English-Russian Online Dictionary // http://www.terem.ru/cgi-bin/www_dic
295. English-English Dictionary // <http://www.dictionary.com/>
296.On-Line Dictionaries <http://www.onelook.com/>
297.On-Line Dictionaries // <http://www.factstaff.bucknell.edu//rbeard>
298.Oxford Dictionaries <http://www.oup.com/>
299.Bank of English // http://titania.cobuild.collins.co.uk/bol_info.html
300. Bektaev K.B. Kazakı tilinin keri alfavitti sezdiqi. Almatı, 1971, -173 s.
301.Banguoğlu T. Türkçenin qrameri.3-cü basılış. Türk Tarih Kurumu Basım evi, Ankara,1990.-628 s.
302.Kunğirov R., Tixonov A. Uzbek tiliningç çappa luğati, Samarkand, 1968.
303.Gödel K. Über formal unentscheidbare satze der principia mathematika und verwandter systeme. Monatshette für mathematiks and phusiks, xxxviii,1931.
304.Vsetze H.P., Zenker Z., Warnke I.Rückaufiges Wörterbuch der türkischen sprache. Leipzig, 1975.
305.Veliyeva K.A., Mahmudov M.A., Pines V.Y. Automatic dictionary in the system of Azerbaijan-Russian mashine translation. Symposium on automatic compilation of dictionary, Tallin, november, 25-27, 1985, p. 81.
306. Kennedy G. An introduction tu Corpus, Linguistics / Addisson Wesley: Longman Ltd, 1998, 315 p.

MÜNDƏRİCAT

“KOMPÜTER DİLÇİLİYİ” ƏSƏRİNƏ ÖN SÖZ VƏ YA DİLÇİLİK MÜASİR DƏQİQ ELMLƏR ORBİTİNDƏ	3
MÜƏLLİFDƏN.....	12
I FƏSİL. KOMPÜTER DİLÇİLİYİ DİLÇİLİYİN YENİ BİR SAHƏSİ KİMİ.....	18
1.1. Ənənəvi dilçiliyə qeyri-ənənəvi baxış	18
1.2. Kompüter dilçiliyi anlayışı	24
1.3. Kompüter dilçiliyinin sahələri	27
1.4. Mətn kompüter dilçiliyinin obyekti kimi.....	28
1.5. Kompüterlərdə mətnlərin formal işlənmə problemi	36
II FƏSİL. AZƏRBAYCAN DİLİNİN MİLLİ KORPUSU	43
2.1. Ümumi məsələlər.....	43
2.2. Milli dil korpusları.....	44
2.2.1. Türk dillərinin milli korpusu	46
2.2.2. Başqırd dilinin milli korpusu.....	48
2.2.3. Rus dilinin milli korpusu	51
2.2.3.1. Əsas mətn korpusu.....	54
2.2.3.2. Müasir yazılı mətnlər.....	55
2.2.3.3. Dərin annotasiyalı (sintaktik) korpus.....	56
2.2.3.4. Qəzet korpusu (müasir KIV korpusu)	56
2.2.3.5. Paralel mətnlər korpusu	57
2.2.3.6. Dialekt mətnləri korpusu	57
2.2.3.7. Poetik mətnlər korpusu	57
2.2.3.8. Rus dilinin tədris korpusu.....	58
2.2.3.9. Şifahi nitq korpusu.....	58
2.2.3.10. Aksentoloji korpus.....	58
2.2.3.11. Multimedya korpusu.....	59
2.3. Azərbaycan dilinin milli korpusunun yaradılmasının nəzəri və təcrübə məsələləri, strukturu.....	59

2.3.1. Məsələnin qoyuluşu	59
2.3.2. Azərbaycan dilinin milli korpusunun nəzəri və təcrübi bazası	60
2.3.3. Azərbaycan dilinin milli korpusunun strukturu.....	61
III FƏSİL. KOMPÜTER LÜĞƏTÇİLİYİ.....	64
3.1. Lügətçiliyin inkişafında yeni mərhələ	64
3.2. Kompüter lügətçiliyi anlayışı	65
3.3. Kompüter lügətlərinin kağız (kitab) lügətlərdən üstünlükleri	67
3.4. Kompüter lügətləri elektron resurs kimi.....	68
3.4.1. Tərcümə kompüter lügətləri	72
3.4.2. Çoxdilli Lingvo 8.0 elektron lügəti	73
3.4.3. Context 4.0 elektron lügəti (“Informatik” kompaniyası)	74
3.4.4. Polyglossum 3.2 elektron lügəti	75
3.4.5. Elektron ensiklopediyalar	78
3.4.6. Assosiativ lügətlər	80
3.5. Azərbaycanda kompüter lügətçiliyi	81
3.5.1. Kompüterin köməyi ilə tərtib olunmuş lügətlər	82
3.5.2. İnternetdə yerləşdirilmiş elektron lügətlər.....	84
IV FƏSİL. MƏTNİN FORMAL TƏHLİLİ SİSTEMİ AZƏRBAYCAN DİLİNİN MİLLİ KORPUSUNUN TƏRKİB HİSSƏSİ KİMİ	89
4.1. Mətnin formal təhlili sisteminin Azərbaycan dilinin milli korpusunda yeri	89
4.2. Azərbaycan dilinin milli korpusunun linqvistik bölmü	91
4.3. Mətnin formal təhlili sisteminin ümumi məsələləri	94
4.3.1. Maşın lügətləri	94
4.3.2. Avtomatik linqvistik təhlil və sintez	96
4.3.3. Maşın tərcüməsi	97
4.3.4. Yarımavtomatik tərcümə	104
4.3.5. Süni intellekt maşın tərcüməsi sistemlərində	105
4.4. Türk dillərinin maşın tərcüməsi sistemi	107

V FƏSİL. MƏTNİN FORMAL TƏHLİLİ SİSTEMİNİN	
LEKSİK BLOKU	117
5.1. Leksik blok mətnlərin formal təhlili sisteminin aparıcı komponenti kimi.....	117
5.2. Statistik lügətçilik	119
5.3. Tezlik lügətləri.....	119
5.3.1. Tezlik lügətlərinin növləri	120
5.3.2. Tezlik lügətlərinin əhəmiyyəti və tətbiqi.....	123
5.3.3. Azərbaycan dilinin tezlik lügəti.....	128
5.3.4. Tezlik lügətlərinin statistikası.....	131
5.3.5. Tezlik lügətlərinin tərtibi qaydaları	132
5.4. Azərbaycan dilinin eks lügəti	149
5.5. Abidələrin statistik təhlili və sözlüklerin tərtibi	153
5.6. Azərbaycan dilinin avtomatik lügəti.....	168
5.6.1. Əsaslar avtomatik lügəti	169
5.6.2. Birləşmələr avtomatik lügəti	174
5.7. Tezauruslar mətnlərin işlənməsi sistemlərində.....	179
VI FƏSİL. MƏTNİN FORMAL TƏHLİLİ SİSTEMİNİN	
MORFOLOJİ BLOKU	181
6.1. Mətnin formal təhlili sistemində morfoloji blokun yeri	181
6.2. Maşın qrammatikası anlayışı	184
6.3. Türk dillərində nitq issələrinin təsnifi	187
6.4. Nitq hissələrinin formal əlamətlərə görə təsnifi	192
6.5. Morfoloji blokun funksiyası	196
6.6. Formal təhlil anlayışı	197
6.7. Sözdəyişdirici şəkilçilərinin morfoloji blokda yerləşdirilməsi	200
6.8. Morfoloji blokda nitq hissələrinin, ayrı-ayrı qrammatik kateqoriyaların kodlaşdırılması	216
6.9. Morfoloji təhlilin əsas istiqamətləri və mərhələləri.....	217
6.10. Azərbaycan mətnlərinin formal morfoloji təhlil alqoritmi.....	231

VII FƏSİL MƏTNİN FORMAL TƏHLİLİ SİSTEMİNİN MORFONOLOJİ BLOKU	239
7.1. Morfonoloji blokun funksiyası	239
7.2. Söz kökündə morfonoloji dəyişmələr	240
7.3. Söz kökü ilə süzdüzəldici şəkilçi sərhədində morfonoloji dəyişmələr	242
7.4. Söz kökü ilə sözdəyişdirici şəkilçi sərhədində morfonoloji dəyişmələr	244
7.5. Süzdüzəldici şəkilçi ilə sözdəyişdirici şəkilçi sərhədində morfonoloji dəyişmələr	247
7.6. Sözdəyişdirici şəkilçilər sərhədində morfonoloji dəyişmələr	249
VIII FƏSİL. MƏTNLƏRİN FORMAL TƏHLİLİ SİSTEMİNİN SİNTAKTİK BLOKU	251
8.1. Sintaktik blokun funksiyası	251
8.2. Aralıq-keçid dili (vasitəci dil)	253
8.3. Sintaktik təsadüflər və ümumiləşdirmə	255
8.4. Sintaktik modellər	255
8.5. Universal qrammatikalar nəzəriyyəsi	259
8.6. Təhlil sistemlərinə transformasiya qrammatikalarının tətbiqi	264
8.7. N.Xomskinin linquistik fərziyyələrinin mahiyyəti və praktik istifadə dairəsi	265
8.8. Bərpaedici mühəndis dilçiliyi modelləri	267
8.9. Sintaktik blokun əsas komponentləri	268
8.10. Xəbərin formal əlamətləri	270
8.10.1. Felin əmr şəkli ilə ifadə olunmuş xəbərlər	270
8.10.2. Felin xəbər şəklinin xəbərəmələğətirmə imkanları	272
8.11. İsmi xəbərlər	275
8.12. Feli xəbərləri ifadə edən formal modellər	276
8.13. Mübtədanın formal əlamətləri	280
8.14. Uzlaşma əlaqəsinin formal təsviri	284
8.15. Azərbaycan dilinin avtomatik sintaktik təhlili alqoritmi	289

IX FƏSİL. MƏTNLƏRİN FORMAL TƏHLİLİ SİSTEMİNİN SEMANTİK BLOKU.....	297
9.1. Məsələnin ümumi qoyuluşu. Sintaktik əhatədə çoxmənalılığın və omonimliyin aradan qaldırılması	297
9.2. Morfoloji səviyyədə əsas və şəkilçilərin omonimliyi....	300
9.3. Omonimliyin formal əlamətə görə aradan qaldırılması..	302
9.4. Şəkilçi birləşmələri vasitəsi ilə omonimliyin aradan qaldırılması	303
9.5. Maşın şəkilçiləri vasitəsi ilə omonimliyin aradan qaldırılması	304
9.6. Morfoloji səviyyədə aradan qaldırıla bilinməyən omonimlik.....	305
9.7. Əsasların omonimliyinin aradan qaldırılması alqoritmi	306
9.8. Şəkilçilərin omonimliyinin aradan qaldırılması alqoritmi.....	308
9.9. Tezauruslar vasitəsi ilə omonimliyin və çoxmənalılığın aradan qaldırılması	309
SONLUQ	314
QISALTMALAR VƏ ŞƏRTİ İŞARƏLƏR	318
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT	321

MƏSUD MAHMUDOV

KOMPÜTER DİLÇİLİYİ

«Elm və təhsil» nəşriyyatının direktoru:

professor Nadir MƏMMƏDLİ

Dizayn:

Texniki redaktor:

Zahid Məmmədov

Rövşənə Nizamiqizi